

HİDAYƏT

**SEÇİLMİŞ
ƏSƏRLƏRİ**



“ŞƏRQ-QƏRB”

BAKİ

2007

Bu kitab "Hidayət. İrəvanda xal qalmadı" (İrəvan, Sovet yazıçısı nəşriyyatı, 1984) və "Ömrümün çəhlimləri" (Bakı, Azərbaycan Milli Ensiklopediyası nəşriyyatı, 2002) nəşrləri əsasında təkrar nəşrə hazırlanmışdır

ISBN 978-9952-34-093-8

894.3611-dc22

1. Azərbaycan ədəbiyyatı. 2. Azərbaycan poeziyası.

Hidayət. Seçilmiş əsərləri.

Bakı, "Şərq-Qərb", 2007, 488 səh.

Görkəmli şair ve dramaturq, tanınmış nasir və kesərli publisist Hidayət öz rəngarəng ədəbi-bədii töhfələri ilə geniş oxucu auditoriyasının həmişə maraq dairəsində olmuşdur. Onun yaradıcılığı da həyatı və ictimai fəaliyyəti kimi, xalqımızın milli-mənəvi oyanış müstəvisində yoğrularaq daim ön cərgələrdə addımlamışdır.

Kitaba ədibin çoxcəhətli yaradıcılığının en səciyyəvi xüsusiyyətlərini özündə eks ctdirən seçmə poeziya nümunələri, çağdaş həyatımızdan danışan pyesləri daxil edilmişdir.


© "Şərq-Qərb", 2007

Azərbaycan Respublikasının Prezidenti

İLHAM ƏLİYEVİN

**"Azərbaycan dilində latin qrafikası
ilə kütləvi nəşrlərin həyata
keçirilməsi haqqında"**

12 yanvar 2004-cü il tarixli sərəncamı
ilə nəşr olunur və ölkə kitabxanalarına
hədiyyə edilir



ÖN SÖZ

Artıq görkemli yazarı-publisist, ictimai-siyasi xadim, dövlət xadimi kimi tanınan Hidayət Orucov haqqında ilk məqaləmə yazanda o hələ gənc – otuz yaşlarında idi. Mən isə ədəbi təqnidə yeni başlamışdım. “Ədəbiyyat və incəsənat” qəzetiñin baş redaktoru, böyük şair Nəriman Həsənzadə Hidayətin İrəvanda nəşr olunmuş şairlər kitabını mənə verdi ki, oxuyub fikrimi bildirim...

Azərbaycan poeziyasında eksperimental texnologiyaların cövlən etdiyi, genezisi melum olmayan sərbəst şerin “sərbəst düşüncələr” yaydığı (və ədəbi professionallıq kimi dəyərləndirildiyi) bir vaxtda Hidayətin şeirlərindəki səmimiyyət, xalq ruhundan gelən təbii intonasiya məni tutdu. Və o qədər valəh oldum ki, hələ yaxşı tanımadığım, keçdiyi yaradıcılıq yoluna dərinən bələd olmadığım müəllifi yalnız oxuduğum kitabındakı şeirlərinə görə Parnasın zirvəsinə doğru inamla addımlayan poeziya cəngaveri adlandırdım. Mənim Hidayət haqqındaki fikrimi bəyənənlər də, qısqanlıq hissələrini gizlətmeyənlər də oldu. Lakin Hidayətin istedadlı, qeyrətli bir insan olduğunu, Ermənistanda Azərbaycan dilinin, ədəbiyyatının, mədəniyyətinin qorunub inkişaf etdirilməsində, gənc olmasına baxmaya-raq, çox böyük işlər gördüyüni hələ o zaman – yetmişinci illərdə və səksəninci illerin əvvəllerində onu az-çox tanıyanların hamısı etiraf edirdi. Və ədəbi şəxsiyyətin (ümmümən şəxsiyyətin!) ədəbi əsərdə, demək olar ki, itdiyi, yazarların laübəli heyat, düzgün xarakter (əslində xaraktersizlik) nümayiş etdirməkle yaziçinin mehz bu cür olmağunu israrla sübut etməyə çalışdığı bir dövrde Hidayətin təbii, semimi yaradıcılığı arxasında dayanan möhkəm, qüdretli şəxsiyyəti, yalnız bədii deyil, eyni zamanda ictimai-siyasi “mən”i hələ Ermənistanda yaşayıb fəaliyyət göstəriyti illerdən özünü aydın göstərirdi. Onun şair, tərcüməçi, dramaturq, publisist, İrəvan Dövlət Azərbaycan Dram Teatrının rəhbəri kimi geniş mədəni-ictimai fəaliyyəti (və bir daha xatırladıraq ki, olduqca mürekkeb bir şəraitdəki fealiyyəti) hələ o zaman Hidayəti bir Azərbaycan ziyalısı kimi qiymətləndirməyə hər cür esas verirdi. Azərbaycanlılarının yaşadıqları hər bir rayonu, kəndi gezərek azərbaycanlılıq ideallarını cəsarətlə, təmkinlə, özünəməxsus yüksək mədəniyyətə təbliğ edən enerjili gənc, təbii ki, artıq “yadlaşmış vətən”de qala bilməzdi. Azərbaycan ziyalılarının XIX əsrden başlayaraq həmişə “dost” adlandırdıqları (və

məhz dost görmək istedikleri) xəyanetkar erməni “ideoloq”ları nehayət son görkəmli Azərbaycan ziyalısını da Ermənistandan uzaqlaşdırıldılar.

Ve Azərbaycana – Bakıya köçməyə məcbur olan Hidayət iştir-istemez həyatının yeni mərhələsinə başlamalı oldu.

Azərbaycan (indiki Bakı) Dövlət Universitetinin filologiya fakültəsini bitirdikdən sonra İrəvanda yaşayıb yaratmış, həyatının en qaynar illərini “Ermənistən” deyilən türk yurdunda keçirmiş, bir-birinin ardınca “Məni sesleyəndə”, “Mehebbət qocalmır”, “Bir az gözləyin məni”, “Dənizi harayıldım”, “Eviniz analı olsun”, “Zirvə cığır”, “Qatardan məktub”, “Doxsanıncı il”, “Hərden xatırla məni”, “Ömrümün çəhlimləri” kimi poeziya kitabları nəşr olunmuş şairin hələ Bakıya köçəndən önce yazdığı “Avtoportret”, elə biliyəm ki, “hər şeyi yeniden başlamağın” mənəvi-ruhi ağırlığını aydın ifadə edirdi.

Zengəzurda doğuldum,
İrəvanda yaşadım,
Bakıda öleceyəm.

Kövrek sarı sim idim.
Unudulmuş
Mükəddər
Nəgməyə dönəcəyəm.

Bir yaddaş istəyirəm,
Bacara bilsə əgar,
Ömrümün yarısını,
ağımı, qarasını,
çətən-çətən təzadlı
saatları, günləri
vura, çıxa, cəmləyə...
Yoxsa bütün həyatım,
ömrüm, müqəddəratum
sığışar beş cümləye.

Bakıya köcdüyü illərdən Hidayətin yalnız həyatında deyil, yaradıcılıq tərcüməyi-halında, ədəbi-ictimai fealiyyətində də yeni mərhələ başlandı. “Gənclik” nəşriyyatının baş redaktoru işləməkle yanaşı, böyük ictimai-siyasi, ideoloji dəyişikliklər erəfəsində olan respublikanın həyatında feal iştirak etməyə, xüsusilə publisistik yaradıcılıqla daha ardıcıl məşələlər

olmağa başladı. 80-ci illerin ortalarından Hidayətin publisistik fealiyyətinin güclənməsi təsadüfi deyildi – həssas (ve çevik) ziyanlı təfəkkürü ona telqin edirdi ki, dünyada nə ise böyük təbəddülətlər yaranmaqdır, on illər boyu şənинə nəğmələr qoşulmuş “sovət cəmiyyəti”ni təşkil edən xalqlar bir-biri ilə haqq-hesab çürütməyə hazırlaşmaqdır, onun mənsub olduğu xalq isə ciddi sınaqlarla üzləşməkdədir.

Təkəcə Hidayət yox, Tarixin özü de həyatını yenidən başlamalı oldu...

Azərbaycanda keçən əsrin sonlarında baş verən (və gözlerimiz qarşısında artıq tarixə çevriləmekdə olan!) milli müstəqillik hərəkatı o vaxta qədər ya tanınmayan, ya da az tanınan bir sıra şəxsiyyət-potensiyaların özünüfadəsi üçün geniş meydən açdı. Biri digərini sürətə əvəz edən ilk mərhələlərdə həmin meydən əsas qəhrəmanları xalqın ruhuna daha yaxın olan ədəbiyyat adamları idi. Lakin tarixin ədəbiyyat adamına verdiyi (eslində isə, onun professionallıq mahiyyətinə o qədər də dəxli olmayan) səlahiyyət ədəbi-ictimai mühitdə nə qədər böyük canlanma yaratsa da, çox tezliklə bütün aydınlığı ilə ortaya çıxdı ki, ədəbiyyat adamının ictimai-siyasi fealiyyəti yalnız böyük dövlət qurucusunun cəmiyyətə çoxmşıyashı rəhberliyi başlayan andan effekt verir. Və doğrudan da, keçən əsrin 90-ci illərinin ortalarından başlayaraq Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanın bir sıra ədəbiyyat xadimleri milli dövlət quruculuğu işinə yalnız bir həvəskar kimi, yaxud siyasi ekzotika yaratmaq məqsədilə deyil, peşəkar olaraq cəlb edildilər. Əlbəttə, ədəbiyyat adamının dövlət quruculuğu işində, xüsusilə ön sıralarda fealiyyətinin nə dərəcədə faydalı olması barede həm ümumiyyətə, həm də konkret hallar esasında fikir yürütmək olar. Ancaq bir məsələ tamamilə aydınlaşdır ki, ədəbiyyat xadiminin önündə böyük siyasi xadim gedirə, onun potensialından milli dövlət quruculuğu prosesinde lazımi səviyyədə istifadə etməyi bacarırsa, onda ədəbiyyat adamının ictimai-siyasi fealiyyətinin faydalılığı heç bir şübhə doğurmur.

Azərbaycan xalqının milli müstəqillik hərəkatı başlayanda kifayət qədər böyük ədəbi yaradıcılıq təcrübəsi ilə yanaşı mükəmməl ictimai-siyasi dönyagörüşüne malik Hidayətin bu hərəkatdan kənarda dayanması mümkün deyildi. Lakin o, ədəbiyyatdan siyasetə bir göz qırıpında keşməyə hazır olan bezi həmkarlarından fərqli olaraq siyasetə “siyasetçi” kimi yox, məhz ədəbiyyat adamı, publisist kimi geldi. Hidayətin ictimai-siyasi problemlər qaldırıan, etrafdə baş verən mürekkeb hadisələrin genişmiqyaslı analitik şərhinə yönəlmış publisistik yazıları (və bu yazıların arxasında dayanan ictimai xadim təcrübəsi) ona böyük nüfuz qazandırdı.

Hidayəti həle 60-ci, 70-ci illərdən şəxslər tanıyanlar bilirdilər ki, o, öz xalqının problemlərinə nə qədər dərindən bələd olan, həmin problemlərin

həlli üçün imkanları daxilində nə qədər əzmələ çalışan bir insandır. İrəvana yaşıyan Hidayət bununla Ermənistan azərbaycanlılarına göstərirdi ki, biz öz vətənimizdə möhkəm dayanmalı, tezyiqlər nə qədər amansız olsa da, dedə-baba yurdumuzu tərk etməmeliyik. “Sovet Ermənistəni” qəzetiñin emekdaşı, C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının direktoru, Ermənistan Yazıçılar İttifaqı Azərbaycan Şurasının rehberi, İrəvan Dövlət Pedaqoji İnstitutunun müəllimi olduğu illerde o, hemişa çalışmışdı ki, xalq öz vətənindən, etnik-mədeni sistemindən, əsrlər ərzində müəyyənleşmiş mənəvi coğrafiyasından ayrı düşməsin. Hem şair, həm ideoloq-ziyah sözünü demiş, həm də ictimai fealiyyəti ilə milli iradənin qırılmaması uğrunda gənclik çağlarından başlayaraq ardıcıl mübarizə aparmışdı.

Hidayət Bakıda məskunlaşdırığı ilk illərdən etibarən publisistika, xüsusi silə siyasi publisistika sahəsində heç kimin görə bilməyəcəyi miqyasda fealiyyət gösterdi. Onun 80-ci illerin sonu 90-ci illerin evvəllerindəki məqalələri, bir tərəfdən, müəllifin mövzuya dərindən bələdliyi, hər bir hadisəni ən xırda detalına qədər bilməsi ilə maraq doğururdusa, digər tərəfdən, yüksək siyasi-ideoloji təhlil səviyyəsi, professionallığı ilə diqqəti cəlb edirdi. Və eyni zamanda həmin məqalələr yetkin yazıçı düşüncəsinin məhsulu kimi öz bədii keyfiyyəti ilə də seçilir, Azərbaycan publisistikasına yeni üslub, yeni ifadə terzi getirirdi. O zaman hələ mövcud olan sovet senzurası Hidayətin publisistik məqalələrini nə qədər “redakte etse” də, onları az qala hər cümleye hopmuş milli duyğulardan, vətənpərvərlik məfkuresindən məhrum etməyə qadir deyildi.

Keçidiyi zəngin yaradıcılıq yolu, qazandığı böyük ictimai-siyasi təcrübə Hidayəti dövlət idarəciliyinə getirib çıxardı. Və o, Heydər Əliyev məktəbinin istedadlı yetirmələrindən biri kimi artıq neçə illərdir ki, yüksək dövlət və hökumət vezifələrində semərəli fealiyyət göstərir.

Azərbaycan Respublikasının (və Ümummilli Lider Heydər Əliyevin) milli məsələlərlə bağlı siyasetini uğurla həyata keçirən Hidayət öz zəhmətkeşliyi neticesində həmin sahədə də böyük təcrübə qazandı. Azərbaycanda zaman-zaman məskunlaşaraq ölkənin ictimai, iqtisadi, mədəni inkişafına öz töhfəsini vermiş, zəngin etnik mənzərəsini müəyyənləşdirmiş müxtəlif xalqların tarixi birliyini qoruyub gücləndirməye, qonşu respublikaların xalqları ilə etnik-mədəni əlaqələri genişləndirməye Hidayət yalnız vəzifə borcu kimi deyil, həm də bir ziyalı olaraq genişmiqyaslı fealiyyətinin tərkib hissəsi kimi baxırdı. Və Azərbaycan ziyalılarının vaxtaşırı olaraq bu işlərə cəlb etməklə milli problemlərin geniş ictimai-intellektual kontekstdə, əsası, etibarlı həllinə çalışırı.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə Sədr təyin olunduğu ilk aylardan o, zəngin ziyanlı-təşkilatçı təcrübəsinə əsaslanaraq müstəqil dövlətimizin bu sahədəki siyasetini uğurla həyata keçirməyə başladı.

Lakin Hidayət dövlət işində çalışdığı illərdə də ədəbi-bədii fəaliyyətindən, publisistik yaradıcılıqdan heç zaman ayrılmamış, çox gənc yaşlarında ədəbiyyatla bağlılığı əhd-i-peymanını pozmamışdır.

2000-ci illərdə yazış çap etdirdiyi onlara gözəl şəri, böyük uğurla tamaşaşa qoyulmuş “Məhəbbət yaşayır həle”, “Məni qınamayın”, “Bu dünyanın adamları” pyesləri, erməni fitnekarlığını ifşa edən kəsərlə bədii-publisistik yaradıcılığı onun ədəbi şəxsiyyətinin get-gedə daha da zənginləşdiyini, kamilleşdiyini göstərir. Ümumiyyətlə, Hidayət zamanın sosial-mənəvi sifarişlərini həmişə yüksək ziyanlı mədəniyyəti, yazıçı həssaslığı ilə qəbul etmiş, öz mövqeyini heç zaman əsirgəməmişdir.

Hidayətin böyük yazıçı, publisist, ictimai xadim istedadı onun siyasetçi, dövlət xadimi kimi fəaliyyəti üçün həmişə tükenməz mənbə olacaq, ona ilham verəcək, yeni poetik “Avtoportret”lər yazdıracaqdır.

Nizami Cəfərov



MƏN BELƏ YAŞAYIRAM...

Sənə minnətdaram, məni oyadan!



MƏN BELƏ YAŞAYIRAM

Sevinclə kədörin qarışığında,
Umu-küsülərin barışığında,
Qövsi-qüzezlərin yaraşığında
Zirvəyə qalxıram, dağ aşıram mən –
Bir nəğmə yazıram...
Yaşayıram mən.

Sinəmi tufana qalxan edirəm,
Bir ömür yolunu tutub gedirəm...
Gen yollar içinde bəzən itirəm –
Şerin hər yükünü daşıyıram mən,
Bir nəğmə yazıram...
Yaşayıram mən!

Qəlbin arzuları – tər çiçək-çiçək,
Çiçəkli nəğmədən doyarmı ürək?!
Kövrək uşaqlıqdan qocalığadək
Şer dəftərimi daşıyıram mən –
Belə yaşayıram...
Yaşayıram mən!..

1972

* * *

Dilxor qaya, laj şəlalə,
Bulanıq bir çay olmaram.
Gülsüz bahar, barsız payız,
Çən-dumanlı yay olmaram.

Söz zirvesi – bir uca dağ,
Ömür – qısa...

Təzada bax.
Arabası sıniq-salxaq
Yolçulara tay olmaram.

XOŞ GƏLDİN, AD GÜNÜM!

I

1965

* * *

Şahmat oynayıram özümlə her an
Sehvimi, düzümü anlamaq üçün.
Qohumdan irəli, dostlardan önce
Yanlış addımımı danıamaq üçün.

Vəziri

əsgərə qurban eləyib,
Patın divarını dağlamaq üçün,
Sonra qələbəmə ağlamaq üçün
Şahmat oynayıram özümlə her an...

Ele udanda da

uduzan menəm.

Əvez çıxməq üçün göyneyir sinəm.
Rəqib də özüməm, özüm də – özüm,
İkiyə bölünüb bir qəlb, bir dözüm.

Rəqibe uduzmaq asandır, asan.

Özünlə oynasan –
uduzmayasan!

Rəqibe uduzsan,
döz, deyanetim,
Özümə uduzsam –
çətindir, çətin!

Xoş geldin, ad günüm,
Xoş geldin!

Çətirinin rəngi bu yol
Rusiya gənəşinin allığı oldu.
Moskvaaltının yaşıllığı oldu.
Gəldin
Bir əlində
otuz altı ilin qayğısı, rübabı,
Bir əlində
bu öten baharın yarımcıq kitabı.
Hədiyyən
pardaqlanmış payız çiçəkləridir,
Musiqin
piçiltili şimal küləkləridir...

Çox isti geyinmişən,
Bu güllər, bu çiçəklər
bu căğır kimi bəzən,
Bax, apaydin bu göldür
bu dəfə şərab kuzən!

Gel bir portagal yeyək,
Bir piyalə qaldıraq,
Bir gürçü tostu deyək...

...Bu nağılları axşam
nəmli căğırlar ilə
Hcy yeriyə-yeriyə,
Yesenindən,
Vurğundan neqmələr deyə-deyə,
Ağcaqayınların
zirvə budaqlarına

1980

Axırda buludlara,
Axırda ıldızlara,
Sonra... ordan yuxarı
Yüksəldin, ad günüm mənim,
Yaman vaxta düşdü, –
Xoş gəldin, ad günüm mənim!!!

II

Neçə ad günüm keçdi,
Neçəsi qabaqdadır?
Çox sözüm ürəyimdə,
Az sözüm varaqdadır.

Bu meşələr,
bu çəmən,
Gələ bileydim hərdən...
Bir təkliyim, bir də mən
Bir qelbdə soraqdadır.

Nələr itirdim qarda,
Neyi gəzdim baharda?..
Başım ağ buludlarda,
Ayağım torpaqdadır.

İzim qaldı çox yerdə,
Rahat olmadım...
Bir də
Qartallar zirvələrdə,
Pərvanə çiraqdadır!

İlk gəncliyim – xeyalda,
Ayrıldıq biz bir yalda...
Ürəyim o mahalda,
Gözüm o budaqdadır.

Moskvaaltı, Arxangelsk kəndi, 1980

İNQİLƏBİM VAR...

Bir çəmən xalıyam
başdan-ayağa,
Hələ xanalanıb toxunmamışam.
Nəgməyəm,
boylanıb bir uca dağa
Susmuşam,
büsbütün oxunmamışam.

İlham da çox vədə minnetlə gəlib,
Onu öz ürəyim, canım sanmışam.
Şerli günlərdə
susub kövrəlib,
Şərsiz günlərdə
alovlanmışam.

Xeyalim uçubdur qızıl sehərə,
Hər an oxumuşam könül varımı,
Sonra köçürmüşəm bir ağ dəftərə
hayatın
qəlbime yazdıqlarını.

Günlərə, aylara gəlib gümanım,
Vaxt olub yanmışam, donmuşam hədər.
Yaza bilməmişəm düzü, nə danım,
Güçüm çatanın da yarısı qədər!

Keçdiyim yollarda – şerimin etri,
Sevincim,
əzabım,
səbrim,
tabım var!
Ən gözəl nəgməni yazmaqdan ötrü
Özümün özümlə inqilabım var.

BİR AZ GÖZLƏYİN MƏNİ

Nəğmə kəhkeşanında
qelbimdəki misralar
düşməyi b dildən-dilə,
Sevincimin nidası,
Ömrümün öz mənası,
Ürəyimin harayı
sizə çatmayıb hələ –
Bir az gözləyin məni!

Kiçik çayam,
sularum
düzlərə çıxmayıb heç,
bənd-bərə yaxmayıb heç.

Hələlik gah dumduru,
gah da ki, bulanıqdı.

Ümmanlara çıxıram,
mindiyim gəmi deyil,
bir yelkenli qayıqdı –
Bir az gözləyin məni!

Körpə fidanam hələ,
barının ağırlığı
qollarımı əymayıb,

Baharı gözleyirem...
tumurcuğum açmayıb,
nubarım da dəyməyi –
Bir az gözləyin məni!

Hələ şah sətirlərim
şirin duyğularadır,
dinmeyib, seslenmeyib.

Dodaqlara qonmaqcın,
ürəklərdə yanmaqcın

Çağlayan teranesi
hələ bestəlenmeyib –
Bir az gözləyin məni!

Alatoranam hələ,
Al günəşim doğacaq,
güləcək nurlu səhər.
Ey dostlarım, hələlik!
Ömrümün yollarında
qəlebeli, alqışlı
yaxın görüşə qəder –
Bir az gözləyin məni,
bir az gözləyin məni!

1975

2×2=6

*C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan
Dram Teatrının fədakar kollektivinə*

Bizim aramızda bir inam vardı,
Belkə də müqəddəs bir yalan vardı,
Yaddan çıxarmazdıq heç axşam, səhər,
İki dəfə ikin...
altı eləyər.

İki dəfə ikin altı eləyər!
Əger dörd eləsə, riyaziyyatdır.
Əger dörd eləsə, adı həyatdır.
Nənəm də, xalam da bilir: – dörd elər,
Bu nəhəng cahan da bilir: – dörd elər.
Yox!

Altı elədi, düz on altı il,
Əger dörd etsəydi teatr deyil,
Adı toy olardı, ya yas olardı,
Ölçülü-biçili iclas olardı...

İki dəfə ikin... altı eləyər –
Bir möcüze doğdu ürəyimizdə,

Alqışladı bizi hər kənd, hər şəhər,
Günbəgün boy atdı dileyimiz də!

Sonra o möcüzə həyata döndü,
Adı güne döndü, saatə döndü,
Soyuq qəlbələrə də alov çilədi,
Soyuq qəlbərin də bir guşesində
İki dəfə ikin... altı elədi.

Həyatın mürekkeb baxışlarını
Sənətdə axtardıq,
Sənətdən sorduq,
Dünyanın çehlimsiz yoxuşlarını
O kiçik səhnədə sonacan yorduq.

İki dəfə ikin... altı elədi!
Dağlarda ucaldıq,
Zirvədən dindik.
Hər şəhər bir təzə arzu diledi,
Hər axşam sahilsiz dənizə döndük.

İller ardımızca nəğmələr dedi,
Payız qurtarmamış gördük ki, yazdır.
... İki dəfə ikin dörd eləsəydi,
Qaqarın olmazdı, Vurğun olmazdı.

Böyük Nəsimisiz qalardı dünya,
O esr Puşkinsiz yüz ilmi məyər?
Belə neçə rəngli olmazdı səma,
Torpağı yeyərdi qara kölgələr.

Dünyanı yorardı adilik dərdi,
Şikəst bir qocaya dönerdi zaman.
İki dəfə ikin dörd eləsəydi,
Allahın özü də olmazdı,
inan!

...İndi mən sizlərdən bir az uzaqda,
Bir həsrət kökünün sarı simiyəm.
Əlimdə bir kitab – İrevan haqda,
Doğma eldə bir az... qərib kimiyəm.

Neyisə gözlərəm, susmuşam hələ,
Yoldur, yüngülvari dayanacaqdır.
Bir gün çağlayaram nəğmələrimlə,
Bir gün yürüşlərim başlanacaqdır.

Yenə qəlbimdədir yenilməz inam,
Yenə dilimdədir müqəddəs yalan!
Yenə dilimdədir təرانə təhər:
İki dəfə ikin, altı eləyər.

Bir uşaq soruşa:
– söylə, əmican,
İki dəfə ikin...
Çaşib deyərəm ki, altı eləyər!
Əger dörd eləsə, riyaziyyatdır,
Əger dörd eləsə, adı həyatdır.

Yox! Altı elədi, düz on altı il,
Əger dörd eləsə, o sənət deyil,
Ömür də, zəhmət de tamam hədərdir –
Dünyadan ağırdır adilik dərdi!

1984

ÜMİD VER MƏNƏ!

Tutqun anlarımda,
dilxor anımda
Qəlbimə tuşlansa min söz,
min tənə,

Yenə vuruşmaqcün öz meydanımda
Heç nə istəmirəm,
Ümid ver mənə!!!

Büdrəsem,
yıxılsam, tutma qolumdan,
Düşsem keçilməyən dumana, çənə,
Dayansa önumdə min izsiz orman,
Qalxaram,
Keçərem –
ümid ver mənə!

Ümid ver –
çeşmeler çatsın ümmâna,
Dumanda parlasın ulduzum, ayım,
Ümid ver arzuya, sözə, gümana,
Dağları zirveler başına qoyum.

Ümidle
şimşeyi göylərdən ayır, -
Qəlebən sığmasın ağıza, dile!
Bəzən bir ömürdən artıq yaşayır
Ümidsiz xəstələr
ümidişlər ilə!

Ümid –
qeləbenin düz yarısıdır,
Onsuz buza döner ev də, eşik də.
Bir addım atdımı –
çağlayasıdır!
Onsuz körpeler də donar beşikdə.

Yolundan döndərə seli, küləyi,
Haqq ummaz, bir "sağ ol" onun bəsidi, Ümid kosmonavtin çarpan ürəyi,
Sair ilhamının təyyaresidi.

...Tutqun anlarında,
dilxor animda
Qəlbimə tuşlansa min söz,
min tənə,
Yenə vuruşmaqçın öz meydanımda
Heç nə istəmirem,
Ümid ver mənə!!!

三

Ötən gündən çox yazıram, eləmi?
Xatirələr cığırında saç ağardan yaddaşımıla
addımbaşı vuruşmağa, barışmağa
mən hazırlam, eləmi?
Ötən gündən çox yazıram, eləmi?!..

Öten ömrə sepiənmiş
körpəliyim, uşaqlığım, ilk gəncliyim..
İyirmi səkkiz yaşım!

Saçlarına taze-taze den düşende
ağ saçlardan nece yazım?
Yaşanmamış günlerimden nə deyim,
nə danışım?!

六

Safarali müallima

İller calaşdıqça,
ömür ötdükçə
dərin düşüncəyə qərq oluram mən.
Hardasa.

kiminsə temiz qəlbində
kiçik bir şerimlə ucalıram mən.

Şimşəklər göylerde çaxnaşış-çaxır –
Qəlbimə ən gözəl duygular axır,
Gözərim qocalmaz dağlara baxır –
Həzin nəğmə deyib
saz çalıram mən.

Hər sözüm-söhbətim üreyə yatırı,
Hər nəğməm ömrümsə ölməzlik qatırı,
Bəzən səsim-ünüm uzağa çatırı –
Qəlbimlə, şerimlə tək qalıram mən.

Hər il qış kükrəyib, novbahar solub,
Zamanın dərdləri qəlbimə dolub...
Oğlum hələ dünən anadan olub –
Bu gün yavaş-yavaş qocalıram mən.

1972

QARA ÇAYLAQ DAŞIYAM

I

Qara çaylaq daşıyam,
sellər sinəmdən keçib,
Gözərim al güneşin qaynar şüalarını
cahan boyda bir büllür
gül-qədəhə doldurub,
şərab yerinə içib.

Qara çaylaq daşıyam,
illər sinəmdən keçib,
Siz elə bilmeyin ki,
həyat yoxuşlarında
yorulmuşam, yatmışam,

Ocağımin odunu,
qəlbimin alovunu
bir tərəfə atmışam...

Yox! Yanmışam!
Nəğməmin
dəlisov həsrətində
bir yanar dağ olmuşam.

Sellər döydükə məni,
Yellər döydükə məni,
İllər döydükə məni
özüme çekilmişəm,
Öz içimdə közləşib
sönmez çiraq olmuşam!
İstiliyim, işığım size çatmayıb hələ,
Qəlbimdə bəstələnmiş yanıqlı mísralarım
düşməyib dildən -dilə.
Üstüme qanad çalan suları aşmamışam,
Daşan çaylar önündə hələ köpürməmişəm,
hələ heç daşmamışam.
Hələ boşaltmamışam odla dolu sinəmi,
Bunun üçün, əzizim, uzaqlardan baxanlar
Sel qoynunda əzilən
adi daş bilib məni.

II

Qara çaylaq daşıyam,
amma haçansa,
bir gün
Məbed divarına qoyulacağam.
Ümidim, məsləkim, eşqim yolunda
Böyük Nəsimitək “Ənel-Həqq!” deyib,
təpədən-dırnağa soyulacağam.
Məbed divarının ya təməl daşı,
ya da zirvə daşı olasıyam mən.

Ya bütün qıtəmə işiq saçısı,
Ya da atıldığım sellər qoynunda
Sessizcə hicqırıb, yanıb, qovrulub,
Zərif güller kimi solasiyam mən.

III

Qəlbimin sesini dinləmək üçün,
Odunu görmekçün,
yarın sinəmi!
Şerim çağlayana dönəcək bir gün,
Adicə qara daş sanmayın məni.

Nəgmələr məkanı olub ürəyim,
Hələ dil açmağım, səslenməyim var.
Hələ gül açmamış min-min dileyim,
Könüllər evində bəslənməyim var.

Sonra dönəcəyəm bir başsız yelə,
Dostlar, nə kövrəlin, nə batın yasa –
Susmuşam hələlik, vaxt düşsə ələ
Bir azca gözləyin məni hardasa.

Heyrətlə boylanır dünya hər yerdən
Açığım mənzilli çıqıra, izə.
Səadət meskəni olacaq qıtəm,
Sevincim dönəcək mavi dənizə.

Sabah Vətənimdə bir uşaq, ana
Daha qalmayacaq çətində, darda.
Ölüm də en böyük fərehdir mənə
Azadlıq yolunda vuruşmalarda!

İnsanların çoxu yanar qəlbime
Arxadir. Dostlarım, eşq olsun size!
Sabah güneş doğar öz vətənimə,
Dünya keşik çəkir sərhədimizə.

Əlimdə şah şerim gələcəyəm mən,
Hay verin dünyanın hər guşesinə.
Şimşəktək qopacaq nəğməm ürekdən,
Alqış qarışacaq alqış səsinə!..

1975

MACAL

Anara

Bütün günüm iş yerində qaralanır...
Macalım yox fikirleşəm:
– Günlər niyə belə tez-tez yumrulanır,
Aylar niyə belə tez-tez yuvarlanır?

Məzuniyyət almağa da macalım yox,
Əvəzimə dincəlirlər,
şer yazırlar
İstisuda, Şüvelanda, Pitsundada.
Ümid birçə gecəyeydi –
Əllərimdən çıxıb o da.

Evim – sonuncu mərtəbə,
Bir də gördün, tavan damır,
Bir də gördün xəbər geldi:
– Qədim, ulu məbedimiz –
operamız
Öz içindən alov tutub,
elə yanır, elə yanır...

Bir gün qızım xəstələnir,
Dəcəl oğlum dərsdən qaçır,
Bir axşam da deyirlər ki:
– Bir ölkənin raketləri
Bir qiteyə tərəf uçur...
Gündüzlərin qayğıları,

Gecelerin ağrıları
birmi, beşmi?
Ən matah şey macal olub –
Bu da işmi?
Haqsızlıq meydan sulayıb,
Haqq susanda neyləyəsən?
Təmizliyin, nadanlığa açıq-aşkar,
uduzanda neyləyəsən?
Şöhrətpərəst işbazları,
rəisləri neyləyəsən?
Dədəsinin, babasının kölgəsində
xumarlanan
vəzifeli nakesləri neyləyəsən?

Təmənnalı toyları bəs,
Hiçqırıqlı yasları bəs neyləyəsən?
Səhər başlar, axşam bitmez,
Axşam başlar, səhər bitmez
iclasları neyləyəsən?

Görürəm ki, öz halimi soruşmağa,
Öz dərdimi bilməyə də macalım yox,
Öz xoşumla, öz arzumla
ölməyə də macalım yox.

Cox şükür ki,
əvəzimə dincəlirlər, şer yazırlar
İstisuda, Şüvelanda, Pitsundada.
Ümid bircə gecəyəydi –
Əllərimdən çıxb o da.

1984

SABAHA ÇOX VAR...

Məni bu gün düşün, bu gün sevindir,
Məlhəm qoy qəlbimin ağrılarına.
Mehriban danışdır, gülərüz dindir,
Ortaq ol nəşəmə, qayğılarımıma,
Sabaha çox var...

Bu gün hər anı da hiss edək, duyaq,
Səslənsin hər yanda gülüş, toy-düyü.
Gel şer söyləyək, nəğmə oxuyaq,
Vaxtı vaxtdan alıb yaşatmaq üçün –
Sabaha çox var...

Bu gün dostlar olsun həm solum, sağım,
Heç nəyi sabaha saxlama, gülüm!
Bəlkə bir an sonra axır qonağım
Olacaq son nəfəs, olacaq ölüm...
Sabaha çox var...

1975

BƏDGÜMANLIQ

Dedilər: "Varlıdır".
(Qonağım olmamışdır.)

Dedilər: "Sözü sərtdir, xətalıdır" –
(Kimdənse icazə almışdır).

Dedilər: "Çatır sonu..."
(Ustadım qocalmışdı...)

Dedilər: "Deyesən, yuxarıda dayısı var,
Yaman tərifleyirlər onu".
(Dostlarım çoxalmışdı...)

Dedilər: "Ürekden deyir elə..."
(Birçə qəlbin səyahətinə
çixmamışdır...)

...Birnafesə
Dərindən min ah çekib
Yana-yana dedilər:
"Xoşbəxt adamdır..."
(Gözlerimə baxmamışdır...)

1975

Her güldən mən nəğmə alım bir ağız,
Şerim üreklerdə dinsin, döyünsün.
Səninse yazdığını imzasız kağız
Tozlu qovluqlarda yetim görünsün.

Məndən xoşun gəlmir?
Neynek.
İnsanın
Vardır öz yaxşısı, öz yamanı da...
Bəs niyə, de, bütün yazdıqlarının
Mövzusu da mənəm,
qəhrəmanı da?!

Mənim yolum-izim – üfüqə doğru,
Sözüm dilindədir hər sevən kəsin.
Barı elə et ki, a bədbəxt oğlu,
El səni

sağ ikən
ölmüş bilməsin.

Yaxşılıq, sədaqət – qəlbimə ilk yar,
Eşqim üreyimdə al şərab içər.
Atalardan qalma bir kəlam da var,
Deyirlər: – it hürər, karvanlar keçər.

P.S.

Növbəti məktubun, imzasız böhtan,
Qoy imzalı olsun bir yol nehayət.
Mənə sözün varsa, buyur hər zaman:
– Ünvanım – bu kitab,
adım – Hidayət.

1974

Mənim hər şerimin başında adım,
Misramda – üreyim,
qolum, qanadım!
Sən gizlə adını, sözünü deyiş,
Üzünü, cildini, özünü deyiş!

Mənə qanad versin zirvə, göy, həyat,
Duyum hər kəlmənin, sözün yerini,
Sense quyuların dibində "yarat"
Anonim "janrında" şah əsərini.

ÜRƏYİM HARDADIR, ÖZÜM HARDAYAM?..

三三六

Harda alovşanan eşq var, hicran var,
Harda kosmonavt var,
 harda çoban var,
Harda kövrək ana,
 igid insan var –
Ürəyim ordadır,
 özüm ordhayam.

1975

**Divarlar dağlardan ayırtır məni –
Çağlayır qəlbimin həsrəti, qəmi...**

Döşəmə – torpağa məftilsiz sərhəd,
Tavansa – göylərə axırıncı hədd...

Amma evimdedir dünya,
səma,
torpaq,
günəş,
insanlar...
...Yaxşı ki, pencerelər var!

1970

* * *

Altı ay qələmi almadım ələ,
Yazı masama da yaxın düşmədim.
Baş vurdum her səher obaya, ələ,
Yollar şah misramıa çevrildi mənim.

**Dağlar zirvesinden endim dereye,
Uçqunlar neğməkar həmdəmim oldu.
Özüm də bilmədim meşədə niyə
Qayğım da çoxaldı, qəmim də oldu?**

Dedim: – yazacağam isti evimde,
Altı ay bağlayıb qapımı bərk-bərk.
Təbiət dinəcək setirlərimdə,
Yaddan çıxmayacaq bir gül, bir çiçək.

Hər ləçək bir şerin canı olacaq,
Her ovuc torpaqdan yazacağam mən.
Bulaqlar nəğməmə özü dolacaq,
Hər yaşıl yarpaqdan yazacağam mən.

...İndi unutmuşam meşədə haçan,
Harda ağlamışam, harda gülmüşəm.
Altı ay masamdan ayrıldığımdan
Nazını altı ay çəkməliymişəm...

Axi, nə biliydim, dağlarda ötən
Hər saat – bir həftə, hər həftə – ilmiş.
Ordaca yazmasan, səninlə dönen
Yalnız bir şerlik xatirələrmiş.

Cayda duy suların tərañesini,
Meşədə astadan piçıldar ürək.
Dağların başında zirvə şerini,
Dərədə yargandan yazasan gərək!

1974

YAXŞI Kİ...

Yaxşı ki, yaxşılıq yaşayır hələ,
Qışda da tapılır tezə çiçəklər.
Məhəbbət at sürür elədən-belə,
Susmayır nəgməli, coşqun ürəklər.

Yaxşı ki, sevgimin odu sönməyib,
Möhtac olmamışam özgəyo, yada.
Hələ səslənməyib, hələ dinməyib
Gözəl nəgmələrin çoxu dünyada...

Dəli çağlayanlar şırlıtsını
Ən böyük nemətək saxlayıb hələ.
Sayrısan uluzlar parıltısını
Yaşadıb alovlu məhəbbət ilə...

Ötkəm ildirimla, şimşeklə birgə
Yaxşı ki, çəmən də, çiçek də yaşar,

Min qara buludun başı üstündə
Yaxşı ki, Günəş var, yaxşı ki, Ay var...

Hər yanım yaxşılıq olsayıdı əger,
Yaxşının qədrini necə bilerdim?
Dörd terəf olsayıdı pislik, qəm, kədər,
Onda yaşamazdım, onda ölərdim...

Yaxşı ki, yaxşı ki, belədir həyat,
Təzadla uyuyur böyük kainat...

ÖMRÜM ÇATACAQMI O ŞERİ YAZAM?

İçimdə bir çeşmə ümmənə döner,
Bir ümid boyanar, bir ulduz sənər.
Uzaq sevgilər də yaxın görünər –
Ömrüm çatacaqmı o şeriyazam?

Özüm öz zəmimi biçə bilmirəm,
Özüm öz yurdumu ölçə bilmirəm,
Bir çay var – yüz ildir keçə bilmirəm –
Ömrüm çatacaqmı o şeriyazam?

Dünyanın quruğu uzundur yaman,
Hökəmünү verənde verməyir aman.
Menimlə dünyadan köçər bir dövrən –
Ömrüm çatacaqmı o şeriyazam?

Millətim uludur, dibsiz ümmandır,
Bedxahın nəfəsi, səsi yalındır.
Çox kitab gedərgi, tarix qalandır!
Ömrüm çatacaqmı o şeriyazam?

Hidayət, neçə iz, ciğır qabaqda,
Üreyin həmişə səsdə, soraqda...
Narahat dünyada ölümüm haqda
Ömrüm çatacaqmı bir şeriyazam?

1985

* * *

Yene ağruların susmaz, inləyər...
 Bağrımın başını oyma, üreyim!
 Qələmim hər axşam səni dinləyər,
 Oyaq gecələrdən doyma, üreyim!

Tufana döndərin sən həyatımı,
 Min-min səyyarəli kainatımı.
 Rahat uyuduğum hər saatımı
 Ömrümdən-günümdden sayma, üreyim!

Həyatın mənası çətinlikdədir,
 Əsl ümman eşqi dərinlikdədir.
 Paklıq da zirvədə – sərinlikdədir,
 Ucuz şöhrətlərə uyma, üreyim!

Səni çox yorsam da, günahım yoxdur,
 Sancın taleyimə tuşlanan oxdur...
 Hele görüləsi işlərim çoxdur,
 Məni yarı yolda qoyma, üreyim!

1974

* * *

Sənin nəyin vardır qələmdən özgə?
 Ağsaqqal sözü – 1990

Sətirlər üstündə titrəyər yolum,
 Xalx qazan doldurur, xəzinə sayır...
 Bezən kitabımı almağa pulum,
 Haqqımı almağa dilim olmayıñ –
 Mənim neyim vardır qələmdən özgə?!

Senin cavanlığın başqa vədəydi,
 Namerdi namerddi, mərdi mərd id!

Sonra bir tülüngü yüz mərdi yedi –
 Nə qaldı bu dərddən, bu qəmdən özgə?!

Hər padşah bir cürə yalan toxudu,
 Böhtanlar, riyalar meydan oxudu...
 Ağsaqqal, sənin də, səhvin çoxudu –
 Nə qurdun, nə qoydun bu dəmdən özgə?!

Günahsız deyiləm mən də, ağsaqqal,
 Sualıım cavabsız, cavabım – sual...
 Bir anda min yerə baş vurur xəyal,
 Axıra nə qalır sitəmdən özgə?!

Neçə ana gərək gözümü sile
 Topa buludların etəkləriylə!
 Yaxşı – ölməmişəm, sağam mən hələ,
 Kimə minnətdaram sinəmdən özgə,
 Stoldan, kağızdan, qələmdən özgə?!

1990

* * *

Hardasa bir bədxah içini yeyir,
 Kolgəm qamçılanır əliyle şərin.
 Kimi də kürsüdən şuarlar deyir,
 Astar üzü haqda həqiqətlərin.

Kiminsə əlində “haqqım-hesabım” –
 Saygac işə düşüb,
 ...sayır, sayır hey...
 ...Kiminsə əlində təzə kitabım –
 Kövrək misralarla piçildayır hey...

1975

* * *

Mənim umacağım nə idi, axı –
 Bir könül xoşluğu, bir xoş təbəssüm...
 Yığdim ürəyimə kədəri, ahi,
 Hicranın bağrını dağlamaq üçün?!

Mənim umacağım nə idi, axı –
 Bu geniş dünyanın bir çəhlim qolu.
 Bir qara gecənin nurlu sabahı,
 Umulu-umusuz bir sevda yolu.

Mənim umacağım nə idi, axı ...
 Uydun şöhrətlərin parıltısına.
 Ayaqlayıb keçdin kəhrizi, arxı,
 Heç qulaq asdınım piçiltisına?!

Mənim umacağım nə idi, axı...
 Arzum əməlimdən niyə gen düşdü?
 Nadanın üzünə qəşə etdi baxtı,
 Aşıqın saçına vaxtsız dən düşdü.

Mənim umacağım nə idi, axı ...
 Ulu hökmdarım təbiət idi.
 Hansı şaha qalib öz tacı, taxtı?
 Taxtum-tacım sənə məhəbbət idi.

Mənim umacağım nə idi, axı?!

tribun əsəri yox.
 Şerdən danışanda
 Füzulidən söz salar,
 Öz şerini deyəndə
 asta-asta piçıldar...
 Belə də şair olar?!

...Qəlbinizi sıxmayın,
 kürsüdən danışmağa
 çoxlu gopçu tapılar...
 Mən bir iclas tanıyıram:
 onun neçə şairi,
 neçə-neçə "natiqi" var!..
 Mənse sənət yollarında
 tövşüyürem,
 yol azıram,
 iclaslardan, kürsülərdən
 xəbərsiz bir guşə tapıb
 yazıram.

Şair deyil o şair ki,
 misrasına
 əbədilik qatmaya!
 Nəyə gərək o şer ki,
 ürek'ləre
 kürsülsiz, iclaslarsız
 çatmaya!?

1983

AVTOPORTRET – 82

* * *

Deyirlər, iti dili,
 Gur sesi, kəsəri yox,
 Kürsüye sinə garib
 kəlləsindən dediyi

A

Fidan böyüdü, ağac oldu,
 Dəmir döyüldü, sac oldu,
 Saçların bir qulac oldu
 Ömrün bu çağdı.

Fidan yeldən xəbərsizmiş, sən demə...
Sac təndirdən xəbərsizmiş, sən demə...
Sac qayçıdan xəbərsizmiş, sən demə,
Ömrün bu çağrı.

B

Bir kağız göndərdim uşaqlığımı,
Cavabına gümanım yox –
Misraların, duyguların qucağında
bir daimi ünvanım yox.

Bir kağız göndərdim uşaqlığımı,
Cavabına güman varmı?
Sözüm mənzilə yetməsə,
Əkdiyim ağac bitməsə,
uğursuzluq buzlarında
məndən başqa
məndən yana yanın varmı?
Günahımı, səhvlərimi
mənim kimi bilən varmı?
Mənim kimi mənə gülən,
menim kimi məndən yana ölen varmı?

C

Bir az Ermitajda susdum bu yay,
Bir az Pyotrun Yay sarayında,
Qaşlarım çatıldı Puşkin muzeyində,
Tretyakov Şəkil Evində,
Moskvaaltdakı çiçəklərin alayında.
Günüm ötdü təyyarədə,
qatarda,
avtomobilde,
Dilim ötdü neçə dildə.
Çox yollar parçalandı,

Çox yollar qucaqlaşdı, öpüşdü,
Bir az dincəlmək üçün
Yollar insafa geldi –
Yolum Mığriya düşdü...
Çəhlimləri yordum yenə,
çox getdim, az durdum yenə...
Baş vurdum bir köhne, unudulmuş
dəyirməna,
Sonra qardaşının qəbrini kövrəldim...
Qardaşımın qəbri də
unudulmaz abidədir məndən yana.
Ata evində yatdım bir gecə.
Nağılların, saflığın rahatlığında
itib-batdım o gecə.

C

Bir ilimin mənası nə, sözü nə?
Ayaqladı görən hansı ümmanı?
Ha desinlər, dəyişibdir zəmanə,
Bəşər yolu dəyişdirməz ünvanı!

Bu yaşimdə demişəmmi bir kəlam?
Misralarım heç bilmirəm nə dadır...
Yaxşı desəm, inanmasın inanan,
İlahmdır da... Hələ ki, at oynadır.

Şimşek niyə az yaşayır bu qədər –
Belkə o da uşaq dördü daşıyır?
Boz qarğalar ömür edir üç əsr,
Nər qartallar otuzca il yaşayır...

Dağlar niyə çox yaşayır bu qədər?
Hər təpənin öz doğuluş ilü var.
Dağdan doğar ana günəş hər seher,
Bu hikmətdə belkə insan əli var?!

Yer əridir dağ əritməz hər dağı,
Zirvə, dərə, ana torpaq – üçbucaq.
Buludlardır gur sellərin yatağı,
Sellər – derin dərələrdə oyuncaq!

...Bir ilimin mənası nə, sözü nə?
Ayaqladı görən hansı ümmani?
Ha desinlər, dəyişibdir zəmanə,
Bəşər yolu dəyişdirməz ünvani!

2

Zəngəzurda doğuldum,
İrəvanda yaşadım,
Bakıda ölücəyəm.

Kövrək sarı sim idim,
Unudulmuş,
Mükəddər neğməyə döñecəyəm.

Nekroloq istəmirəm,
Urvatlı misralarım,
Oxunan neğməm varsa,
ilk şerimi çap edən
o qəzetdə yazılsın.

Heç bilmirəm nə deyim,
Heç bilmirəm, doğrusu,
qəbrim harda qazılsın? –
Bakı tünlükdür yaman,
Mənim boyum ucadır.
Zəngəzurda yer boldur –
Kəndimiz balacadır,
Qəbristanı yol üstə...
Mənim kimi oğullar
dönmedi doğma kende.
Ürəyim qana dönür
Hərdən ora gedəndə...
Bu gün doğma kəndimdə
babamın nəfəsi var,
Sabah kiçik kəndimin
böyük qəbristanının
yoldan öten atların
durnaqları zərbindən
məhv olmaq təhlükəsi var...

AVTOPORTRET - 83

1

Zəngəzurda doğuldum,
İrəvanda yaşadım,
Bakıda ölücəyəm.
Kövrək sarı sim idim,
Unudulmuş,
Mükəddər
neğməyə döñecəyəm.
Bir yaddaş istəyərəm –
Bacara bilsə əger –
Ömrünün qarasını,
ağını, yarasını,
çətən-çətən təzadlı
saatları, günləri
vura, çıxa, cəmleyə...
Yoxsa bütün həyatım,
ömrüm, müqəddəratım,
sığışar beş cümleyə.

1982

40

41

Zəngəzurda doğuldum,
İrvanda yaşadım,
Bakıda ölücəyəm.

Kövrək sarı sim idim,
Unudulmuş,
Mükəddər nəğməyə döñəcəyəm.

Tek-tənha adamlarla,
böyük izdihamlarla,
tezə-ter seherlərlə,
gəzdiyim şəhərlərlə,
oxuduğum kitablar,
gördüyüm heykəllərlə,
önündə baş əydiyim
pirlərə, məbədlerlə
tanıdım bu həyatı.

Ömrüm – üçcə misralı
bir yarımcıq bayatı!
Bu misralar doğulub
səyyah ayaqlarımın,
sonsuz soraqlarımın,
leysan yağışlarımın,
heyrət baxışlarımın
nidası, zərbəsiyle,
Axırıcı misrası

yazılmayıbdır hələ.

...İndi burdan baxıram
Yaşadığım günlərin,
yazdığını sətirlərin
qarasına, ağına.
Bir qədəh qaldırıram
bayatımın sonuncu misrası yazılıacaq
o günün sağlığına!
Deyirəm: – gec gel, ey gün!

Həsrət əzəldən elə
Təbiətin şairə ən qiymətli bəxşidir,
Uğursuz uğurlardan
yenə həsrət yaxşıdır.

Praqa, 1983

UŞAQLIQ, HARDASAN?

İstərəm bir dəli köhlənə qalxam,
Baharda,
payızda,
boranda-qarda.
Qayalar başına qalxıb çağırıam:
– Fağır uşaqlığım, hardasan,
harda?

A nadinc dostlarım, yiğisin, axı,
Sonuncu “gizlənpaç” yarımcıq qalıb,
Bəlkə uşaqlığın axır axşamı
Elə o oyunda xəyalə dalıb?

Bəs qarğı tütəyim hardadır görən?
Bir dəli həsrətə yenə dolmuşam.
O illərdən uzaq düşdüyüm gündən
Körpə fidandan da kövrək olmuşam.

Gəl, tutub əlindən, ayaqüstü bir
“Uşaq aləmi”nə girek, nə olar?
Dolsun qucağına dovşan, dələ, şir,
Görsünlər, sənin də oyuncağın var...

Gəl, kiçik qardaşım,
gəl, qurban olum!
Gəl – uşaq olaram dönüb o saat.
Sendən uzaqlaşır getdikcə yolum,
Vecinə də almır heç bunu həyat...

...Nə sən qayıdırsan, nə də o illər,
Könül ötenləri yadına salır.
Qəlbimdə bir haray:
 qayıdar, gələr...
Mənə bu çağırış, yalvarış qalır.

Dostum, bilirəm ki, gəlməyəcəksen...
Amma ilk baharda,
 boranda-qarda
Uca zirvələrə ucalsam da mən,
Çağırmaq istərəm:
 – hardasan,
 harda?!

1974

* * *

Dağlar, sendən enə-enə ucaldım
Söykəndikcə qayaların köksünə.
Bir də gördüm: düz yollarda qocaldım –
Eniş, yoxuş eksinəymis, eksinə.

Üzə güldü neçə boran, neçə qar,
Qırmışmadı qaşqabaqlı çox bahar,
Məni görüb dayanmadı hər qatar,
Baharla – qış eksinəymis, eksinə.

Süfrən bolsa, yiğışarlar, yeyərlər,
Sehərecən yağlı sağlıq deyerlər,
Arxanca da paxılıqdan öllerlər –
Tənqid, alqış eksinəymis, eksinə.

Düz söz bəzen yalandan da acidır,
Riya herdən “sədaqət” ağacıdır,
Sevmeyənlər xoşbəxtlərin “tacıdır” –
Vuruş, çalış – eksinəymis, eksinə!

Qucaqladı çoxlarınlı dolaylar,
Məni elə daş-qayalar haraylar –
Bilə-bilə təyyarə var, liflər var...
Belə yarış eksinəymis, eksinə.

Ürekłəndim hər şidirgı yağışla,
Əldən düşdüm bir mehriban baxışla,
İncimisən, Hidayeti bağışla,
Belə yağış eksinəymis, eksinə.
Belə baxış eksinəymis, eksinə.

ŞERİM, BAĞIŞLA

Şerim, ayrılmışam sendən... Suçum çox,
Gel əl ver barişaq, günahımdan keç.
Sənsiz dolananda tek özümə yox,
Atamın oğluna oxşamıram heç.

Doğma adamlar da yad gelir mənə,
Sellər ne köpürür, ne aşib-dasıır.
Güllər rövnəq vermir çöla, çəmənə
Adım-soyadım da bayağılaşır.

Baharin qoynunda görünmür bahar,
Dağlar ulduzlardan inciyir, küsür.
Dibindən çürüyen qoca ağaclar
Elə bilirəm ki, başıma düşür.

Çəsməler tamını itirir tamam,
Zirvə cığırı da o cığır deyil.
Nə mehriban bir səs, nə söz, nə kəlam...
Qəlbim öz qəlbini yeyib elə bil.

Mən sənlə olanda anam qısqanır:
“Ömrünü, gününü yedi bu şer...”
Sendən ki, ayrıldım, yerim odlanır...
“Birtəhər olmusan... hərdən yaz” – deyir.

Səni səkitliyin qənimi biliş,
Dalınca adını qarğışlayır o.
Sənsiz günlərimi görüb, kövrəlib,
Sonra səni sənə bağışlayır o.

...Şerim, ayrılmışdıq, şerim, bağışla!
Sənsiz min ümidsiz fikrə dalıram.
Elə ki, görüşdük, bircə baxışla
Öz adıım, öz atam, özüm oluram.

1982

DİNCƏRLİKDƏN QAYIDARKƏN

Həkimlər dedi ki, iş-güç,
esəblər

Səni haldan salır...

Bax, elə bu gün
Uzaqlaş şəhərdən, işdən bir qədər
Get bir səkit yerə dincəlmək üçün.

...Getdim Barjomiye dincəlməyəmi,
Yoxsa zirvelərə qalxmaq üçünmü?
Yoxsa dəli Kürün ləpalərini
Sinəmə qönçətək taxmaq üçünmü?

Gezdim yağışlarda,
dolandım qarda...
Heç yerdə rahatlıq tapa bilmirəm...
Elə yoruldum ki, dar cığırlarda
İndi gecələr də yata bilmirəm.

Qalxdım qalaların zirvə daşına,
Dərin dəreləri çox ayaqladım.
Qalxdım qayaların məğrur başına,
Nə bezdim,
nə də ki, ayaq saxladım.

Gecələr düşündüm...
Qəlbin sözü çox...
Könlümə təptəzə misralar doldu.
Bu, mənə dincəlik yox,
istirahət yox,
Yorğunluq üstündən yorğunluq oldu.

Həkim!
Günahsızam, ha danla, qına.
Çırpinan narahat, odlu ürəkdir.
Ötən "istirahət" yorğunluğuna
Təzədən neçə ay dincəlik gərəkdir?

Müddətini sən de!
Mənsə düşünüm;
İndi de açıldı təzə dərd-sərim.
Daibadal ikinci məzuniyyətçün
Kimə ərizə yazım,
hara göndərim?

1975

MƏN KİMƏM?

Yaşıdlarına

1

Doğulduğum il – 1944.
Dava gedirdi hele.
Zəngəzurda xişla əkirdilər yeri,
Nər igidler
Məmləkətin çox yerini almışdilar yağuların
ellərindən.
Düz Berline çatmayınca,
İttifaqın bayrağını Reyxstaqa sancmayıncı
dönməyəcəkdilər geri.


46

47

Bize sarı çönmüşdü
 biz sarıdan ədaləti davamın
 uğurlu taleyi,
 qələbə baxtı...
 Ay, gün – 5 sentyabr.
 Saat – alatoran,
 inəklərin səhər sağımı vaxtı.
 Kolxozi sedrimiz
 sağ qızını səngərlərdə basdırmış
 bir qoca kişi idi.
 Kotan tutanları – qız-gelin,
 Ahişlar cahillaşmışdılar.
 Səbrini kəsirdilər
 hər işin,
 hər engelin.

2

Adım?
 Əslində Fikrətdir.
 (Hidayəti sonradan uydurublar)
 Qardaşım
 Vitebsk səngərlərindən göndərib bu adı.
 Adımı daşıyan
 üçkünc məktuba dolubdur
 Arzusu,
 istəyi,
 muradı.
 Mene ad seçəndə
 iki daşın arasında "müsabiqə" keçirməyə
 vaxt tapılıb.
 Müharibədən başlamış
 Çəmənlərde bitən çiçəklərədək
 bütün isimlər
 bir-birinə qatılıb:
 Biri deyib: "Vayna",




Biri deyib: "Pobeda".
 Biri deyib: – Mərmi...
 Qardaşımsa – Fikrət – deyib.
 Tərcümə eleyiblər ruscaya
 Fikrəti.
 Qərar verilib: – Təsdiq olunsun,
 ancaq müvəqqəti.
 Hələlik məktuba Fikrət yazılışın.
 Qələbədən sonra,
 təzəden "müsabiqə" keçirilsin,
 Bu işe yenidən baxılsın...

3

Göylərimiz dumanlı,
 Gözlərimiz qayıçı yurdutlu,
 Üreyimiz fikir yuvası idi.
 Ağla-qaranın müharibəsi,
 Gündə min-min qurban udan
 ölüm-dirim davası idi!

Uzaqlarda guruldayan müharibə
 Kendimizə ele bil ki,
 qəzetlərin öz səsindən,
 Radionun Levitanlı nəfəsindən
 tez çatmışdı.
 Uzaqlarda guruldayan müharibə
 Kendimizdə torpağı da, daşları da oyatmışdı!
 Xan Araz da son qoymuşdu sakitliyə.
 Qəzəbindən hey köpürür,
 hey daşırdı.

Nenələr də, babalar da,
 qəlblərində
 Düşmənlerlə top-tüfənglə savaşırı!
 Dodaqlardan heç düşməyən
 bir söz vardı – müharibə!



Könüllərdə alovlanan,
Dodaqlarda harayanan bir şüardı –
HƏR ŞEY HƏRBƏ!!!

Hitler idi
Ürəklerde
dünyanın ən eybəcəri,
yer üzünүн cəlladbaşı.

Vetən oğlu
Ölkələrin, qitələrin öz azadlıq bayraqıydı,
Vetən oğlu – səadətin silahdaşı!
Hər ocaqda –
Hər evdə, hər eşikdə də – müharibə.
Çarpayıda, beşikdə də – müharibə...
Güneş gülürdü.
Gah da günün günortaçağı
qapqara zülmətlə qucaqlaşırdı.
Tekcə dilxor qaydalara,
Əlləri qoynunda,
gözləri uzaqlarda qalan analara deyil,
Təzəcə göz açan körpelərə də
Fikrət adı yaraşırdı!

4

Fikrətin ilk ad günündə
qardaşım qayıdırıb evə.
Ordeni-medali sevindirib bizi,
Muştuluq gezib kəndimizi.
Atam bütün qonaqları hörmətlə qarşılıyib,
izzətlə yola salıb,
ötürüb.
Tövləmizin axırıncı toğlusunu qurban kəsib
Fikrəti Fikrətin üstündən götürüb
Hidayət eləyiblər adımı –
Heç olmasa, bir dəstənin
önünde gedim.

Yolazana yol göstərim...
Ülfət olum ürəklərdə,
Qüvvət olum bileklərdə,
İşiq olum, nur saçım,
Təptəzə bir çəhlüm salım,
yol açım.

5

İndi otuz bir yaşındayam.
Nə dərənin dibindəyəm,
Nə zirvənin başındayam.
Ömrümün bir parçasını müzakirə salonları alıb,
Bir parçası Maralzəmi dağlarında,
Bir parçası Bakı Universitetində qalıb.
Ömrümün ekvatoruna gedən
yolda yaşayıram,
Min ünvanda,
yerdə, göydə,
min xeyalda yaşayıram.
Şerim dağ çeşməsidir,
çatmayıb ümmanlara,
dönməyiib coşqun selə.
Yaxşı tanıdığım yer
öz kəndimizdir hələ.
Xaricdə qohumum?
Əlbəttə var, a qardaş!
Adı nə? Ünvanı nə?
Axı, mən hardan bilim –
Araz girib araya,
o sahile nə sesim çatır,
nə də həsrətdən uzalı qalmış əlim.
Arazın bu tayında
Hər obada, hər eldə var
Yetimlik illərimdən
Çox sonra peydə olan

50

51

"qohumcanlı" qohumlarım.
 Zəhmətimlə qazandığım
 dostlarım, düşmənlerim,
 doğmalarım, yadlarım...
 Arzulu, ümidli qanadlarımıla
 Nəsimidən, Füzulidən, Şekspirdən olan
 kitablarımla
 Güclə sığışdığınız
 ikigözlü evimdə
 özümün
 üç körpə kitabım var,
 üç körpə övladım.

6

Peşəm?
 Qara fehləyəm, qardaş,
 qara fehle!
 Usta fehlələr sırasına keçməmişəm hələ.
 Gözlərim – arzu yurdı,
 Ürəyim – qabar-qabar,
 Baxışında, qəlbimdə
 Yuxusuz gecə "növbələrinin"
 Yorğunluğu, acısı var.
 Bəs necə fehləyəm:
 yaxşımu, pismi?
 Bilmirəm, otdan sarı
 Nigaranan yaman.
 Beynimi didir,
 Fikrimi yeyir
 Şübə, təlaş, həyəcan.
 Qara fehləyəm, qardaş,
 qara fehle!
 Usta fehlələr cərgəsinə keçməmişəm hələ.
 Nə vəzifə təmənnam var,
 nə rütbə,

Nə bərbəzəkli hökumət telefonları,
 Nə kabinet, nə maşın,
 nə də nərmə-nazik katibə...
 Adicə qara fehləyəm, qardaş,
 qara fehle!
 Nə taxta-şalban daşıyıram,
 nə kömür,
 (Elə olsayıdı, nə qəm!)
 Bu, başqa cür fehləlikdir,
 bu, başqa bir ömür!
 Şer daşıyıram
 ürəyimdən yazılmamış varaqlara,
 Sonra uçub gedir o,
 üreklerə,
 dodaqlara.
 Könlümdə yuva tikmiş qubarın
 ağrısı mənə qalır,
 Nəğmələrimin şirinliyi özgələrindir,
 Sönük misralarımın yarası, nisgili,
 qayğısı mənə qalır.
 Qara fehləyəm, qardaş,
 qara fehle,
 Usta fehlələr cərgəsinə keçməmişəm hələ.
 Nə taxta-şalban daşıyıram,
 nə kömür.
 (Elə olsayıdı, nə qəm?!)
 Bu, başqa cür fehləlikdir,
 bu, başqa bir ömür!..

7

Bilirsiniz mən kiməm?
 Babamın atamdan sonrakı yaşı,
 Çiçəkli, meşəli, qayalı Zəngəzur torpağı,
 bir aran çeşməsinin su daşı.
 Qocaman çinarlar yanında

bir körpə çinaram.

Əqidəm, məsləkim yolunda vüqaram!

Nizamiyle, Füzuliylə öyünürəm,

Sabirin göz yaşlarıyla

qəhqəhə çekib, gülə-gülə
ürəklərdə döyüñürəm.

İndim bir cənub şəhərinin nəhəngliyidir.

Sabahım –

indimdən də möhtəşəm bir səhər.

Vüqar qaymağıyam –

Babəkden də neçə əsr irəlidən başlamış,

Xətayiden, Koroğludan keçmiş

Şair Vurguna,

Son davannı əsgəri Mehdiyə qədər.

Çağlayan ümməmanam –

bülluram, duruyam,

Şaxəli tarixəm,

dibsiz bir quyuyam.

Qədimdən-qədiməm,

uludan-uluyam.

Bir ovuc,

bir içim xan Araz suyuyam.

...Anketimi dolduranda

Cox sualı “öldürə” bilmirəm

sadəcə “beli”lərimlə,

“xeyr”lərimlə.

Dünənimə, bu günümə, sabahıma,

Heyatıma, kimliyimə, peşəmə aid

başqa sualınız varsa,

cavabını

Yaşıdlarımın şerlərində axtarın,

şerlərində!!!

* * *

Alovlu çıxışlar düşdü araya

Nitqlər dinlədim iclaslarda ha...

Payız qışa düşdü,

baharsa – yaya,

Şerim, mənim işim qaldı Allaha.

Ayağım altını özümmü qazdım –

Günlərin rəngi yox,

ayalarım – nakam.

Gecələr oturub məruzə yazdım –

Bir babat misramı axtarmalıykan...

Bu da bir yuxuymuş,

bu da bir yarış –

Aciyar aqil kəs,

əl çalar nadan...

Yaxşı ki, yuxudan ayılmaq varmış –

Sənə minnətdaram, məni oyadan.

Gördüm: – baharım da sazaqdı,

qardı...

Bəs ömrü alqışla unutmaq asan?

Bircə anam məni bağışlayardı –

Şerim, dedim məni bağışlamazsan.

Dedim ki, məni heç tanımasan da

Bir qəfil görünədə qarşına çıxsam.

Etibarsız dostun az düşər yada –

Etibarsız dostu unutmaq asan.

...Aldın qucağına, Əziz, mehriban,

Doğma balan kimi bağırna basdın.

Tapdı mehvərini, tapdı yer, zaman,

Ölerdim – sən məni tanimasaydım.

Tapdı məcrasını her çeşmə, ümmən,

Gəzdi ünvannı itirən gediş...

Məni o yuxudan qəfil oyadan

Deyəsən, anamın əlli imiş.

Fevral, 1975

ATASIZLAR

Serin şerbet evəzine
kəkotulu çay içenlər,
kövrək qayğı şələlilər,
daşqın çaylar keçənlər...
Uşaq ikən
atalılar qarşısında sıxlınlar, çekinənlər,
Nəzərləri
gələcəyin ümidiñə dikilənlər!
Ayaqları çarıqlılar,
şalvarları yamaqlılar,
Ataları – qırx bir – qırx beş davasında
soraqlılar...
Arxasızlardır, köməksizlər, mərd yalqızlar –
atasızlar... atasızlar...

Arzularla, ümidiñə yaşayanlar,
zəhmətdən bərk yapışanlar!
Ürəkləri yazılmamış eserlilər,
əməlli, diləkləri qılıncañ da kəsərlilər!
“Ata” adı eşidəndə kövrələnlər, dolanlar,
nər ürekli, ər qeyrətli ataların evəzinə
igid ata olanlar.
“Ata” adı eşidəndə
ürək nədən dinər, sızlar,
atasızlar... atasızlar...

Atasını göz açmamış, tanımadım itirənlər,
Onuncunu medal ilə
institutu əlaçılıq diplomuyla bitirənlər,
Ürəyində
itkin düşmüs ata qəbri daşıyanlar,
ya birinci,
ya sonuncu mərtəbədə yaşayanlar!

Biz zəhmətlə nəfəs alıq, yaşa dolduq,
Şair olduq, alim olduq, fəhle olduq,
çoban olduq...

Biz namuslu insan olduq!
El dərdini duyan olduq,
el qəlbini bilən olduq,
vaxtı ilə bizə gülmüş
neçə-neçə atalıya
biz sonradan gülən olduq!
Gəncliyində
iclaslarda,
qəzetlərdə ixtisara düşmüş azərlər –
atasızlar... atasızlar...

...Bərk ayaqda,
bed günlərdə karixmayın,
Uşaqlıqda, ilk gənclikdə addimbaşı
pisliklərlə üzleşsəniz, darixmayın!
Zəhmət ilə teki ötsün qışlar, yazlar...
Ömrümüzün bar mövsümü qabaqdadır,
atasızlar...
atasızlar!

1970

BELƏ BÖYÜMÜŞƏM

Oğlum uzaq düşüb mənim bal dadlı,
Təbiət etirli uşaqlığımızdan,
Daş-qaya arxalı,
qartal qanadlı,
Buludlar çətirli uşaqlığımızdan.

Duyur təbiətin öz aləmini,
Çöllerin, suların eşqiyle yanır.
Nəlbəkide bitən göy səmənini
Belkə də bir çəmən yaşılıq sanır!

O yaşda dolaşib dağı-dərəni,
Meşədə yol azıb,
suda batmışam.

Əldən elə salıb cığırlar məni,
Başımı daş üstə qoyub yatmışam.

Üstümə tökülüb göydən qar, leysan,
Seller
ürəyimin ahəngi olub.
Həyata ilk qədəm atdığım andan
Təbiət dərdimin öz rəngi olub.

Gəzdim yaxınımı, uzaqlarımı...
Qəlbimi min dəli həsrət oyubdur:
Mənim daim səyyar ayaqlarımı
Səhərlər otların şəhi yuyubdur.

Duymuşam göylərin öz izzətini,
Dağlar eteyində boyaya çatmışam.
Dərənin, zirvenin öz ləzzətini
Dərədən, zirvədən qabaq dadmışam.

Zirəklik qazanıb əlim, ayağım,
Ana təbiətlə "dalaşdıqca" mən,
Daim şah budaqlar olub dayağım
Cövüz ağacına dırmaşdıqca mən.

Belə böyümüşəm,
şöhrətdən-şandan,
Həkimdən, mebeldən xəber-ətersiz.
Belə doğulmuşam mən də anadan,
Uşaqlıq illərim – bir çağlar dəniz!

Gezdikcə çınarlı qara torpaqda
Dünya gözlərimdə dil açdı, dindi...
...Mənim övladlarım kənddən uzaqda,
Asfaltlar üstündə böyüyür indi.

Sanki başqalaşış bu gün o gündən,
Müxtəlif zamanlı körpə çağımız,

Nə qədər uzaqdır biri-birindən
Müxtəlif məkanlı uşaqlığımız.

...Oğlum uzaq düşüb mənim bal dadlı,
Təbiət etirli uşaqlığımızdan
Daş-qaya arxağı,
qartal qanadlı,
Buludlar çətirli uşaqlığımızdan.

1975

SƏHƏRİN ON YAŞI

Çəsməsən,
axırsan bir qoca arxa.
Qoca çayların da səsini dinlə!
On ilim səninlə qaldı arxada,
On il cavanlaşdım, qızım, səninlə.

Səninlə bir az da mən uşaqlaşdım,
Nağıl ləhcəsində dindim yenidən.
Təzəcə dil açdım,
tam başqalaşdım,
Uşaq aləminə endim yenidən.

Axtardım,
düşündüm dərindən-dərin,
Gördüm səadətin açıq üzünü.
İlk dəfə qoynuna qalxdım göylərin –
İlk dəfə eşitdim "ata" sözünü.

Yayıldın nəgmətek ürəye, dile,
Qəlbimin başında kökləndi sazım.
On addım atıbsan dünyaya hełə,
Mənim qayğım on yol çoxalıb, qızım!

Yolumda on dəfə azaldı duman,
Qürurdan, sevincdən qabarır sinəm.
Bir şair qardaşım demişkən,
 hər an
“Sənin taleyinə cavabdeh mənəm!”

Sənsən şah budağı ata ömrümün,
Saçımı səhərin mehi daradı,
Səninlə başlayır xoş gün, xoş düyüñ,
Xəzər də,
Zəfər də səndən sonradı...

Çəsməsen,
axırsan bir qoca arxa.
Qoca çayların da səsini dinlə!
On ilim səninle qalıdı arxada,
On il cavanlaşdım, qızım, səninlə.

Sübħün şefeqitək ötsün hər anın,
İller güle dönsün ömründə bir-bir.
Yaşın
ışılaların, göy qurşağının,
Bir də al səhərin yaşı qəderdir.

1980

ZƏFƏRƏ

Xəzər – qəlbin, sirdaşın,
Şəhər – qız qardaşın!
Səninse adını Zəfər qoyduq.
İnqilab etmək üçün yox,
Davaya getmək üçün yox...

Şəhər – aydınlıqdır,
Xəzər – kükrəyen dəniz.



Helelik körpə olduğunçün
Sən onlardan həm sevimli, həm əziz!


Doyunca gülmeyinçün
Az qalıram maska geyim,
bəzenim.

A mənim
Helelik ala-bula danışanım,
Helelik hamıdan çox oynayanım,
evimizdə hamıdan çox gəzənim!

Sən anadan olanda
Qapımızı döyürdü
 bir dünyalıq təbəssüm,
 gül nefəs, ilkin bahar.
Sonra gördüm, gəlişində
 Sonbeşiklik xəbəri var,
Anam dedi: – Bu sözü açıb-ağatmayın heç,
 Gedib çatmasın kende.

Anam çoxdan bilirdi:
 Kövrelirəm, tutuluram
 Sonbeşik adı eşidəndə.
Axı, mən də sonbeşiyi olmuşam
 evimizin...
İstəmeyir ki, anam,
yada salam o günləri,
Ehtiyacdən ürəyimdə cığır qala, iz qala.
Allaha yalvarır ki,
 sənin sonbeşikliyin
 Mənə oxşamasın, bala!

...Adını Zəfər qoyduq,
Baba ocağının qədrini bilsən,
Bir zavallının göz yaşını silsən,
Bir çəmən yaşılıq qorusan,
Bir elin, obanın keşiyində dursan,



Ürəyin dolusu məhəbbət saxlasan,
əhdini babalarının əhdinə bağlayan,
Yolunu ellərin yoluna qatsan,
Bir məsum gülzərləq becərsən,
bir yaşıl bağça yaşıtsan,
Onda bil: qəlbincə inqilab edibsən,
Onda bil: davadan zəfərlə dönübən.

Yoxsa onu yuyub bahar suları
Mən onu bir daha görən deyiləm?

Hardadır qəlbimin doğma fəryadı?
O, çiçək mövsümü, üfűq yazdı.
Heyati, ünvani, məkanı, adı
Torpağa şimşəklə yazılışıydı!

1975

ATA QƏBRİ

Prolog

Artır mezarların sayı anbaan,
Əbədi yuxuya dalır xəyallar,
Çatış qəbristana dayanır zaman,
Orda cavabsızdır bütün suallar.

Günəş də, ulduz da vədəsiz batır –
Könül “vaxtsız”ların dərdini duyur.
Hər qarış torpaqda bir nəne yatır,
İldirim baxışlı baba uyuyur.

İnsan yana-yana torpağı qazıb,
Yanaqlar bələnin göz yaşlarına.
Ellərin tarixi, yaşı yazılıb
Qədim mezarların başdaşlarına.

Gezirəm – qəlbimdə alovlar, odlar,
Tanışlar-bilişlər boylanır yerdən.
Könlümdə, gözümüzdə ünvanlar, adlar –
İnsanlar öbündə baş əyirəm mən!

Gezirəm – bir dərdli cavan mezarı,
Qəlbimdə heyəcan, qəlbimdə ələm.

Bəlkə kimsəsizlik küləkleriyle
Mavi səmalara uçub gedib o?!
Qəlbimin susmayan diləkleriyle
Göyleri özünə məzar edib o?

Söykənib vüqarlı uca çinara,
Dinləyirəm onun ürək səsini.
Sonra köçürürəm ağ varaqlara
Bu cavan çinarın hekayəsini:

1

Qəlbində müqəddəs, sönməz arzular –
“Oğlum məni hər an anacaq” – dedi.
“Bundan da qiymətli xəzinəmi var? –
Daxmamın çıraqı yanacaq” – dedi.

– Ay bala, məktəbin qurtarhaqurtar...
Buradək çatmaqdə hər dərdi-sərim.
Deyirlər, Bakıda nişanlım da var,
Sizsiniz yeganə həyat əsərim...

Gedirəm... Qəlbimdə qalib min arzum,
Onları sən kama yetirəcəksən.
Ey sabahki nəvəm, gülüzlü balam,
Qəlbimdə gül-ciçək bitirəcəksən!..

...Ulduzum saralır, ömrüm solur, bax!
Nadir, mənə gəlsin hər qəza-qadan...

Bəli, madar oğul kama çatanda
Ata vaxt-vədəsiz köçdü dünyadan...

Ata ciyinlərdə mezara getdi,
Qonum-qonşu tökdü acı göz yaşı.
Nadir üç gün onu ziyarət etdi,
Dedi: – düzəldərəm gözel başdaşı,
İndise Bakıya tez getməliyəm –

Diplom yazıram...
Elm üçün təzə yol açacağam.
Kəndi müvəqqəti tərk etməliyəm,
Atamın qırxında qayıdacağam...

2

Qış ötdü, baharın dağ səli gəldi –
oğul gəlmədi.
Ata ölümünün bir ili gəldi –
oğul gəlmədi.
Dünya milyon-milyon oğul yetirdi,
Dünya neçə-neçə ata itirdi –
oğul gəlmədi.
Her payız dağlara çisək-çən düşdü,
Qapqara saçlara vaxtı dən düşdü –
oğul gəlmədi...
Qonum-qonşu dedi:
– Belə şey olar?
Yəqin ki, gədənin başında iş var...
Bakıdan kim gəldi, dedi ki, bilsən,
Onun baresində çox eşitdim mən:
– Qəzetdə, jurnalda çıxır yazılışı,
adı – imzası...
O, elm aləminin böyük varıdır,
bizim dağların da iftixarıdır...

Bir qarı dilləndi:
– Gümrah oğlandı,
Yəqin rəng-rufu da artıq solubdur.
Şan-şöhrət hevesi, alimlik adı
Bizim cavanlara belə olubdur.

Bir qoca dedi ki, sən də qoy görək –
Elatımız belə nerlərlə dolsun.
İndiki ığidin, bilirsən, gərək
Özündən də yekə diplomu olsun.

...Get-gedə azaldı bu söz, bu söhbət –
Heç kəs Misgərlini xəber almadi.
Misgərli günbegün böyüdü fəqət,
Öz doğma kendində adı qalmadı.

3

Onun diplom işi gəzdi əllərdə,
Ağsaçı bir alim rəy yazdı ona.
Nadirin hünəri, adı dillərdə:
“Namizədlik adı çox azdır ona”.

Nadirin üzüne güldü səhərlər,
Ata itirməsi son şəri oldu.
Ayağı altında qaldı şəhərlər,
Hər səfər onun bir əsəri oldu.

Bu böyük alimlə görüşmək üçün
Artdı sıfarişlər, çoxaldı seylər.
Onun şöhrətindən danışdı hər gün –
Qəzetdə, jurnalda yazılıan rəylər.

Yaşadı narahat okean kimi,
Uzun yolların da qisası oldu.
Əcnəbi dillərdə kitab sahibi,
Həm də oğul-uşaq atası oldu.

64

65

Akademik adı aldı bir gecə,
Atası röyada təbrikə geldi:
– Bilirsən, ay bala, sevindim neçə?..
...Oğluna lap yeke stol diledi.

– Ürəyim səninçün bir zərif teldir,
Qəbrini görmürəm iyirmi ildir...
Danış, atacan!

Ata dinmədi,
Oğlundan bir kəlmə gileyənləmədi.
Getdi. Qeybə çıxdı.
Əridi səsi.
(Onu röya verdi, röya itirdi...)
...Ata məzarını görmək həvesi
Nadirə olmazın kədər getirdi.

4

Şəhər “Volqa”sına oturdu Nadir,
Yazın da evvəli... bülbüllər ötür...
– Ay Veli, tələsmə, asta sür gedək,
Bu yerlər cənnətdir, ziyarət edək.
Yaman yorulmuşam özüm də bu yaz,
Barı havamızı dəyişək bir az.

Yadımdan çıxmayıb Qartallı kəndi,
Dibsiz dərələrdə yeltək esmişəm.
Uşaqlıq, hardasan? Yaş ötdü... İndi
Bu doğma yerlərən qəribəmişəm...

İllərin hesrəti qəlbimi dəlir,
Bu da Qartallıdağ, dumandı varı.
O kiçik daxmamız yadına gəlir,
Görən qonum-qonşu dururmu bari?!

Yamanca kövrəlir adam, ay Veli,
Yaş qırxa, əlliye çatandan sonra.
Başqaymış sən demə ata nisgili,
Duydum özüm ata olandan sonra.

Sür gedək birbaşa qəbristanlığa,
Ürəyim nədənsə olmayır aram.
Atam yerin yeddi qatında olsa,
Torpağın bağrını qazib taparam.

Şofer heyrətlənir... Neyləsin axı,
Düşünür: – görəsən bu necə işdi?
Dünen akademik olan “ağası”
Bu gün birdən-birə dəyişilmişdi...

5

Budur qəbristanlıq – kəndin kənarı,
Görən, neçə insan uyuyur burda?
Yerin gül nəfəsi, göylərin qarı
Yenə zaman-zaman uyuyur burda.

Canlı tarixçədir hər qəbir daşı –
Hər qarış torpaqda insan donubdur...
İki gənc sevgili, ürek yoldaşı
Bir qoşa qəbirde dəfn olunubdur...

...Gəzdi, ürəyində dərdlər, ağrılar,
Yerdən atasını soraqladı o.
Cavabsız qaldıqca sözsüz sorğular
Daşları kitabtək varaqladı o.

Gəzdi qəbristanı o, qədəm-qədəm,
Dedi: “Bunu mənim şərefim, adım?
Ayıbdır, deyərlər, böyük alımsən,
Atanın qəbrini gəzdin, tapmadın..

66

67

Bu dərdi, görəsen, mən kimə deyim?
Dünyanın qəribə sirləri varmış.
Şöhrəti alemi tutan alimin
Atasının qəbri itib-batarmış!..”

(O ötən günləri düşündü, andı,
Gözünün nurumu burada söndü?
Dizləri sızlədi, üreyi yandı,
Özü də bir məzar daşına döndü).

Geldi qulağına bir insan səsi:
– Ay oğul, oturma belə, tərlisen.
Görürsən, soyuqdur dağlar nəfəsi,
Bura Qartallıdır, sən şəhərlisen...

(Başının üstündə durmuş bir qoca,
Onda dağ qıruru, əzəmeti var.
Boyu ərşə qalxan çinardan uca,
Gözləri işqılıt, saçlarisa qar...)

Nadir ona baxdı, kirimisə, lal:
“Zaman niyə mənim qəddimi eydi?”.
Suallar dañınca yağırdı sual:
– Ay bala, nə olub, dərdini söyle,
Belkə mənim də bir köməyim dəydi!

Qartallı olsa da yurdum, məskənim,
Bütün dünya mənim sərağım olub.
Bu kənd ömür yolum, öz yolum mənim,
Həm də yazılmamış varağım olub.

Yaza bilməmişəm, düzü, men hələ,
Sözüm gah aranda, gah dağda qalıb.
Səksən də yaşadım, bilmirəm niyə,
Gözüm min qayada, bulaqda qalıb?

Qoca danışdıqca susur təbiət...
“Belkə mənim də bir köməyim çatdı”,

Alım dile gəldi, dindi nehayet.
Yalana ilk dəfə belə el atdı:
– Uzaqdan gəlmisəm, arxeoloqam...
Sizin qəbristandan tarix yazıram,
– Ay oğul, nə gözəl fikirdir bilsən,
Bax, sənə köməyə hər vaxt hazırlam.

Qəbirler bərbəzekli,
Qəbirler ünvanlıdır.
Başdaşında hər kəsin
Var öz adı, famili –
Qəbirler də adlıdır!
Bu gözəl adətdir, gəl, inan mənə,
Hər iten bir məzar qanlı yaramdır.
Daşlarda yazılın kiçik salnamə
İnsana əbedi bir ehtiramdır.
Qocayam, yol üstə min niyyətim var,
Arzusu çin olsun kaş ki, hər kəsin.

Övladlar, size bir vəsiyyətim var:
Bir ata, bir ana qəbri itməsin.

Bu üçcə cümləlik salnaməleri
Poza bilməmişdir min boran, ayaz.
Onlar yaşayırlar, oğul, ay oğul,
Gel sən itib-batmış qəbirlərdən yaz.

...Bir dostum var idı Müqəddəs adlı,
Davadan tək qolla geri qayıtdı.
Gözləri səmavi, boylu-buxunlu...
Eşqini ellərin eşqinə qatdı.

Mən də cəbhədəydim. Dava qurtardı,
Bir vaxt bu dağlara baxdım çox gəndən.
Bəli, zabit idim, ulduzumvardı...
Elə ki, qocaldım, kəndə gəldim mən!

Dostum tez köçmüşdü dünyadan, çox tez,
Bir vaxt geceler de yata bilmədim.
Bu böyük bir dərddir –
Başa düşün siz,
Dostumun qebrini tapa bilmədim...

Əzəldən vurğundum Qartallı yurda,
Eh, niyə gül-ciçək ömrükəm solsun?
Bir çinar tinci də basdırıdım burda,
Dedim, o dostuma xatırə olsun.

Bir oğlu var idi... İndi deyəsən
Alimdır, dünyada adı-sanı var.
Bele uşaqlarda, ay oğul, de sən,
Görən neçə ciltə övlad qanı var?
Nə çoxdur bax belə övladlar hələ
Ellərə qaynayıb-qarışmayıblar.
Onlara alimlik veriləndə də,
İnsanlıqdan bir söz soruştmayıblar.
– Bəsdir, əmi, bəsdir, yetər bu söhbət,
Ürəyim ağrıyyır...
(Taleyə bax bir...
Dosta oğuldan çox vəfa, sədaqət...
İnsan məhəbbəti ölen deyildir.)

Misgərli “Volqa”ya yanaşır bu an,
– Ay oğul, belə tez hara? Ayıbdır,
Bu yurda kim gəlib, ay bala, inan
Duz-çörək kəsməmiş qayıtmayıbdır...

Qocaya son dəfə sataşır gözü,
Misgərli özünü maşına salır.
Demek istədiyi “sağ olun” sözü
Dolaşın dilinin ucunda qalır.

Şoferə “tezce sür” əmrini verir,
Hiçqırıq kükrəyir onun səsində.

Elə bil dünyada təihadır Nadir,
Alov var qanının hər qətəsində:

“Bütün təbiətmi olubdur nasaz,
Bu nə hay-haraydır çökür yollara?
Yüz əsərlı oğlan, indi bunu yaz
Buludlar göz yaşı tökür yollara...”

1967

ANAMA MƏKTUB

Yaman darixmişam, ana, ay ana,
Şirin nəvazışçün,
xoş qılıq üçün.
Yaman darixmişam mən yana-yana
Şərtsiz,
təmənnasız yaxşılıq üçün...

Qəlbimin yüyənsiz ürkək atını
Hər könül evində çapa bilmirəm.
Bir kədən yaxşılıq kainatını
Min nəhəng şəhərdə tapa bilmirəm.

Nadanlar tənesi didib qəlbimi,
Meğrur sahilime çəkilmişəm mən.
Çilik-çilik olan arzular kimi
Xatırə selinə tökülmüşəm mən.

Xeyal göylerindən yerə endikcə,
Yenidən uçmaqçın çok elleşmişəm.
Getdikcə,
saçıma qar ələndikcə,
Nədənsə,
yamanca kövrəkləşmişəm...

Bir nadan “böyüüb”, “böyüüm” olub –
Keçə bilməmişəm onun sözündən.

Abır saxlamışam...
Deyiblər, qorxub
Ağsaçlı "böyüün" hırslı üzündən.

Susmuşam...
Min tənə tuşlanıb mənə,
Hırsımı qəlbimdə düyünləmişəm.
Qayğı əvəzinə, hörmət yerinə
Soyuq iclaslarda nitq dinləmişəm.

Arxalı yaşıdım keçib irəli,
Sanıb, atasının qara quluyam.
Sanıb, özünüdür bu Yer kürəsi,
Mənsə Vətənimin ögey oğluyam...

Yaman darixmişam, ana, ay ana,
Şirin nəvazişçün,
xoş qılıq üçün.
Yaman darixmişam mən yana-yana
Şərtsiz,
təmənnasız yaxşılıq üçün...

1970

* * *

Hamıdan çox üreyime erk etmişəm,
Hamıdan çox üreyimi danlamışam.
Hamıdan çox üreyimlə yol getmişəm,
Bu sehrli dünyani da
 üreyimlə seyr etmişəm,
 üreyimlə anlamışam.

Zəmanənin sedasını,
Sualını, vurgusunu, nidasını...
 üreyimlə dirləmişəm.
Haqsızlığın qabağında
 üreyimlə alovlanıb,
 üreyimlə inləmişəm.

— 72 —

Haqq tələbim, düz yerişim onunkudur,
 min səhv işim onunkudur!
Məndən sonra yaşayacaq şərim varsa –
 onunkudur,
Dost-tanışlar arasında
 yerim varsa – onunkudur,
Odur mənim axşam-səhər
 gözümüzdəki,
 beynimdəki,
 köksümdəki,
Ürəyimsiz mən neyəm ki??!

Çıraq olub düz işimdə, günahimda,
Çıraq olub hey alışır dünənimdə,
 bu günləndə,
 sabahimda.
Ürək mənim öz sevincim,
 öz təlaşım,
 öz ahımdır.
Sert yollarda düz yeriyən,
Düz yollarda... səhv eleyən
 qeyri-adi
 allahımdır!

1978

MÖCÜZƏ

Mən həmişə möcüzəyə inanmışam!
Özüm də bir xoş möcüzə yaratmaqçın
Taleyimin başına çox dolanmışam...

Bilmışəm ki,
Möcüzələr bir ünvənlə,
 min adlıdır.
Bilməmişəm –
möcüzələr nağılvəri sehrlidir,
 dastanları qanadlıdır.

— 73 —

Bilmışem ki,
fatehlikdə birincidir
istedadla
inam, hünər.

Bilməmişem –
fateh var ki, əşrlərin sinəsindən
ildürimtək gelib keçər.

Bilməmişem –
möcüzəyin
şəxsiyyət də,
istedad da
azdır, düzü,

Möcüzənin ən birinci müəllifi –
ZAMAN özü!

Möcüzələr qoşalaşıb
Əsrin zəkasıyla indi,
Bize qonşu möcüzələr, ataları
Hezi,
Jukov,
Amstrong,
Qaqqarındır!

...Möcüzələr yer üzüne
Hər bucaqda gələsidi –
Harda qoşa yolçulardır
İnsan – Zaman.

Ən qəribə möcüzədir
ulu daşlar,
cavan dağlar,
qoca cahan...

Möcüzələr qucağında, yay-qış olar,
payız – ilk yaz,
Möcüzələr bir mahalda yaransa da,
yerə sığmaz,
göye sığmaz...

...Kim möcüzə yaradıbsa,
Ona tezə dünya kimi

Hər addımda min bir kərə baş əyirəm,
qucağında addım-addım dolanıram,
Möcüzəyə mən əzəldən inanmışam,
inanıram!

1980

YOL GEDİRƏM...

Ömür yolu...
Xəzri olub hey əsirəm,
Bu günüməndən sabahıma,
sabahımdan
sabahının sabahına
tələsirəm!
Həyatımın kələ-kötür yollarında
yoruluram.
Yeriyirəm asta-asta –
Ürək yenə dinclik vermir.
Fırtınalar qucağında çırpınıram,
Öz yağımıda dağ oluram...
Omu yaxşı?

Bumu gözəl?
Mən ne bilim?!
Milyon-milyon anlarımı
ömrün daşlı yollarında
itirmişəm ilim-ilim.

Yol gedirəm –
tufanların qucağında əsə-əso,
Başsız yeller qabağımı kəsə-kəsə...
Gah sevincəm, gah kədərəm,
Gah şələlə yürüşüylə,
Gah da dəvə yerişiyə
yol gedirəm.

Yol gedirəm!
Mən süssəm da, dayansam da zaman
gedir.

Yerişimi, duruşumu saya salmir,
 yaman gedir!
 Men duranda
 ömür gedir,
 izi qalmır,
 İten ömrü qaytarmaqsa
 mümkün olmur,
 mümkün olmur!
 Səssiz-ünsüz öten ömrün ağrısını
 unutmuram, hey anıram.
 Tələsdiyim günlərdəse
 yanib-sönen hər bir anın
 işığıyla
 odlanıram...

Yol gedirəm!
 Məndən öndə saxlamışam
 məşəl kimi
 ürəyimi.
 Yol gedirəm (eh, sən demə...) –
 beşiyimdən qəbələ kimi.

1975

ALATORANDA

Dörd yanım kimsezi obaya bənzər,
 Hənerti gəzərəm qulağında da.
 Bir azdan ləpirlər yolları əzər
 Şəherin hər qarış qucağında da...

Günəş at üstdedir,
 zülmetsə qaçıb...
 Küçələr bir azdan döñecək selə...
 Üfüqlər gözünü təzəcə açıb,
 Gözəllər yuxudan durmayıb hələ!

1969

QATAR DAN MƏKTUB

Üreyim həsrətlə, ümidi dolu
 Səfərə çıxmışam bir aydın şəhər.
 Hər addım ömrümün budağı, qolu,
 Kövrək nəğmə olub qəlbimdəkiler.

Uzaqlardan axan çaylar görünmür,
 Bilmirəm yolların harasındayam?
 Geləcək körpülər hay vermir, dinmir,
 Mənsə istiqbalın sədasındayam.

Bəlkə lap yaxındır səferin sonu?
 Bəlkə bir gün qalır, bəlkə bir saat?
 Kim ölçüb bu yolun uzunluğunu?
 Hem qatar susubdur, hem də kainat...

Gah tufanlar girir şir savaşına,
 Gah da bürkülərdə gilavar esmir...
 Bu ele qatardır, mənzil başına
 Çatmağa sərmişin heç vaxt tələsmir...

Kimsədən köməye yox ehtiyacım,
 Eniş də, yoxuş da öz baharımdır.
 Bu narahat yolda mənim qazancım
 Uğurlu-uğursuz misralarımızdır.

Arzum – üfüqlərin çələngi, tacı,
 Yollar illərimi əlimdən alır.
 Bu şəri anama oxuma, bacı,
 Düşünsün, mənzilə hələ çox qalır.

Məşəl eləmişəm yanar qəlbimi,
 Təkerlər üstündə körpə ağacam.
 Nədəndir, sonuncu nəfəsə kimi
 Anamın səsinə hər an möhtacam?!

1975

HƏRDƏN... ÖZ KÖLGƏMİ QAMÇILAYIRAM

Hərdən... öz kölgəmi qamçılıyıram –
Nadanla üz-üzə əyləşəndə də,
İşbazla, dilbazla dilləşəndə də...
Sanıram – üz-üzə əyloşdiyim vaxt,
Sanıram – göz-göze dilləşdiyim vaxt
Nadan çönüb birdən... alım olacaq,
İşbaz çönüb birdən... həkim olacaq,
Nə bilim, nəçi – nə,
Kim – kim olacaq...

Hərdən... öz kölgəmi qamçılıyıram...
Deyirəm: – bu misran kime gərəkdir –
Əgər söz mülkündə Nəsimi varsa?!
Sevgi nəğmələrin nəyə gərəkdir –
Saçların günbəgün belə ağarsa?!
Şerde çəmənlər, çiçeklər solub,
Giley də, güzar da... “xoş” adət olub,
Günahkar da... guya təbiət olub...

Hərdən... öz kölgəmi qamçılıyıram –
Aya raket uçur, hara baxırsan,
Sular belə axır, hara axırsan?
Şimşek yerdə çaxır,
sen göylərdəsən,
Şəhərlər şışibdir, sən... köylərdəsən.
Sevdaya giribdir qurd quzu ilə...
Kişisən, sözünü şersiz söylə!

...Elə öz kölgəmi qamçılıyıram,
Elə öz sözümüz qayçılıyıram.
Sevincim – göz yaşı,
qəmim – göz yaşı,
Ürəyim – sellərin hırsı, savaşı!
Gözlərim bir yorğun, çilgin dəryadır,

Sinib çox dərəmin zirvə qanadı,
Qalib ürəyimdə bir zirvə adı, –
Min həsret, bir çaya qovuşub axar,
Yüz ildir o çayım elə yoldadır.

O zirvəyə bir gün qalxacağammı?
O dərəyə heç vaxt enməyəcəyəm!
O çaya qoşulub axacağammı?
Külüm qor olacaq, sənməyəcəyəm!

Elə bu yollarda ağarır başım,
Çox dostdan, tanışdan üzülür əlim.
Qiyya çəkər göye sevgim, savaşım,
Nə yolum bilinər, nə də mənzilim,
Elə öz sözümüz qayçılıyıram,
Elə öz atımı qamçılıyıram...

1986

ÖMÜR MONOLOQU

Mənə deyirler ki,
sen də aldandın...
Hörməti-izzəti, şöhrəti, adı
Orda qoyub gəldin, nəyin xətrinə?
Bura gəlişinlə de, nə qazandın?

Burda adilərə tay olacaqsan,
Burda çoxlariyla sözleşəcəksən.
Uzaqdan sevilmək asandır, asan,
Hele dostlarla da üzleşəcəksən...

...Mənalı, mənasız suallar çıxdur,
Bilmirəm nə cavab verim, ey Vətən?!
Menim ki, sevgimin sərhədi yoxdur –
Sərhəddən uzaqda seviləsən sən.

Belə eniş enmək, belə dağ aşmaq
Bir parç bulaq suyu içmək deyildir.
O eldən bu ele mənzil daşıməq
Qatarla bir sərhəd keçmək deyildir.

İllərlə silmişəm alın tərimi,
Yollar əldən salıb, dincəlməmişəm,
Cavan qardaşının cavan qəbrini
Bir dağ etəyində qoyub gəlmışəm.

Atam da, babam da uyuyur orda,
Kendim də, obam da uyuyur orda...
Nedəndir, gedənər geri dönməz heç.
Həsrətlər qor olar,
amma sönməz heç!

Her zaman Xezərə nəğmələr dedim,
Çayların Təbrizə çatan qoluyam.
Mən orda olanda baklı idim,
Burda yerli-dibli zəngəzurluyam!

Bura gəlməmişəm kitabım çıxa,
Bura gəlməmişəm mükafat üçün.
Gelmişəm Araza qoşulub axam,
Belə o sahile yetişim bir gün.

Mən bura gəlmədim şöhrət dalınca,
Gəlmədim xalqıma sehnəden baxam.
Öz xalqım zirveli dağlardan uca,
Qoca çinarlardır mənim son arxam!

Bakı, yollar üstə iz saldı yolum,
Qoynunda susmasın heç vaxt toy-düyün.
Geldim ki, bir ovuc torpağın olum –
Qerib Füzulinin naçar qəbrinə
Nəvəmin əliyle səpilmək üçün.



TALEYİN GÖNDƏRİŞİ

Mana öyrətdiniz... Mandan göstətdiniz...



SƏN DEMƏ...

Mən elə bilirdim sevdalı nəğmən
Çoxdan itiribdi öz ahəngini.
Dəyişib dağ çayı,
qızılgül,
çəmən
Mavi gözlərində əsil rəngini.

Elə bilirdim ki, eşqinin səsi
Bir nəhəng, keçilməz dağa ilişib.
Bu gün sevənlərin sözü, kəlməsi
Səndə yüz il qabaq arxaikləşib.

Qəlbinin ən temiz duyğularını
Cah-calal qoynunda sönmüş bilirdim.
Arzu-istəyini, qayğılarını
Qurmuş bulağa dönmüş bilirdim.

Ömrümün ot basmış cığırlarında
Olmuşdun son vida,
unudulmuş köç.

Elə bilirdim ki, sən indi daha
Özün barədə də düşünmürsən heç.

...Sən demə... Qranit sərt qayalarda
Hər zaman yaşıllıq həsrəti varmış.
Çiçəyi gəzmışəm yalnız baharda,
Sən demə, qışda da bahar yaşarmış!

Sən demə... Nahaqdan aşib-daşmışam,
Çox şey itirmişəm bu savaşında.
Dostu düşmən bilib uzaqlaşmışam,
Düşmənim əyləşib süfrəm başında...

Hardan biləydim ki, axır söz, qərar
Zərif hisslerinmiş, məhəbbətinmiş.
Bir insan qəlbini oxumaq, dostlar,
Ümmanlar keçməkdən daha çətinmiş!

Hardan biləydim ki, varlığında mən
Hər bir saatmışam,
Hər bir ilmişəm.

Sən mənim eşqimlə hey yüksəlirsən
Mən səni qəlbimdən necə silmişəm?

Gözündə illərin kini əridi,
Xeyalım səyyahı oldu göylerin.
Sevgi var – bir sisqa bulaq kimidir,
Elə sevgi də var – dənizdən dərin!

İndi danlayıram özümü hər an,
Başıla – deyirəm min kərə bu gün:
– Səni zərrə qədər tanımadışkən
Sən haqda hökmüümə tələsdiyimçün.

Noyabr, 1975

MƏNİ GÖZLƏYƏN VAR

Adımı pozursan qarşına çıxcaq,
Gözündən yayındı – özündən küsdün,
Poz! Başqa çərən yox, bu yolla ancaq
Bəlkə “ad çıxardın”, “tarixə düşdün”...

Sözün axırında, şerin başında
Adıma sancıldı üreyindən ox.
Bugünkü qəzətin, budur, qarşısında,
Şerim çap olunub, amma imzam yox.

...Tutaq ki, bağladın bir dar bədəni,
Tutaq ki, qurutdun bir sisqa arxi.
...Səhərlər zəng səsi oyadır meni;
Şerimi gözləyən qəzet var axı!

1982

YATIR KÖRPƏLƏRİM...

Səyavuş Sərxanlıya

Yatır körpələrim, yatırlar hələ...
Yatırlar anamın öz laylasında,
Hələ nə at çapır belədən-bele,
Nə nəgmə deyirlər el havasında.

Ömür karvanının körpə çağında
Yatır üç səhərin narahat yolu.
Biz yatan beşiyin öz qucağında
Yatır babaların üç körpə qolu.

Yatır körpələrim...

Min arzu, həvəs
Yuxuya dalıbdır üç çarpayıda.
Yatır üç otaqlıq gülüş, səs, nəfəs,
Yatır üç ocaqlıq qayğı payı da.

Yatır üç yolcusu üç qəlbə dağın,
Yatır üç ürəyin eşqi, nifrəti.
Anamız günəşin, qoca torpağın
Yatır üç dünyalıq sözü, söhbəti.

Nəsillər gelecək... Üç dostun, yarın,
Körpəlik yuxusu hələ yarıda...
Bizə baba deyən gül balaların,
Hələ yuxudadır ataları da.

Üç ulduz yolunun min-min yoxusu,
Üç işiq,

 üç çınar,
 üç hayat yatır.

Yatır körpələrim, yatırlar hələ,
Üç ümman,

 üç təzə kainat yatır.

* * *

Tarzən fikrə dalıbdır, —
Tellərin nə günahı?
Yaz özü qocalıbdır,
Sellərin nə günahı?

Yazı zimistan sandıq,
Yayın hökmünü dandıq,
Payızda alovlandıq...
Yellərin nə günahı?!

Umu-küsü çəndədir,
Ağ gülər
 çəməndədir,
Günah səndə, məndədir,
İllerin nə günahı?

DAĞLAR, SAHİLLƏR

Tahir Tahblıya

Şair, tenha qalsan, vüqarla dolan,
Vüqar o dağların öz naxışıdır.
Mənimtək vəfali, vefasız dostdan
Lal-dinməz, yerimez dağlar yaxşıdır.

Nə tez xatirəyə dönermiş belə —
O dıbsiz dərələr, yehərlı yallar.
Köçüb yaddaşma döngələriylə
Evlidən Norkacan² uzanan yollar.

O uca dağlarda vüqarla dolan,
Yaxındı Bakının uzaq yolları.
Şair dünyasına səfərdir zaman —
Səfərdən yollanar səfərə sarı.

Gözündən göz yaşı axmasın dən-dən,
Biz haçan çatdıq ki, asan niyyətə?
Hələ bu evimə qızınmamışkən,
O evimi verdim əbədiyyətə.

Evlidən Norkacan neçə təpə var?
Neçə uca dağı aşardın, qardaş.
Mənim qismətimə düşdü dolaylar,
Sən yenə zirvədə yaşarsan, qardaş!

Qəlbində misralar səf-səf ordudur,
Sanma ki, bu sözüm bir quru səsdir.
O el əzəl başdan neğmə yurdudur,
O elə sənintek bir şair bəsdir!

İsmixan³ səslə qoca Goyçədən!
Ələsgər qəbrindən nur alar, geler.
Bir qoşma göz yaşı axıdar dən-dən,
Bir gəraylı səsi göye yüksələr.

İndi Zəngəzurda şairler çoxdur,
Şairlər ucamu, yoxsa o dağlar?
Onların ucalmaq arzusu yoxdur,
Nə də çap olunmaq təmənnası var.

¹ Evli — Qərbi Azerbaycanın Loru mahalında kənd

² Nork — İrəvanda məhəllə

³ İsmixan Didərgin — şair

Hələ o dağlarda bir ovuc qaram,
Burda eriməyim asandan-asan.
Özüm də özümü bağışlamaram
Hər gün bir yol səni xatırlamasam.

Açsa da qoynunu mögrur sahillər,
Hələ ki, yollarım çən içindədir.
Amma qabaqdadır an gözəl illər,
Sahillər, zirvələr həsrətindədir.

Alovlan əvvəlki odunla, sönmə,
Dağ enişsiz olmaz, yoxuş zirvəsiz.
Sən bu dolaylara, sahile enmə,
Bir gün zirvelərdə görüşərik biz!

1984

* * *

Özün nə yazıbsan?

Bilinmir hələ...

Başqası nə yazsa – ona tənəsən,
Gedib çatmasa da bir misran elə,
Əmma çıxarmağa bircə denəsen.

Belkə ağ yalandır öz həyatın da?
Belkə laylalar da nahaq deyilib?
Belkə elə Lenin mükafatı da
Rəsul Həmzətova səhvən verilib?

İcimə, bir az da vaxtını alsam,
Bu bəndi homişə yada salarsan:
– Mən hansı tarixdə kosmonavt olsam,
Sən elə həmin gün şair olarsan.

29 noyabr, 1975

— 88 —

* * *

Giley-güzarını saxla, sən Allah,
Hələ bu çiçeyin qönçəsinə bax:
Bir kəpenək ona qonacaq sabah,
Axşam ömrü-günü sona çatacaq.

Bilirmi dünyada bircə günlükdür?
Ah, neçə nazlanır o, seher-səher?
Ömrü bir təbəssüm, bir düyünlükdür –
Elə guldən-güle uçur bextəver!

Zirvəyə ucalıb, dağmı aşacaq,
Bir kövrək sevdayla yanır, yanır hey.
Bu çiçək də ondan çox yaşayacaq,
Taleyin ovcunda yırğalanır hey...

...Sənse yaşayıbsan doxsan neçə il...
Bəlkə də yüzünü haqlayacaqsan.
Deyəsen, illərin döngəli deyil,
Deyəsen, yolların asanmış, asan.

Bu giley-güzardan kar aşmaz, qoca!
Gerek yaşamağı kəpenəklərdən
Bu uzun illərin ömrü boyunca
Tezə əlifbatək öyrənəydiñ sen.

1986

* * *

Kövrək ləpələr də şərqlər, söyler –
Nəgmələr suların ilkin yarıdır.
Mənə elə gəlir, coşqun dənizlər
Bütün nəgmələrin bəstəkarıdır.

Dillənər öz şeri, öz teranesi,
Dəniz nəgmə deyər, dəniz el çalar.

— 89 —

Dodağından qopan harayı, səsi
Daim pərdə-pərdə qalxar, ucalar...

Eşqi üfüqlərdə qol-qanad açar,
Göylərdə çağlayar, yerdə sürünməz.
Dənizlər nəğmədən-nəğməyə uçar,
Əvvəli görünməz, sonu görünməz...

Onda ki, qayğılı, həsrətli dinər –
Qəlbində dillənən həzin tarıdır.
Mənə elə gəlir, xərif ləpələr
Bir kuskün sevginin misralarıdır.

Narahat döyüner, çağlar üreyi
İllerin yazında, qarlı qışında.
Çırpinar hər zaman eşqi, dileyi
Yeni nəğmələrin axtarışında.

* * *

Sanma artıq uçdun ulduza, aya
Dilində çaldığın “zəfərinlə” sen.
Ulu Süleymana qalmayan dünya
Sənəmi qalacaq?
Nə fikirdəsen?!

Qohum təndiriyle,
qonşu sacıyla,
Başında yalançı şöhret tacıyla,
Mendən bircə addım ireli düşmək,
Hələ bu dünyanın axırı deyil.
O kişi dünənin baş çobanıydı,
O naxır indinin naxırı deyil.

Uduza-uduza, özün-özüne
Niye harin-harin qürrələnirsən?

1977

Uduza-uduza, özün-özüne
Elə bilirsən ki, qalib gəlirsən?

Bəs rəqibin kimdir?
Bəs hakim varmı?
Rəqəbsiz, hakimsiz
yarış olarını?

Qarşına çıxmayıb hələ daş, qaya.
Düppədüz yoluna
deyiblər ehsən.
Ulu Süleymana qalmayan dünya
Sənəmi qalacaq?
Nə fikirdəsen?

1983

* * *

Sən bu tülüngünün kitabına bax:
Ağıl dərsi verer ağıllılara,
Qarışar göy-sarı,
qırmızı-qara.

Sən bu tülüngünün xitabına bax:
Üzdə babasından məsəllər deyər,
Dalda atasının qəbrini söyer.

Sən bu tülüngünün duruşuna bax:
Elə bil ay çönüb, il dəyişibdir,
Elə sağlığında heykəlləşibdir.

Sən bu tülüngünün vuruşuna bax:
Göylərə hökmər olmaq istəyər
Ulduz davaları olmasa əyər...

Sən bu tülüngünün yerisine bax:
Sanki xilas edib bütün sağları,
Özü yaradıbdır alçaq dağları.

Sən bu tülüngünün hər işinə bax...
Bilmə tülüngüdür, sonra bilərsən,
Bilsən – heyvətindən indi ölersən.

Hələ bu dünyanın gərdişinə bax...

1984

“ŞAİRƏM” DEMƏ

Sabir sağ olsaydı...

Üç-dörd kitab sahibisən,
qəzetlərdə – yazıların,
radioda – çıxışların...
Qoyun-quzudan başlamış
Kosmosadək hey...y... yazırsan
Şairlikdən fermayadək
Cığırarda “yaratmağa”
sən hazırlısan.
Tekce birçə pulun gəlsin,
Qonorarın cibi dəlsin...
Qulağıma deyirsən ki,
arvad-uşaq sahibiyəm,
Kasıtbənqıla – ‘başsız külək’!
Evimizə təzə mebel,
arvadımısha şimal-kürkü,
uşağıma təzə paltar
alam gerek.
Neyə görə az yazım mən?
Hər gün gərək “saz” yazım mən...

Bir iclasda bağırdın ki,
İstedadam, yaradanam,
Universal bir insanam!
Həm şairəm, həm qəzetçi,

İncəsənet allahiyam.
Həm natiqəm, həm tənqidçi,
Əsrimizin savadiyam...
Sonra geldin mətləb üstə:
– Könüll deyər, rəyasətdən bir şey istə:
“Məni çox az çap edirlər,
bu, bir faktdır,

ne dil lazımlı?

Arvadıma təzə “Volqa”,
Evimizə mebel lazımlı...”

...Arvadını yaxşı saxla,
Uşağına ne lazımlı, al.
Arabır də bu sözümüz
yadına sal:
– Böyük sənətkarı, böyük şairi
zəmanənin özü böyük sayıbdı.
Xal turanı elə, yaşa.
Men də sənətkaram, mən də şairəm –
deme, ayıbdi...

1966

* * *

Elə yələm demisən ki –
Düz sözüne inanan yox.
Haqq işinin arxasında
Haqq səsiylə dayanan yox.

Ulduzların yerdə batıb,
Gecən yorğanını atıb –
Adam kimi axşam yatıb,
Səhər tezdən oyanan yox.

Min göz-görə itəmişsən,
Ağ yalanlı “sipermişsən”,

Yetimdən də betermişsən,
Öz atan yox,
öz anan yox.

Bu nə gecə? Bu nə gündüz?
Bu nə eniş? Nə yoxuş, düz...
Taxta ki, mindi əyri söz
Zalim oldu bu zaman, yox...

Sözün – ayıb, səsin – ayıb...
Xəberçilər xəber yayıb,
Birçə qəbrin qazılmayıb –
Bu sözümdə heç yalan yox.

1989

* * *

E.Heminqueyə

Dənizi harayladım,
hay verdi,
Qumlu sahilərini gəzdim –
şer oxudu, nəğmə dedi.
Mavi sularında üzdüm...
Dedim, mənimdi dəniz!
Nəyim var ondan mehriban,
vəfali,
əziz... 5

Çaylar çağırdı məni,
Dağlara doğru getdim, –
Dənizi, dağları müvəqqəti tərk etdim.
Təpələrdən baxırdım şahə qalxan dənizə:
Sahildə min-min insan,
Qoynunda min bir qayıq.
...O, mənim deyildi artıq...

Odessa, 1977

* * *

Araz, qırğında doğuldum..

Nedən
Suyundan bir ovuc içə bilmirəm.
Neçə çaylar keçdim qurbət eldə mən,
Səni birçə kərə keçə bilmirəm.

Uca dağlarını görmədim çənsiz,
Süleyman Rüstəmi qüssəsiz-qəmsiz...
Bəxtiyar, Nəbi də qocalır sənsiz,
Sən necə dözürsen, necə?

Bilmirəm.

Ərdəbil yolları yaralanıbdır,
Bir ümid yazılısı qaralanıbdır,
Orda neçə ağaç paralanıbdır,
Mən öz çəmənimi biçə bilmirəm.

Tarixin yolları – döyüş, qan-qada,
Xalqım əyilməmiş yağıya, yada.
Təbrizi görməsem, bu gen dünyada
Şəhər görməmişəm, küçə bilmirəm.

Gözümüzdə bir burum alov çağlayar,
Zalımlar üzümə qapı bağlayar,
İçimdə bir yetim uşaq ağlayar,
Adı – nə? Yaşı da – neçə?

Bilmirəm.

Hidayət, vaxtdaşlar yol tapdı Aya,
Sense boylanırsan o tay-bu taya...
Yüz il yaşasam da salmayın saya –
Təbrizi görməmiş köçə bilmərəm.

1985

* * *

Yağışda kövrəlirim,
Çırçıram buludlara
Haçansa yağış həsrəti çəken qəlbimi.
Yağışdan sonra deyib-gülürəm.
Sevinirəm
qucağı oyuncaqla dolu uşaq kimi!

Onun üçün kövrəlirdim –
Deyirdim ki, sərinlik, təmizlik getirən
yağış
Gedəndə nə isə aparacaq,
Sonra gördüm, yox...
O, nə sel havalı yağış kimidir,
Nə təmənnəli dost,
nə də alverçi qonaq...

Yağış kəsmişdi artıq,
“Sağ ol” – deyə bilmədim ona,
Səsim çatmadı, heyhat...
Belə yağışları tez-tez qonaq çağır,
ey müqəddəs həyat!

* * *

Ay üstünə ay gəldi,
İl-ili ayaqladı.
Yumub-açdım gözümü –
Yaş otuzu haqladı.

Bu yaş nə deli gənclik,
Nə qocalıq çağıdır. –
Ürəyin öz hökmünü
Ağla bəxş etdiyi
Yolun ilk çıraqıdır.

İlk məhəbbət ürəyi
göynədər,
alışarıq,
Arabir də ağılin
Hökmüylə danışarıq.

Bu yaş ötən illerin
zirvəsidir, tacıdır.
Yeni cığır izidir,
Təzə yol ayrıcidir.

Düz otuz il qəlbimdə
Qayğılar daşımışam.
Lermontovun ömrünü
Çoxdandır,
yaşamışam.

Yaşda ondan böyüyəm...
Poeziya!
Bəs nəden
Lermontov sənetinin
İzdihamlı önungə
Körpə bir uşağam mən?!

İlləri qınamıram,
Özümdən gileyliyəm,
İlhəmdən naraziyam.

Ancaq inanıram ki,
Hansı bir səhərdəsə
Lermontovun şeriyə
Yan-yana qoyulası
Bir varaq yazasıyam.

Sentyabr, 1974

KÖHNƏ EVİMƏ

Neçə dostla görüşmüşəm
Onun isti qucağında.
Min yerden düyün düşmüşəm
Hər küncündə, bucağında.

Əlim göylərə çatıbdır,
Ulduzlar yerdə batıbdır...
Balalarım boy atıbdır
Orda, ana qucağında.

Bu ev yeyib çox qəmimi,
Unutmuşam ələmimi.
Qalaram xatirə kimi
Qonşuların dodağında.

Ha nəgmə ol ürəklərdə,
Ha duyğu ol dileklərdə;
Mən donaram küləklərdə,
Yad qızınar ocağında.

Arzum zirvəni aşdimi,
Bu, vidamı, savaşdimi,
Vəfasızlıq yaraşdimi
Mənə ömrün bu çağında?

1984

Mənim çaylarının mənbəyi çeşmə,
Mənim çaylarının mənsəbi uzaq...
Hər sisqa çeşməmdən ürəksiz içmə –
Dərin dəryalardır mənzili ancaq!

Kiçik arxalarım da gur çağlayandır,
Aramla dillənər gecə və gündüz.
Gah şərqi söyləyen, gah ağlayandır,
Neyləsin – yol gedir... gah eniş, gah düz...

Mənim çinarlarım yel qanadlıdır,
Dinər ala-toran nəsimi ilə.
Mənim bir ağacım neçə adlıdır,
Çox meşəm adını almayıb hələ.

Mənim çəhlimlərim təzadlar çəni, –
Hələ üz tutmayıb arzu dağıma.
Bir çəhlim sabaha səsləyər məni,
Bir çəhlim – üsyankar uşaqlığımı.

Menim məhəbbətim – dibsiz ümmanlar,
Kəndim, ata evim, anamın səsi.
Sonra, sevgi yaşam – şəklər, gümənlər,
Sonra, qayğı çağı – övlad nəfəsi...

1981

MƏHƏBBƏT YOXSA

Çəşmələr
ömrünü çaya qatarmı –
Hər damla suyunda sədəqət yoxsa?
Yolcular
mənzilə gedib çatarmı –
Ürəkdə düz ilqar, dəyanət yoxsa?

Sevda çeşməsindən saf ülfətlə iç,
Ömür yollarından öz sevginlə keç!
Dalğalar sahile çırpılmı heç –
Torpağa eşqində mətanət yoxsa?

98

99

Yayın odunda da buztek donarsan,
Nə canın isiner, nə də yanarsan,
Doğma ananı da ögey sanarsan –
Qəlbində çağlayan məhəbbət yoxsa!

1975

ROBERT FİŞERƏ AÇIQ MƏKTUB

Robert Fiser!!!
Sən bu adla,
qəlbindəki, beynindəki tükənməz bir istedadla
yeni şahmat tarixində
yaşamağa,
ucalmağa haqqın vardır.
Səni daim ucaldan da,
Hələ gənc yaşında ikən
şöhrətinini "qocaldan" da,
öz başına hüner tacı geydirən də,
okeanın o tayında
günü-gündən ərşə qalxan şöhrətinini
okeannın bu tayında
milyonlara sevdirən də
vətənin yox,
ağlığın yox...
qəlbindəki, beynindəki istedaddır!

Robert Fiser!!!
Sənə qədər
düz-düzəngah,
ağ-qaralı xanalarda
döyüş gedib,
vuruş gedib
qatar-qatar...
Sənə qədər
ulu şahmat tarixində

neçe-neçe
döyüşlərdən,
vuruşlardan qalib çıxmış,
Neçə-neçə
nər rəqibi yere yixmiş,
cəsarəti, istedadı
bəşəriyyət imzasıyla
təsdiq olmuş,
möhürlənmiş
Alyoxin var,
Botvinnik var,
Spasski var...
Onlar dahi olsalar da
Heç birisi
taxta üstə qazandığı qələbənin
bir sistemin,
bir quruluşun
qəlebəsi sayılmağa
çalışmayıb.
Taxta üstə
döyüşləri, vuruşları
Həyatdakı iki sistem vuruşuna
qarışmayıb!
Sen düşünmə:
"Ona görə güclüyəm ki,
Amerika vətənimdir,
bu anamdır, o da atam..."
Yox!
Sen söyle:
"Üreyimin istisiylə,
fikrimin işığıyla
sabah şahmat yoxuşunun
Zirvəsinə çatam gərək!
Çatam!!!
Çatam!!!"

Robert Fiser!!!
Ulu şahmat tarixində

təzə era aça-aça
 istedadın,
 cəsarətin,
 hünerinle
 qələbənin qanadında
 öz qəlbinin,
 öz ağlinin,
 öz hissinin öz səsisən.
 Sənə qədər
 ulu şahmat tarixində
 at oynatmış
 neçə-neçə cəngaverin
 sen bugünkü nəvəsisən!..

İrəvan, 18 mart 1972-ci il

HƏKİMLƏ SÖHBƏT

*Dünyadan vaxtsız köçmüş istedadlı
 alim-yazıçı, unudulmaz dostum
 Mehdi Həsənovun əziz xatirəsinə*

Həkim, mənim sənə çox hörmətim var,
 Həkim, mənim sənə məhəbbətim var.
 Bir kürək kəsendə, böyrək yaranda,
 Mədə “doğrayanda”, ürek yaranda,
 Bir insan ömrünün qırub yaşında –
 Səninlə ölümün şir savaşında
 Deyirəm: – bir həyat qayıdır geri,
 Bir ömür kainat qayıdır geri!..
 Savaşla, biçaqla aram yoxsa da,
 Biçağa nifrətim hədsiz... çoxsa da! –
 Alqış biçağının dəyanətinə,
 Biçağın təzadlı məhəbbətinə!

Ağlımız ulduza, güneşə yetib...
 Xerçəng sağıltmağa can atırsan sən.

Beyin dəyişdirib, ürek köçürüb
 İdeal möcüzə yaradırsan sən.

Bəs niyə o axşam qəlbin ağladı?! –
 Bir ağbirçək ana saçını yoldu.
 Bir gelin başına qara bağladı –
 İnsan kor bağırsaq qurbanı oldu...

Bir igid üreyi kişnədi, durdu –
 Üç körpə harayı hara çatacaq?!
 Beş qardaş boyunu yetimtək burdu –
 Bir insan apardı bir kor bağırsaq.

Həkim! Axı buna nə ad verək biz? –
 Nə olsun – böyükür eməllərimiz?!
 Xerçəng sağıltmağı axtaranda da
 Bağırsaq kəsməklə verirsən bada...

Burda inanmadım qüdretinə mən,
 Özün də özüne şübhə edirsən,
 Yoxsa sen ürəyi köçürən günü
 Elə qızdırmadan ölücəyəm mən!?

Bir sözüm sehv olsa, bir misram sönük,
 Ona düzəliş ver, qozetlərdə yaz!
 Özünse səhvini aləmə car çek –
 Belə etirafın təsiri olmaz.

Sənin sənətinin varlığı budur –
 Onun hər anında min diqqət yaşar.
 Bir gündə yüz kərə ürek dəyiş sən,
 Lakin unutma ki, hər saat, hər an
 Böyrək-bağırsağı xəstə insan var...

İrəvan, 1971

DAYANACAQ

İlham köhlənindən yere düşmüşəm,
Dalğasız, duduru şerə düşmüşəm.
Sözüm bülurlaşıb,
odu azalıb,
Ölçülü-biçili misralar qalıb.
İcimdə adilik təravət olub,
Qaydalı istilik hərərət olub...
Nə coşub-daşıram, alovlanıram...
Nə də bir həsrətlə, eşqə yanıram...
Qəlbimdə bir dərddən dağ yüksəlibdir, ~
Ağlım ürəyimə üstün gelibdir!..

Mən ki, qasırgalı bir həyat idim,
Yer idim,
göy idim,
kainat idim!

Şərim sehərlərə qoşa doğardı,
Misram ildirimdan ötkəm olardı...

Bura – dayanacaq!
Dayanacağam...
Bəlkə də təmkinli təbiətimdən,
“Ağılı”, “qüsursuz” məhəbbətimdən
Bezikdim,
yoruldum,
usanan oldum!
Narahat ömrümlə yenə doğuldum...

Bura – dayanacaq!
Dayanacağam...
Əger ümidişim həyat olmasa –
Qəlbimə coşqunluq seli dolmasa,
Təmkinli ömrümə alov qatmasam,
Narahatlığa gedən cığır tapmasam...
.....

İldirim kəsərli, fikir süretli,
Gənclik ehtiraslı, gənclik suretli,
Günəş yanacaqlı bir taksi tutub,
Özüm də dəlisov sürücü olub,
Gündüz dincəlmədən, gecə yatmadan
Geriyə,
geriyə qayıdacağam!..

İrəvan, 30 mart, 1972

MƏNİ SEVMƏYƏN KƏS...

Məni sevmeyen kəs, gel, batma yasa,
Yayda qış tapılmaz, qışda – ilk bahar.
Hərdənbir xatırla: bu gün hardasa
Neytron bombası kəşf edən də var.

Bir sözüm xoşuna gelmeyib?
Olar!
Yoxsa misram uçub, gözüñü deşib?
Yoxsa “tesadüfi” “səyyah” bombalar
Günahsız Beyrutun üstüne düşüb?

Qüsür axtarırsan hər bir sətrimdə,
Adı addımında, söz qanadımda.
Qüsür axtarırsan alın tərimdə,
Gəzdiyim torpaqda, quru adımda...

Zərrəcə uğurum dağ gəlib sənə,
Riya tufan olub, sinənde əsib.
Paxıllıq divləri girib qəlbinə,
Xeyirxah nə varsa – kökünü kəsib.

Neçə dirnaq tökdün yol aza-aza,
Çox qəzet oxudun, amma nə qandın?
Ulduzdan dedimə, meni ulduza,
Sendən danışdimsa, sənə qısqandın!

Gözünün qarası –
ilan yuvası,
Ağı – sarı şeytan bazarı kimi!
Kederin – qocalmış bir əyyaş yası,
Sevincin – təlxeyin azanı kimi...

Ana bətnindəykən bəs necə idin?
İllər daldı qaldı, ömür də yarı...
Varını, yoxunu mənə “xərclədin”,
Öz adın yadında qalıbmı barı?

Bu yarı ömründə bircə ünvan var:
Heyatın, baxışın mənə zilləndi,
Gün gələr, görərsən, səpeləndi qar,
Xəlbirdən irəli ələk ələndi...

Demirəm, günahım yoxdur zərrəcə,
Demirəm, yarımdır yalnız ilk bahar.
Deyirəm, a nadan, Yer kürəsində
Neytron bombası keşf edən də var...

1982

* * *

Sən də şəfqət bacısınan,
o da...

Sənin sıfətində nifrət yuxusu,
ətalet yiğnağı,
Onun çöhrəsində çiçək mövsümü,
ilk bahar çağı.
Sənin gözlərində iynə ağrısı,
xəstəxana yası,
Onun gözlərində sehər şəfəqi,
ümid havası.
Ona təref get bir az,
Ey şəfqətin qəddar bacısı!

— 106 —

Onun qədəmində qayğı çeşməsi,
təsəlli ciğiri,
Sənin qədəmində dərman acısı...

Sən də şəfqət bacısınan,
o da...

1975

* * *

Ömür necə ötür, gün necə keçir? –
Baharlara deyin, yaylara deyin.
Ürek sevincdən çox kədərmi içir? –
Gələcək illərə, aylara deyin...

Dəlisov gəncliyim nə tez ötüşür,
Qara saçlarıma vaxtsız dən düşür,
Ömrüm bahar vaxtı qışla görüşür –
Yaşımı artırın saylıara deyin...

Eşqimə hər yandan küləklər əsdi,
Hicran ele bildi səbrimi kesdi...
Nadanın dərdinə bir parç su bəsdi,
Aqılıñ dərdini çaylara deyin!..

1965

* * *

Nəğməli ürekler ana bətnindən
Narahat doğulur, çətin doğulur.
Göz açıb dünyaya gəldiyi gündən
Dərin dəryaların qəvvası olur.

Ulduzlar boylanır duyğularından,
Harayı əlçatmaz göylərə qalxır.
Onun sevincindən, ağrılarından
Dünyaya təzə-tər arzular axır.

— 107 —

Nəğmeli ürekler – dan qızartısı,
Kövrək təbəssümdür, bir xoş qılıqdır.
Nəğməsiz ürekler – insanın yaşı,
Bayquşlar ulayan xarabaliqdır.

1976

BELƏ İSLƏR...

Belə işlər olur dünyada, belə;
Məni çox sevəni az sevmişəm mən –
Vurulub o, bütün varlığı ile,
Mən soyuq baxışla baxmışam gəndən.

Belə işlər olur dünyada belə;
Məni sevmeyənə vurulub ürek.
Na qelbə sığışıb sevgim, nə dile,
Onu dinləməyə ümmanlar gərək!

Tale də her anı gündən sayıbdır
Yolları kesse də ildirim, külek.
Məni çox adamlar anlamayıbdır
Yad dillərdə dinən diplomatlartek.

Belə işlər olur dünyada, belə;
Toy var ki, bəy-gelin bir ağız gülmür.
Yalançı məhəbbət yayılır elə,
Əsl məhəbbətsə açıla bilmir.

Belə işlər olur dünyada, belə...

1979

* * *

Sən arxa istesen – dağa arxalan,
Padşah da dünyada geldi-gedərdi.
Hərəni bir cüre yaşadır zaman,
Hərənin ciyində öz fikri, dərdi...

Hər kəsin qelbində sevinci, qəmi,
Hərəni bir cüre yaşadır Vətən.
Dəryanın bağrında qərq olmaz gəmin –
Torpağa arxalan,
güneşə güven!

Qoca qayalara söyken yorulsan,
Canlı arxaların bir qismi şərdi.
Arxa lazımdırsa – dağa arxalan,
Padşahlar illərtək gəldi-gedərdi...

1986

İLLƏRİN QANADI KÖVRƏLMİŞ YAMAN...

Qardaşım Qüdrətin xatirəsinə

1

İllərin qanadı kövrəkmış yaman,
Tökülən dolmazmış – anladım bunu.
Yene taxtındadır ağsaqqal Zaman,
Hər günün, hər ayın əvvəli, sonu...

Ölümle – yaşamaq qonşuymuş,
bəli,
Heyatda təzadalar gəlməzmiş saya,
Gec, ya tez, taleyin gələr əcəli,
Amma, kaş, bu gəliş vaxtsız olmaya!

...Sən keçdiyin çaylar kükrəyir yenə,
Meşələr, qayalar öz işindədir.
Qəribə gəlməsin bu sözüm sənə, –
Dünya sən gördüğün gərdişindədir.

Bircə sən qoyuldun qara torpağa,
Aynıldın günəşdən, ev-eşiyindən,
Bir kərə nə sola baxdın, nə sağa,
Aynıldın nəğməli ilk beşiyindən.
Aynıldın qeyrətli oğullarından,
Kövrəklik timsalı bacılardan,
Göylərin tərtəmiz ulduzlarından,
Ulduzdan da təmiz öz qızlarından.
Cumbulu-cumbulu nəvelərindən
Aynıldın...

Ömrünün nəğməsi qaldı yarımcıq
Yaratmaq həvəsi qaldı yarımcıq,
İlhamın, gur təbin qaldı yarımcıq...

Tikdiyin məktəbin qaldı yarımcıq...
Bunların hamısı bir anda oldu,
Bir köntöy, yönəmsiz ölüm doğuldu.

Yaxşı tanımadı o ölüm səni,
Bilsəydi – başında min şimşek çaxıb,
Ayağın altından al qanlar axıb,
Gedibsen Miğridən Berline qədər,
Alnında əzəmet, qəlbində hünər,
Ölümlər içiyle yollar salıbsan,
Sinəndən neçə yol yara alıbsan,
Düşmənin gülləsi sənə batmayıb, –
Topların, tankların gücü çatmayıb,
Bilsəydi,
ya durub rəhmə gələrdi,
ya da xəcalətdən özü ölərdi!

İllerin qanadı sahillərində
Bir neğmə itirdim qollu-qanadlı,
Bir ömrün inadlı sahillərində
Gur ümman itirdim zirvələr adlı.

Bir göz qırpmında itdi bir insan,
Yerindən büdrədi ən nəheng qayam.
Ey mənim mənzilli harayı, dayan,
Söylə, bu itkidə günahsızmıyam?

Yaşadın narahat asiman kimi –
Ömrün qasırgalı nəfəsində sən.
Yaşadın sehrlı bir ünvan kimi
Qəlblərin ən dərin guşəsində sən!

İndisə gözlərim nigaran, naçar...
Dünya mentiqləri saya salmadı.
Baharın saçına səpələndi qar,
Yüz bahar qocaldı, qış qocalmadı.

...Bu gün ürəyimdə burulğanlar var,
Oyaqdır təzadlar çəni-çiskini;
Ən ağır itkidir dünyada, dostlar,
Nər ığid yaşında qardaş itkisi.

MƏNİM DOĞULDUĞUM İL

“...Sən anadan olan il mən cəbhədən əlil qayıtmışam...”
Şamaxı rayonunda yaşayan mühərribe veterani
Nadir Mərzəngelinin məktubundan

Neçə yanar meteor
Dərələrə enmişdi,
Alovların hiddəti
Səngerlerden boylanıb,
Üfüqə direnmışdı...
Göylerin şimşəkləri
Yolda, izde çaxırdı,
İgidlərin al qanı
Zirvələr çəsməsítək
Piçılıtiyla axırdı
mənim doğuldugum il.

Yollar paralanmışdı,
Torpaq qarsalanmışdı,
Six meşələr yanmışdı...
Hitlerin bel sütunu
neçə yerdən sınmışdı,
Ətini dişlərinə
tutmuşdu o canavar,
Neçə quzu milləti
udmuşdu o canavar
mənim doğuldugum il.

...Amma günəş yanırıdı,
Amma çaylar axırdı.
Qardaşım

Vitebski
səngerindən boylanıb
evimizə baxırdı.
Amansız yağlıları
bir-bir yere sərirdi,

Düşmənlər qaçan kimi,
tüfəngi susan kimi
atama məktub yazar,
mənə ad göndərirdi
mənim doğuldugum il.

Sən əlil qayıdırın...
Körpələr doğulurdu
Körpüler salmaq üçün.
Dağlımış şəhərləri,
Yenidən tikmək üçün.
Birdən neçə il sonra
yenə Hitler oyansa,
Qanımı içmək üçün,
Vətənimin daşının,
Torpağının qədrini
Sənintək bilmək üçün,
Lazım gəlsə cəbhədə
qardaşımız tək odlanıb,
sənintək yaralanıb,
Mehdimətək ölmək üçün,
körpələr doğulurdu
mənim doğuldugum il!

1983

MƏNƏ ÖYRƏTDİNİZ... MƏNDƏN GİZLƏTDİNİZ...

Müəllimlərimə

Mənə öyрətdiniz düz yeriməyi,
Düz yoldur, – dediniz, – ləp kəsə mənzil.
Möhtaci olana şərtsiz köməyi
Hər kim əsirgəsə, vətəndaş deyil!

Mənə öyrətdiniz: cüretli olum,
Qorxmayım tufandan,
borandan,
oddan...

Çarşıım, vuruşum, qisaslar alım
Hər ucuz mənsəbdən,
tituldan,
addan...

Mənə öyrətdiniz: tertəmiz vicdan
Haqqın, ədalətin məhək daşıdır.
Sədə, təvazökar olum hər zaman,
Ləyaqət insanın uca başıdır.

...Mənə öyrətdiniz... mən qulaq asdım,
Vəd verdim yerinə yetirmək üçün.
Hər bir sözünüzdə min məna tapdım,
Siz deyən yollarda ötdü ömür, gün...

Sonradan anladım: çox uca dağdan
Tamam xəbərsizmiş addım, cığır, iz,
Çox sözü, mətləbi
bildim sonradan
Siz qəsdən bizlərdən gizlədibsiniz.

Dediniz: zəhmətdən möhkəm yapışaq,
Çörək ayaqlansa,
analar küsər...
Amma demədiniz... "qanadlı" maşın
İgid alpinistdən qabağa düşər.

Mənə öyrətdiniz: ömrün narahat,
Çörəyin halalsa,
sənə min alqış!
Məndən gizlətdiniz... təzaddır həyat,
Pillələrdən başqa liftlər də varmış.

Mənə öyrətdiniz...
Gizlətdiniz də...
Niye güldən uca dayanır alaq?
Hörmət dilə düşüb rüşvət yeyəndə
Süpürgəyə dönür çox baxış, ayaq...

Məndən gizlətdiniz...
istedad azdır,
Məşhurlaşmaq üçün başqa yol gerək.
Mayda da qar yağıdı,
nə olsun yazdır,
Sal qaya kimidir indi çox ürək.

Məndən gizlətdiniz: hələ məhabbat
Bey-gelin paltarı geyinmək deyil,
Çox adı müstəcə verir təbiət,
Hər uğur
ürəkdən öyünmək deyil.

Məndən gizlətdiniz... Hələ ürkə var,
Bu kənddən o kəndə çapılmayıbdır.
Cavabsız suallar – bir sonsuz qatar,
Çox sırrın mənası tapılmayıbdır.

Xeyrin də, şərin də var öz hikməti,
Dünyada qəribə yarışlar çin-çin.
Bəlkə gizlətdiniz çox həqiqəti
Bizi bərkde-boşda sınaşmaq üçün?!

Gördük taleyin çox gərdişlərini...
Dənizlər ən nehəng çayları yedi.
Heyatın suallı gedişlərini
Heyat özü bize öyrətməliydi.

TALEYİN GÖNDƏRİŞİ

Ömrümə əbədilik
qovuşdu,
hekk olundu
Həsən müəllim adı.
Aman neynim, müəllim,
Məndən fizik çıxmadı.
Yadımdan çıxmasa da
Fizika dərslerinin
Hər saatı, hər anı.
Yadımdan çıxmasa da
Arximed,
Nyuton,
Paskal qanunu...
Yadımdan çıxmasa da
fərziyyələr,
sübutlar,
şəkli-şəksiz gümanlar,
Yadımdan çıxmasa da
paralel birləşmələr,
ardıcıl cəreyanlar...
Yadımdan çıxmasa da
fizika dərslerinin
çox doğması, çox yadı,
Neyləyim,
məndən fizik çıxmadı.

Qurbaneli müəllim,
biz sinifdə bir idik,
sonra tale ayırdı,
Riyaziyyat dərslerin
riyaziyyat deyildi –
şərə oxşayırdı.
Hər düsturda min məna,
Hər tənlikdə min nida!
Həndəsədən,

cəbrden,
şirin neğmə yox idi
onda mənçün dünyada!
Ən çətin mətləbləri
açardin bircə sözlə,
açardin bir baxışla...
Neyləyim, belə oldu,
Əziz insan, bağışla.

Bağır müəllim, bağışla,
Rüstəm müəllim, bağışla,
Cəmil müəllim, bağışla...

Araya illər düşdü,
Geldi öz ayağıyla
ali məktəb,
təhsil,
iş.
Sən demə, tale məni
yollarda gözləyirmiş.

Araya illər düşdü –
Baxışları
yuxusuz,
Başım üstə
duman-çən,
. Kövrek misralar tutdu
Yixılanda
elimdən.

Düşdüm bu yola,
önüm
eniş-yoxuş,
çəhlim,
iz,
Düşdüm, sərt yoxuşlardan,
döngələrdən xəbərsiz.

Düşdüm narahatlığının
müzqəddəs ocağına.
Düşdüm əbədi yanınan
odaların qucağına.

O – qatar,
mən səmişin!
İlk izlər dündüz idi,
Sonra yoxuşlar gəldi,
Sonra enişlər gəldi, –
Tale göndərişıydi!..

Tale göndərişıydi –
(Sözdü, düşdü, qoy deyim),
Peşəm,

evim, eşiyim,
ortabab uğurlarım,
ağır məğlubiyyətlərim,
Soyugum, isti yerim.
Tale göndərişıydi. –

Bağışlayın siz məni,
Əziz müellimlərim!



SALAM, DÜNYA!

Mənim bu dünyayla nə savaşım var?

1979



MƏMMƏD ARAZA MƏKTUB

Məmməd Araz, dağlar məndən gen düşdü –
Kim eşidər harayımlı, hayatı?
Bu nə möhnət, nə amansız gərdişdi –
Yaşamıram halal ömür payımı.

Yada qaldı babaların Vətəni,
Kim aradı şəhid olub-itəni?
Quş çəkili – bura gəlib yetəni...
Tanımadım öz dostumu, tayımı.

Gecələri gündüzlərə qatdılar,
İşığımı taladılar, çapdılar –
Doğmalığı
 nankorluğa satdılar,
Qurutdular neçə daşqın çayımı.

Gözlər solğun,
saçlar dalğın,
söz soyuq,
Hiylə evi – siyasetdə hər oyuq...
Unutdurmaq isteyirlər biryollar
Unudulmaz yaddaşımı, soyumu.

Uçqun evi uçuran kim, quran kim?
Xəstəsi kim, sağlamı kim?
Bəs həkim?
Müqəssir kim, vəkili kim...
Ay hakim,
Günahını birər-birər sayımmı?
Yeri düşcək söyləmişəm yüz kərə,
Yazibdilar – yozubdular min yerə...
Qışkırdıqca “Yetdik nurlu şəhər!!!”
Zülmət basdı ulduzumu, ayımı...

Atdan düşdük... nəyə minək görəsən?
Gileyini kimdən-kimə deyəsən?
Nazir – saymaz
şair – coşqun, tələsən...
Heç bilmirəm payızımmı, yazımımmı?

Ölkə dolub cibkəsənlə, quldurla,
Qəzət-qəzət, kitab-kitab qərarla...
Ümidini ha itirmə, ha zorla –
Kesirlər hey gündən-günə suyumu.

Günün, ayın yaddan çıxıb öz adı,
Meydan sular başkəseni, cəlladı,
Sağlıq deyər hər ərköyün övladı...
Bu millətin yasıdır, ya toyumu?

1990

MƏN BU QIŞIN...

*Bu şeir Heydər Əlirza oğlu Əliyevin
Sov.İKP MK Siyasi Bürosuna üzv seçilməsi
münasibatla 1983-cü ilin ilk günlərində
yazılıb, əvvələr çıxan kitablarımı daxil edilib*

Mən bu qışın qapısını bağlayıb,
Yaz yelitək, yay günütək çağlayıb,
Boranların sinəsini dağlayıb
Yazacağam! Misralarım təzə-ter...

Dağ başında dalıb kövrək xeyala,
Zirvələrdən əl edirəm hər yala,
Ayaqlarım – yol maşını!

Şimala
Yön alaram, qarlı, buzlu bir səhər.

Bu qış başqa qış olacaq, əzizim,
Donmayacaq çayım, çeşməm, dənizim!

İzsiz göye iz salacaq her izim,
Öz qınında çatlayacaq çox qəhər.

Məlikməmməd oyanacaq obaşdan,
Deli Domrul sağ çıxacaq vuruşdan,
Simurq quşum, bu qışdakı uçuşdan
Başlayacaq Aya, Güne min sefər...

Bu qış gərək dönüb başqa qış ola,
Bu qış gərək öz buzundan od ala,
Bədxahalar da dala şirin xeyala,
Yer üzündə üşüməyə bir nefər.

Ay Hidayət, bahar nədir, qış nədir?
Ömür-gündür... əldən gedir, hey gedir,
Qələm sussa, qəlbi, ruhu göynəder,
Qoy söyləsin xeyrə-xeyir, şərə-şər.

Irəvan, 1983

PADŞAHLAR, ŞAIRLƏR

Bəxtiyar Vahabzadəyə

I

Ana laylamızın ilki hardadır?
Ata şerimizin kökü hardadır?
Bu gün nəgməmizin sönməz ilhamı
Dədəmiz Qorquddan min il o yana
Torpaqdan göyerən misralardadır...

Odun özünü də neğmə çətirlər,
Şer bu millətə
ilki iman,
ilki din.

Zamana sığmayan odlu sətirlər
Nə vaxtsa alovə çəvrilib yeqin.

Ele ona görə qalib ordudur,
Bir ayağı yerde, biri yeherde,
Ele ona görə Odlar Yurdudur,
Adı pozulsa da xəritələrde.

II

Üsyankar şairlər gələr dünyaya –
Onda ki dünyani bürüyər ahlar,
Onda ki milləti salmazlar saya
Cavan müstəbidlər,
qoca padşahlar.

Çox vədə şairi anlamayıblar,
Tərifləmeyiblər,
danlamayıblar.
Ele ki... dünyanın işləri əydi,
Məzlmular
padşahın "xətrinə dəydi" –
Əsl şairləri "sınayıbdılar",
Əsl şairləri qınayıbdılar,
Əsl şairləri "anlayayıbdılar",
Əsl şairləri danlayayıbdılar,
Əsl şairləri damlayayıbdılar,
Fərman veribdilər ölümlərinə...

Ele ki, səbirlər kükredi, daşdı,
Ele ki, su gəlib başlardan aşdı.
Cavan müstəbidlər,
qoca padşahlar
Əsl şairləri "anlayayıbdılar",
Əsl şairləri yanlayayıbdılar.
Cavan müstəbidlər,
qoca padşahlar.

Taxdan yixılandan bir saat əvvəl
Pula satılmayan sənətkarları,
Şana atulmayan sənətkarları
Tutublar, aşıblar dar ağacından...
Her vaxt belə olub şaire dövran.

Şair vurulubdur – ruhu yaşayıb,
Şair qovrulubdur – ahi yaşayıb,
Çinarlar ucalıb – şair yaşayıb,
Dağlar da qocalıb – şair yaşayıb,
Ürekler ovudub misralarını.
Hə cavan müstəbid, nə qoca padşah,
Vura bilmeyibdi söz qatarını.

Gülləsi açılıb,
özünə dəyib,
Qəfilcə, beləcə gəberibdilər.

Ürekler hər gecə, hər təze səhər
Elin neğmesini elə yayıblar,
Şairlər
köksündə iztirab, qəhər
İllərin üstüylə addımlayıblar.

1989

HƏQİQƏT

Düz söz elə kimsesizdir –
arxasında birçə özü dayanıbdır.
Elə səssiz-səmirsizdir –
Öz qəlbinin sükutuya uyuyubdur,
Öz qəlbinin sükutuya oyanıbdır
Bizim bu günlərin qalmaqlında.

Düzlük, elə düz yolunun yolcusudur,
Öz sağınnı,
Öz solunun yolcusudur.

Neçə-neçə qışqırığın atasını ağladaraq,
Böhtanların qapısını bağlayaraq,
Yalanların sinesini dağlayaraq
Əlini sahib cibinə
Bizim bu günlerin içindən keçər
Kirimişcə,
“Əhli-kefinə”.

Asan deyil, qardaş
belə kirimişcə,
“Əhli-kefinə” keçmək
böhtanların, yalanların sırasından,
Qara şeytanla boz şeytanın arasından.
Böhtanların, yalanların,
şeytanların qışqırığı ucadır.
Qara şeytanla boz şeytan
(İkisine üç lənət)
Əsrimizdən qocadır.
Əlini sahib cibinə
Kirimişcə,
“Əhl-kefinə” yeriməyi də
yalanı, böhtanı, şeytanı dindirər,
cın atına mindirər –
“Xalq düşməni” olar həqiqət,
“keçmişin tərəfdarı” olar həqiqət,
yenidənqurmanın “əleyhdarı” olar həqiqət,
“anti...”lər yazılar özündən qabaqda,
Hallanar yaziq həqiqətin adı
şüarlarda,
kürsülərdə
Yalan-palan imzalanan hər varaqda.

Öz səsini özü eşidər çox vaxt –
Yalanların əlindədir axı, təzə səltənət,
köhnə taxt,
Yalanların əlinde ola-ola təzə səltənət,
köhnə taxt,

düzlükdən qorxar yalanlar,
fağır düzlüyün əlindən haray çeker böhtanlar.
Çox heykel ucaltmışq min bir adlı yalana,
Çox heykel ucaltmışq fərziyyəye,
güməna.
Əl çala-çala çox baxmuşıq
o heykəllərə,
Əl çala-çala yixmişıq o heykəlləri...
Deyirəm, birini də ucaldaq
yalanın öz adına,
öz səsinə,
Yalan da, böhtan da birdəfəlik
inansın öz qələbəsinə,
Əl çeksin fağır həqiqətin yaxasından,
Həqiqət sağ-salamat çıxsın
Bizim bu günlerin qalmaqalından,
qovğasından.

Sonrası Tannı özü saxlasın –
Belə getse, sonrası da təzə şürələrin işidir,
O təzə şürələri vəsf eləyən
əliqələmtutənlərin,
təzə yazarların işidir.

1989

QOBUSTAN

Fərman Kərimzadəyə

İlk dəfə gördüm daş möcüzəsini,
Özümü daşların övladı sandım.
Dinlədim tarixin daş nəğməsini,
Daşların başına döndüm,
dolandım.

Kitablar yox iken, daşlar kitabımış!
İnandım,
Baş eydim bu həqiqətə.
İnsan qayalardan tarix yaratmış
Özü qovuşmaqçın əbədiyyətə!

Daşlarda eks olub ən ulu cahan,
Bəşər dil açıbdır rəsmələr ilə,
On dörd min ildir ki, yoldadır karvan,
Şərəban,
durnalar yol gəlir hələ.

Daşlarımı qədimdi,
dənizmi qədim?
Duzlu çəşmələrə qoşuldum, axdım...
Burda min illərin qəddini eydim,
Tarix quyusunun dibinə baxdım.

Gördüm ki,
orda da bed həftə, xoş il,
Orda da məhəbbət, nifrət, gül, savaş...
Yalnız daş dövründən yadigar deyil,
Ulu qardaşlardır insan ilə daş.

1980

SALAM, QOBUSTAN

Salam, Qobustan, salam,
Ey ulu insan, salam!
İlk yuvam, obam, salam!
Qocalmaz babam, salam!

Sənə gələn yolları
Son mənzilim bilməmişəm.
Doğulmuşam... yəhərdə,
Tekər üstə gəlməmişəm.

Mığrı adlı bir el var –
Təpələri haçadır,
Bulaqları bumbuz, qar,
Qəcəlləri ucadır.

Körpə dünyam ordadır,
Qoca anam ordadır,
Qardaş-bacım ordadır,
İsti sacım ordadır,
Neçə doğmam ordadır,
Neçə yadım ordadır...

Mən Mığrıdan gəlmişəm,
Yolum uzaqdan düşüb –
Gömgöy Götçə gölündən,
Qoca Qazaxdan düşüb.
Tale bu yollar üstə
Yarı ömrü haqlayıb,
İlləri yelə verib,
Saatları saxlayıb.

Kiminsə çörəyini
Bölməyə gelmemişəm.
Qocaman fillər kimi
Ölməyə gelmemişəm.

(Deyirlər, ölümünü
Duyurlar qoca fillər.
Ömrün lap axır çağı
Sahillərə gelirlər...)

Hələ ki, qalasıyam
Bu qara torpaq üstə,
Hələ qaralasıyam
Ağappaq vəraq üstə.

Qopuzunu çalaram
Dedəm oğlu Ulusun.

O taydakı göz yaşı
Bəlkə bir az qurusun.

Bel götürüb yollarda
Körpə fidan əkərəm,
Qayıqlarım çoxalsa –
Öz qəlbimdə çəkərəm.

Əbədilik gəlmışəm
Saçına dən düşəndə,
Buluqlar öpüşəndə,
Dağlara çən düşəndə.

Əbədilik gəlmışəm –
Durna deyiləm, dönəm,
Çıraq deyiləm, sönəm,
Vətən eşqidir sinəm...

Vətən eşqinin ömrü
Nə əsrdir, nə ildir.
Vətən, Vətən oğluna
Mehmanxana deyildir.

Salam, Qobustan, salam!

1984

SORUŞMA, HARALIYAM?

Mənə qəribtək baxma,
Qoca Bakı, göy Xəzer.
Soruşsan haraliyam –
Səherim səndən küsər,
Xəzərim səndən küsər,
Zəferim səndən küsər...

Soruşmayın, sizlər də,
Soruşmayın, insanlar!
Oyanmayın, şübhələr,
Dil açmayın, gümanlar...

Azərbaycan bir dağdır,
Bizsə ağaclarıyıq.
Qış, baharlarıyıq,
Gülü, çinarlarıyıq!
Daşyıq, kəsəyyiyik,
Arısı, pətəyyiyik,
Birimiz o üzündə,
Birimiz bu üzündə,
Birimiz gecəsində,
Birimiz gündüzündə.
Biri ocaq başında,
Biri nəfəsindədir,
Biri əteyindədir,
Biri zirvesindədir.
Hələ boyلانانلار var
Uzaq-uzaq ellərdən,
Qovrulan var, yanın var
Yad ürekli dillərdə.

...Atamoğlu, əzizim,
Soruşma, haraliyam?
Sorına, aman günündür
Soruşma!

Bu sualın
Ürəkləri üşüdür.

Soruşma, haraliyam? –
Bu sözdən yaraliyam!

1984

AZƏRBAYCAN ŞERİ

Sənin ne qəribə kainatın var –
Bir gözün nəşəli, bir gözün nəmli.
Sənin ne qəribə bir həyatın var, –
Nəsimi sitəmli, Füzuli qəmli.

Yadlar çoxlarının adını pozub –
Bu dərdə dözməyə qəlbim dağ olub.
Belə yaraları ovutmaq üçün
Yaxşı ki, Nizami, Vaqif doğulub!

Məzлum olmayıbdır adın dünyada,
Hələ bu meydanda döyüşlərin var.
Derdindən-qəmindən danişanda da
Sabir qəhqəhəli gülüşlərin var.

Dəryasan, şairlər – mirvarilərin,
Eli düşünbülər, eli anıblar.
Alovlu Müşfiqin, Vurğunun sənin
Min sözü qoynunda damla sanıblar.

Kimin ki, inleyen bir nəgməsi var,
Ona öz iniltim, yaram demişəm!
Şairsiz obaya, şersiz ömrə
Güneşi, torpağı haram demişəm!

...Ən gözəl şerlər – ilk yaz çəməni...
Her gün o çəməndə dinleyin məni.
Laylayla beşikdə böyüdüm, dostlar,
Dünyadan şerlə götürün məni!..

* * *

Ağacsansa – çinar ol,
torpaqsansa – göy çəmən,
Nəgməli üreklerin
eşqinə vurğunam mən.
Ulduzsansa – zirvə ol
bütün seyyarələrə,
Zirvelərdən nəğmə səp
hər tərəfə, hər yero.
Çəsməsen – susuz olma,
çaysansa – şelalesiz,
Bahara oxşamazsan
bənövşəsiz, lələsiz.
Dağsansa – Savalan ol!
Ayağın altda qalsın
uca dağların çoxu.
Ömrünün əbədiyyət,
ölməzlik nəgməsini
ulduza yetirməkçün
sonsuz göylərdə oxu.
İnsansa, borclu ol
ömrün, həyatın boyu
bütün bəşəriyyətə.
Məhəbbətsiz yaşama,
sədaqətsiz yaşama.
Ölsən də
Öl severək!
Son anda da arxalan
bir dəli məhəbbətə!

1975

Göyçə, 1969

ƏBƏDİYYƏT MONOLOQU

I

Mən elçatmaz planetəm,
üfüqlərim görünməzdir.

Harda,
Haçan göz açmışam?

Doğuş günüm,
İlk məkanım bilinməzdir.

Hər zamanın öz övladı,
Hər bir əsrin öz oğluyam,
Yerin yeddi qatından da
çox qədiməm
çox uluyam!

Dünən üçün tarixəmse,
sabah üçün əbədiyəm,
Gur işıqlı beyinlərin,
Qasırğalı ürəklərin
axırıncı məbədiyəm!
Məbədiyəm!

Allahimdır ana torpaq,
yanar güneş,
mavi səma.

Allahimdır bu gen dünya!

Harda nəhəng çaylaq daşı,
Harda məğrur qaya varsa,
Hansı dağın ətəkləri çiçək ətri,
buynuzları daim qarsa,
Hansı qəlbə sığmayırsa
öz işığı,
Hansı bağın dillərdədir yaraşığı,
Hansı ömr hər anımı il sanırsa,
Kəhkeşanlar meydanında
Hansı ulduz çox yanırsa...

Belə eşqə,
belə etrə,
belə nura,
belə ömrə...
yar olmuşam,
Mən onların hamisindən min il qabaq
doğulmuşam.

II

Ümmanların firtınası,
Zirvelərin öz qaşıyam.
Bu günümün dünənimlə,
Sabahının bu günümilə
Savaşıyam!
Həm çovğunlu, həm baharlı bir həyatam,
Dünənimdən arxayınmam,
Bu günüməndən sabahıma nigaranam,
narahatam!

Gecələrdə insanların bir parası
yuxudasa,
Kürəmizin digər üzü işiqdadır,
yata bilmir,
İlk düşmənim qaranlıqdır –
Min illərdir aydınlığa qılınç çəkir,
gülle atır,
bata bilmir!

Məni inkar edənin de
qayışını daşımışam,
Zamanın öz ürəyinde,
Ösrlərin gözlərinin bəbəyində
yaşamışam.
Vaxt olub ki, müasirim dəmə məni,
Gələn nəsil həməsrimi xəcıl edib,
ehtiramla anıb məni.

Səf-səf durub əsgərlərim
tarixin hər varağında,
Əsgərlərim – qılıncla da,
qələmle də – ağ günlerin sorağında!

Bir əsrə piyadayam –
Şimşəklərlə qonşu olan Babəkimin
nərəsiyəm,
Bit əsrə qələmliyəm
Yunus Əmrə nəğməsiyəm.
Hansı ildə atlıdırsa əsgərlərim –
dəli “Cəngi” havasıyam.
Bir əsrə qoç Koroğlu davasıyam!
Hər əsrə öndə gedən övladım var –
Vuruşlardan nə çəkilib, nə yorulub,
Bu əstimin aqsaqqalı gör kim olub?..

III

Əvvəli – yox,
Sonu – bitməz bir nəğməyəm.
Əsrlərdən-əslərə addimlayan təraneyəm.
Al günəşin nəhengliyi,
On dörd günlük büssür ayın şöləsiyəm.
Çinarların,
Çəmenlərin,
Çiçeklərin
mən yaşamaq həvəsiyəm!
Mən arxayam,
Mən ümidiyəm
zaman oğlu igidlərin gur səsinə
Qaqrınəm!
Yolum-izim qurşaq olub
anamız Yer kürəsine!
İnsanlar da, gur çaylıar da, bulaqlar da
Nəsil-nəsil axıb keçir gen sinəmden,

Ölümələr də qorxur məndən!
Ölməzliyin nərəsindən vüqar almış uca
dağam,
Mən torpağam!
Mən torpağam!

1975

* * *

Mənim bu dünyayla nə savaşım var –
Onsuz da bu dünya düzələn deyil.
Qaranlıq şübhələr, beyaz yalanlar
Kökündən biryolluq üzülən deyil.

Yüz irad tuturam birçə sözümə,
Ömrüm yarı oldu yol-iz azmaqdə...
Hərdən gülünc gəlir mənim özümə
Füzulidən sonra şer yazmaq da.

Nəsimidən sonra haqq dilemək də!
Sındı çox bütövüm, doldu çox kesrim,
Haqqı ağ yalana sıx bələməkdə
Çox böyük ustadır mənim bu əsim.

...Min il bundan qabaq bu dünya vardi,
Vardı sevinciyə, dərdi-səriylə.
Şairlər felsefi şer yazardı,
Üsyani, qiyamı demirəm hələ.

Yüz il innən belə yaşamağına
Kim təminat verə?
Gəlsin irəli;
Qelbi saf nəğmələr yayar cahana,
Atomdan yapışb əstimin əli.

Elə addimlayar əhli-kefinə,
Sabahki sevincin, qəmin bilinməz.

Dəryadır, ha baş vur dərin yerinə –
Qoynunda qərq olar gəmin, bilinməz...

Uzaq ölkələrə uçmaq istəyi-
Barışmaz əməlle barışmaq üçün.
Futbolu, alveri, nə bilim, nəyi –
Siyasət selində yarışmaq üçün.

Mənim bu dünyayla nə savaşım var –
Onsuz da bu dünya öz işindədir.
Bir əli sabahı sorar, varaqlar,
Bir əli cibində – keçmişindədir.

Bu gün yalan olur dünən gördüğün –
Heyrətdən düz yolda büdrədim, azdım.
... Dünya, sırlı dünya, haçansa, bir gün
Düzelən olsayıdı şer yazmazdım.

1984

İzahına ehtiyac yox bu sərt elanın
Hər sözündə belə olsan, sənə min alqış!
Ayrılında neçə idi yaşı Lorkanın,
Puşkini də itirdin heç qırxa çatmamış.

İmtahanda müxənnətdir bəxtimin gücü,
Bu işdə də görürem ki, tale əli var:
Neyi yaxşı bilmirəmə – illah birinci,
Neyi əla biliromsə – soruşmayıblar.

Hansı söhbət məni açmır, görəsən, nədən,
Dinəm gerek o mövzuda hər axşam, sehər.
Hansı söhbət üreyimcə, bircə kürsüden
Beşcə kəlmə danışmağa söz verməyiblər.

Poeziya! Bəlkə növbə mənə də çatdı,
Güzəşt etmə, üreyimcə belədir qərar.
İmzaların kölgəsində imzalar yatdı,
Bilmədilər tarix adlı bir sərraf da var.

Ha yüyürdüm, gördüm yene qarşında dikdi...
Çox yamaclar feth olundu gözüm önünde.
Ümid yene gözlerini sabaha dikdi:
Bir zirvə də mənim olar bir ad günümde...

Çoxlarını yola saldım bu yoxuşlarda,
Əl çalmadım hər uğura, hər mükafata;
Mükafatı alanacan – piyada, qarda,
Mükafatı alan kimi mindilər ata.

...Poeziya! Qırx yaşıma il yarıml qalır,
Bu xəbərden xəbərsizmi ilham, söz, qələm?
Tale ayaq izlərimi yüz yönə salır –
Necə olsa, mən səninlə görüşmeliyəm!

POEZİYA, MƏNİM SƏNƏ İMTAHANIM VAR

Poeziya, mənim sənə imtahanım var,
“Üç” alsam da, “dörd” alsam da kesilən mənəm.
Növbən çıxdur?
Növbəm çatar de, hansı bahar?
İmzaların tünlüyündə ezlən mənəm...

Görüşümüz bir qış günü bəlkə yetişdi?
O sehər ki, ömür yolum bir dağı aşar.
Nə deyirəm, gel görüşək, o da bir işdir;
Deyirlər ki, novruzgülü qar altda yaşar!

Bəlkə mənə payız günü sən qulaq asdin –
“Görürsen de, haqlı-haqsız gözləyən çıxdur...”
Bəlkə sabah bir eləni qapından asdin:
“Qırx yaşını adlayana qəbulum yoxdur!”

1983

QƏSRLƏR, ŞAIRLƏR

Praqada qəsrlərdə şairlər yaşayırlar

Kralçün tikilər nəhəng qəsrlər
Şairlər daxmada yaşayan zaman.
Ötər qərinələr, keçər əsrlər,
Taxtından sürüşər hökmədar, fərمان.

Daxmada yaranar nəhəng əsərlər,
Krallar qəsrde kef çəkə-çəkə.
Gələr şahzadələr, gedər əsillər
Qızıl qədəhlerdə mey içə-içə.

İller hökm eleyər sonra həyata,
Çaqqala çevrilər aslanlar, şirlər,
Ötən əsrlərdən bu kainata
Bir qəsrlər qalar, bir də şairlər.

Sonra da dünyaya gələr bir zaman –
Müdrik kəlamıyla danışar, dinər.
Gələr yeni tarix, təzə bir dövran –
Şairlər göylərdən uca görünər.

Heykəllər ucalar məğrur, qüdrətli,
Daxmalarda ölen sənətkarlara.
Xalqını özündən min pay qiymətli,
Min pay əziz bilən sənətkarlara.

Uçuq daxmalarda yaradanlara,
O dahi, o təmiz, mərd insanlara
Ehtiram, sədaqət, məhebbət üçün
Ulu qəsrlərin açarları da
Cavan şairlərə verilər bu gün.

Böyük qəsrlərə keçər şairlər
Ulu duyğuları duymaqdən ötrü.

Köçərlər eradan əvvələ qəder
Bu gündən sabahı sormaqdan ötrü.

Bilərlər: – itməsa ulu ilmələr,
İstiqlal xalis toxumaq olar.
Dünənə inamlı söykənsən əger,
Sabahın şerini oxumaq olar.

1983

NİZAMİNİN MƏQBƏRƏSİ ÖNÜNDƏ

Burda küləklər də ondan deyirler,
Burda aylar susur,
illər dayanır.
Bura qonaq gələn böyük şairlər
Şair olduğunu demir, utanır...

Ürəklər düşünür ölməzlik haqda,
Xeyallar əlçatmaz üfüqə dönür,
Bizim esrimizdən çox-çox uzaqda...
Düz səkkiz yüz illik yollar görünür.

Yene bu yerlərə düşübür yolum,
Ürəyim çırpinır, döyünür yenə,
Raziyam,
adice gözetçi olum
Belə əbədiyyət məqbərəsinə.

1975

GƏLƏN ƏSRLƏRLƏ YARIŞAN İNSAN

Gəncədə Nizaminin ev muzeyi açılıb

Hərəmiz bir yolla gəlmışik, babam,
Çağır Məhəmmədi, qapını açsın.
Yığılb gəlibdir öz elin, oban –
Yenə ocağından nəğmələr uçsun.

Bizi tanımazsan, uşağıq, babam.
Tezadlı bir əsrin sahilleriyik.
Sən də tanımadın?
Sən...

Afaq anam,
Biz ki, babamızın nəsilləriyik!

Sellər adlamışiq əsrlər boyu,
Yağlılar qovmuşuq, tarix yazmışiq.
Tapmışiq ən sərrast, ən doğru yolu,
Lakin... düz yolda da bəzən azmişiq.

İtkin cığırlarım yenə görüşüb,
Ümidlər, inamlar günəşə dönbü.
Yenə... haradansa ildırım düşüb –
Bir Araz, bir körpü iki bölünüb!

Babam, sən yazanda Vətən bir idi,
Bir idi xalqının müqəddarati.
Təbriz Gəncəsinə pay göndərərdi,
Gəncə Təbrizinə nəğmə sovgatı!

Bu da bir dövrandır... gəlib keçəcək –
Həqiqət nə qeder qandallı olar?
Bir gün öz əsrindən haqq istəyəcək
O yaşıl düənlər, o uca dağlar.

...Səni yormaq üçün gəlmışik bəlkə?
Babamın bu səhər qonağı çoxdur!

Qapısına gelib böyük bir ölkə,
Birçə Təbrizindən gələni yoxdur...

Babamın nəgməsi seadət dadır –
Rahat nefəs alsın qoca dünyamız.
Babamın süfrəsi meydan boydadır,
Kəkotu demləyir Afaq anamız.

Biz öz yükümüzü daşıyanlarıq,
Sabahın yüküylə dağ aşar babam,
Biz öz əsrimizdə yaşıyanlarıq,
Gələn əsrlərlə yarişar babam!

1984

ÇEPOVANI

*Mehdi Hüseynzadə bu kənddə
dəfn olunmuşdur*

Çepovani!!!
Adriatik sahilindən
Xəzərimə, Göt gölümə uçan soraq.
Çepovani!!!
Mehdi dərdli, Mehdi qəlbli
qara torpaq.
Çepovani!!!
İtkin düşmüş qəhrəmanın ünvanını
kürrəmizdə bucaq-bucaq, guşə-guşə yaymaq üçün
səs sürətin işq kimi, fikir kimi
itleşib,
Qəzetlərdə, radioda, arxivlərdə, dodaqlarda
“Mehdi!!! Mehdi!!!” – deyə-deyə
göylərin də, torpağın da,
milyon-milyon ürəklərə
köç eleyən sorağın da

Mehdiləşib...
 Çepovani!!!
 Triyeste necə uçaq?
 Necə gələk sənə qonaq?
 Belkə Mehdi bizdən küsüb?
 (Sərhedlərə, məftillərə nə deyəsən?)
 Sən Mehdiyə piçida ki,
 Azərbaycan torpağının bir ovucu
 qəbrin üçün qəribəsəyib
 qərib düşüb...¹

Çepovani!!!
 Mənim Mehdim
 Babəkimin nəresidir.
 Xətayimin gur səsidi.
 Tekcə adı, vətəni yox,
 Qurbətdəki məzarı da söyləyir ki,
 Füzulinin nəvəsidir!..

1973

HEYKƏL

Mehdi Hüseynzadəyə

Coşub Adriatik, çağlayır yenə,
 Xəzər sahiləri çoxdan aşılıdır...
 Onun eşqində də, nifretində də
 İki nəhəng dəniz qucaqlaşıbdır.

Amalı, məsləki – sonsuz zirvə, dağ,
 Adı çıraq olub zülmətdə, çəndə.
 Məzarı qurbətdə uyuyur, ancaq
 Özü tunc heykelə dönüb vətəndə.

1975

¹ Yaziçi İmran Qasımov bir zərfdolu Azerbaycan torpağı aparıb Çepovanide qəhrəmanın qəbrinə tökmüşdü.

ZƏFƏR YOLLARINDA

Bombalar şıdırğı yağsa da göydən,
 Hər əsgər eyilməz bir dağa döndü.
 Zəfer
 yeddi dağın dalında ikən,
 Gözdən də, qaşdan da yaxın göründü.

Dörd il gecə-gündüz yol getdi dava,
 Nə duman seyəldi,
 ne çən çekildi,
 Barış iyi verdi torpaq, su, hava,
 Mavi göylərdə də ölüm "əkildi..."

Nə yorulduq-dedik, nə də usandıq,
 Bize arxa oldu anamız torpaq.
 Ən ağır vaxtda da qəlbən inandıq;
 Bu yol qələbəyə yollanır ancaq!

Mərmilərdən qabaq dindi ürekler,
 Torpaq
 qəlbimizin vüqarı oldu.
 Bəzən öz əliyle qazdığı səngər
 Əsgərin ünvansız məzarı oldu.

Orda nə ay soldu, nə günəş batdı,
 Axaklı anaların acı göz yaşı.
 Torpaqda nə qədər qəhrəman yatdı –
 Nə qəbri məlumdur, nə də başdaşı...

Her qəlbə qocalmaz inam bitirdik –
 Sevindi dağ-dərə, torpaq, gül-çiçek.
 Biz nələr qazandıq, nələr itirdik
 İlk döyüş günündən qələbəyədək?!

Qurbanla alındı hər gədik, hər dik,
 Yaddan çıxmayacaq o çətin səfər.

Sanki dörd ilə yox, dörd əsrə getdik
Qafqaz dağlarından Berline qədər.

Könül, qubarını heç oyatma gəl,
Onsuz da ürəklər bir kövrek teldir...
Dava qurtarıbdır otuz il əvvəl,
Dava yaşayır düz otuz dörd ildir.

Dinir qəlebenin toyu-düyünü,
Xalqların, ellərin öz dillerində.
Bayram olacaqdır 9 May günü
Gələn əsrlərin sahillerində.

Daim səslənəcək zəfər baharı,
Çiçəklər göylərə atılacaqdır.
Neçə qəhrəmanın itkin məzari
Hələ bundan sonra tapılacaqdır.

Aprel, 1975

MARŞAL JUKOV

I

Tarixin qoynunda min cür səs-səmir –
Hərə yaranıbdır bir niyyət üçün;
Adam var –

evinin dərdini çəkmir,
Adam var –
doğulub bəşəriyyətçün.

Cəbhə – kişilərə axır imtahan!
Qələbə çətinidir, uduzmaq asan.
Ya gərək Jukovtək qılınc çalasan,
Ya da Vlasovtək satqın olasan.

Orta mənzil yoxdur müharibədə,
Mehriban dil yoxdur müharibədə,

Yalan toxunmur ki, müharibədə,
Kitab oxunmur ki, müharibədə...

Burda hər yan ölüm, hər tərəf qandır,
Vurulan insandır, vuran insandır.
Sədərən insan qanı, insan ətidir,
Sərkərdə

qəlbərin qətiyyətidir.
Orta mövqə yoxdur müharibədə!
Ya gərək qəlbini kökdən dindirib,
Ölümün özünü boğub-öldürüb,
Qeyrəti başında papaq edəsən,
Ölüm yollarında ölümsüz cığır,
Əbədi bir çəhlim salıb gedəsən.
Ela bir çəhlim ki,
elə cığır ki,
Sən ölsən, məzarın yaşayar onda,
Millətin, torpağın yaşayar onda!

Ya gərək...
Qeyrəti, eşqi danasan,
Əzəldən dünyada biqeyrət olmaq
Həm çox dəhşətlidir,
həm də çox “asan”...

II

Stalin zeng çalar geceyarısı:
– Açıq de, Georgi Konstantinoviç,
Söylə, Moskvani saxlaya billik?
Qəlbimin başında – ürəkağrısı...
Açıq de, sən əsil kommunist kimi!

– Bəli! – Cavab verir baş komandana,
Göydə şahane bir ildirim dinər.
(Hərbde yalnız inam gərək insana,
Onda qələbə də yaxın görünər!)

...Stalin vaxt verər yatmağa ona,
Zəng çalıb yoxlayar.
Yatmayıb hələ...
Qısa məzəmməti çatar ünvana:
– Deyəsən, öz Ayın batmayıb hələ?!

Birçə eyhamdanca mətləbi alar,
Söhbətin yönünü uzağa salmaz.
Kim ilə istəsen oynamaq olar,
Amma Stalinlə zarafat olmaz!

Sonra adyutanta tapşırar həmən:
– Bir də bu telefon səslənse əger,
Dəstəyi qaldırıb, de, yatmışam men...
Keçər yan otağa düşünmək üçün
Xeritə önündə.
Çöldə ayaz, qar.
Hələ irəlidə bir gecə, bir gün,
Gərək dəf edilsin başsız hücumlar!

III

Qəflətən yollanar Leninqrada,
Yollanar tək-tənha, bir axşamçağı.
Faşist baxışında çevrilər oda,
Açılar Piterin qaşı-qabağı.

Açılar qəlbərdə şaxtanın donu,
Nevanın buzları qalın olsa da.
Ukrayna cəbhəsi gözləyir onu,
Bir səhər yetişər Stalinqrada!!!

Təyyarədən düşüb köhlənə minər,
Hitlerin dilində ezbərə döñər.
Kim çıxsa öönüne Hitler danlayar,
Hitler indi duyar, indi anlayar

Hansı ölkə imiş qarşısındakı,
Kim imiş Stalin, Levitan, Bakı...
Höküm her alayda qaladan keçər,
Höküm faşistləri dənləyər, biçər.
Döñər Baş Ştaba bir axşamçağı.
Sabah

cəbhələrdən gələr sorağı.
Yolların qarlısı, dumanlısı var,
Hər səhər bir parol ünvani olar.
Gecənin ömrünü gündüzə qatar,
Maşını şütüyər, köhləni çapar.
Dörd ilde alınmaz qırx zirvə aşar,
Dörd ilin ömrünü bir gündə yaşar.
Duyar hər cəbhədə sevinci, qəmi,
Gedər Potstama, Berline kimi.
Gedər qətiyyətli, inamlı, mətin...
Düşər kitabına əbədiyyətin!

1984

“İNSANLAR, SAYIQ OLUN...”

Julius Fučikin xatirəsinə

Hełə baxışlarda öten davənin
Dehşəti, qorxusu, ağrısı yaşar.
Qaysağı qan sızan min-min yaranın
Öz harayı yaşar, öz yası yaşar.
İgid var – qəlbərdə heykələ dönüb,
Özündən quruca bir şəkil qalıb.
Nişan paltarı var – çoxdan qat kəsib,
Otuz dörd ildir ki, bükülü qalıb.
Sevgi var – gözünü ümidi dikir,
Ürekler hesretdən odlanır, yanır.
Hələ anaların gözü yol çekir,
Gündə min bir yana baxır, boylanır –
İnsanlar, ayıq olun...

Torpaq var – dílxordur qayalar, dağlar,
 Ölke var – canının harayındadır,
 Çili hər obada huçqırar, ağlar,
 Özü okeanın o tayındadır.
 Pablo Nerudanın şeri dilində,
 Ele bilmeyin ki, sustalar, sönürlər,
 Alyende məsləki onun qelbində,
 O qədər yanır ki, gùneşə dönür –
 İnsanlar, dayaq olun!..

Hardasa tutulur üzü göylərin,
 Tüfənglər dillənir, toplar “hürüşür”.
 Hardasa yarılrı sinəsi yerin,
 Anamız torpağa bombalar düşür...
 Bir an da diqqəti vermeyek əldən,
 Hardasa al günəş vədəsiz sönürlər.

Dava asılıbdır düymədən, teldən.
 Ölüm su içməkdən asan görünür...
 Susmasa biryolluq gülle səsleri
 Rahat nəfəs almaz obalar, ellər.
 Kesməsek dünyadan elə səsleri
 O dava təzədən qayida biler –
 “İnsanlar, sayıq olun...”
 “İnsanlar, sayıq olun...”

1975

SƏMƏD VURĞUNUN QİTƏSİ

Bu gün yenə kitabını varaqladım,
 Varaqlaya-varaqlaya
 Ünvanımı min mahaldan soraqladım.
 Gördüm orda
 Her sətrinin ruhu, canı – səmimiyyət,
 Gördüm orda
 Her sətrinin son mənzili – əbədiyyət...

Gördüm orda duyğuların çiçəklidir,
 təzə-tərdir,
 Gördüm orda gecələrin mənəsi da apayındır,
 al sehərdir.
 Gördüm orda anam bu gün
 nevəsinə şirin-şirin layla deyir.

Gördüm orda
 Ulu Hürmüz
 əsrərin o üzündən el eləyir.

Gördüm orda
 hökmədarın taxt-tacı da,
 qılinci da

Məhəbbətin qarşısında lal olubdur.
 Gördüm orda

köksü çapıq Bisütun da
 saf sevgidən qüvvət alan
 bir memarın külüngünə qul olubdur.

Gördüm orda misralar var – hələ nuru
 çox ürəye sancılmayıb.

Gördüm, ustad, neçəlori sonən yazış alım olub,
 Cox metləbin amma yenə açılmayıb...
 Gördüm: sənət ünvanının hökmədarı məhəbbətdir,
 Beşiyinə, komasına, torpağına
 min könüldən valeh olan sədaqətdir.

Gördüm orda
 dahilərin taleləri
 insanlığın öz yoludur,
 həyatıdır.

Kitabını varaqlaya-varaqlaya
 Mən bir daha inandım ki,
 en çətin janr
 bayatıdır!!!

Gördüm orda
 İstiqbalın duyğuları qanad açıb qatar-qatar,
 Gördüm, ustad,
 yerlə gøyün arasında
 Vurğun adlı bir qitə var.

1976

I

Sinənə səpilib insanlar,
zirvələr,
qayalar...
Köksündə dərə var,
təpə var,
qala var.
Çeşmə var, dəniz var,
Hər ovuc suyunda min bir dad, min nemət.
Her qarış qurunda – bərəkət,
Hər addım yolunda min iz var!..
Körpoyə laylasan,
nağıllı
beşiksən,
İgida arxasan,
köməksən,
keşiksən.
Gah sevinc selisən –
günəşli, leysanlı,
çiçəkli baharsan.
Gah da ki, son kədər dağışan –
Səmaya həsrətli.
İşığa tamarzı
sopsoyuq mezarsan.
Sən mənim qüdrətim,
hünərim,
təsəllim.
Tarixin dibində uyuyan dünənim,
bu günüm,
öz esrim,
öz nəslim!

II

A mənim Xətayı babamın
fərəhi,
qüdreti,
kədəri,
ahı.
“Quransız”, “imamsız”, “allahsız” Babəkin
Qurani,
imami,
müqəddəs Allahı!
Varlığım,
düşüncəm,
həyatım,
İlk şerim,
İlk sevgim.
Dilimdə əbədi çağlayan bayatım!
Həmişə alovlu ülviyət ocağım,
Şölesi heç vədə sozalmaz
məhəbbət cırağım.
Hər nəslin öz eşqi,
yaşayıb-yaratmaq həvesi,
Anamız Vətənin
məgrurluq nəğməsi!

TƏBRİZƏ BOMBA ATDLAR

Təbrizə də bomba atdlar dünən...
Toya çağrılmışam mənse bu axşam.
Götür, boğazından as məni, Vətən,
Qoy aləm yiğişsin səsə bu axşam!

Sağlıq deyəcəyəm, rəqs edəcəyəm,
Xəyal dolanacaq aranda, dağda,
Hələ bir şer də söyləyəcəyəm
Bütövlük, yetkinlik, xoşbəxtlik haqda.

Göylərə uçacaq şirin neğmələr,
Tavan tab getirməz bu zəlzeləyə...
Hərdən qəlbimizi boğsa da qəhər,
Təriflər yağacaq geline, bəyə.

Sonra çilçırqlar cingildəyəcək,
Qapılar taybatay açıq qalacaq,
Sonra pəncərələr “dingildəyəcək”,
Səsdən dəng olacaq hər kunc, hər bucaq.

Harayla dolacaq mehellə, küçə,
Bey özündən razı...

Qız köçündədir...
Millətin toyudur bu uzun gecə,
Millətin yarısı yas içindədir.

Bir gözümüz gülər,
birisi ağlar,
Ürək də ikiyə bölünüb, nədir?!
Biri qapı açar,
o biri bağlar,
Bir səda sevincdir, biri göynədir.

Yenə də zalımlar meydan sulayır,
Günahsız tökülen qan çıxır dizə.
İndi gəl bu toyu o yasdan ayır –
Bombalar töküür qoca Tebrizə.

Orda... məktəb yoxdur ana dilimdə,
Yarıdan çıxımdur ağ günə möhtac.
Neçə diyarında, neçə elimdə
Adı toya möhtac,
düyüne möhtac...

...Toydan çıxacağıq...
Bu sözüm haqdır:
Sevinc yaşları da axacaq dən-dən.

Bəlkə bir şer də yazılıcaqdır
Bu günün,
bu ayın xoş qədəmindən.

Daha sözüm yoxdur...
bu – ip
bu – sabun,
Götür, boğazımızdan as məni, Vətən!

1985

* * *

Mən sizdən yazıram, qızlar, a qızlar!
Her eldə, obada gur işiqsınız.
Hərəniz – bir oğlan yanında bahar,
Hamınız –
dünyaya yaraşıqsınız!

Əzəldən belədir bizim həyatda:
əmal
sahibini üstələyibdir.
Təbiət bir sizi yaratmaqla da
Ən şah əsərini bəstələyibdir!

Eh! Nəğme nedir ki!!!
Deməyin bəlkə,
Gözəllik önündə ağlm azıbdır...
Deyirəm, Üzeyir “Sensiz” deyəndə
Sizi düşünübdür, sizi yazıbdır...

Gelin, gözəllikdən zövq alaq barı,
Hər gün ömrünüzün xoş günü olsun.
Coşqun ürəklərin saf arzuları
Elin toyu olsun, düyüñü olsun.

Böyük məhəbbətlə alışın oda,
Deməyin, ya bəxtim... qoy qismət olsun...

Sevin!
Məhəbbətin hər addimında
Qız mənliyi olsun,
Saf ismət olsun!

Gözlerde gözəllik qucaq-qucaqdır –
Belə gözəlliye – yaşa! – deyirəm!
Bir söz var, qəlbimi desir nə vaxtdır:
Ənliyə, kirşana haşa! – deyirəm!

Bu əsrin qüdretli şeriyeti var,
Bu ilin, bu günün insanı olun!
Yaxşı oğlanların bir niyyeti var:
Mənevî gözəllik dastanı olun!

1968

OXUYUN, QIZLAR!

Hey çalın-çağırun, oynayın, qızlar,
Mahnilar qoynunda ömür sürək biz.
Ensin qoynunuza yanar ulduzlar.
Güneşəcən çatsın neğmələriniz,
Mahnilar qoynunda ömür sürək biz.

Yetsin gur səsiniz uzaq ellərə,
Hər neğmə
 ömrü kaş bir az uzatsın.
Qovuşsun eşqiniz dəli sellərə,
Təmiz məhəbbətlər murada çatsın,
Hər neğmə
 ömrü kaş bir az uzatsın.

Asta piçiltida, coşqun harayda,
Zildə də, bəmdə də neğməniz olsun!
Ne qədər xoş kəlam, söz var dünyada

Hamısı sevilən qəlblərə dolsun –
Zildə də, bəmdə də neğməniz olsun!

Vurulun en təmiz, ülvi niyyətə,
Neğmə
 məhəbbətə çağırış səsidir.
Neğmə
 təbiatın bəşəriyyətə
Ən qədim, ən gözəl hədiyyəsidir –
Neğmə
 məhəbbətə çağırış səsidir.

Hey çalib-çağırun, oynayın, qızlar,
Gözəllik qoynunda nəfəs alın siz,
Məhəbbətə ötsə baharlar, yazlar,
Daim alqış səsi eşidərsiniz,
Gözəllik qoynunda nəfəs alın siz...

Onda uzaqlaşar ələmlər bizdən,
Fəlakət də qorxar gur səsinizdən.
Könüller neğmeli al şərab içər,
Kedər uzaq gezər, qüssə yan keçər,
Neğməyle uzanar ömür də, gün də,
Seadət çığı da, toy da, düyün də...

Oxuyun, oynayın, çalın, ay qızlar,
Suşmasın səsiniz, neğmələriniz!

1974

ZİRVƏ CIĞIRI

Hara dırmaşırsan,
 hara qalxırsan,
Varmı bu yoxuşun bir gün axını?
Ele təvazökar,

sakit baxırsan –
Yoxsa dağ qızısan,
zirvə ciğrit?!

Fatehlər heç zaman qürurla dinmir,
Sanki amalı bir adı niyyətdir...

Yollar var –
ünvani, yönü bilinmir,
Ciğır var –
mənzili əbədiyyetdir!

...Ayaq ta yerimir,
tər – puçur-puçur...
Dayan, dincimizi alaq bir azca.
Yalçın qayalardan qartallar uçur.
Dərə – dərin ümman,
dağ – göydən uca...

Qalxdım pillə-pille,
külekler – daraq,
Buludlar yollanır hey axın-axın,
Mən burda dünyadan nə qədər uzaq,
Mən burda dünyaya nə qədər yaxın!

Ciğurlar
yolçunun qolundan tutur,
Səsleyir təmkinli göylərə sarı,
Ciğurlar
yollardan min yol uludur,
Çehlimlər
ayaqlar geniş yolları.
Zirvəyə tez çatmaq nəyimə lazımlı?
Məni yola salsın hər gül, hər çiçək.
Hərden çehlimlərdə,
izlərdə azim,
Tez çatsam,
zirvə də adiləşəcək.

...Əlindən kim tutsa
çatır mənzilə.
Qayalar ses verir,
göyler çağırır...
Bu sərt yoxuşlarda hamidən önce
Ucalar,
ucalar zirvə ciğriti!

1980

SƏSLƏN, GİTARA, SƏSLƏN!

Гитара, миляя,
Звени, звени!
Сыграй, цыганка, что-нибудь такое,
Чтоб я забыл отправленные дни,
Не знавшие ни ласки, ни покоя.

Сергей Есенин

Köksündəki duygular şəlalə harayımlı,
Nəğməli gur bulaqmı, köpürən dağ çayımı,
Büllurluqda göylerin on dörd günlük ayımı,
O nə naledir qopur yaniqli pərdələrdən?!
Səslən, gitara, səslən!..

Qəlbini dirlədikcə öten günü anıram,
Sədaqətin, ülfətin başına dolanıram,
Tərənələr selində kövrəlirəm, yanıram...
Bir əlim göylərdədir, biri yerdə bəs nədən?
Səslən, gitara, səslən!..

Xeyalimdə ulduzlar bir-biriyle öpüşür,
Yüz illik düşmənlər də el tutur, xoş görüşür.
Nə vaxtdan unutduğum bir gözəl yada düşür. –
Ilk görüşə gedirəm ilk gənclik çağında mən...
Səslən, gitara, səslən!..

Üreyimin evinə təzə arzular dolur,
Ətirli gül-çiçəklər nə qocalır, nə solur...
Müqəddəslik, ülvilik könlümədə allah olur,
Gözəlliklər boylanır, baxıram pəncərədən –
Səslən, gitara, səslən!

Səslən, gitaram mənim!!!
Səslən, ömrümün yazılı!

Səslən!
Qov könüllərdən kini, çəni, ayazı,
Hər xalımı dirləyək min bir kərə biz aza,
Mürgülü xatirələr oyansın qoy səsindən,
Səslən, gitara, səslən!

1976

NƏĞMƏ HAQQINDA NƏĞMƏ

Oxu, qadan alım, oxu nəgməni,
Oxu ilk sevginin dəyanətindən.
Bəmində, zilində dolandır məni,
Söhbət aç eşqindən, sədaqətindən...

Nəgməsiz ömürler baharsız ildir,
Baharsız gülərmi çəmən, gül-çiçek?!
Nəgməsiz payız da payız deyildir,
Ürək nəgməsizsə, nəyimə gerek?!

Nəğmə, xəyalların uca dağını
Torpağa bağlayır, yere bağlayır.
Qılıncın, tüsəngin öz qabağını
Bezən nəğmə kəsir, nəğmə saxlayır.

Nəğmə qüvvət verir qola, ürəyə,
Könüldən-könülüə yollar salınır.

Uşaqkən deyərdim: görəsen, niyə
Döyüşlərdən qabaq "Cəngi" çalınır?

Nəgmədə canlanır dağ-dərə, yarpaq,
Dil açır insanların hər arzusu da.
Yalnız məhəbbətdir, məhəbbət ancaq
Nəgmənin adı da, şah mövzusu da.

Ruhunda – qısqanlıq, hicran tufanı,
Sətrində – inilti, həzinlik, kədər.
Əsl nəgmələrin doğum meydani –
İlk hicran günündən vüsala qədər!

Vüsallar nəgməni şirinləşdirir,
Yanıqlıq, telatüm, alov azalır.
Hicranlar sevgini dərinləşdirir,
Sevən ürəkləri tufanlar alır.

Oxu, qadan alım, oxu nəgməni,
Oxu ilk sevginin dəyanətindən,
Bəmində, zilində dolandır məni,
Söhbət aç eşqindən, sədaqətindən...

1975

ƏLƏSGƏR DƏRSİ

Yollarda nurlandı şer çıraqım,
Bu nə gözel sefər,
nə xoş gönüldü?!
Ömrün bir seheri səyyar ayağım
ustad Ələsgərin qəbrinə düşdü...

Sinədəftər aşiq yatır burada,
mezarı ən qədim şəri andırır.

Onun söz həvəsi soyuq məzarda
torpağı yandırır, daşı yandırır.

Təbiət bəxş etdi onu cahana,
ustad, kəməndini misraya atdı.
Tale ilham verdi, təb verdi ona,
aşiq nəğmə dedi, dastan yaratdı.

O ki əlindəki sədefli sazı
ana təbiətin özü sanıbdır.
Bəlkə ona görə sadə məzarı
çəmənlə-çiçəklə naxışlanıbdır?!

Yer əkib, əlinə çomaq da alıb...
Yazısı – el zəhni, bir də sazıdır.
“Bisavad” aşıqdan nələr yazılıb,
İnnən belə nələr yazılıasdır!

Şer məclisində odur tamada,
təcənisi şərbəttək içilməlidir.
Bütün şairlərə institutda
Ələsgər dərsi də keçilməlidir.

Babəkin qələbə sehəri,
Mehdinin
qurbanə sığmayan hüneri,
igidlilik xəberi.

Hər dərdə məlhəmim,
baladlı bir duyuğu.
Dumdurù Zəngəzur bulağı,
Bir ovuc bulanıq Kür suyu.
Öz qışım,
öz yayım,
öz yazım.

Arazım,
Arazım,
Arazım!

Əqidəm,
məsləkim,
vüqarım,
Çinarım,
çinarım,
çinarım!

1975

Göyçə, 1969

VƏTƏN

Beşiyim,
anamın bir ağız layası,
Nəğmeli göy Xəzər,
Sinəsi yazılı Qobustan qayası.

Yanar od ürekli
torpağın nəfəsi,
Ağsaçı Füzuli kədəri,
“Ənəl-Həqq” səsi.

Mənim qabaqda çox imtahanım var –
Axırda birinden kəsilecəyəm.
Gülüm, ürəyini sıxmasın qubar –
Kesilib... yaşasam, nə kədər, nə qəm...

İgidler hünerlə gəzib dolanar,
Birçə qorxaqlardır meydandan qaçan.
Yoxuşlu, burumlu bir yol uzanar.
Körpə beişiyimdən mezarımacan.

163

Məzardan sonra da yaşar ömür, gün
Doğma yaddaşlarda...

Bu da bir çağdır! –
Yüz il yaşasam da bəyaz ölümüm
Qara məzarımdan xeyli uzaqdır.

Məzardan ölüme nə qədər yol var? –
Sendən sonra gələn nəsillər biler.
Məzar var – söyərlər, qarğışlayarlar,
Məzar var – dərdlilər dərdini böllər.

Mənim qabaqda çox döyüşüm durur –
Axırda birində uduzacağam.
Onunçün ürəyim narahat vurur,
Ağlım kəsən gündən, ah, bu çağacan.

Bir gün uduzanda dünyadan doyub,
Kölgəsiz xeyaltəkitməyəcəyəm.
Əlimi fağırca cibimə qoyub,
Yarış meydanından getməyəcəyəm.

Sən elə bilmə ki, dağlar uçacaq
Uduzsan –
...Dünyadan köçmeyin asan.
Hər gün qəlebəyə arxalan, ancaq
Herdən uduzmağı bacarmalısan!

Mənim qabaqda çox imtahanım var,
Axırda birindən kəsilecəyəm.
Gülüm, ürəyini sixmasın qubar,
Kəsilib... yaşasam,
ne kedər, ne qəm?

Günlərin, illerin adı deyilsə,
Yıxılsan, nə acı, nə də ki, usan.
Dünyada kişitək yaşaya bilsə,
Məzardan sonra da yaşayar insan.

SALAM, DÜNYA!

Salam, dünya!
Atam da sənə salam verib,
Haçansa ulu babam da,
Körpe-körpe çinarlar da,
kəndimiz də, obam da...
Piçıldaşan bulaqlar da,
Yazılmamış varaqlar da,
Qartalların balası da,
Tarixlərə tarix olan o Əlinçə qalası da,
o Əckəran qalası da!
Hamı sənə salam verib,
Hamı sənə alqış deyib:
kimi on il,
kimi yüz il,
Kimlerinse salamları illər ilə
ölçülməyib,
əsr'lərə sığan deyil.

Hamı sənə salam verib,
Hamı seni belə görüb...
Hamı səndən keçən zaman
yaxşı, ya pis,
nəsə bir şey
qoyub gedib.
KİM, qoynunda yaşadığı xoş illərin
miqdərindən razı qalıb,
səndən tamam doyub gedib?

Salam, dünya!
Səndən bir pay ömür alıb
dünənimi,
bu günümü,
sabahımı
ana-ana yaşayıram.

Qışın oğlan çağında da
 Mən içimdən od tuturam,
 yana-yana yaşayıram!
 Gah olur ki, otağında dona-dona
 Ürəyimin istisini tökürem ağ varaqlara...
 İlk eşqimi ürəyimdə
 Unudulmaz xatirətək zaman-zaman
 saxlayıram,
 Gah da olur, tar inleyən,
 Kaman yanın mağarda da
 için-için
 ağlayıram.

Bəs sən neçə?
 Sinən üstə öz yeriş,
 Öz səsiyle addımlayıb,
 Çiyinlərdə qəbre köçən nəsilləri
 Heç yadına salırsanmı?
 Qaşlarını çatıb hərdən
 xəyallara dalırsanmı?

Salam, dünya!
 Bilirsənmi, sinən üstdən ötenlərdən
 Kimlər köhnə yollarınla
 səssiz-ünsüz yeriyibdir,
 Kimlər təzə yollar açıb,
 cığır salıb?
 Bilirsənmi, fateh var ki, adı itib,
 özü itib,
 izi qalıb!

Adam var ki, gənc yaşında susubsa da
 odlu qəlb,
 Əsrlərdən-əslərə addımlayıb
 istedadı,
 Eşqi, təbi.
 Adam var ki, dağlarında yüz əlli il
 ömrür sürüb,

Nə dam tikib, nə yol salıb,
 nə bir qarış divar hörüb...
 Adam da var, gənc yaşında əsrlərin
 işin görüb!
 Salam, dünya!
 Qucağında gecə-gündüz
 vuruşram, çəkişirəm,
 Heç özüm də bilmirəm ki,
 mən nəyini dəyişirəm?
 Nədən, söyle, gah haraysan, çağlayansan.
 gah səssizsən,
 Bəlkə elə çoxlarının ürəyindən
 xəbərsizsən?

Salam, dünya!
 Babam yüz bir yaşında da
 Deyirdi ki, qucağında
 Kaş ömürdən
 bir an artıq qalam, dünya!
 Ömür elə qıсадır ki,
 Heç kəs sənə “vida” demir,
 Səndən ayrılməq istəmir...
 Hamı ister daim deyə:
 – Salam, dünya!
 Salam, dünya!

1972

MƏNDƏN SONRA

Yarpaqlar – piçiltisını,
 Ulduzlar – parıltısını,
 Bulaqlar – züzmümesini,
 Şəlalələr – gur səsini,
 Günəş – işığını, istisini,

İldirimlər – alovunu, nərəsini...
dəyişməyəcək,
eminəm buna!
İnanıram təbiətin
bizdən sonrakı nəsilləri
təmənnasız ərsəyə çatdırın
müdrik ata olduğuna!

Bes görəsən,
ekvatorun filan meridianında,
filan okeanın, denizin, gölün, çayın...
o tayında,
filan iclas salonunda
fağırların üzündən
“müqəssirlik” damgası silinəcəkmi?
Ağsaqqal – öz yerində,
qarasaqqal – öz yerində,
kosasaqqal – öz yerində...
Bığ yeri yenice tərəfəmiş istedadın da öz yeri
bilinəcəkmi?!

Bütün institutlarda
ana dili dərsi keçiləcəkmi?
Mötəber məclislərdə
Günəşin, ulduzların, Ayın,
ölü xalqların tarix kitablarının –
nəğmələrinin, atalar sözlərinin sağlığına da
içiləcəkmi?

Hərə öz yurdunun həm padşahı,
Həm de nökəri olacaqmı?
“Qayıqlar”, “ümidlər”... kağızlara deyil,
fırklərə dolacaqmı?

Görəsən,
fəlakətə öyrəncəkli bir ölkədə
zəlzələ olsa,
bütün dünya çatacaqmı
o ölkənin harayına, dadına?
Görəsən,

yenəmi atom zavodları, silah
anbarları tikəcəklər
yaşayış otaqlarına,
uşaq oyuncaqlarına ayrıla bilən
vəsait hesabına?
Zülmkarlıq, zoraklıq məfhumları
köhne nəşrli lügətlərdə,
arxivlərdə itəcəkmi?
Torpaq üstə, sərhəd üstə
ərşə qalxan “qızdırımlar”
birdəfəlik bitecəkmi?
Gələn əsrin bakılı Azəroğlusu
yenəmi gedə bilməyəcək
Təbrizli bacısının toyuna?!
İndiki tarım sərhəd məftilleri
paslanıb qırılandan sonra
təzədənmi passız məftil çəkəcəkler
Araz boyuna?

Görəsən,
maşından qaşığacan düzülmüş növbələr
yenəmi olacaq
şairin,
bəstekarın,
fəhlənin ikinci iş yeri?!
Görəsən – oxunacaqmı
filan qoçaman nasırın
yeddi yüz yetmiş yeddi cildlik “Neynim-
neynim” romanı,
şairsizlik ucundan
“azadlıq” pasportu almış
filan... filan şairin “Sərbəstlik” şerisi?..

Görəsən,
gələn əsrlərin övladları
necə baxacaqlar mənim nəslimin
amalına, adətinə, verdişinə?

Neçə qiymət verəcəkler
tikdiyimiz binaların memarlıq işinə?
Qaqrarının kosmosa uçuşuna?
Alyoxinin, Spasskinin hünəri
dillərdə zaman-zaman qalacaqmı?
Futbol dəbdə olacaqmı?

Görəsən,
yenəmi çətin tapılacaq
yumşaq körpə nənniləri?
Hansı nəğməni çox oxuyacaqlar
gelən əsrlərin müğənniləri?
Ürəklər yenəmi fərehdən, sevincdən çox
kədər yükü daşıyacaq?
Bazarlar hansı əsrədək yaşayacaq?
Hansı şerim sığmayacaq
yazıldıığı tarixinə, zamanına?
Hansı nəğməmə çatacaqdır
məndən sonra qələm tutan nəsillərin
ünvanına?!..

1970

FUTBOL

Futbol oynayırlar kənddə, şəhərdə,
Futbol oynayırlar indi hər yerde.
Coşur stadionlar,
Coşur insanlar,
Coşur ehtiraslar, yanır gümanlar.
Uduzan başını aşağı salır, —
Bir şəhər, bir ölkə fikrəmi dalır?
Udanın vüqarı yere sığmayır,
Neğməyə sığmayır, şərə sığmayır.
Təzə çempionlar qürrelənlərlər,
Şöhrət çələnginin çətiri altında
Bütün yer üzüne səpələnlərlər...

Neçə söz nehəngi olan millət də –
Qalib futboluya öyünür bu gün.
Ürək var – dözmeyir məglubiyətə,
Ürək var – futbolla döyünür bu gün.

Biz də sevinirik: – futbolumuz var,
Hərdənbir vurulan öz qolumuz var...
Pelemiz, Rossimiz yoxsa da, ürək,
Darixma, qardaşım, bir gün gələcək,
Bizim “Neftçi” də bir axşamçağı
Qaldırır göylərə zəfər bayraqı...

...Futbol oynayırlar kənddə, şəhərdə,
Futbol oynayırlar indi hər yerde.

Yaxşı futbolçuya görüşmək çətin,
Yaxşı yazıçıyla görüşmək asan.
Qəribə işi var bu cəmiyyətin,
Hərdən nağılına qulaq asasan:
Gözəl komandayla, məşqçilərlə,
Çox gözəl “yarışlar” gəlir meydana.
Alişlar-verişlər gəlir meydana.
Teptəzə işbazlar gəlir meydana,
Təzə qumarbazlar gəlir meydana.
Ağlı çox dayazlar gəlir meydana...
Dözürük buna da...
Çarəmiz nədir?
Sevinc bəxş eləyən yarışların da,
Hərdən doğruduğu çox qəribədir.

Dözürük, dözürük!
Vay o gündən ki,
Anamız Yer üzü yer topu ola,
Hər ulduz çevrilib şir topu ola...
Yarışlar sığmaya yaşıl meydana,
“Yarışlar” hökm edə göy asimanıa...
Mərkəzdəki ulduz fitini çala,

Yerdəki oyunlar yarımcıq qala.
Ağalar deyə ki, ulduz toyudur,
Bu da əsrimizin bir oyunudur.
Bu da bir yanlışdır, bu da bir sınaq,
(Görək neçə nəfər sağ qurtaracaq?)

Futbol siyasətə qarışır indi,
Siyaset futbolla yarışır indi.

...Vay o günə ki,
Yer lərzəye gələ göyün səsindən.
Heyat

iki futbol komandasıyla
Biryolluq silinə Yer kürəsindən.

1983

ODESSA ZARAFATI

Nağılı sahillerdə
dolanmaqdən yorulma,
Çimerlikdə gözəl çox –
Hamısına vurulma...

Seni bihuş etməsin
Hər alagöz, hər ətir,
Min gözəlin içindən
bircəsini seç, götür.

Amma eləsini ki –
(inanasan kimə sən?..)
Moldav konyakında yox,
göy dənizdə çımesen.

Amma eləsini ki –
insafa vəfa etsin.

Səkkiz baletdən sonra
Kotomboya da getsin...

Bir də... sən gel qınama
bu şəhəri quranı, –
Sahillə üzbeüzdür
“Mirvari” restoranı!

Bir də diqqəti ol ha –
mən bir sirdən həliyam,
Bura Marsdan gələn də
Deyər – odessaliyam...

Lətifəsi rənglidir,
yumoru – bir az qatı,
Her xəstəyə məlhəmdir
Odessa zarafatı.

Kimyasız hazırlanır,
ona heç ne qatılmış.
O, ele dermandır ki,
apteklərdə satılmış.

“Keyfiyyət nişanı” var,
Hər eldən gəlir səsi...
Mərkəzin firmaları:
Puşkin xiyabaniyla
Deribasovski küçəsi.

1977

ÖMÜRDƏN ÖTÜŞƏN GÜNLƏRİ SAYMA

Qardaş, məhəbbətdən neler yazılıb,
Bundan sonra neçə kitab yazılıar?
Torpaq, sinan neçə yerdən qazılıb?
Bundan sonra neçə yerdən qazılar?

Bəşərin mənzili bir al səherdir,
Dost-dostu axtarar,

yar da yarını.

Ulduzlar insanın sayı qədərdir,
Qoy sayım göylerin ulduzlarını!

Adsız cığırılarla qalxaq yuxarı,
Ömür parçasıdır hər eniş, yoxuş.
Meşələr – qəlbimin həmdəmi, yarı,
Onun yaşını da torpaqdan soruş!

Seyr et zirvəleri, dağı-dəreni,
Allah, dağları da insansız qoyma.
Könül, gəz çiçəkli çölü, çəməni,
Ömürdən ötüşən günləri sayma.

25 yanvar, 1975



DOXSANINCI İL

Həqq, ədalət özü didərgin düşüb



BİZİM BU GÜNLƏRİN...

Bizim bu günlərin qovğası çoxdur –
Qarası ağına qarışır hərdən.
Sibirdən, tayqadan qorxusu yoxdur –
Nahaqqı
haqqıyla yarışır hərdən.

Gecəsi gündüzlə döyüşə girir,
Zülmet də özünü hökmdar sayır.
Bircə qırmızısı yerini bılır,
Bacarsan, sarını bəyazdan ayır...

Bizim bu günlərin işığı çoxdur –
Günəşə üz tutub nəhəng bir ölkə,
Qaçış gizlənməyə bucağı çoxdur,
Göz var – kor olmağa hazırlıdır bəlkə!

Sanırdıq hazırlıq yüz il sonraya –
Gələn esrlərə söykənməliyik...
Demə, uça-uça ulduza, Aya,
Torpağı yenidən öyrənməliyik,
Yarpağı yenidən öyrənməliyik,
Dünənə yenidən baş vurmaliyiq,
Dünəni yenidən yaşamaliyiq,
Dünənə boylanıb təmkinlə, aysiq,
Bu günün yükünü daşımaliyiq,
Dünənin köçünü daşımaliyiq...

Gərək babalartək oğullar dinə
Qarşıya çıxanda çox qaya, çox dik.
Köhnə kitabları təzədən yenə
Təze əlibatək öyrənməliyik.

Təzədən köhnələ yarışmalıyıq,
Təzədən təzəylə bərişmalıyıq,
Yenə özümüzle vuruşmalıyıq,
Yenə özümüzə qovuşmalıyıq...

Bizim bu günlerin işi çətindi,
Bizim bu günlərdən söz salma indi.
Danışsan, tərifi göyə çıxacaq,
Sonra öz evini özü yixacaq.

İthaf şerleri yazma adına,
Bəzək qanad qoyma öz qanadına,
Qoysan – qanadını itirəcəkdir,
Beş-üç il sonraca əsen küləklər
İşini biryolluq bitirəcəkdir.

Kimə isteyirsən seni and verim –
(Mənim düz sözümüz daim and yerim!)

Gəl, tərif söyləmə bizim günləre –
Gəl, qarğış eləmə bizim günlərə...
Ela yetmiş ildir tərifləmişik,
İnişili

bildir tərifləmişik.
Bildir inişili yamanlamışıq,
On ili, yüz ili birdən danmışıq.
Bu gün də dünəni tanıdıq elə.
Bilirsənmi niye yanırıq belə?
Nankorluq qarğışı tutubdur bizi,
Haqq yerə vurubdur küreyimizi...

Mahnı oxumuşuq... qan çıxıb dizə,
Xalça toxumuşuq rəhbərimizə...
Şüar qışkırmışıq, çəpik çalmışıq.
Nitqlər dinləmişik... Nədi-nədi ki,
Kimsəni kürsüdən yere salmışıq...
İndi də bu günü tərifləyirik,
Təşbeh axtarıraq,
sağlıq deyirik.

Səni and verirəm inandığına,
Səni and verirəm öz imanına:
Gəl, tərif söyləmə bizim günlərə –
Gəl, qarğış eyləmə bizim günlərə.

1988

* * *

Doğma ocağından didərgin düşdün,
Barı sən özündən didərgin düşmə.
Hər kimdən incidin,
hər kimdən küsdün –
Ağsaqqal sözündən didərgin düşmə.

Çinarlar titrəyir –
boz yellər esir,
Udur milyonları bu zalim əsr.
Qaranlıq işığın səbrini kəsir...
İnamın dizindən didərgin düşmə.

Düşmən qamçısıdır atını sürən,
Bəs haqq havaxtacan susacaq görən?
Gözünü yumantək yuxuna girən
Yurdunun düzündən didərgin düşmə.

Bir gün o ellərə qayıdacaqsan,
Sükutun zülmədür,
vuruşun asan!
Təmkinlə ağlayan,
təmkinlə susan
Qəlbinin közündən didərgin düşmə.

Boşboğaz kürsüler gurlayır yaman,
Meydanı sulayır avara, nadan...
Qorxunc gecələrdə tank sürür zaman,
Barı gündüzündən didərgin düşmə.

Qocaman dünyasan,
tarixin ulu,
Qovğalardan keçib ömrünün yolu,
Sen də bu millətin bir sinmaz qolu,
Ellərin gözündən didərgin düşmə,
Barı sən özündən didərgin düşmə.

1990

DİDƏRGİNLƏR

Küləkli çöllərdə, qarlı havada
Kəsə ciğirəni gəzən tapılmaz.
Göz yaşları qalan isti yuvada
Təndirlər üşüyər –
Çörək yapılmaz.

Qabağı gah duman, gah da çən kəsər,
Ağrılar üz tutar ümidi səri.
İgidlər

 hirsinin başını kesər,
Yorğun izdihamlar yorar yolları.

Düşərlər taleyin uzaqlığına,
Kimsədən bir qurtum su uman olmaz,
Fikirlər direnər kədər dağına,
Gözər od püskürər,
 yalanı olmaz!

İzler səpildikcə palçıq, qara
Sorar ürekleri susuzluq, bürkü.
Hələ xəberin yox, a bəxti qara,
Vətəndən böyükdür Vətənin yükü.

Hara üz tutsa da ayaqlar, əllər...
Ürekler nisgillə, həsrətlə dolu.

Qayıdar ildirim süreti ilə
Vətənə qayıdan qorxulu yolu.

Qoyarlar tövlədə atı, yehəri...
Xeyri qabaqlayalar hər addimdə şər,
Bizim bu günlərin didərginləri
Gözümüz önündə tarixə düşər.

Nə gözlər bu axşam, bu gece, sabah?
İnsan dərd əlindən saçını yolar.
Bu əsrin sonunda, Allah, ay Allah,
Vətənin yolu da qorxulu olar?!

Bu da bomboz səhər,
sarımtıl gündür...
Gezməyə çıxarlar qurbət ölkəni:
Vətən

 lap axırda... ölmək üçündür,
Yoxsa ölməyə də qoymurlar səni!

Məzarlar üçünar qəm-möhənət ilə:
Pirlər gözlerinin yaşını silər,
Xalqın təsəllisi gəlse də dile,
Didərgin dərdini

 didərgin biler!

Sozalar ömür də,
Sozalar gün də,
Zülmət zaman-zaman ayaqlar yeri,
Yalanmış sən demə, bu zülm önünde
Uzaq Afrikanın didərginləri.

Düşmənim gizlənib düşmən dalında,
Bu daş hansı dağdan qopub sürüşüb?
Bizim bu günlərin qovğalarında
Haqq, ədalət özü didərgin düşüb.

1989

DOXSANINCI İL

...Görəsən, gələn əsrin Azəroğlusu
yenəni gedə bilməyəcək
Təbrizdəki bacısının toyuna?
İndiki passız sərhəd məstiləri
paslanıb qırılandan sonra
yenidənmi passız məstil çəkəcəklər Araz boyuna?

“Məndən sonra” şerindən. 1970-ci il.

1

“Qarabağ”... uydurması,
Günahsız rümlərin yası
89-damı qaldı, doxsanıncı il?
Bu, nə soyuq məclisdi,
Bu, necə gelişdi,
Nə qeylü qaldı, doxsanıncı il?
Dükənlərin boşdu, xəberin varmı?
Vəzifəli,
Vəzifəsiz harınlara,
Vəzifəli, vəzifəsiz hərmlərin yedək atı
qardaşlara,
bacılara,
yeznelərə,
qayınlara...
Ele bu günlər xoşdu, xəberin varmı?

Köhlənin adını ulax qoyublar,
Həqiqətin dərisini soyublar.
Atasının yandırıblar haqqın-salamın.
Boğazına ip salıblar neçə müdrik kələmin –
Sürüyüblər uydurulmuş tarixlərin arxasında,
Sürüyürlər yalanları,
böhtanların sırasında –
Xəberin varmı?

Didərginlərin evləri evdə üşüyür,
özləri – göldə,
Görəsən, “Didərgin – 88”-lərin dərdini
neçə eldə anlayırlar,
neçə dilde?

Bu dərdin əlacı na?
Bu dərdin çaları çox...
Üç yüz minlik kütləni
Üç yüz neçə obadan
Üççə günün içinde
Ölümle qovanlara
“Gözün üstə qaşın vardır” – deyən yox,
Belkə didərgin salasan
Yuxarıda bu işə barmaq qoyanları
Kabinetindən, maşınından, evindən üçcə günlüğünü!
Bilələr – bu haqqın səsidir,
Bilələr – kiçik çillə nə demekdir?
Bilələr – didərginilik nə “xörəkdir”,
Bilələr – ayın neçəsidir?

Xəberin varmı, doxsanıncı il,
Dənizlər sahila sığmayır daha,
Sahillər dənizlərə.
Düzlükdən dəm vura-vura.
Gözlərimiz önündəcə
Xalq bölünüb: ağalara,
nökerlərə,
kənizlərə.

“Şah” planlar, öhdəlikler köhnəlibdir,
Şüarlar da qocalıbdır, incəlibdir...
Kürsülərdə nitqlərin çox,
Qəzəb
işi saxlayanda,
Qar yolları bağlayanda
Təknəndə beşcə çörəyin,
Beş girvenkə öz unun yox,
Yuyunmağa sabunun yox...

Doğradılar məftilləri
Sədərəkden Ordubada.
Sərkərdəsi xalq özüydü,
Gedərdimi ordu bada?

Pası pas üstə gəlmışdı
O tikanlı məftillərin.
Üstünə illərin dərdi,
Həsrət qəmi ələnmişdi
O tikanlı məftillərin.

Bir millətin harayıydi,
Birdir kökü, birdir soyu,
Qardaş, bacı öz yurdunda –
O tay-bu tay,

Araz boyu.

Əllər uzalı qalıbdır,
Gözümüzün kökü elə
O həsrətdən saralıbdır.
Araz çönüb göz yaşına –
Ağlar torpaq, çağlar dəniz.
Bir millətin üç dirəyi –
Gül Naxçıvan, Gəncə, Təbriz...
Bakı, o tayda dillənsin,
Çağlar neğmən, meğrur səsin.
Arazının qıraqına
Təzə, passız
O tikanlı məftillərdən çəkilməsin.

Birdir göyü, birdir yeri
bu milletin,
Ulu sözü, ulu şeri
bu milletin.

Torpağını bölüb dülər,
Bütövlüyü üreyində yaşayıbdır,
Dünənin kitabında,
Sabahının dileyində yaşayıbdır.
İsteyirsən məftil çekme,
divarlar çək,
Arazboyu çiçeklərin əvezinə
tikanlar ek,
Raketler tök göy Xəzərin sahilinə,
Qifil vura bilmezsən ki,
milyonların
üreyinə,
qeyrətinə,
öz dilinə.

Kitablarını yandırsan – bitən deyil,
Adı ulu tarixlərdən itən deyil.
Təzə ilim, qılincını
Harda istərsən dolandır,
Harda isteyirsən gəzdir,
Amma bil ki,
Bir millətin hem dünəni,
hem bu günü,
hem sabahı
İki yere bölünməzdir!

Əsrimizin qürubusan,
doxsanıncı il,
Xoş ad çıxarmağın – çətin.
Rahat ölümün asan,
doxsanıncı il.
Rahat ölsən, səsin, özün
şələquyuq kimi
Əsrimizdən sallanacaq,
Adın
Əlli il, yüz il bundan sonra
Nifrətle hallanacaq,
Kişi kimi yaşısan,

Xoş ad çıxarsan,
Yolunu kəsməyəcək
Əsrin sahil qalmaqalı –
döyüşlər
 bürkülər,
 sazaq,
İnan, doxsanıncı il,
 belə olsa
Gələn əsr səndən başlayacaq.

9 yanvar, 1990

DOXSAN BİRİNCİ İL

Doxsan birinci il kəsdi qapımı,
Doxsanıncı ilin harayındayam.
Özüm qandallaşdım köhlən atımı...
İndi əliyalın, pay-piyadayam.

Yarıldı min yerdən sinəsi Yerin –
Tale də, ömür də qaldı yarıda.
Elə bilirəm ki, felaketlərin
Səbəbi de menəm, günahkarı da!

Tanrı! Dərgahında bir misra olum,
Könül! Allahından sən hüner istə!
Saçım da qalmadı bir, əlçim yolum,
Səpim Şəhidlərin məzarı üstə.

Bu necə gecədir, bu necə seher?
Bu necə gelişdi, necə gedmişdi?
Millətdən, hümmətdən sağlıq deyənlər,
Millət də, hümmət də zindana düşdü.

Bağlandı qolların, yazılıq həqiqət,
Soydular dərini başdan-ayağa.

Dəyişdi ruhunu Ana təbiət...
Sənə min rəhmət, ey "Durğunluq" ağa!

Sənə də min rəhmət, Leonid kişi!
Zəhmət də, ruzi da varmış baxtında.
Ötənlə, keçənlə olmadı işin,
Şah kimi dolandin şahlıq taxtında.
Nə milli xeyanət, nə də sui-qəsd...
Sözünü hər yerde kəsəcə dedin.
Özün yerli-dibli xalis xaçpərest,
Fəqət müsəlmanla müsəlman idin!
...İşığı qamçılar hər addimdə şər,
Toplar da tuşlanar İslama sarı,
Sizə də zamanın gülləsi döyer,
"Səlib yürüşü" nün davamçıları.

Elə günə düşdüm – bir həyanım yox,
Qoca dərdimin də bağlı qanadı,
İtironim min-min... Axtaranım yox,
Tanımaq olurmu doğmanı, yadı?

Tanrı! Dərgahında bir misra olum,
Könül! Allahından sən hüner istə!
Saçım da qalmadı, bir əlçim yolum,
Səpim Şəhidlərin məzarı üstə.

Dekabr, 1990

BİR QOSUN ƏZRAYIL

Elə bilirdim ki, cənab Əzrayıl
Tekdir,
 can alsə da, hər bahar, hər qış...
Yenidənqırmada, millətim,
 ayıl!

Baş sədr
əzrayıl – qosun saxlamış.

Başlar dəbilqəli,
gözler xumarlı –
Ağaclar, divarlar gülə yarası.
Cibində hökmü var – ölüm qərarlı,
Fərmanla verilib millətin yası...

Dünən o fərmanla “sağ ol”, “mükafat”,
Adım ölkə-ölkə gəzdi dünyam,
...Qatır quşqununa bağlandı Qırat,
Yurduma boyandı xalqımın qanı.

Bir qoşun ezzayıl...

Ay Allah!

Aman!!!

Sən gel öz yolundan dönme, ilahi.
Bu başkəsənlərin yanında, inan,
O tənha Əzrayıl dahiymış,
dahi!

Gərək namaz qılaq ətəyində biz,
Bir heykəl ucaldaq adına bu il.
Üstündə yazaq ki... nəsillərimiz
Sənə minnətdardır, cənab Əzrayıl!

Sənə minnətdarıq – yaşayıraqsa,
Qocaman adımı, ulu dilimi
Uca babaların qeyrəti kimi
Nəsildən-nəsilə daşıyıraqsa!

Bağışla, hərdən bir coşub, tələsib
Səni qarğımışiq, yamanlamışiq...
Şairlər

şerində yolunu kəsib,
Lenetlər yağıdırıb sazında aşiq.

Axi, bilməmişik qırğınlar qusar
Bir parça kağızda bir imza – qərar?!

Nə qocaya güzeşt,
ne usağı rəhm,
Batar qan gölündə bir xalq,
bir aləm...

Bağışla, cənab Əzrayıl.

1990

“AŞKARLIQ”

Siz... eyyy...
paslı gülələri
təptəzəcə zurna sayıb
züy tutanlar,
Dədəsinin,
babasının,
nənəsinin ahlarını
unudanılar,
Hüneriniz varsa əgər –
Bu topların,
Bu tankların
qabağına çıxın indi,
Beşcə addım aralıdan
özünüze baxın indi,
Qulaq verin o dünənki sözünüze –
tüpürün öz üzünüze.

Görün necə
Gözlərimiz önündəcə
Hüre-hüre it oldular.
Birə, gənə, bit oldular
açıq-aşkar.
Ac canavar taxt başında,
qabağında –
necə qurban,
necə şikar

açıq-aşkar.
Bayquş daha siğammadı
kürsülərə,
ekranlara
açıq-aşkar.

Təzə hcykəl qoyacaqlar
böhtanlırlar,
yalanlara
açıq-aşkar.

Görün necə
Gözlərimiz önündəcə
Güvə dönüb oldu dəvə
açıq-aşkar.

İçinizdə zərrə qədər haqq qalırsa,
Aşkarlıqda üzr isteyin –
Rəhmət deyin Brejnevə
açıq-aşkar.

Sənə güllo atmadi ki?
Öz evindən,

öz yurdundan
Qorxunc ölümlərlə qovub,
Ocağını,
Torpağını
düşməninə satmadı ki?

Müsəlmanla – pak insanla
halal, tomiz

duz-çörəyi əzizlədi,
Kremlini daşnaklardan təmizlədi.

Ağır daşdı uzaqlara qaçıb gedən
başkəsənlər ordusunun başında da,
Məramından çəkilmedi
Həyatının bəyaz rəngli qışında da!

Düzdü, yaman qocalmışdı,
Səngörlerin içi ilə,
Sərt illərin köçü ilə
addim-addim

O pilleyə ucalmışdı!
Çevrəsində – əyanları,
altında öz taxtı idi,
Altmışından o yana da –
çevik, ötkəm,
Axırlarda orden-medal,
daş-qas sevən vaxtı idi...

Yol gelmişdi
daş-qayalı
dağlı-düzlü,

Zil qaranlıq, sərt geceli,
boz gündüzlü.

hər yaşılın öz çağrı var –
bir gün solur,

Məmməd Araz söyləmişkən –
“Böyüklerin faciəsi böyük olur...”

Nə boş vədlər paylayırdı,
Nə də yalan,
Göz yaşıyla ayrırlırdı
dostlarından...

Göylər sakit, təmiz idi... açıq-aşkar!
Diyarlarla,
ölkələrə ulduz-ulduz səpələnmiş dostlarımız
eziz idi açıq-aşkar.

Yağı düşmən baş götürüb
cəhənnəmə əkilmışdı açıq-aşkar,

Bədxahlıqlar,
paxılıqlar
öz qınına çəkilmişdi
açıq-aşkar.

Gecəyarı deye-deye,
gülə-gülə
qayıdırıq işdən eve
açıq-aşkar,

İndi min yol
rehmət deyin Brejnevə,
açıq-aşkar.

O illerin nəydi adı? –
Nə bilyədik?

Ev tikirdik, yol salırıq,
Gecələr də iş başında –
ciddi, ayıq!
Hər öten gün fərəh dolu
yorğunluqdu,
Sonra... səksən beşin aprelində
bir gündəcə
Neçə ilə
ay uydurduq:
durğunluqdu...
Xam torpaqdan kosmosacan
yolları bes kim çəkmişdi?
Torpağımı kim becerib,
kim əkmişdi?

Tarixə də belə qəbir,
ölüm olar açıq-aşkar?
Gelecəyə belə böhtan,
belə yalan,
zülüm olar açıq-aşkar?
Deyir: sən sus,
mən çağlayım,
gur-gur əsim açıq-aşkar,
Rusun köhnə lingi ilə
yerdən üzüm ayağını,
Öz başını öz baltanla
dibdən kəsim açıq-aşkar.
Çempion ol cahan üzrə
Həm lallıqda,
Həm korluqda
həm karlıqda...
Adın çıxsin gen dünyaya ... “aşkarlıqda”!

1990

QƏLƏMİNİ QANINA BATIRAN ŞAIR

Ülvi Bünyadzadəyə

Sağlığında gəlmədin...
Bilmədim bir şair var –
Qələmini qanına batırıb yazar.
Düzər misralarını “Azad Azerbaycan!” adlı
arzuların dağına.
Qəlbində – Azad Azerbaycan boyda ümid,
Başında – Azad Azerbaycan boyda
içi köz-köz,
üstü tüstülü ocaq,
Ayağında nimdaş ayaqqabı,
And içər Vətənə ki:
Vətənə oğul olacaq!

Sağlığında gəlmədin...
Bilmədim bir şair var –
Nə şan-şöhrət istəyər,
Nə də qonorar umar.
Gözlərində – yetmiş illik şuarların zilləti,
didərginlik əzabı,
Üreyində – Azad Azerbaycan adlı
məmləketin setirleri,
Ayağında nimdaş ayaqqabı...

...Qətljin
şerindən tez çatdı cahana,
Qətljin meydan oxudu
Yalançı pəhləvantək
Yalan atını minib
Dünyaya “meydan oxuyan”a.

Şerin açdı qapımı –
Ağın qarayla vuruşu,
Bir kəsin
min nakəslə savaşı...

Hər vərəqində
İlk oxucun – bibin Almazın
gildir-gildir göz yaşı.

Bibin ayrı söz tapmadı,
Elə: "Ülvim!" "Ülvim!" – dedi,
Bibinin göz yaşları da
qanlı idi...

1990

XƏLİL RZA

Ömrü boyu
namusunun səngərində,
Çinarların pəncəsində,
köhlənlerin yəhərində,
İnqilabın gecəsində,
üsyanların seherində –
Azərbaycan ölkəsinin
hər yerində
Yayların od nəfəsiyle,
payızların yağmuruya,
Torpağının
Qeyratilə,
Qüdrətiylə,
Qürüruyla
Addımlayar qələmiylə yuxuda həm,
iclasda həm,
Hicran ilə vuruşda həm,
vüsal ilə təmasda həm...
Polad kimi düz sətirlər yaza-yaza
Xəlil Rza!

Vətən ona –
yurd saldığı Türkan deyil,
doğuluğu Salyan deyil.

Bir el deyil,
bir künc deyil,
bir yan deyil.
Göy Goyçədir, Zəngəzurdur
Təbrizəcən,
Babalarının özü açan
son çəhlimə,
son izəcən
Neçə sərhəd, neçə səddir,
Borçalıdır, Marağadır, Ərdəbildir,
Dəmir qapılı Dərbənddir!
Ulu babam
Ana yurdun hər qarışı,
duz-çörəyi,
daşı üstə
vuruşubdur,
Nəvəsinin "sexavəti",
"hörmətiyle"
neçə elim
yad ölkəyə qarışıbdır.

Yaralanıb,
Paralanıb,
pay verilib qonşulara
bir imza, bir möhür ilə,
Hələ arınmaz-arınmaz
"torpaqdan pay olmaz" – deye...
Buna görə
yora-yora gecələri
yolda açar çox səhəri,
Qovar deli küləkləri
Yaydan qışa,
qışdan yaza
Xəlil Rza!

Anasının öyündündən,
Atasının inamından
dönən deyil,
Məhəbbəti al Güneşdir –
sönən deyil!

Qətiyyəti üfiqlərdə qanad çalar,
zindanda da
yere enməz,

Alov kimi misraları
bəstələnməz!

Sığmaz sevgi albomuna,

Sığmaz tara,

Sığmaz saza...

Xəlil Rza!

Min il öncə
od bağından çıxıb,
gəlib,

Dədəm Qorqud övladıdır,

Qazan xanın mərd əlini

sixib

gəlib!

Lefortovo zindanını yixıb
gəlib!

Sillə olub hər yaltağa,
hər qorxağa,

Güneş olub qarlı qışa,
son payiza

Xəlil Rza.

Atasını yandırıbdır
sarı şeytan yalanların,
Anasını ağlar qoyub
millətinə yağıdırılan böhtanların.

Qıratı da,

Düratı da

qələmidir –

Sevincidir, ələmidir...

Sərkərdədir! Dayanıbdır

torpağının qaşı üstə,

Milletinin başı üstə!

Zülmətlərdə gedə-gedə

neçə nurlu qapı açıb,

Ölümlərin sinəsiylə addimlayıb,
ölüm ondan qorxub,
qaçıb!..

Qələminin qüdretiyle,
Ürəyinin alovuya,
nifrətiyle

Gündüz, gecə,
mahal-mahal,
şəhər-şəhər, küçə-küçə
Satqınların məzarını qaza-qaza
“Kef eləyir” Xəlil Rza!

1990

QOCA TÜLÜNGÜ

Ey qoca tülüngü, qoca tülüngü,
“Yenidənqırma”nın qalmaqalında
Fikrin cillələrin boz xeyalında,
Körpə quzuların sürüsündədir,
Yalqız balıqların kürüsündədir...
Qoca tülüngülər iyrənib səndən,
Qara niyyətindən, bəd əməlindən
Hərəsi bir cüre yaralanıbdır,
Çevrədən, yolundan aralanıbdır...
Onunçün girinə bir cavan salıb,
Qayğısına “yanıb”, dərdinə “qalıb”,
Təze sırdəş tapıb bir qardaş oldun,
Haqqın başı üstə qara daş oldun,
Nə illərə baxıb, nə də ki yaşa,
Qocalıq, cavanlıq verib baş-başa.
Hər gün caynağında yeni dəfinə,
Meydan sulayırsız əhli-kefinə,

Ey qoca tülüngü, qoca tülüngü,
Dünya mehverindən qopubdur, bəli,
Əyri işlər görür zamanın əli.
Təpə sışirdilib, dağa dönübdür,
Ayran çalxalanıb “yağa” dönübdür.

Sozalıb ümidlər, dönməz inamlar,
Doğruya çevrilib bütün yalanlar.
Onunçün sən dünən... ödünü yedin,
Bu gün əyriliyin "məğrur" səsisən.
Dünen qorxaq tülkü, ac çäqqal idin,
Bu gün canavarlar sərkərdəsən.
Özün rəis oldun iblis çağında,
Bu da bir cinayət,

Nə iman, nə din?

Cavan tülüngüdür qol-budağın da –
Dərhalca lap yekə müdir elədin.
Qorxdun: bir an sonra ayılan olar,
Vaxtı itirmeyin təhlükəsi var.

Ey qoca tülüncü, qoca tülüncü,
Bu dərdin, bu belan axıra yetməz,
Əmolın pislerin içində itməz.
Sendən sonra bax, o cavan tülüngü
"Ustadın" yoluyla dağ aşacaqdır,
Təzə əclaflarla yarışacaqdır,
Adı dildə-dişdə çeynənən kimi,
Tay-tuşu da ondan iyrənən kimi.
Bir gənci girinə salıb o kişi
Sənin dərslerindən ders deyəcəkdir,
Təzədən əyilər dünyanın işi.

Biz çox tülüngüler gördük dünyada,
Gerçəklikdə baxdıq bu "istedada".
Bəlkə birdən sabah aydınlıq oldu.
Dünyaya təmizlik ziyasi doldu.
Bu cavan əclafda bir ümid yeri
Bir işıq şüası, izi qoymazsan –
Çıxıb özün ata Qız qalasından,
Onunçün dünyanın hər küncünü gəz,
Tülüngü "nəslinin" kökü kəsilməz.
Ey qoca tülüngü, cavan tülüngü...



ATA-BABA OCAĞINDA

Deyirlər, o yerlər mən görən deyil...



KÖÇMÜŞ DAĞ KƏNDİNİN NƏĞMƏSİ

Burda nə toy səsi, nə tar, nə qaval,
Nə səfərə çıxan, nə yola salan...
Sualı mürgülü, mürgüsü sual,
Susubdur arzular, dayanıb zaman.

Nə tüstü görünür, ocaq qalanır,
Nə də gur bulaqda səhənglər dolur,
Nə ölüm, nə matəm, nə ürək yanır,
Nə də ki, anadan uşaq doğulur...

Şirin yuxudadır min ümid, hevəs,
Yerlər də, göylər də sükuta dahir.
Nə insan nəfəsi, nə gülüş, nə səs...
Nə olsun, aynabənd evlər ucalır?..

Bal dadlı armudlar tökülmər yere,
Xəzəllər içində xəzələ döñür,
Burda nə işıqlar yanır bir kərə,
Nə də ki, gecələr çıraqlar söñür...

Doğma övladları döñük çıxıbdır,
Hərəsi yollanıb bir uzaq ilə;
Onların dalınca şimşek çaxıbdır,
Su şəpiib göylərin göz yaşı ilə...

Meşə də, təpə də, yalçın qaya da
İsinmek, canlanmaq niyyətindədir.
Yox, gərek bu kendi kimse oyada,
Bu kənd insanların həsrətindədir!

Sular da, quşlar da hevəssiz dinər,
Köçmüş kəndin yurdunu batıbdır yasa.
Məbəd də qaranlıq zindana döñər,
Orda addimlayan insan olmasa!

1976

MIĞRIÇAYI

Çoxdan bura düşməmişdi
İzim, yolum, Mığriçayı.
Bu yay gəldim, cənnət oldu
Sağım-solum, Mığriçayı.

Sahillərini dolandım,
Uşaqlığımı boylandım,
Gah sevindim, gah da yandım,
Aman, zahim Mığriçayı.

Qayalar fikrə dəlibdir –
Arxlar bir az sozalıbdır,
Suyun niyə azalıbdır,
Qadan alım, Mığriçayı!?

Harayla güneşi, ayı,
Hər ötən payızı, yayı!
İsteyirəm ömrüm boyu
Burda qalım, Mığriçayı.

Qəlbim içi – oyum-oyum,
Baxışlarım – duyum-duyum...
Sən quruma, men quruyum,
Qurban olum, Mığriçayı!

Maralzəmi, 1980

GƏRƏK KƏNDİMİZDƏN ÇIXMAYAYDIM HEÇ

Gerek kəndimizdən çıxmayaydım heç –
İndi bir külfətin bal arısıydım.
Beş babat kitabım çıxmazdı,
nə qəm –

Bir kəndin dərdine mən yarışaydım!

Gerek çıxmayaydım kəndimizdən heç,
Əkəydim qapqara öz torpağımı,
Gerek yandırıydim öz çirağımı,
Gerek böyüdüydim çiçəklərimi,
Qucaqlayaydım öz küləklərimi,
Gəzəydim səllimi çovğunda, qarda,
Beş mənə baxıb qalardı orda –
Beş çinar artardı yol qıraqında...

Təki ömrün-günün bu sərt çağında
Vəfali qalaydım babam qalayan,
Atam yandırıldığı ocağa, oda.
Mənə o töhfəni vermişdi zaman,
Mən də öz əlimlə qoydum gör, harda...

Deyirlər, o yerler mən görən deyil,
Dəyişib hər fəsil, dönüb ilbəil.
Əkirlər, göyərmir o nağıl torpaq,
Sönüb birdəfəlik o sönməz ocaq,
Qızdırı bilməyir onu yad odu,
Natanış nəfəsi, natanış adı.
Susubdur o yeller, o küləklər də,
Açılmır o güller, o çiçəklər də...
Neçə kənd, neçə yol batıbdır yasa,
Göylər şivən edir indi hardasa...

Gerek çıxmayaydım kəndimizdən heç,
Çapa verməyəydim beş-on şerimi,
Özüm isidəydim öz nəfəsimlə
Öz doğma yurdumu, doğma yerimi.
Gerek öz dağının yelli sazında,
Gerek öz bağçamın ilkin yazında
Axaydı üzümə alnimin təri,
Onda itərdimi babamın qəbri,
Onda çatlardımı atamın qəbri?

Gəzdim çox diyarı, gəzdim çox yanı,
Mensiz də kitab çox, naşırılar vardi,

Bu böyük sənətin nəhəng meydanı
Mənsiz də tünlükdür,
Mənsiz də dardır...

Gərək kendimizdən çıxmayıydım heç.

1984

EVİNİZ ANALI OLSUN

Babalar torpağa Ana deyiblər,
Müqəddəs Vətənə Ana deyiblər,
Ən isti qucağa Ana deyiblər,
Anaya da yenə Ana deyiblər,
İnsanlar, diliniz analı olsun!

Anası köçəndə dahi də ağlar,
Kədər, qürurları dənləyər, biçər,
Anasız qocalar qocalmaz dağlar,
Şirin qayğılar da məzara köçər –
İnsanlar, eviniz analı olsun!

Her ana ürəyi – bir azad ölkə,
Qitədən-qitəyə səadət diler.
Qayğılar allahı anadır bəlkə,
Min könül bəzəyer bir qəlbə ilə –
İnsanlar, eliniz analı olsun!

1978

HƏSRƏT

Bir səhər oturub yol maşınına
Qəlbimdə həsrətin,
ümidin,
şübhən...

— 204 —

Kendimiz görünən gədik başına,
O nəgməli yurda uçacağam mən!

Ensiz dağ yolunda düşüb maşından,
Salam verəcəyəm daşa, qayaya.
Kiçik kənd çayına çatdığını zaman
Dünya mat qalacaq səsə, haraya.

Şer deyəcəyəm Araz boyunca
Bir tanış ünvana,
bir doğma ada.
Belə gəzəcəyəm yollar doyunca
Səllimi, əhli-kef, payı-piyada!

Sonra evimizə baş alacağam,
Hardasa bir qərib şimşek çaxacaq,
Min yol dolacağam,
boşalacağam.
Göz yaşım qəlbimə axacaq ancaq!

Uşaqlar sevincə qarşılard məni:
“Əmi, o körpüdən ehtiyatla keç...”
Sonra görecəklər bu “qonaq emi”
Şəhər adamına oxşamayır heç...

Bir ağsaqqal qoca tanıyar, durar;
(İllər qamətini yaman əyibdir)
– Qaçın muştuluğa,
Haydı, uşaqlar,
Rəhmətlik Xuduşun oğlu gəlibdir!

Anamın gözündə yaşı görünecek,
Höñkürtümü zorla saxlayacağam.
Yenə Leyli xala asta dinəcək,
Kövrək ürəkleri “dağlayacağam”.

Qoça itimiz də haray salacaq,
Dörd yanımıda gəzib-dolanacaq hey!..

— 205 —

Hardasa bir ümid fikrə dalacaq,
Hardansa bir cüt göz boylanacaq hey...

Anam duyan kimi kövrəldiyimi
Susacaq...
İçimdə çağlayacağam.
Saxlaya bilmeyib doiu qəlbimi
Hamı susanda mən ağlayacağam.

Qaydadır, şidirgı yağışdan qabaq
Küləklər qıy vurar,
torpağa enər.
Oğul ağlayanda analar ancaq
Təskinli danişar,
təskinli dinər.

...Bir səher əyləşib yol maşınınına.
Qəlbimdə həsrətin,
xəyalın, şübhən...
Kəndimiz görünən gədik başına,
O nəğməli yurda uçacağam mən!..

1975

UŞAQLIQ ŞƏKİLLƏRİMƏ

Xəberiniz yoxdur, hələ...
Elə bil ki, su yerinə
Al günəşin al nurunu
Qədəh-qədəh içərsiniz,
Elə pasport alan günü
Xudaferin körpüsündən keçərsiniz.
Xəberiniz yoxdur hələ...

Dünya vecinizə deyil,
Siz də – dünyanın vecinə...

Düşüb nağılı arzuların,
ümidlərin köçünə
Çapırsınız atınızı
Yaşilla mavinin qarşılığında,
Gündüzler – günəşin al qucağında,
Gecələr – südü ay işığında...
Hara belə?
Xəberiniz yoxdur hələ...

Elə bil
Dünyanın bütün pisliklərini
Qova-qova yorubsunuz,
Onda tez-tez “Komunizm” deyərdilər,
Onu da öz əlinizlə qurubsunuz...

Xəberiniz yoxdur hələ
Bu dünyanın gethagedindən,
Gəlhagelindən,
Vergülündən, sualından,
“dirnağından”,
Min bir adlı
Əngelindən, sınağından...
Hələ sizi haqqınızı
Siyahidan-siyahıya,
aydan-aya,
ildən-ile atmayıblar.
Hələ sizi
Bıǵıburma dayılara, emilərə,
boz yalana,
ağ rüşvətə satmayıblar.
Hələ torpaq, hələ səma öz rəngini deyişməyib.
Qurd quzuyla örüşdədir...
Nahaq işlər öz qınında mürgü döyür.
Haqla belə açıq-aşkar əyişməyib.
Hələ haqq “Haqq” deyirlər,
Nahaqq “nahaq” deyirlər.
Hələ düz söz

qamətinin sindirmayıb,
Boz yalanlar, ağ rüşvətlər
Hələ haqqın atasını yandırmayıb...

Hələ kosmosa ucalan
boz itlərdən xəbersizsiz,
Dünyaya zəlzələ salan
Raketlərdən xəbersizsiz...

Əlinizdə, ruhunuzda qoç Koroğlu kitabıdır,
Dilinizdə Şeyx Məhəmməd Xiyabani xıtabıdır.
Ona görə çöhrənizdə gün boylanır,
On dörd günlük ay kimidir,
yanır, yanır...

Satqınlıqdan, riyalardan xəbersizlər,
“Bəlkə”lərdən, “guya”lardan xəbersizlər,
Xəberiniz yoxdur hələ –
Ona görə gözleriniz
belə odlu, belə nurlu –
Bir dünyalıq ümidi yolu.

Nə düşmən “qazanıbsınız”,
Nə dost itiribsiniz,
Nə qardaş qəbrində
Qızılıgül bitiribsiniz.
İclaslar əldən salmayıb sizi,
İlan çalantek qorxmayıblar
Eşidəndə düz sözünüz.
Hələ seni “köçərilər” sanmayıblar,
Şərqə şöhrət tarixini danmayıblar.

Gözləriniz öündəcə
Köhnə, təze qəbirleri sökən yoxdur,
Ölülərin ölümüne “qiymət edib”,
istintaqa, ittihama çəkən yoxdur.
Xəberiniz yoxdur hələ –

Bu dünyanın min üzü var:
biri ağdır,
biri qara,
biri arsız...
Xəberiniz yoxdur hələ...
Baxırsınız deyə-deyə, güle-güle.
Düzünü deyin, məni
Tamyırsınız?

Xoşbəxtsiniz –
Xəberiniz yoxdur hələ,
Atınızı çapırsınız
elə... belə...

1989

ZƏNGƏZUR

*Dayım Əli Məmmədovun
unudulmaz xatirəsinə*

1. Harda xəstələnsəm...

Bir asta yeri dar çıçırlarla –
Qar uçar,
daş qaçar,
qaya sürüşər...
Aranda dayanıb uca dağlara
Boylanmaq istəsen,
papağın düşər.

Dəli çağlayanlar hayqırar, çaxar,
Durnalar
karvanı olar göylərin.
Gözəllik
çaylara qoşular, axar,
Dağlar fikirlidir,
dereler – dərin...

Bu ulu diyarın hər çəhlimini
Çəkmişəm ömrümün varaqlarına.
Harda xəstelənsem, a dostlar, məni
Çatdırın Zəngəzur yaylaqlarına.

Görüb qartalların öz yuvasını
Çinara dənərəm,
dağ olaram mən.
Udub zirvelərin saf havasını,
Davasız-dərmansız sağalaram mən.

2. Təbiət tərifləyib

Bura durnagözlü bir diyardır ki –
Tale gözelliyi yere səribdir.
İydəli, söyüdlü ilk bahardır ki,
Ana təbiətdən təriflənibdir...

Mığrı gecəleri qəndiltək yanar –
Ulduzlarmı yere tökülib, nədir?
Xellərgə çayının nəgməsi ki var,
Təbiət dilində min hekayədir...

Qafanın qəribə səfası vardır;
Arxası söykənmiş uca dağlara,
Dağ yolu – alının qırışlarıdır,
Sinəsi oxşayır ilkin bahara.

Zəngəzur – bir sevən nəgməli ürek:
Təzadlı,
zirveli,
bağlı-bərəli.

Bir əli yapışib Arazdan bərk-bərk,
Buludlarda itib o biri əli.

Qəcəldən arana baş alan yeller
Dəli Koroğlunun telli sazımı?

Dibsiz dərələrin bəs nə gileyər? –
Dərələr
ömrünün etirazımı?

Üçtəpə
təpədən-dırnağa çiçək,
Qayalar anadan haça olubdur.
Sinəsindən ötmüş qoç igidlərtək
Zəngəzurun başı uca olubdur.

3. Babamın yaşıdı, mənim yaşıdım

Çoban çarığının bağı açılıb,
Cığırlar
dağların yaşı olubdur.
Ələngəz
babamlı qoşa qocalıb,
Qırx dördə mənimlə bir doğulubdur!

Hicran harayı var her gur bulaqda,
Neçə nər qəhrəman burdan su içib.
İndi mən gəzdiyim bu düzəndən, dağdan,
İldirim vüqarlı igidlər keçib.

Qan-qada görübdür burda babalar;
Yüz kəndin torpağı – daşı itibdir.
Lökədə bir meşənin məzarlığı var –
Kötük – başdaşların yaşı itibdir.

Qaşlar çatılıbdır burda bir vaxtlar,
Nifrətlər, qəzəblər aşib-daşibdir.
Zəngin sərvətiyle öyünən diyar
Bir vaxt lütłeriylə məshurlaşıbdır.

Quraqlıq çox erkən qovub baharı,
Çörəksiz yetimin bənizi solub.

“Kasib” Zəngəzurun qızılı-varı
“Səyyah” ingilisin cibinə dolub.

Zəngəzur lütləri gəzib hər yani,
Dolaşib kədərli, diyarbadiyar
Bəzən də tökülən günahsız qanı
Tarixdə qalıbdır acı yadigar.

4. Payızla qış arasında

Ələngəzdən Zəngəzura baxıram –
Dağların başında duman görünür.
Ürəyimi yandırıram, yaxıram,
Yalçın qaya,
sürü,
çoban görünür...

Duman kemər kimi qurşanıb dağa.
Gecə...
Kemər qaşı – göydə min ulduz!
Bir az istileşib qaynar bulaq da,
Tepeler – kədərli,
qayalar – yalqız.

Bu yerin payızı, yoxsa qışıdır? –
Qışın özünə yurd axtarışıdır? –
Çoban dağ başında...
Tonqal alışır,
Payız qışa,
qış payızı qarışır...

5. Zəngəzurdur!

Bu el çeşmə məskəni,
Lilparlıdır suları.
Vəcdə gelir insanın
İstəyi, arzuları.
Burda hər qarış torpaq
Gözəlliyyin quludur,
Hər daş, hər iz, hər bulaq
Müqəddəsdir, uludur.
Tale tərifləyibdir,
Hər cizgisi yerində –
Nə artıq şey, nə qüsür,
Bir söz: – gözəllik yurdu
Zəngəzurdur,
Zəngəzur!

Bağlarına dayan, bax!
Dağlarına boylan, bax!
Dərəsinə, düzüne,
Qayasına hər an: bax!
Arxalarına piçıldı
Ürəyində neyin var?

De, köksünü sixmasın
Kədər, heyecan, qubar.
De, dinleyər dərdini,
Əlac eləyər sənə.
De, boşaldar qəlbini
Göylərin qübbəsinə.
Burda hər şey minnətsiz,
Dünya bühlurdan – bühlur.
Bir söz, dolaşdığın yer
Zəngəzurdur,
Zəngəzur!

Harda qarşına çıxsa
Təmənnasız yaxşılıq,

Harda üzünə gülse
 Mehribanlıq, xoş qılıq,
 Sevgin qanad açaraq
 Zirvələrdə dolansa,
 Harda yaran sağlsa,
 Harda ömrün uzansa,
 Harda qəlbine dolsa
 İnam, əzəmət, qürur –
 O yerin əzəl adı,
 İndiki gözəl adı
 Zəngəzurdur,
 Zəngəzur!

*1965, iyun-dekabr
1975, fevral*

ZƏNGƏZURLUDUR!

Çəhlimlər dırmaşar, cığırlar qalxar,
 Üfüqlər sabahın işiq yoludur.
 İldirimlər diner, şimşəklər çaxar –
 Ən məğrur nəgmələr zəngəzurludur.

Taleyin torpağa bəxşisidir bu –
 Paklığın, qeyrətin, əzmin qoludur.
 Minnetsiz yaxşılıq, şirin hiss, duyuğu,
 Sədaqət, etibar zəngəzurludur.

Hər parça göy səma, hər zərrə torpaq
 Ulu gözəllikdə yene doludur.
 Hər coşqun dağ çayı, hər şəffaf bulaq
 Cox dərə, çox zirvə zəngəzurludur.

Burda min illədir yaşayır ellər –
 Tarixin alınmaz şöhrət yoludur.
 Ən zərif nəgmələr, ən şirin dillər,
 Ən temiz məhebbət zəngəzurludur.

Ozan mahnisında dillənir hünər, –
 Şeri də, sözü də zəngəzurludur,
 Tale bəxşisidir, vallah, deyirlər:
 Allahın özü də zəngəzurludur...

İrəvan, 1980

BU GÖRÜŞDƏ

Qulu, saxla maşını,
 doğma yerler görünür.
 Görürsənmi, yamaclar
 Neçə rəngə bürünür?
 Saxla, hələ boylanım
 o dağlara uzaqdan:
 Saxla – doyunca içim
 bu nəğməli bulaqdan.

Bu dərənin sükutu
 minnidəl, suallı,
 Cərgələnmiş ağacalar –
 intehasız bir yallı.
 Cox dəndər ayağı
 bu yerlərdən kəsmişəm,
 Çiçəklərin şəhindən,
 səhərlərin mehindən,
 yaman qeribsemışem!..
 Günəş də, ay da burda
 sanki başqa cür doğur,
 sanki başqa cür batır.
 O dağın vüqarında
 neçə çağlayan səda,
 neçə hay-haray yatır...
 Unutmayıb doğma kənd
 xatiremi, adımı
 zaman-zaman saxlayır.

Bu görüşdə elə bil
o çay, a arx, o bulaq,
məşələr...
sevincindən
gah gülür, gah ağlayır...

Mən bura çatan zaman
qarşıma ilkin çıxan
oldu min gül, min çiçək...
...Mən burdan qayıdanda
çətirlənmiş buludlar
dalımcı su səpəcək...

1975

UŞAQLIQLA ÜZ-ÜZƏ

I. Salam!

Salam, uşaqlığım mənim,
salam!
Gecələr şirin yuxum,
Gündüzlər “qaçaqlığım” mənim,
salam!
Salam, “uçan xalçalar”!
Salam, xəyal dənizim,
atasızlıq göynəyim,
anamın midqal ağmdan tikdiyi
ilk təzə köynəyim!
Bir dəri, bir sümük çinar boyum,
Anamın nigaran baxışlarındakı
kamal attestatım,
əmək kitabçam,
tarlı-kamanlı toyum.
Salam, məneoxşar küçələr,

Məneoxşar dostlarım –
Məneoxşar çoxluğum,
Bir qarın acliğim,
Bir qarın toxluğum...
Salam, öz əlimlə ekdiyim gilas ağacı,
anamın sacı,
sobamızın tüstüsü,
Salam, irzəvanlığım,
Salam, müvəqqəti baş çobanlığım –
Rəhim çobanın naəlac qalib
birgünlüyə etibar etdiyi
quzu sürüsü!
Salam, yönübilinməz, ölçüsüz
ciğurlarım,
Kəndirbaz məftülitek tarım çekilmiş
dağ yollarım.
Salam, kövrək tənəklerim,
Sırtlıq böyürtkən kollarım.
Salam, elimizin ismətli qızları,
Şirbilekli oğulları.
Salam, babamın kotan nəğməsi,
Nənəmin yuxusu qaçmış gecə nağılları.
Salam, “Don Kixot” romanı,
“Azərbaycan dastanları” kitabı,
“Davalı” filmlər.
Salam, nimdaş kılımımız,
Anamın təzə xalçamıza vurduğu
təzə-ter ilmələr...

...Salam, uşaqlığım mənim,
salam,
Gecələr şirin yuxum,
Gündüzlər “qaçaqlığım” mənim,
salam!
Salam, uşaqlığım mənim,
salam!

II. Gel oturaq üz-üzə

Gel geldiyim yollarla –
Mənim lengliyimlə yox,
Fikrimin sürətiyle!
Gecəni qat gündüze,
(Mənim gəlməyim çətin...)
Gel oturaq üz-üzə!

Keçdiyim dar yollarda
Gör neler bitirmişəm,
Qazandığım ne olub? –
Neləri itirmişəm...

Gel oturaq üz-üzə...
Yorğun yollar gəlmışəm –
Bir az əyri, bir az düz,
Bir az qaralı-aglı,
Gah çıçırlı, çəhlimli,
Gah da təpəli, dağlı...
Yanmışam üz tutaraq
Min arzuya, sorağa,
Gümanlarım her anda
Düşüb məndən qabağa!
Qızılğül sandığım kol
Dönüb böyürkən olub.
Günəş sandığım işiq
Mehə dözməyib,
 solub...

Gel oturaq üz-üzə...
Alınında qırışları,
Başında ağ saçları,
Gözlərimdə qayğısı
illərdən getirmişəm,
Qazancımdan min pay çox
yollarda itirmişəm.

Gel, oturaq üz-üzə...
Bu tut ağacı ki var –
boyu bəstə, barı çox,
Onun tay-bərabəri
Bütün aləmni gez, yox!
Hər addım, hər iz, baxış,
Burda – ilham,
burda – təb.

Məndən yana dünyada
Ən müqəddəs ocaqdır
bu dörd sınıflı məktəb!

Qaya zirvədən qəlbə,
Zirvə göydən ucadır.
Burda orta heç nə yox,
Hər eşya öz boyundan
bir balaca ucadır!
Daşlar yargandan qopub
dərələrə dolubdır.
Məhv olan çiçəklərdir –
Dərəye nə olubdur?
Yarğana nə olubdur?

III. Qəbiristan da böyüyüb...

Böyüyübdü qəbiristan
addım-addım
aybaay,
İgid qardaşım hanı?!
Cavab ver torpaq,
Haray!!!

Hanı dayım, əməqizim,
Nə ses gelir, nə səmir.
Hardadır cavan Rizvan,
Sinif yoldaşım Əmir?

Dağın ətəyi çeşmə,
Zirveləri yenə qar.
Hardadır Mina xala,
Hanı Muzdur Xansuvar?

...Hər yol, hər iz, hər bulaq
səsdədir, soraqdadır.
Qoca var ömür sürür,
Cavan var torpaqdadır.

Gel, indi sən dərk ele
bu baş-ayaq oyunu –
Faciəmi, drammı...
Həyat, məntiqin bumu?

...Çəşmələr qurumaya,
Güller nakam solmaya...
Ölüm haqdır, sözüm yox,
Amma vaxtsız olmaya!

Əzizim, arsız dağlar,
Nubarsız, barsız dağlar,
Sizi görən hardadır? –
Siz hələ varsız, dağlar?!

Dağlar yenə o dağlar,
Bağlar yenə o bağlar...
Qardaş, torpağın sanı
Yaşasın barı sağlar.

IV. Atalar, dəyirmənlər

Çəhlimlər yola dönüb,
Açılib neçə dükən,
Peyda olub maşınlar,
Uçub köhne dəyirman.

Təəccüb etmə, bu yurdu
Gəzəndə yolu azsan.
Xışi müzeylərdə də
Görsən, heç tanımazsan.
Sal çaylaq daşlarını
Seller-sular oyubdu,
Amma nə dağ su içib,
Nə də bağlar doyubdu.

İllər hər yeni işi
Yenilikmi sayıbdır?
Gəlsen bu yurda birdən,
At soruşma,
“ayıbdi”.

Deyirsən: heç görünmür
alaçıq, oba, dəyə...
Maşınlar gəlməmişdi
Atları öldürmeye!
Deyirsən,
son davanın
yollarını sal yada,
Deyirmənsiz, atsız da
Heç kənd olar dünyada?
Atlar tarixlər boyu –
Dada vaxtında yetdi –
Qağam Berline kimi
Kəhər belində getdi...

Qayaşar qurşağına
Şimşeklerin odundan
Qızıl kəmər taxıbdır –
Dağlar yaşayır, amma
Atlar yoxa çıxıbdır.

At – mərdliyin birinci
nişanəsi,
vüqarı,

gur nuru, gur işiği
Xoş gündə,
berk ayaqda
igidin yarasığı!

...Qayalar ezelkitək
Xeyallara dalıbdır,
Mədənlər çoxalıbdır,
Meşələr azalıbdır,
Çəşmələr azalıbdır.

Bəzən maşın da getmir –
yollar, izlər qarlıdır.
Dünyada çox insandan
Atlar etibarlıdır.

Yenilik o deyildir –
Köhnə nə var tulla, at,
İgidin namusudur
arvad,
papaq,
bir də at.

At yerişi qürurlu,
Özəmetli, itidir.
Dəyirmən dən üyündən
adice zavod deyil –
elin bərəkətidir!

Dəyirmən işleyirsə
atlar taxıl daşıyır...
Dəyirmən işleyirse,
Orda insan yaşayır.
...Uçurdular onları,
Uçurdular birbəbir,
Bilmədilər
dəyirmən
dünənçün çörek sacı,

Sabahcün abidədir!
Tarixdir!
İnsanlığa
çörek verib cütəlli –
Bugünkü texnikanın
ilk kökü,
ilk teməli!
Uçurdular –
Buludlar
rəng-rəng yandı,
sozaldı,
Ləngərlı dağ çayının
Harayı pul-pul oldu,
İnadı, şaxı sindi,
Suları hey azaldı.
Uçurdular
tikməyə
serf edilən anları.
Tikənədək
əsrlər boyu düşünmüştülər,
Tikəndə min ölçüb, min biçmişdilər,
Uçuranda
Birçə an düşünəydiłər banı!

...Geldi maşın, texnika,
açıldı min-min zavod,
açıldı min-min dükan...
Ağlımız göye çatdı,
Güzəran yaxşılaşdı,
qazancımız çoxaldı...
Amma çox bulaq batdı,
uçdu min-min dəyirmən.
Amma
sular azaldı,
Amma atlar azaldı...
Özü yaratdığını
Özü məhv etdi insan.

V. Ziba xalamla söhbət

– Necəsən, ay xala,
ey həlim insan?
– Nəcə olacağam?
Qabağı yüzdü...
Doyunca qoy baxım boyuna,
dayan.
Bu, bizim sonuncu görüşümüzdü...
Tezliklə telegram uçar dalınca...
Şəhərde ağlama,
deyib-gülərsən.
Amma... ləp əlində aşın daşsa da
Məni basdırmağa
yəqin gələrsən.

Gelməsən...
dost-düşmən... sual-baxışlar...
Olaram istehza,
sonu – xar daha.
Kenddə açıq deyib-gülməsən – olar,
Amma qəbrim üstə ağlamazsan ha...

– Xala,
yolum yena bu yana düşdü, –
Axi, söz vermişdim mən sənə bildir...
Niyə deyirsən ki, bu, son görüşdür,
Bilirsən nə vaxtdan?
İyirmi ildir!..

Hələ ulduzların göylərdə yanar,
Hələ nağılların çoxdu sinəde.
Qəlbində, ruhunda həyat eşqi var,
Hələ yaşayarsan bir qərinə də.

– Ay bala,
atlılar dağları aşdı,

Qaldı sinəm üstə illərin ahi.
Cavan qerinələr əsrə qarışdı...
Qoca yaddaşının varmı günahı?

Otuzdan o yana özünü qoru,
Qoru addım-addım,
saatbasaat.
Ən uca dağların əriyir qarı,
Çatır qaşlarını qoca kainat.

Çəşmə var – susubdur,
sonra dinəcək,
Sabahlar
bu gündən dərin olacaq.
Sonra dünya bir az çətinləşəcək,
Sonra heyat elə belə qalacaq...

– Xala, kəhərini bir azca əyle,
Hər sözün əzəldən deymiş hədəfə.
Sən ana dilində kəlamlar söyle,
Bayatin – ən qədim tarix,
felsefə...

Dastanlardan başla,
dinləsin torpaq,
Enim öz dərəmə,
qalxım dağıma.
Belkə qonaq geldi otuz il qabaq,
Belkə mən qayıdam uşaqlığımı.

...Qoca, –
bayatiyla kükrəyib axır,
Cığır dolaşındı, zirvə aşındı.
Ösrin zirvəsindən
aşağı baxıb,
Mənim qoca xalam cavanlaşındı.

VI. Bəlkə... ayrılmamışıq

Uşaqlığım.

Bir qerinə məndən uzaq,
Bir qerinə mənə yaxın
yarımada,
Büllurluğun, təmizliyin ilk çeşməsi,
ilk ağuşu
bu dünyada.

Uşaqlığım,
Bir az nadinc,
Bir az fağır,
bir az qoçaq,

Həm davakar,
Həm üsyankar,
bir az qorxaq,
bir az qaçaq...

Nazik bir şiv,
bağlı qönçə,
Bir az qaya dəyanətli,
Bir az bulaq xasiyyətli,
Bir az dəmir,
Bir az polad,
Bir az şair təbiətli...
Vəd vermişdi ayrılmarıq –
Aramızı illər doldu.

Elə bildi –
bir “gizlənpaç” oyunudu,
Əhdidi dandı,
Vədi dandı,
cığal oldu...

Qayıtmadı
 hırslı axan sellər kimi,
Qayıtmadı
heç vaxt dinməz,
geri dönməz,
 illər kimi!

Heç bilmədim harda qaldı

Bir qerinə yaxınlığım,
Bir qerinə uzaqlığım.
Haşqa-haşqa, zəncir-zəncir ümidişlərin
qucağında

Həkimlərsiz, dərmanlarsız,
Oyuncaqsız uşaqlığım,
Amma yenə,
Amma nədən,
Əlim ora uzalıdır,
Baxışlarım, arzularım,
Təmizliyim oralıdır!

Son səhəri heç bilmirəm, hara uçdu,
Son axşamı harda qaldı?
Heç bilmirəm, harda mənə vida üçün
el elədi,

Üfüqləri
Hansi dağın gecəsində fikrə daldı?
Bəlkə günəş şüasıydı,
dil-dil sindi,
Bəlkə termos şüəsiyi, qəfil sindi.

Bəlkə elə ayrılığın,
uzaqlığın öz adıydı,
Bəlkə vaxtlı bir çiçəkdi,
vaxtsız soldu.
Bəlkə büllur gülqabiydı,
Min bir yerdən paralandı,
pul-pul oldu?..

Heç bilmədim
vida dəmi
Hansi çayı ayaqladı,
Hansi uca dağı aşdı,
Bəlkə elə
şüşə-şüşə,

çılık-çılık,
nağılvari xatirəye dönmək üçün
yaranmışdır?!

Bəlkə ondan ayrılmadım
mən heç vədə,

Ayrılmadıq
Heç dumanda, heç çıskında, heç bir çendə,
Bəlkə elə... mən özüm də hiss etmədən
O, əhlikef ömür sürür bu gün məndə?!

Bəlkə elə bir ürəkdə yaşasaq da
O, əbədi məskənidən,
Mən ondakı deyanetdən
xəbərsizlik?!

Bəlkə də bu "xəbərsizlik"
ən təbii ucahqıdır,
Uşaqlığın şən nəfəsi
Bəlkə elə
Bir baharda gənclik çağı,
Bir baharda ilk yetkinlik,
Bir baharda... qocalıqdır?!

... Bəlkə elə günəş özü
milyon əsr bundan qabaq uşaq olub –
Onun üçün səher-səher
uşaq kimi gülümseyir.
Axşamçağı
layla rəngli üfüqləri
gecəsinə beşik edir.

Hər insanın çarpan qəlbini,
baxışları, damarları,
bel sütunu,
ayaqları uşaqlıqdır,
beşiyindən məzaradək
çənli, qarlı,
ilk baharlı,

hər addımı min suallı
min nidalı, min xeyallı
bir yol gedir.

... Uşaqlığım,
Bir qerinə məndən uzaq,
Bir qerinə mənə yaxın
yarmada,
Büllurluğun, təmizliyin
ilə ağuşu
bu dünyada.

MIĞRI BAYATILARI

Bu dərə Xestədərə,
Boyu çox bestə dərə.
Yara xəbər elədim –
Dava-dərman göndərə...

Bu çeşmə Kazımlardı,
Yayda da buzdu, qardı.
Bir ovuc suyun içdim –
Bağım başını yardı.

Bu yaylaq Tanrıqulu –
Göylərin torpaq yolu.
Getdim ki, sərinleyəm,
Tökdü qar, döyüdə dolu.

Bu zəmi Qanlızəmi,
Hisslərin coşan dəmi,
Adına baxma, burda
Unudarsan dərd-qəmi.

Bu meşə Qerbezaydı,
Yolun ot basıb, zayıdı.

Şair olmayan kəs də
Burda nəgmə yazardı!

Bu su Misgər suyudu,
İçib dağlar uyudu...
Ay soyunub, lüt çımdı,
Güneş üzünü yudu.

Bu su Top çeşməsidi;
Bu gözəllik bəsidi!
Küleklərin harayı
Gəncliyimin səsidi.

Bu dərə Cavadlıdır,
Dibsizdir, büsathıdır.
İstədim ceyran tutam,
Gördüm ki, qanadlıdır.

Bu, Dadaş kefşənidir,
Qızılgüller şənidir,
Bir vaxt ilan mələrdi.
Gülzara dönüb indi.

Bu zəmi Ağ zəmidi,
Damağı çağ zəmidi.
Yarfa kəlmə kəsməmiş,
Gördüm sevda dəmidi.

Bu bulaq Tey bulağı,
İndi elə göz dağı –
Ölümden də betərdir,
Bulağın qurumağı.

Bu sədr Hüseyindi,
Sözü, işi yeyindi.
Sordun yaşın neçədir? –
Dağlarla qürrələndi...

Bu uca dağ Ələngəz,
Adın tut, dünyani gez.
Ondan ucalıq istə,
Can istə, əsirgəməz!

Bu ev baba ocağı,
Bu ev ata qucağı,
Alımı qırışdırı
Anamın qocalmağı.

Baş əyirəm, beşiyim!
İlk yuvam, ilk keşiyim –
Borcunu qaytarımmaz
Bugünkü ev-eşiyim.

Yolları göyden asın,
Şaire qulaq asın:
Dağa, dərəyə nə var –
İnsanlar qocalmasın!

1980

ÜÇ DAYANACAQ

- Ata, hardan gəlirsən?
- Baña, uşaqlığında.
- Nə yaxşı!
 Onda danış,
 Babamla bir gəldiyin yollarını
 sal yada...
- Yadımda nə qalib ki?
 Yeddi yaşılı uşağı
 Nəyi vardı dünyada?
 Hamısı qabaqdaydı –
 sevinci də, qəmi də,
 Çatmadığı qatar da,
 Minmədiyi gəmi də.

Neynim, gileyim yox fələyə də,
çarxa da.

Gözümü yumub-açıdım,
Gördüm: tənha gəldiyim
Otuz dörd il arxada!

- Bəs biz?

- Hə, bu son on beşcə il
Doğdu göydən, dənizdən.
Gördüm ki, hayanım yox,
Əlimdən tutanım yox,
Mən tutdum əlinizdən.

- Ata, hardan gelirsən?

- Bala, qocalığımızdan.

Yönüüm cavanlığadır,

Yolum aydınlığıdır.

Ömrüm-günüm ötüşür

Yüz narahat soraqda.

Məktəbiniz, işiniz

Toyunuz var qabaqda.

Mənzilimə çataram

Qəflətən yixılmamasam.

Yönüüm cavanlığadır –

Yolumu gözleyirlər,

Hardasa gül nəvələr.

Oyuncaq şir-pələnglər,

Ağ ayılar, dəvələr –

Yollarda yixılmamasam...

-- Baba, hardan gelirsən?

- Yox, gəlmirəm, gedirəm.

Əsamla öpüşməyə,

Dünyadan cavan köcmüş

Babanla görüşməyə.

Əlimde eyri əsam,

Payız olsun, ya bahar,

Harda, haçan yixılsam,

Qəm yemə, nə fərqi var!

* * *

Rəhim çoban, düzün deyim, bu çəmən
İnanmiram səndən sonra ağlasın...
Göy çəmənlər yaranıb ki, hər gələn
Ona baxıb,
dağ çayıtək çağlasın!

Rəhim çoban, düzün deyim, dağ çayı
İnanmiram səndən yana ağlasın,
Dağ çayları yaranıb ki, dərdliyə
Təskin verib, əl-qolunu bağlasın.

Rəhim çoban, düzün deyim, bu dağlar
İnanmiram səndən sonra ağlasın.
İnanmiram bu təpələr, qayalar
Başlarına qara yaylıq bağlasın.

Rəhim çoban, inanmiram, bu köhlən
Səndən sonra səndən yana ağlasın.
At yaranıb – əldən-əle keçəndə
Sahibini məzardə da bağlasın.

Rəhim çoban, Xirdaxanım xalasa
Səndən sonra hönkür-hönkür ağlayar.
Ömrü-günü döner susmaz bir yasa –
Şimşəkleri öz yolundan saxlayar.

Bunun üçün, qoca qartal, ilk sevdən
Qoy bu gün də dağ çayıtək çağlasın.
Təbiətin zinətisen, ay çoban,
Dağlar səni xanımınla saxlasın.

1979

1984

“QIZIMLA ATA-BABA OCAĞINDA” DƏFTƏRİNĐƏN

1. Babalar

Doğulduğum yer –
Zəngəzurun Maralzəmi dərəsi.
İlkin adım –
Soltan yüzbaşının nəvesi.
Babamdan
atama, anama qalan
iki güvən xalı olub,
bir də Zinyet nənəmin cehrəsi.
Bir duz-çörəyi qalib dillərdə,
bir də insan mehəbbəti – ellərdə!
Deyirlər ki,
o, yüzbaşı ola-ola
zehmetsevər, insansevər adam olub.
Kendimizə qonaq gelən
kasıbları
duz-çöreklik qarşılıyan
elə mənim babam olub.

Bir gün bir el
Haray-həşir qoparıb:
– Ay aman!!!
Soltan yüzbaşını
Bahar çayı aparıb!!
Bir insan faciəsi
bir mahalın ürəyini
yeyib... yeyib...
Şən bir eldə sevgiyə bax –
candan artıq istədiyi
zülməmeli Bahara da,
min nəğməmeli bahara da
ağrı deyib:
“Bahar, neylədin, Bahar?!

Sen nə söyledin, bahar?
Soltansız bir mahala
De, nəyə gəldin, bahar?!”

Mənim atam – sənin baban
bağban olub,
suçu olub,
yazı-pozu bilməyib.
Mənim atam – sənin baban
Göz yaşını ürəyinə axıdibdir:
düşmənenin önündə o,
dostlarının yanında o
gözlərini silməyib.
Sakit, ötkəm aləmiylə
öz eşqini, arzusunu
neçə dostun ürəyinə
ebədilik salıbdır,
Bağban atam,
suçu atam –
sənin baban
erken köçüb bu dünyadan...
Onun adı
bir mahalda qalıbdır.

2. Maralzəmi

Bu kənd – mənim doğma kəndim
Maralzəmi,
Bu kənd – mənim ilkin misram,
ilkin bəndim,
Maralzəmi!

Kiçiklikdə ilk yaşıni
xatırladır,
dalda qalan illərimin
ən balaca qardaşını
xatırladır.

Meğrurluqda, temizlikdə
Ələngezin qardaşıdır,
Xəllergədə duru, qaynar
Çəşmələrin sırdaşıdır.
Bu cıçırlar,
bu dərələr,
bu qayalar,
sehrlidir hələ mənə,
Uşaqlıqdan vurulmuşam
Zəngəzurda saz tutana,
söz deyənə.
Bu yollarla kürəyimdə
qısa odun daşımışam,
Hələ odun yanmamışkən
mənim özüm
bu yollarda alışmışam,
Bu daşlarla çırپışmışam mən
ürəyimin ağrısını,
Hələ qayıq duymamışken
İstəmişəm özüm çəkim
evimizin qayığısını...

Bağçamıza yorğan sanib,
vurulmuşam qalın qara,
Bu binam
sənin baban təkcə tikib
qırx bir-qırx beş davasından
üç il sonra.
Su verəni, daş yonanı,
palçığını yoğurani
özü olub,
nərəsini, pərdisini rəndələyib doğrayanı
özü olub.
Fehləsi də, ustası da
özü olub.
dülgeri də, bənnası da
özü olub.

Bu pəncərə – qapıların hər naxışı –
sənin baban,
evimizin gündoğana öz baxışı –
sənin baban.
Qapımızda gülkarlığın gül nefesi –
sənin baban,
yeddi övlad, neçə nəvə dünyasının
coşqun səsi –
sənin baban,
bu bağçanın, bu ocağın mühəndisi
sənin baban!..

Soruşursan:
- Axi, nənəm
niyə gec-gec gəlir bize?!
Birdəfəlik niyə köçmür
şəhərdəki evimizə?..
Parketimiz tərtəmizdir,
televizor, məqnitofon...
kreslomuz, divanımız,
çarpayımız çox yumşadır...
Axi, orda...
...Yox, ay bala!
Dedim, sözüm yerə düşdü...

**Sənin nənən
ondan böyük baba, nənələrə club əvez,
Sənin nənən**

otuz evlik öz kəndini
Cakartaya,
Parisə de dəyişməz!..
Bu kənd – mənim doğma kəndim,
Maralzəmi,
Bu kənd – mənim ilkin misram,
ilkin bəndim,
Maralzəmi!

1971

ATA YURDUNDA

Burda doğulmamışam,
Bu evin, bu həyətin
uşağı olmamışam.
Burda dil açmamışam,
Çeşməsindən, çayından hələ
su içmemişəm.
Atamı köçürüblər
Burdan elli il qabaq...
Niye belə doğmadır
bu göy,
bu ev,
bu torpaq?

Yaş otuzu keçəndə
Mən yolumu ilk dəfə
bu zirvəyə salmışam,
Nədən kövrək hissərin
qolubağlı qulutək
xəyallara dalmışam?
Anamın söylədiyi
mürgülü xatirələr
baş qaldırıbdır yenə.

Ele bil bu divarlar,
bu həyət, bu bağ-bağça
çoxdan tanışdır məne...
Sanki uşaqlığımın “köhlen qamçı atını”
bu xırmando sürmüşəm.
Ulduzları, Günsəsi
On dörd günlük Ayı da
mən lap birinci dəfə
doğma ataevinin
eyvanından görmüşəm.
Gözlərim öündəcə
Anam burda toxuyub
min naxışlı xalçanı.
Atam tutub əlimdən:
mən gəzib-dolanmışam
bu dağlarda hər yanı...

Yox, yox! Mən buralıyam!
Bu yerdə doğulmuşam,
Bu evin, bu həyətin
Öz uşağı olmuşam
Bu meşələr, bu dağlar,
Bu qayalar, bulaqlar
arxamda mağtur duran
şanlı ordumdur mənim.
Bu yurd ata ocağım,
ata yurdumdur mənim!

1976

DOĞMALIQ

Bir kənd daxmasında dünyaya geldim,
O elə doğmadır hər daş, hər qaya.
Çox sırrı sonradan anladım, bildim,
Orda gözəlliklər gəlməzmiş saya!..

Günəş də başqa cür çıxır o yerdə,
Qürubu bir qerib nağıla bənzər.
Orda pay-piyada,
orda yəherdə
İldirim hünerli igidler gezer.

Ən təmiz məhəbbət, ülfət, sədaqət
Ordakı insanlar arasındadır.
Etibar, cəsarət, hüner, dəyanət
O qara gözlərin qarasındadır.

Orda təranədir dağ da, çəmən də...
Hərden yorulanda,
 işdən bezəndə
Gedirəm o yerə eziqlənməyə,
Gedirəm o yerə təmizlənməyə,
Çələng toxumağa, nərgiz dərməyə,
Hər kəsden minnetsiz hörmət görməyə,
Qoca babalarla görüşmək üçün,
Çağlar çeşmələrlə öpüşmək üçün,
Yollar dolaşmağa
 zirvə aşmağa,
Şirin duyğularla qucaqlaşmağa,
Hikmət dünyasına boylanmaq üçün,
Mebədlər öündə dayanmaq üçün,
Min derin sualı sormaqdan yana,
Yolları-izləri yormaqdan yana...
 gedirəm ora.

Bilsən, orda necə eziqlənirom,
Bilsən, orda necə təmizlənirom...
İllahla, hikmətlə, sözlə doluram,
Yenidən zirvelər oğlu oluram!..

...Şəhərə dönürəm, bilmirəm niyə –
Dünyadan, həyatdan gileyəlməyə?!

Bir kənd daxmasında dünyaya geldim,
O eldə doğmadır hər daş, hər qaya.
Çox sırrı sonradan anladım,
 bildim,
Orda gözəlliklər gəlməzmiş sayal..

1980

ANAM QOCALIR

Təbiət nə tez-tez dəyişir, dönür,
Min ocaq qalanır, min ocaq sönür,
Zil qara saçlar da pambişa dönür,
Kainat fikr edir, xəyalə dalır –
Anam qocalır...

Gündə neçə kere atamı anır.
Alovsuz, tüstüsüz alışır-yanır...
Gördü ki, kefsizəm, yaşını danır,
Atalı vaxtımi yadımı salır –
Anam qocalır...

Kiçik nəvələrlə sevinir anam,
Bir yeyir, bir içir, bir dinir anam,
Yeddi övladına güvenir anam!
Bəs niyə qəlbimi duman, çən alır? –
Anam qocalır...

Onu sevindirir her toy, hər düyün,
Yolu qocalığa dirənir hər gün.
Elə bil yaranıb qocalmaq üçün,
Yalnız adıdır ki, daim genç qalır,
Anam qocalır...
Anam qocalır...

1971

DAĞLAR VƏ MƏN

Nə tez saçlarımı səpələndi qar,
İlk genclik illərim nə tez ötüşdü?
Gencliyimlə yaşıd min-min arzum var,
Yoğumsa qocalıq izinə düşdü.

Mən ele bilirdim şışbuynuz qaya
Dağların balası –
Qız qalasıdır.
Dağlar
babamla bir gelib dünyaya –
Mənimlə bir yerde qocalasıdır.

Yenə vüqarlıdır,
Cavandır dağlar,
Dağlar,
Gencliyimə ilk doğma həmdəm...
Ömrü intəhasız dağlara nə var,
Saatdan-saata qocalan mənəm...

DƏRƏLƏR QOVUŞANDA

Qəcəl
Zəngəzurun uca zirvəsi,
Nə şan-şöhrət umur,
ne alqışlanır.
Qəcəl
bu torpağın qoca zirvəsi,
Daşqın Mığrı çayı ordan başlanır.

Durduru çeşmələr axır dərəyə,
Suların mehiylə tellər daranır.
Dərələr çırpınır – tənhayam – deyə.
Dərələr qovuşur –
çaylar yaranır...

1975

MARALZƏMİ

Şışbuynuzlu dağlarda izlərim qaldı –
Yeller, sellər çox çarpışdı, poza bilmədi.
Min bir rəngli yuxu gördüm, yollar saraldo,
El yiğişdi, bu yuxumu yoza bilmədi.

Hələ adın düşməyibdir bir xəritəyə –
Ürəyimdə çox arzumun başı ağardı.
Onda... qara qayaların boylanar göye,
Şəvə kimi saçlarımı ağ qar yağardı.

Sevgi var ki, çiçək kimi açılar, solar,
Mən qırx ildir açılmışam, sola bilmirəm.
Öz yurdunu beşə gündə unudanlar var,
Otuz ildir mən şəhərli ola bilmirəm.

Ay eloğlu, ay elqızı, məni çağırın
Məndən sonra gəfənlerin oğlan toyuna.
Həsrətliyəm unutduğum ürkək ciğirin,
Tamarziyam bircə ovuc bulaq suyuna.

O dağlarda, dərələrdə özümü yorum,
Saçlarımın rəngi kimi gün dəyişibdir.
Lökün köhnə məktəbinə tezçə baş vurum,
Görüm mənim skamyamda kim əyleşibdir?

Dağa, düzə dolu düşdü, şimşek çaxmadı,
Atasını yandırdılar haqqın, inamın.
Yüz canavar hücum etdi, bir şey çıxmadı,
Bəs necoldu sürüləri Rehim çobanın?

Bu möhnətə lal qayalar tutulub, dolub,
Ər igidər, şux sonalar saya salmayıb.
El tərpenib, kənd yürüüb şəhərli olub,
Qonaq atı tutmağa da uşaq qalmayıb.

Məzarlığı böyüyübüdü hər payız, hər yaz,
Tüstüleri sozalıbdır uşaqlığımın.
O günlerin... dərələrlə sıləydi haray,
Sesi-küyü azalıbdır uşaqlığımın.

Sozalsa da, azalsa da ana yurdumdur,
Alnıaçıq dayanmışam alın tərimlə!
Berkə düşsem öz süvari könül ordumdur
Öz Səhərim, öz Xəzərim, öz Zəfərimlə!

...Yolum düşməz o yanlara... küsdün, incidin,
Çəşmələrin gileylandı, daşların dindi.
Gözlərimdə gen dünyanın uzaq küncüydün,
Gen dünyanın mərkəzinə dönmüsən indi.

1984



HƏSRƏT

Follara qıxdım ki - bahar galacak



* * *

Nə yaman lengidi bu ilin yazı,
Qolsuz köynək üçün darıxdı ürək.
Soyundum paltomu yüz dəfə azı,
Yollara çıxdım ki – bahar gələcək.

Nə yaman lengidi bu ilin yazı,
Kime arxalanıb bu qış göresen?
Neyə güvənibdir baharın nazi?
Yazıq budaqlardır – titrəyən, əsən...

Nə yaman lengidi bu ilin yazı...
Meyər qış bilmir ki, məglub olacaq,
Darıxdı ellərin mizrabı, sazı –
Meyər yaz bilmirmi zəfər çalacaq?

1983

“ARAZ” QATARI

Hər gün üreyimdən bir qatar keçər –
Vaqonları yenə köhnədir elə,
Yolcuları bir az tanışdır hələ...

Araz qıraqıyla yol gele-gelə
Qovrular tüstüsü, yanar dodağı.
Yolda lengiməsə, çatar Bakıya
Tövşüyü-tövşüyü hər şəhər çağı.

Hər gün üreyimdən bir qatar keçər –
Görərəm – yolcular çıxbı dəhlizə
O taylı Arazdan söz salıbdılar.

Uşaqlar böyüyüb,
böyükler ise
Vaxtımı, vaxtsızmı qocalıbdılar.

Görərəm – o taya boyılananlar var,
İçindən od tutub hey yanınlar var,
Sular güllələnər gözlərdə hərdən.
Baxdıqca o tayda hər yola, izə
Sonra soruşarlar bələdçilərdən:
– Nə qədər yol olar burdan Təbrizə?

Mənim ürəyimdən bir qatar keçər –
Uzanar hesrətin qarlı qolları,
Şütüyər – qelbində qışqırıq, qəhər,
Uçar Naxçıvandan Bakıya səri.
Çatar Aldəreyə...
Dayanıb bir an
Yellerin telini daraqlayalar o,
Dilxor çəhlimlərdən, lal qayalardan
Ərdəbil yolunu soraqlayalar o.
Hər gün ürəyimdən bir qatar keçər –
İnsanlar günbəgün yaxınlaşarlar
Ömrün baharına, ömrün qışına,
Çəsmələr çaylarla qucaqlaşarlar,
O qatar çatammas mənzil başına:
Culfadan Təbrizə keçə bilməyir,
Qanlı Arazından içə bilməyir.

Cayın o tayına baxa-baxa o,
Qəlbini yandırıb yaxa-yaxa o,
Qarda da tüstüsü başından çıxar,
Şaxtada
yolunda şimşeklər çaxar.
O taylı Culfaya çönməli ikən,
Təbrizden Bakıya dönəməli ikən,
Alişa-alışa gələr bu tayla.
Gündüzlər günəşlə, gecələr ayla

Sözləşər, dilleşər, mənzilə çatar,
Belə mənzil olar, qatar, ay qatar?

Bu gəldiyin yollar – yoluñ yarısı,
Bu gördüyün eller – elin yarısı.
Heftənin yarısı, ilin yarısı,
Üreyin parası, dilin parası.
Yolların yarısı səfərmi, qatar?
Xəberin yarımcıq, sözün yarımcıq.
Dağların yarımcıq, düzün yarımcıq.
Bu qoca hicranı yora-yora sən
Çatıbsan ömrünün qoca yaşına,
Her səhər Bakıya çatırsan, ancaq
Çata bilməyirsən mənzil başına.

Hər gün ürəyimdən bir qatar keçər –
Uzanar hesrətin qarlı qolları.
Şütüyər – qelbində qışqırıq,
qəhər,
Uçar Naxçıvandan Bakıya səri.
O taylı Culfaya çönməli ikən,
Təbrizden Bakıya dönəməli ikən...

Hər gün ürəyimdən bir qatar keçər –
Vaqonları yenə köhnədir elə,
Yolçuları bir az tanışdır hələ...

1984

* * *

İstisuyun dərəsiyle bir çay axar,
Səsi – neğmə,

özü – nağıl,
suyu – şirin.

İstisuyun dağlarında şimşek çaxar, –
Odu – al qan,
hayı – şahı şərqilərin.

Bir qocaman palıdı da tufan yıxar,
Duman qaçar,
 çen qovular,
 günəş çıxar...
Qayalıqda bir şux ceytan baxar, baxar –
Min bir yerden paralanar bağıri yerin.

Lay buludlar meşələrin çətridirmi?
Bu saf hava sağlamlığın ətridirmi?
Dar cığırlar pozulmayan sətridirmi
Bundan sonra yazılıacaq neçə şerin?!

Nağılların gözəlliklər çıraqıdır,
Dastanların oxunmamış varağıdır.
Deyirlər ki... Allah özü qonağıdır
Bu yerlərdə hər axşamın, hər səhərin.

Ulduzlarla yarışarsan bu çağında,
Bir şah əsər mürgülər hər bucağında.
Hidayət də fağırlaşdı qucağında,
Düşdü təəccüb aynasına bir şəhərin.

1979

Mürvət, düz sür,
 mənzil uzaq,
Bu yollarda azmaq olmaz.
Hər taleyin bir yolu var –
Min bir yere yozmaq olmaz.

Duyaq ömrün hər anını,
Seyr et cıdır meydanını...
Təbiətin dastanını
Təbiəttek yazmaq olmaz.

Yolda açdıq çox səhəri,
Ötdük neçə kənd-səhəri...
Bu gördüyüն dereleri
Qazma ilə qazmaq olmaz.

Her insanın öz karvanı,
Hər karvanın öz sarbanı...
Qələm ilə yazılıarı
Balta ilə pozmaq olmaz.

1980

* * *

Bu yol hayana gedir?
Yolu yollardan ayır.
Kəhkeşan yollarını,
Görəsən, kim tanıyır?

Yolların qucağında
Taksi, təyyarə, qayıq...
Biz hamımız dünyada
Yorulmaz yolcularıq.

...Kəndlərdən səhərlərə,
Şəhərdən ölkələrə,
Ölkədən qitələrə
Uçur baharlı yollar,
Leysanlı, qanlı yollar...

Biz də ele uçuruq
Yolların ağuşunda,
Uçuruq bürküüsündə,
Uçuruq sərt qışında.

Uçuruq gülə-gülə,
Bəzən kədərli-qəmli...

Qolumuzdan tutubdur
Bu yolların sağ əli.

Çox uçmaq istəyirik,
Yeri, göyü, səmanı
Çox qırmızı istəyirik, —

Bir acı həqiqəti
Duya-duya, ey könül:
Ömrümüz qurtaracaq,
Yollar qurtaran deyil.

1980

TÜRKİYƏ, MƏN SƏNİN NEYİNİ GÖRDÜM?

Türkiye!
Mən sənin neyini gördüm?
Cavan Ankarada uca evlərin,
O alçaq evlərin – qoca evlərin.
Uzun körpülerin, xiyabanların,
Tezə güllərinin ilkin baharın...
Düzümüzündən özgə, gözündən özgə,
Əyrisindən özgə, düzündən özgə
Mən sənin neyini gördüm?

Türkiye!
Mən sənin neyini gördüm?
Hər addım başında bir bank cəfəsi,
Aliş meydanları, satış həftəsi...
Zərgər dükənlərin alışib-yanar,
Reklamlar başına pirtək dolanar.
Bilmədim kasıbsan, yoxsa varlısan,
Çəşmətək fağırsan, şah vüqarlısan?
Mən sənin neyini gördüm?

Yamyaşılı Atatürk xiyabانını,
Beş yol ayricının gen meydanını
Gəzdim bələdçisiz
ve həyəcansız,
Gəzdim doğma yurdtek şəksiz-gümənsiz.
Oğulların igid, dəyanetlidir,
Məsum gözəllərin ər qeyrətlidir –
Bir kəlmə kəsmədik, tanış olmadıq,
Bilmədik – doğmayıq, bilmədik yadiq?
Mən sənin neyini gördüm?

Bir-iki muzeydən, beş-üç bağından,
Rahat "Evquran"¹ in 1 bir otağından,
Səninlə göz-gözə qonuşmağımdan,
Özümle vuruşub-başışmağımdan,
Bir-iki sərgidən, kitablarından,
Aprel günlərinin xoş baharından,
Ankaraya baxan ayından özgə,
Qonağa təbəssüm payından özgə
Mən sənin neyini gördüm?

Gecəqonduların uzaqdaydılар,
Ata balaların qucaqdaydılар,
Birçə köyünə də ayaq basmadım,
Beş kəlmə uduna qulaq asmadım.
Bir çiçək dərmədim Ağrı dağından,
Keçmədim yolların sert sınagından.
Hansi tərəfdəydi Bursa – bilmədim.
Hansi yol uzanır Qarsa – bilmədim.
Boyladım göylərdən İstanbuluna,
Əl edə bilmədim Anadoluna...
Dağlarda açılan seher görmədim,
Kişnər at görmədim, yəher görmədim,
Mən sənin neyini gördüm?

¹ Evquran – Ankarada hotel

Çeşmən qəhət oldu – bir parça su içəm,
 Bir çay tapılmadı – çırmanıb keçəm,
 Ağac kölgəsində duz-çörək kəsəm,
 Başsız küleklərə qoşulub əsem...
 Elə bil restoran görməmişdim heç...
 Mən kimə söyləyim günahımdan keç?!
 Geldim, bir dağına baxa bilmədim,
 Geldim, Ankaradan çıxa bilmədim.
 Mən sənin nəyini gördüm?

1986

ÇINAR

Bələdçi qız şərh eleyir Odessani:
 – Baxın, baxın sahillərə,
 Baxın yerə, baxın göye,
 baxın bir-bir.
 Odessanın təbiəti qəribədir,
 qəribədir...
 Bu nəhəngə fikir verin,
 adı – Çinar.
 Hər diyarda,
 Hər qitedə varmı Çinar?..
 Min yeddi yüz... filan ildə bitib burda,
 Kökü özündən də derin,
 Kökü özündən də qədim –
 Yerin yeddinci qatında itib burda...
 Neçə seyyah ondan yana öz yolunu
 burdan salıb,
 "Potyomkin"lı qəhrəmanlar son nəfəsdə,
 bu çinarı xatırlayıb!
 Puşkin özü heyran-heyran baxıb ona,
 Quduz faşist min-min gülə çaxıb ona.
 Baxın, baxın sahillerin
 bu yaşılbaş sonasına,
 Baxın, baxın köksündəki yarasına...

...Əcnəbilər heyrət ilə soruşurlar:
 – Çinar... Çinar... Harda bitir,
 Vətənidir hansı ölkə?
 Birçə budur yer üzündə yoxsa,
 bəlkə?..
 Bələdçi qız şərh eleyir:
 – Çinarların vətənidir Azerbaycan,
 Vətənidir qoca Təbriz,
 ulu Muğan.
 Azerbaycan çinarları qatar-qatar,
 Avropada yalnız,
 (yalnız!) Zəngilanda
 Çinarların meşəsi var.
 Mən olmuşam o diyarda,
 Qədim Gencədə, Ordubadda
 Çinarlardır solun-sağın...
 ...Əcnebilər bir-biriyle piçildaşır:
 – Azerbaycan...

– Şeyx Nizami...
 – Gencə... Bakı...
 – Səməd Vurğun...

Odessa, 1977

LERMONTOVU DÜŞÜNƏNDƏ...

Deyirlər ki, Martinov da şair imiş...
 Bu yalandır! Ağ yalandır!
 Ola bilməz!
 Büllür sənət duyğuları
 Sənətkara gülə atan bir ürəye dola bilməz!
 Bu yalandır! Ağ yalandır!
 Ola bilməz!

İlanların, eqrəblərin sancısını,
 ağrısını
 şer sanmazlar,

Şerin qatı düşməninin

xoş nəğmələr yazdığınına
min əsr də bundan sonra
inanmazlar,
inanmazlar!

Şairmişsə, şeriyyətin o nəhəngi qabağında
niyə susub baş əymeyib,
əlindəki tapançanı,
qəlbindəki qurd kinini
tullamayıb, atmayıbdır?

Şairmişsə, niyə görən ondan sonra
qatılıyi yaşayıbdır,
cahilliyi yaşayıbdır,

Birçə seri
bizi gəlib çatmayıbdır?

...Lermontovu düşünəndə Martinov da yada düşür:

Biri – şerin üfüqləri,
alınmaz bir söz qalası!
O birisi – Nikolayın cəlladıdır,
əlinde – çar tapançası...

Noyabr, 1974

LERMONTOVUN DUEL YERİNDƏ

Papaqlarınızı çıxarıın,
kişilar,
Bir az xəyalə dalın,
Yığışdırın üzünüzdən təbessümü
müvəqqəti, qadınlar.
Bu yerlərin Lermontovlu günlərini
yadınıza salın.
Gəlin bir az kövrəklesək,
nə olar?

Axi, insan üreyində

kövrəkliyə də
böyük ehtiyac var!
Canlı xatirələrdir burada hər yer!
Diqqətlə baxaq hər ovuc torpağı,
hər parça daşa.

Əsl ürək ona deyərəm –
Bu yerlərdə bir azca
Lermontovlaşa bile,
bir azca Lermontovlaşa!!!

Bu qalın meşələri gəzib-dolaşanda o,
Nə bezib, nə yorulub...
İndi burda bulaqlar,
İndi burda dağlar da
Səyyahları haraylar:
– Şair burda vurulub!..

Bu talanın danışır
torpağı da, daşı da.
Xeyalimdə bir cavan:
İyirmi yeddi yaşı!
Burda qəlbine axıb
kini, dərdi, göz yaşı.
Son dəfə fikrə dalıb,
Son dəfə nəfəs alıb.

Beş ağac arasında
Nəhəng bir günəş sönübü,
bir dünya çiçək solub –
Şair burda vurulub!

On beş addım o yanda
Tanınmayan bu tala
Ömrü günəş şairin
adiyla, nəğməsiyle
ürəklərə dolubdu.
On beş addım o yanda

tanıtmayan bu tala
İndi bütün dünyanın
ziyaret yeri olub –
Şair burda vurulub!
Şair burda vurulub!

Papaqlarınızı çıxarin,
kişilər,
Bir az xəyala dalın,
Yığışdırın üzünüzdən təbəssümü
müvəqqəti, qadınlar.
Bu yerlərin Lermontovlu günlərini
yadınıza salın.

Dekabr, 1973

PYATIQORSKİDƏ

Gah illerin arasından Puşkin boylandı,
Lermontov göründü.
Şalyapin nəgməlerin qanadında
göylərə uçdu,
ağappaq buludlara büründü...

Sevindim uşaq kimi,
Papağımı çıxarıb əl elədim.

Gah da
Dantesi, Martinovu, Nikolayı
gündə min kərə duełə çağırıb
güllelədim.

Noyabr, 1974

...MƏŞUQA TƏRƏ DEYƏRDİLƏR

Uşaqlıqda deyərdim,
Məşuqun zirvəsinə qalxsam
Elbrus da ayağının altında qalar,
Kazbek də.
Mən də Lermontovdan bir nəgmə oxuyaram;
Məşuq saçlarını yolar,
Elbrus qaşlarını çatıb fikrə dalar,
Kazbek yana-yana eşidər:

“Хотя я судьбой на заре моих дней,
О южные горы, отторгнуть от вас,
Чтоб вечно их помнить надо там быть раз:
Как сладкую песню отчизны моей
люблю я Кавказ”.

Yaş otuzu haqlayanda
dönüb uşaqlıq illərimə baxdım,
Sonra Məşuqun zirvəsinə qalxdım –
Na Lermontovun köhlən atıyla,
nə turist daşıyan funikulyorla,
pay-piyada!

Kazbek üfüqlərə baş vurub
mavi rənglərdən mavilik xalçası
toxuyurdu.
Elbrus Avropanın bütün zirvələrinə
meydan oxuyurdu.

Onlara nə əlim çatdı,
nə də səsim-ünüm yetdi,
Lermontovdan bildiyim yanlıqlı
nəgmələr də oxunub bitdi...
Dağlar necə yaranır, dağlar necə
ucalır? –
Bu sırrı mən anladım,

Məşuqu Elbrusdan, Kazbekdən uca
saydığumcün
geri döndüm iyirmi il,
uşaq Hidayəti axtarıb-tapıb,
yaxşıca danladım.

Xeyalım keçən əsrin
qırx birinci ilinə qayıtdı,
Məşuq meşələrini
Lermontovla birgə gəzdi...
İndi anladım ki,
Lermontov
ömrünün son anları
bu yerlərin qonağı olmasaydı.
Əgər qafıl düşmən gülləsi,
Şairin o kiçik taladan
dünyaya yayılan faciəsi...


...Onda Məşuqa təpə deyərdilər,
onun adı dağlar sırasında çekilməzdi.

Pyatiqorsk, Dekabr, 1973

DƏMİRDAĞI

1

Laylarında torpaqmı çox, dəmirmi çox?
Men ne bilim?!
Tərkibində maqnitmi çox, kömürmü çox?
Men ne bilim?!
Heç vaxt yerim olmayıbdır
kimyagerlər sırasında,
Bu fəndən qiymətlərim
“2”-ylə “3” arasında...
Tarixin də bəlli deyil:




Belkə elə Kazbekdən də qocamansan.
Elbrusdan da əzəlsən,
Dəmirdağ!
Yalnız onu bilirom ki,
əfsanəvi bir gözəlsən,
Dəmirdağ!

2

Adlar çox vaxt əməllerlə uyğunlaşdır.
Adam var ki, adı Ümman,
özü heç gölməçə deyil,
ləpələnmir,
aşib-dاشmir.
Adam var ki, özü bir mum,
adı Dəmir,
Sənin kimi dağlar da var,
özü qəşəng,
gözəlliyi – bir ilahi nəğmə, ələng,
adı... Kəmür.

3

Teranəsən,...
nə payızın, nə qışın var,
Bu hüsnlə
yer üzüylə yarışın var!
Yağışınla, qarınla da ilkin yazsan,
Dəmirdağ!
Bu gülüşlə, bu yaşılla, bu gümüşlə
sən heç vedə qocalmazsan,
Dəmirdağ!
Qucağında mələklərin min-min xəzinəsi yatır,
Yorğun qəlbim,
Əsəblərim.
Şübhələrim, “belkə”lərim, “ancaq”larım,



Təyyarələr qabağında
Pay-piyada dolaşmaqdan əldən düşmüş ayaqlarım
senin belində dolaşan
çəhlimlərdə, cığırarda
dinclik tapır.

Dincəlirəm
alpinisttök dırmaşdıqca ağ zirvənə,
Addimbaşı istəyirəm
mən yol "sağ ol" deyim sənə.

Nə torpaqsan,
Nə dəmirsən,
Nə maqnitsən,
Nə kömürsən...
Bir qız üstə qanlar tökmüş,
Planetlər davasına son qoymaqçın yerə düşmüş
Səmaların ən işiqli ulduzusan,
Dəmirdağ!

İlk sevgi yaşına dolmuş,
Gözəlliyi öz başına bəla olmuş
dağ qızısan,
Dəmirdağ!

Jeleznovodsk, 1974

TANIMADIN?

I

Xoş gördük, Dəmirdağ!
Tanımadın, eləmi?
Nə tez unutdun məni!
Yeddi il bundan evvəl,
Yeddi il bundan cavan...
qarış-qarış dolandım
nağılı yurdum sinəni,
Hələ bir şerdə də vəsf eləmişdim səni.
Nə tez unutdun məni!

Baldadlı xatirətək bu gün də yadımdadır.
Hər çəhlimə, hər daşa mən heyretlə
baxdım,
Qişın oğlan çağında
Bir cığırдан yapışıb
düz zirvənə qalxdıǵım!
Yada düşdüm, eləmi?
Yamanca sıñixmişam?
Bir az da qocalmışam...
Vaxtlı-vaxtsız nə fərqi?!
Neyləyim, əsəbimlə,
ürəyimlə, tabımla,
Sonsuz qayğılarımla,
sızlar ağrılıramla
Min dərəye emmişəm,
dağlara ucalmışam.

II

— Yamanca sıñixmişam...
— Bir az da qocalmışam...
Vaxtlı-vaxtsız, nə fərqi?
Səbebini nə bilim?!
Qəlbimdə iz sahibdi
dağ-dərə, eniş-yoxuş...
Səbebini ötdüyüm dikdaban cığırlardan,
qanlı günlərdən soruş!
Soruş, qoy eller desin günahımı üzümə,
Özümü tanımadım öten otuz beş ildə,
Barı sən tanıdasan məndə nə var —
özüme!
Yamanca sıñixmişam?
Bir az da qocalmışam...
Neyləyim — bele düşüb:
İlleri yelə verib,
Günlerin etəyindən dördəlli tuta-tuta
təpələrə qalxmışam.

Her addımım, her izim insan ülfətli
 olub,
 Arzum, dileyim mənim zirvə həsrətli olub.
 Ürəyimin nidası,
 Varlığımın mənəsi
 dilimdə, baxışında,
 izimdə, yerışimdə,
 odlu sözümdə olub.
 Bir balaca uğurum gözünə sataşarsa –
 evimin, dostlarının,
 xeyirxah adamların
 ünvanına yazarsan.
 Min-min uğursuzluğun
 səbəbkəri məni say,
 günah özümdə olub!

III

Xoş gördük, Dəmirdağ!
 xoş gördük, gözəlliyn,
 gəncliyn,
 teravətin
 qocalmayan çırağı!
 Xoş gördük, ilk sevginin
 gildir-gildir göz yaşı,
 Xoş gördük, aydınlığın
 qaranlıqla savaşı!
 Xoş gördük, ilk gəncliyim,
 Xoş gördük, sevda dəmi,
 Ağrılı ürəyimin,
 Tarım əsəblərimin
 öz dostu, öz həmdəmi...

Xoş gördük, Dəmirdağ!
 Tanımadın, eləmi?

Jeleznovodsk, 1980

GÜRCÜSTAN DAĞLARINDA

İsa İsmayılovadə

Şimşekler göylərin qurşağı olub,
 Buludlar yenə də təpələnibdir.
 Mesum gözəlliklər torpağa dolub,
 Ayaqlar altına səpələnibdir.
 Göy çemən. Al günəş. Leysan yağışlar...
 Şərab əvəzinə gözəlliyi iç!
 Qorxuram pozula zərif naxışlar –
 Bir çiçək üzmek də istəmirəm heç.

Dağlar zirvəsində daşa dönmişəm,
 Quşların nəğməsi göye yüksəlir.
 Bu yerdə mən elə schrlənmişəm –
 Addım atmağa da heyifim gəlir.

Bir dəli həsrətlə fikrə dalmışam,
 Sevincdən gah gülür, gah ağlayıram.
 Bütün dostlamı yada salmışam,
 Hamisini burdan haraylayıram.

Gəl gur işıqların öz sürətiyle,
 Bu uca dağları üreksiz bilmə.
 Xəbər eləyərəm mən İsrailə,¹
 Sen isə Fərmansız,² Sabırsız gelme.³

Uçun bu dağlara, uçun, a dostlar,
 Gelin təbiətə qulaq asmağa.
 Gətirin nə qədər öz dostunuz var –
 Burda düşünməyə, burda susmağa.

Elimin hər oğlu bir nər igiddir,
 Gelin qəlbinizdə min arzu, həves...
 Quru müqəvvadır, canlı meyitdir
 Belə gözəlliye baş əyməyen kəs.

¹ Israel Mustafayev – ədəbiyyatçı alim

² Ferman Kerimzadə – nəşir

³ Sabir Rüstəmxanlı – şair

Əzəldən taleyim belə getirib:
Təbiət qoynunda fağır qulam mən.
Özümü dağlara tez-tez yetirib,
Yenidən,
yenidən doğuluram mən!..

Vardzia, Sentyabr, 1975

PANI LYUDMILA

*Lyudmila Çexoslovakiyada
başədçimiz idi*

Körpəlikdən sevdim sənin elini,
Amma indi gəldim, saçlarimdə dən.
Gəldim bir dəstənin rəhbəri kimi,
Gəldim Ağrı dağın ətəklərindən...

Şirin söhbət saldım Azərbaycandan,
Gözlərin dilindən daha çox dedi.
Mən qanad gezirdim uçmağa, inan!
Dəstəmiz İrevan dəstəsi idi;

Sevilən, tanınan sənətkarlardı, –
Hamısı qısqancı və dəliqanlı!
Dəstədə otuz dörd erməni vardı,
Yalnız bir şairdi – azərbaycanlı.

Dedin: "Azərbaycan – Günəş ölkəsi,
Dünyaya səs salan bir ulu yurddur.
Bu axır davamı inamın səsi,
Bir də ki, Bakının nöyütü uddu.

O, qara qızıldır!
Səsi, ünvanı,
Çatdı bu cahanda her ucqar yerə.
Bakı torpağının qara fontanı
Birbaşa töküldü təyyarələrə!

Zalim yağıların yardı bağrını...
O el qəlbimizdə zirvə üstədir.
Qudurğan Hitler də yanar Bakını
Alovsuz, yanğısız almaq istədi".
Sonra birdən susdun...

Gözlər – ürəyin,
Xəyalsə yaddaşın hökmüylə dindi.
Bizə elə gəldi bu dediklərin
Bir yeni tarixi məlumat idı:

"O el – Od yurdudur, üfüqləri – qan,
Heç zaman bağçası, gülü solmayıb.
Ulu tarix boyu Azərbaycandan
Həlo bircə nəfər satqın olmayıb!"

Dedin... Fərəhimdən gözlərim doldu,
(Əzəldən sevincün bir az dəliyəm!)
Dedim: "Mən o xalqın bir kiçik oğlu,
Kövrək misrasını yazan əliyəm..."

Sən onda bildin ki, bu cavan niyə,
Belə alov ludur, belə tufanlı.
Sən onda bildin ki, bu dəstə ilə
Bir ürək addımlar –
azərbaycanlı!

...Körpəlikdən sevdim sənin elini,
Amma indi gəldim, saçlarimdə dən.
Gəldim bir dəstənin rəhbəri kimi,
Gəldim Ağrı dağın ətəklərindən...

Sənə hörmət dərsi keçibdi Vətən?
Ağ qışın qoynunda ağappaq qardin.
Bizə öz xalqını tanıtmalıykən
Bizə özümüzü tanıdırırdın.

Bratislava, 1983

GÖYGÖL QALDI ARXADA

Göy göl qaldı arxada...
Biz hara tələsirik?
Su kimi şütüyürük,
Tufan kimi əsirik...
Biz hara tələsirik?
Mahnılar qucağında
İntəhasız meşeylə
Aşağı enə-ene,
Güllər, ağaclar, otlar
Quşlartek dinc-dinə,
Qəlbimizdə paklığın
Müqəddəs nəşidəsi,
Gözlerimiz örnündə
Saflığın mənzərəsi...
Hara uçuruq bele,
Hara qaçırtıq bele?
Ləngərli döngələrdə,
Qaçağan enişlərdə,
Ele hey əsə-əsə,
Ensiz dağ yollarının
Sebrini kəsə-kəsə...

Göy göl qaldı arxada –
Əyleci bas, a qardaş!
Vaxtı çatıb mənzilə –
Kim gedib yavaş-yavaş.
Baxaq mavi səmaya,
Baxaq ağappaq Aya,
Baxaq yaşlı torpağı,
Baxaq o cavan dağa...
Görürsən, əl eləyir
Çaytikanı, çiyəlek,
Qoy uzağa getməyək –
Burdaca töessüflənək,
Qoy burdaca düşünək:

– Bir az əvvəl nə ilə
Üz-üzə dayanmışdıq,
Dünyada pis nə varsa –
Yarısını unudub,
Yarısını danmışdıq...
Tale özü qovmuşdu
Ordan dumani, çəni,
Gözlərimiz olmuşdu
Paklığın öz vətəni...

Göy göl qaldı arxada...
Orda göy suyun rəngi
Göylərə çilənmişdi,
Büllur saflıq, gözəllik
Dağlara ələnmışdi.
Orda sehrlə baxdıq
Hər kola, hər ağaca.
Tərif yaramaz ona...
O, özü hər tərifdən,
Hər cür təşbehdən uca!!
Yamyaşıl sahilleri
Xəfif-xəfif dolaşdıq,
Bir az qəlbimiz doldu,
Sağda, solda hər bucaq
Bir az nağılli oldu,
Bir az da cavanlaşdıq.
Nə danışdıq, nə dindik,
Suyuna girməsək də,
Tərtəmiz təmizləndik.

Göy göl qaldı arxada,
Yenə təməl qoyuldu
Bir həsrətə bu axşam.
Yenə bir az qanadlı,
Bir az fağır olmuşam.
Bu həsrət nağılini
Bundan sonra piçilda

Dənizə də, çaya da,
Bulağa da, arxa da,
Nə fərqi var, ey ürək,
Heç nə dəyişməyəcək –
Göy göl qaldı arxada!!!

1980

ROMANTİKA

– Bu gün şaxta – sıfır altı... otuz...
neçə...
İsti geyin!
Ürəyinin sancısına fikir vermə,
Əsəblərin barədə də cənubdağı həkimlərə
bir şey demə,
Gel bir bade içək
sağlığına yerin-göyün.
Bir də içək
Gözəlliyyin ilkin adı
şux qızların sağlığına.
Bir də içək
bizdən uzaq, bizdən təmiz,
ulduzların sağlığına.
Bunu içək...
Həkim dostum birdən susdu.
Neyi isə saldı yada,
Badəsini yere qoydu:
(Hər şey olur bu dünyada...)
– Ulduzlarda şaxta, görən,
sıfır altı neçə olar?
Gözəllərdə gözəlliyi təzyiqölçən
cihazlarla
ölçən eger, necə olar?

Jeleznovodsk, 1973

— 270 —

* * *

Kazıma

Ürəyində Zənginin çinqılı zümzümesi,
Dodağında çağlayan göy Xəzərin nəğməsi,
Çəmenlərin qoynunda elə ehmalca gəzər...
Dəmirdağı döşündə dağ oğlu dağa bənzər!

Gözleri deyer: – eşqi üfüqlərə bağlıdır,
Dizləri bükülməyən Azərbaycan oğludur.

Nə deyim, nə danışım, söhbəti birmi,
yüzmü...
Baxışı şimşeklərin yanar bağrını üzdü.

Ayaq izləri qalar bulaqların başında,
Əllerinin öz rəngi – bu yurdun hər daşında.

Quşların cəhcəhində yaşar şirin nəğməsi,
İldırım harayında – çağlayan coşqun səsi,

Herdən isə üreyi zərif tel kimi əsər,
Gülnarçün, Elnur üçün o, Bakıya təlesər.
Qefletən bilet alıb, təcili uçar bir gün,
Uçar – gələn il bu vaxt bura qayıtməq üçün.

Jeleznovodsk, 1980

VƏTƏN HƏSRƏTİ

Burdan el uzatsan Venaya çatar,
Burdan Müğriyacan nə qədər yol var?
Burdan İrəvana nə qədər olar?
Burdan Bakıyacan nə qədər yol var?

Yüz səmtə yollanır təyyarə, qatar,
Burdan el uzatsan Parise, Bonna,
Münhenə, Romaya, Londona çatar...

— 271 —

Amma həsrətimin başsız yelləri
Qatarla, maşınla, təyyarələrlə
Gəldiyim yolları başına alıb
qayıdır geri.

Qabaqda görməli şəhərlər qalır,
Məbədlər, muzeylər, qəsrlər qalır,
Səfərdə açılan səhərlər qalır...

Mənse qayıdırıram Vətənə, ey gid,
Viza vəreqimi möhürlə, qolla.
Uçuş həsrətlə qovulur ümid,
Qayıtmak istərəm ən kəsə yolla.

Həsrətlə gözlərəm o adı günü –
Onda ki, qollarım Vətənə çatar.
Qaya həsrətimin ağır yükünü
Qorxuram çekməyə təyyarə, qatar.

Nə qəlbə sıqışar adı, nə dile
Suyu suya sığmaz, kösövü – oda...
Yellərə, sellərə qovuşub elə
Bəlkə yola düşəm payı-piyada?!

Viza vəreqimi möhürlə, qolla,
Qayıtmak istərəm payı-piyada,
Qayıtmak istərəm ən kəsə yolla!
Qayıtmak istərəm qəlbimin odu,
Fikrin ağlasıgmaz sürətiylə mən.
Doğma torpağının müqəddəs adı,
Dəli çağlayanlar cüreTİİyle mən.

...Sənin Vətənini sevdim ürəkdən,
Sevdim ilk addımdan, ani baxışla,
İsti qucağına çağırır Vətən.
Həsrətim qor olub, məni bağışla!

Praqa, noyabr, 1983

PETEFİ İLƏ SÖHBƏT

Deyim kimliyimi? –
Yox, yox, heç zaman!
Desəm, tanıyarlar şair qəlbimi.
Tanıyan kimi də heç nə sormadan
Tutub, boğazından asarlar məni.
Ş.Petefi

I

Dandin kimliyini?
İnanmaq çətin!
Şairlər qaçmayıb önungdən heç vaxt
topun-tüfəngin,
qara zülmətin.
Hökmdar fərmani, dar ağacları,
Sürgün, həbsxana
Şairdən yana
havayı işdir.
Şairlər süngünün qarşısında da
Məsləki, inamı dəyişməmişdir.

Bir de ki,
Şairlər demir ki, kimdir, neçidir?
Onlar öz xalqının dərdi-sərində,
dünyasındadır.
Şairin kimliyi xasiyyətnamədə,
arayışlarda,
pasportda deyil,
Uğurlu-uğursuz misrasındadır!

Özünü gizlətmək istər şairlər?
Bu, mümkün deyil.
Nadanlar

şairi gec tanıyırlar,
Tanıyan kimi də sui-qəsd, duel...

II

Aydın misraların zərif, səmimi,
Çiçeklə, etirlə, odla dolusan.
Necə danmaq olar nəçitini –
Sən ki öz xalqının işiq yolusan!

Azadlıq yolusan!

Eşqin, məsləkin
Üfüqlər mənzilli bir sədaqətdir.
İstiqbal ünvanlı hər sözün, sətrin
Şer dünyasında ebediyətdir.

Macar şairleri izleri yordu,
Hər esr yarandı bir ölməz dastan.
Min il bundan qabaq macarlar vardı,
Sen isə yeni bir Macarıstanın!

Uca dağlar yoxdur bu xoş ölkədə,
Orda sıralanan təpəliklərdir.
Şerin zirvəleri isə,
bəlkə də

Cavan ağacların sayı qədərdir.

Dandın kimliyini?

İnanmaq çətin!
Şairler, sözündə yanılma bilməz,
Qoca dağ zirvesi danısa, inan,
Şairler heç zaman danıla bilməz.

III

Dunayın şıltaq səsi
Balatonun ləhcəsi,
Keçkemetin harayı,
Kestxeyin dəniz payı,
Budanın yaşıllığı,
Peş dağının allığı...
Birmi, minmi bu elde

Gözəlliyyin hədəfi?
Gözəlliklər içinde,
Əzəlliklər içinde,
Qəhrəmanlar önungə,
Dalğalar qarşısında
Zirvə kimi dayanıb
Şair Şandor Petefi.

Çıxıb geniş dünyaya
Tənəkler arasından,
Azadlıq teşne olub
dilində, dodağında –
Qan sızıb yarasından.
Dunayın o tayında,
Dunayın bu tayında
Bir əlində qılınçı,
Bir əlində qələmi...
Vətən məhəbbətiyle
Gəzdikcə hər tərefi
İzlərin heykəl oldu,
Əziz Şandor Petefi!

Səsleyirəm mən səni
Əsrinin o üzündən,
Hər yaşıl təpəsindən,
gecəsi-gündüzündən,
Səsleyirəm, qəlbimdə
Bir iftixar, qışqırıq...
Kitabların hay salır,
Qarşında misraların;
Sevgin, arzun, savaşın,
İyirmi altı yaşın,
Xeyalimdən sənətin
Öz Anteyi boylanır,
İstedad fədaisi,
Poeziya eşrefi –
ŞA-İR...

ŞAN-DOR...
PE-TE-Fİ...

1979-1980

OXŞARLIQ

Balatonda bir qız gördüm –
dağ qızına oxşayırıdı.

Dodağında ot saplağı,
Saçlarında səhər mehi,
Gözlərində qara gilə...
Yeri, göyü,

dalğaları,
Çiçekleri, ağacları
ilk sevgitək oxşayırıdı.

Balatonda bir qız gördüm –
çiçək kimi xəsif idi,
kosmetika dükkanından,
beş manatlıq “gözəllikdən”,
biquididən, çətirlərdən
xəbərsizdi...

Kəpənəktək qonmuşdu o
ağ güllerin arasına,
Məlhəm olmaq istəyirdi
Ürəyini anı sökmüş
çiçəklərin gözə dəyməz
yarasına.

Heyrətim gizlənəmmədi:
– Adın nədir?
– Yuliyadır!
– Bəs Şandorun haradadır?

Yanaqları lalələndi,
Bir kəlmə de dillənmədi.
Gölün yarımadasında –
Buludların çətri altda
təbietin xoş ətrində

Yene de öz işindəydi...
Balatonda bir qız gördüm –
çox tanışdı –
Bizim elin gözəlləri yada düşdü.

Balaton, 1979

BALATONDAN MƏKTUB

Balaton Götü gölə oxşayır bir az,
Bir az dağlar qızı Göyçəye bənzər.
Burda etinasız dayanmaq olmaz,
Bu göl ümman oğlu ümmanna bənzər.

Qədim Avropanın mərkəz nöqtəsi...
Burdan boylanıram təpəyə, dike, –
Qoca Savalanın uca zirvesi
Üfüqlər dahıdan görünə belkə...

Deyirlər: ilk eşqə çox bənzəri var –
Bir zərif, müqəddəs sevgi telidir:
Onu yana-yana itirmək olar.
Onu unutmaqsa –
mümkin deyildir!..

Neğməli axşamlar, aydın səherlər,
Cavan ürəklərin sevda demidir.
Bu axşam yadına düşübdür nələr...
Bu axşam bir azca nağıl kimidir.

Yorur sahilləri ayaq izlerim,
Macar semaları yatmayıb həle.
Uyuyur qəlbimdə kövrək sözlərim
Zərif ləpələrin tərənesiylə.

Neğmələr kəsibdir burda qarşımı,
Bəzən fağırlaşıb, bəzən dinmişəm.

¹ Petefinin arvadının adıdır.

Gözəllik itirib elə başımı,
Nə danım, yamanca heyrətlənmişəm.

Əlim ləpələrin öpüşlərində,
Oxudum bu nağıl gölü, səmanı,
Nəğməkar səsində şerini dinlə,
Dədə Ələsgərin, Növrəs İmanın...

Özümü Goyçədə sandım bu axşam,
Qeydən da, quzu da olaydı kaş ki...
Qürbəti Vətənlə “barışdırılmışam” –
Vətənin qızı da olaydım kaş ki...

Zengəzura oxşar sahilləri var,
Məsum gözəlliyyi dərindən-dərin.
Qışda da bu yeri tərk etmir bahar –
Gül-çiçək bağını yanır kədərin.

Vəten yada düşür...
Söz qucaq-qucaq,
Şərqisi köklənib kaman, tar üstə.
İstəsen, qolunu burda geniş aç,
Qürbətdən də bir az sən Vətən istə!


Qədim Avropanın mərkəz nöqtəsi...
Burdan boylanıram tepeyə, dikə, –
Qoca Savalanın uca zirvəsi
Üfüqlər dalından görünə bəlkə.

1979

SALAMAT QAL!

Salamat qal, Budapeşt,
Salamat qal, yeddi Dunay körpüsünün
səhəri.

Salamat qal,



Məbədlerin, heykəllerin ağlaşığınaz
səhəri.

Salamat qal, Parlamentin binası,
Salamat qal, “Astoriya”,
Dunay adasında quşların səsi,
Salamat qal, operetta teatrının axşamı,
Mol Vin barının gecəsi,
Salamat qal, qədim gözəlliyyin indiki
varisi.

Salamat qal, dünyanın ikinci Parisi!
Bir daha görüşməsək?
İncimərəm, nə olar –
Hər saat vağzalında
səyyahlar dəstə-dəstə,
gül-çiçək qucaq-qucaq...
Hər tərəfdən hər səhər bura qatar gələcək,
teyyarələr uçacaq!

Həm də yaşayacaqsan unutqan yaddaşımızda,
xəstəhal ürəyimde,
yorğun baxışlarımızda,
nə qədər ki, mən varam,
Ulduzların altında,
Çəmenlərin üstündə
nə qədər ki, yaşaram...

Dostlara söylədiyim şirin xatirələrdə,
bu sakit sətirlərde
yaşarsan məndən sonra...
Ürəklərdə çəgləyib-coşarsan məndən sonra...
Bir daha görüşməsək?

İncitmərəm, nə olar –
Hər saat vağzalında
səyyahlar dəstə-dəstə,
gül-çiçək qucaq-qucaq...
Hər tərəfdən hər səhər bura qatar gələcək,
teyyarələr uçacaq!..

1979

* * *

Qayıda bileydim, Bəhrəm müəllim,
Otuz iki ilin o üzüne mən.
Qələmi təzəcə tutaydı əlim,
İlk dəfə yazaydım: "Anamdır Vətən!"

Düşeydim sehrinə, düşeydim həmən
Otuz iki sesin tək-tək, birbəbir,
Qaçış gizlenəydim harda gəldi mən –
Onda ki... uzaqdan müəllim gəlir.

Yazaydım – dilimdə əller, obalar...
"Atam ata minib"...

"Babam gül ekib"...
Hələ bilmeyəydim yaziq babalar
Qocalana kimi nə günler çəkib.

Hələ bilmeyəydim bir gün gelecek
"Atom!" yazacağam bu hərflərlə.
Neytron, xunveybin, maskalı mələk,
Neron – yazacağam bu hərflərlə.

Elə bileydim ki, dünyada nə var –
Büllurdan büllurdur, sudan arıdır.
Otuz iki səsli bütün yazılar
Ellərin səadət qatarlarıdır.

Qayıda bileydim, Bəhrəm müəllim,
Otuz iki ilin o üzüne mən.
Qələmi təzəcə tutaydı əlim,
İlk dəfə yazaydım: "Anamdır Vətən!"

Dönəydim çantalı dəcəl uşağa,
Bir bulaq neğmesi sesimdir mənim.
Bir ömrü ağardıb qaralamağa
Əlifba kitabım bəsimdir mənim.

Hələ bilmeyəydim dünyada nə var...



XƏZƏRİN AD GÜNÜ

Hara talasindın bas bu yaşında?..



1984

XƏZƏRİN AD GÜNÜ

Söhbət iki Xəzərdəndir bu axşam –
Biri öz anamdır, biri oğuldur .
Söhbət iki səhərdəndir bu axşam –
Cavan əfsanədir,
qoca nağıldır!

Bəs haçan yetişər ilk görüş çağı –
Anam da, oğul da günlərin sayır.
Anam qucaqlayıb ana torpağı,
Oğul... İrevanda futbol oynayır.

Bu axşam... Ay özü anamın tacı –
Kökənə-kökənə dillənir dəniz.
Götür, bu qədəhi qaldıraq, Hacı,¹
Əvvəlcə anamın sağlığına biz.

Görürsən, sığmayır sahillerinə,
Bayram şərqişidir bu gün dilində.
Ləpə əvəzinə, dalğa yerinə
Piyale tutubdur sanki əlində.

Oğul sağlığıdır ikinci sağlıq,
Onun ad günüdür, çırpinır ürək...
Qoşulsun sağlığa birinci sağlıq,
Qədəhlər sonacan içilsin gərək!

Bu uzaq yolların axırı harda?
İndi gəl arzunu əməldən ayır:
Ana öz oğluyla qəm yeyir burda,
Nəvə... İrevanda futbol oynayır.

Niyə nəvə dedim?
O da oğuldur,
Doğma övladıdır Xəzər anamın,

¹ Hacı Quliyev – məşhur poliqrafçı

Təzə əfsanədir, təzə nağıldır,
Təzə tumurcuqlu qolum, qanadım!

Sonuncu sağlığım...

Deyirəm hər gün

Xəzər

Xəzerimi yadına salsın.

Birçə anasıyla görüşmək üçün

Oğlun futbolu yarımcıq qalsın.

Zugulba, 23 yanvar, 1984

PRAQADA QAR

Quşbaşı qar yağırıldı
məbədlerin üstüne.

Nəgmeli qağayılar
bəs harda gecələyer,
bəs harda isinə?

İrəvanda bu şəhər
yağış yağır, yoxsa qar?
Oğlum paltosuz qalıb –
Görən, məni bağışlar?

Dedim, uzaq diyardan
Yaxşısını alaram.
Yollar məni lengitsə
Yoldan yola salaram.

...Qalalara baş əydim,
Tarix qoynunda itdim...
Məbədlərə telesdim,
dükanlardan yan ötdüm.

Elə ki, qar başladı
öz evimi andım mən.
İsti, rahat hoteldə
Üşüdüm mən, dondum mən.

...Ağ yorğanımı çekilir
məbədlerin üstüne?
Nəgmeli qağayılar
bəs harda gecələyer,
bəs harda isinə?

1983

ANA GÖZLƏRİ

Xəzərin xahişi ilə yazılib

Çətində övladın son dayağıdır,
Ömrün heç vaxt sönmez al çıraqıdır,
İllerin baharlı-barlı çağıdır,
ana gözləri.

Ana olan gündən qayğılı yaşar,
Yuxusuz, narahat, ağrılı yaşar,
Sırılsıla dünyasında duyğulu yaşar,
ana gözləri.

Gənclik illərində,
qoca yanında,
İşıqdır hər neslin yaranışında...
Bir mərmər heykəldir beşik başında,
ana gözləri.

Gecə də, gündüz də çox sözü pünhan,
Övladdan nigaran, ərdən nigaran,
Eşqi dərin dərya,
sahilsiz ümman –
ana gözləri.

Ciçəkdən cavandır, dağdan uludur,
Şirin bayatiyla, sözle doludur,
Qayığının qəbrədək gedən yoludur,
ana gözləri.

İrəvan, 1976

* * *

Xəberin olmadı
 Birçə göz qırpmında
 Hayqırın ölümündən.
 Xəberin olmadı
 Öz səsindən, öz ünündən
 xəberin olmadı.
 Ata harayını,
 ana nalesini,
 qardaş dərdini,
 bacı nisgilini
 ağlına gətirmeyə tapmadın macal,
 evimizə uçmağa da çatmadı xəyal...
 Şimşəkdən də süretliyim
 bircə göz qırpmında
 Şəfəq kimi növcavanı udan ölüm -
 bu qoca kaftar.

Xəberin olmadı
 İnsan axımından, göz yaşlarından.
 Ağlamaq necə də asanmış, asan...
 Bir baxışda nə qədər göz yaşı olar?
 Göz yaşı necə də sonsuzmuş,
 sonsuz...

Xəberin olmadı
 Göylərə də sığmayan heyrətdən,
 Xəberin olmadı
 məzarına gül-çiçək düzən dostlarından,
 muncuq-muncuq göz yaşı tökən təbiətdən.
 Kədərin nəhəngliyindən,
 müdrikliyindən,
 dahiliyindən xəberin olmadı,
 Yer-göy - ağappaq, aydın,
 İçim - duman, çən...
 xəberin olmadı.
 Xəberin olsayı dözməzdin ona,

Üşyan eləyərdin
 dünyanın belə biçarə,
 belə yalan olduğunu.

4 mart, 1996

* * *

Xəberin olmadı kəder dağından,
 Göz yaşlarının çaya dönən çağından.
 Bu naçar ölüme
 Nə istehzayla gülməyə vaxtin oldu,
 nə canı-dildən ağlamağa,
 Nə də qanlı yaralarını
 bağlamağa.
 Birçə göz qırpmindəcə
 dünya zülmətə dönüb susmuşdu,
 Dörd nadan
 dünyaya dörd ölüm qusmuşdu.

Xəberin olmadı
 bir ilin gecələrindən, gündüzlərindən,
 Atanın, ananın,
 bacının, qardaşının,
 dostlarının
 sənsizliyindən
 Xəberin olmadı.

Tamaşa eləyir günəşə, ulduza, aya
 Sənsiz dünya.

26 fevral, 1997

XƏZƏRİN SİNƏDAŞINDA YAZI

Sənin bu yaşında dünya qanadlı
 Sevgi tufanında, şir savaşında...
 Sənin sevməyə də vaxtin olmadı,
 Hara teləsirdin bəs bu yaşında?

Senin bu yaşında həyat başlanar,
Sanarsan – kükreyən ilk bahardasan.
Sevda alovlanar, nur alovlanar
Senin bu yaşında...
Bəs sən hardasan?

Oktyabr, 1996

* * *

Qəzalar meydan sular
Ölüm hökmü dilində...
Xezer yuxuya gedib
Xezerin sahilində.

1996

BU DA BELƏ BİR ARZU

Floranın dedikləri

Bu da belə bir arzu –
Müsibətə təselli:
Dəryada batan zaman
Saman çöpündən insan
yapışacaq üçəlli...

Bu da belə bir arzu –
Ürəyimi dağlayır:
Gələm, görəm... qəbrinə
Sarılib sevdiyin qız,
Hönkür-hönkür ağlayır...

20 oktyabr, 1996



VƏFAYA MƏKTUBLAR

Bu maktubum yolda itsə yaxsıdır



* * *

Bu məktubu verirəm bu çapara,
Çatıb atsın o ötüşən qatara,
Göz yaşimdə eks olubdur ay-para –
Səhər tezdən sənə yetsə, yaxşıdır.

Səhər sənin ad gündündür, mübarek!
Yazmayaydım bu məktubu mən gərək.
Qoydunmu ki, dinc oturam, ay ürək? –
Sözüm elə burda bitse, yaxşıdır.

Tale bəzən düz işimi səhv sayıb,
Hər düzümü yüz düzüb, yüz arayıb,
Yaxşı güne ümidim heç qalmayıb –
İşlər hələ belə getsə, yaxşıdır!

Əlin zərfə dəyən kimi donarsan,
Sözlərimi oxuyanda yanarsan,
Öz ömrünə xeyanətmi sanarsan?
Bu məktubum yolda itsə, yaxşıdır.

1985

* * *

Bu qatarın adı yoxmuş, sən demə...
Heç bilmirəm mənzil başı hardadır?
Küləkləri geyinmişəm əynimə,
Saçlarımı səhər yeli daradı...

Heyrət etdim dünyanın çox köçünə,
Hər gün düşdüm min qovğanın içində.
Sənin yolun sakitliyin heçinə,
Mənim yolum tufanadır, qaradır.

İnadının yallarından yavaş aş,
Neye lazım bu vuruşlar, bu savaş?..
Sənin qəlbin ezel başdan qara daş,
Mənim qəlbim elə para-paradır.

Bu yaşimdə hər dinən saz, saz deyil,
Hər qış qışmı? Hər bahar da yaz deyil,
Mənə “xoşbəxt” deyənlər də az deyil,
Bilən yoxdur – bağım başı yaradır.

Hidayətsiz ömür xoşsa, mİN yaŞA!
Gel, qarğıma o illərə, bu yaŞa,
Sənə tərəf düz yol gəlir birbaşa,
Neyləyim ki, mənim baxtum qaradır.

1975

GƏRƏK O DAĞLARI SƏNSİZ GƏZƏYDİM

Gerek o dağları sənsiz gəzəydim,
Əlindən tutaydım, qoca tənhalıq.
Qırılmaz, yorulmaz sədaqətiyle
Səndən də, məndən də uca tənhalıq.

Gerek o dağları sənsiz gəzəydim,
Gerek o gülləri sənsiz üzəydim.
Gerek o gülləri tənhalığımın
Gümüş saçlarına sənsiz düzəydim.

Sənli günlərimi qarşılamazdım,
Qoca tənhalığı alqışlamazdım,
Onu səndən uca sanmazdım onda,
Sənli günlərimə yanmazdım onda...

Elə bilerdim ki, ömür qabaqda,
Sevgili, təzə-ter sözlər dodaqda,

Hele duyulmamış etirlərin var,
Hele uyurmamış çetirlərin var.
Hele çox uzaqdır hər qəza, qada,
Sən də yaşayırsan həle dünyada.

Gerek o dağları sənsiz gəzəydim,
Gerek o gülləri sənsiz üzəydim,
Səni axtaraydım hər addımbaşı,
Xəyalın olaydı könül yoldaşım.

Gerek saçlarını tənhalığımın
Sehər yelleriyle darayaydım mən.
Səndən mənə gələn təzə yol, cığır,
Məndən sənə gələn təzə yol, cığır
arayaydım mən.

Hele bilməyəydim məhəbbət odu
Döñüklük külündə yana bilermiş.
Bir isti sevginin alovu, odu
Bir isti könüldə dona bilermiş.

Hele bilməyəydim damarlarında
Vaxtsız laxtalanmış qupquru qanmış.
Ömrünən bu çılğın ilk baharında,
Sevgini danmağın belə asanmış.

Gerek o dağları sənsiz gəzəydim!
Onda yanmazdım ki, düz yolda azdım,
Onda səni belə açılamazdım,
Sənli günlərimi qarşılamazdım,
Qoca tənhalığı alqışlamazdım.
Onu səndən uca sanmazdım onda,
Sənli günlərimə yanmazdım onda.

Gerek o dağları sənsiz gəzəydim!

1984

* * *

Neyləyim?

Taleyin hökmü imiş bu –
Sındırı bilmədim qətiyyətimi.
Mənim ürəyimdə bir sizlər duyğu
Yaydı eldən-elə dəyanətimi.

Şişbuynuz dağları düzəngah sandım.
Dəydim daşdan-daşa, alışdım-yandım,
Uçqunla üz-üzə gəlib dayandım –
Tərgitə bilmədim bu adətimi.

Uçdu uzaqlara min arzu, soraq,
İtirdim illəri mən varaq-varaq...
Yerdə xoşbəxtliyi ayaqlayaraq
Göylərdə axtardım səadətimi...

Hidayət, yollarda baxtın nə tapdı?
Ömrü boş küləklər taladı, çapdı,
İllərsə qayadan-qayaya çirpdı
Mənim başabəla məhəbbətimi.

1978

* * *

Bunun adı ayrılıqmı –
Nə əvvəli, nə sonu var,
Sonsuzluğa bağlılıqmı –
Ayi, ili qatar-qatar.

Vüsəl üçün yan, ürəyim,
Hər əməlim, hər diləyim...
Öz ömrümü öz isteyim
Gur sellərə qatar, qatar...

Hey çağlayar başsız yellər,
Tamaşaşa gələr əllər, –

Bir gün məni dəli seller
Sahillərə atar, atar.

Görüş axşamları hanı?
İtirdik çox itməz anı...
Tale bəzən nər aslanı
Bir tülükyə satar, satar...

... Yeddi uca dağ aşmağa,
Zirvələrdə dolaşmağa,
Gülüm, sənə qovuşmağa,
Mənim ömrüm çatar, çatar!!!

1980

* * *

Qayğılı görünsem, ezipim, nə küs,
Nə cum xeyallara,
nə de bat qəmə.
Min bir dildən çıxan her yönəmsiz söz
Qucaq-qucaq fikir getirib mənə.

Hicran sızlədir sevən qəlbimi,
Ömrümü-günümü o yandırıbdır.
Pervane eləyib həsrətin məni –
Sənin dövründə hey dolandırıbdır.

Süfrəm qabağıma hazır gəlməyib –
Bağında nəyim var –
özüm əkmişəm.
Ac-susuz qalmışam,
heç kəs bilməyib,
Qayğıya möhtacken qayğı çekmişəm.

Kövrək uşaqlığım uçub uzağa,
Sonu üç almalı nağıl olubdur.

294

295

Vüqarım hər yerde dönsə də dağa
Saf sevgin öündə qul doğulubdur.

Hardasa zirvədən bir daş sürüşüb,
Bir qartal yuvası dönüb dür yelə –
Neynim, taleyimdən mənə pay düşüb
Hər dərdi daşımıq...

Beləyəm, belə!

Bununçün, əzizim, məndən nə inci,
Nə cum xəyallara,
nə də bat qəmə.
Hər xoş söz qəlbimə min dürt, min inci.
Hər tənə
min qayğı getirir mənə.

1972

* * *

Ayrılanda yana-yana əl elədin hey,
Gözler doldu, sözlər susdu, taxta çıxdı qəm...
Sonra isə... arxamca su səpələdin hey –
Bile-bile bu səfərdən dönen deyiləm.

Bile-bile neçə orman girib araya,
İtib bizi qovuşdurən o ürkək ciğir,
Kim yetəcək hicqırıga, dəli haraya,
İndi ağla, indi yalvar, indi ha çağır!..

Bile-bile bu səfərdən dönen deyiləm...

Yola çıxır geri dönməz bir ağır gəmi,
Buludlar da bile-bile dənizə endi.
Mən bilmirəm – sənlə keçən günləriməni,
Ayrılığın hökmünəni inanım indi?

Bile-bile bu səfərdən dönen deyiləm...

İMTAHANA QAYIDAQ

Səhərin, Xəzərin tutub əlindən
qayıdaq narahat keçmişimizə.
Xatirə selində –
gənclik elində
uyuyan kainat keçmişimizə!

İlk sevgi çağında xəyalala dalaq...
(Bu arzu qəlbimdə ciğir salıbdır!)
İlk görüş çağından bu güne baxaq,
görək arzulardan hansı qalıbdır?

Görek
ilk sevginin ağır yükünü
yenə də sevərək daşıyırıqmı?
Vüsala həsrətli o çağlar kimi
dəli məhəbbətlə yaşayırıqmı?

Sağlara dən düşür...
İller ötdükcə,
beləkə qəlbərin də eşqi azalır?!
Baləkə məhəbbətin odu yerində
sevginin quruca bir adı qalır?!

Qayıdaq keçmişə!
Hicran illəri
imtahana çəkib sınayar bizi.
Kökən düşübdürse sevgi telləri,
dağlar, dərələr də qınayar bizi.

Ayaqlar qanadlı köhlənə benzər –
yorulmaz ilk eşqə səyahətindən.
Sevgi azalıbsa,
üzər tor töker
görüş yerlərinin xəcaletindən.
Qayıdaq ilk görüş,

ilk and yerinə
ilk sevgi gülünü qoxlamaq üçün!
Bugünkü sevginin hərərətini
ilk and meyariyla yoxlamaq üçün!

Səhərin, Xəzərin tutub əlindən
qayıdaq narahat keçmişimizə.
Xatirə selində –
gençlik elində
uyuyan kainat keçmişimizə!

1972

SƏNSİZLİYİN HƏYƏCANI

I

Telefon nömrəm də düşməz heç yada,
Bir tənha çinaram bu gen dünyada.
Səssizlik

qapımı kar eləyibdir.

Sənsizlik

başına qar eləyibdir...

Özüməm

özüme hökm verənim də.

Her an ağladanım, güldürənim də.
Qonaq da özüməm, qarşılıyan da.
Bir həzin misramı alqışlayan da...
Tərif deyənim də, danlayanım da,
Yanlış addımımı anlayanım da,
Sağlıq deyənim də, mey süzənim də.
Qara saçlarına gül düzənim də.
Özüməm...

Qapımı döyəclər külek,

Kimi gözləyirəm?

Kimim gələcək?

II

Məktub da ummuram daha kimsədən,
Sənin dönüklüğün çox varaqlanıb.
Bəlkə tənhalığın ah-naləsindən
Məktublar daşıyan yollar bağlanıb?

Yoxluğun qızarıb baxışlarında,
Gözümüzün ağına alovlar enir –
Bəlkə buna görə məktubların da
Deyişir yolunu...

O yana dönür?
Deyəsən, tacili teleqramlar da
Vaxtında-vəndində yetmir ünvana.
Hələ yaşamaqçın baharda, qarda
Bir ümid gərəkdir yalnız insana.

Sinəmdə dil açıb piçıldar ürək:
– Kimi gözləyirsen? Kimin gələcək?

III

Quşlar da, çaylar da susub elə bil,
Bulaqlar tamını itirib tamam.
Ay da solğunlaşır, həmən Ay deyil...
Coşqun pərdəsindən düşübdür ilham.

Ürkək uledzərlər da görünmür nədən?
Buludlar torpağa zülmət salıbdır.
Susubdur çıçəkklik, qayalıq, çəmən...
Təbiət özü də fikrə dalıbdır.

Solğun çıraq kimi niyə sönübsən?
Axi, səndən ötrü mən doğulmuşam.
İşə bax: sən məndə oda dönübən,
Mən səndə sadəcə, unudulmuşam.

Payız sıgal çəkib uca daqlara,
Meşənin saçları çoxdan daranıb.
Şən çıxan gündəncə uzaq yollara
Dünyada bir tənha dünya yaranıb.

* * *

Geriyə qayıtmaq isteyirəm mən,
Nazını təzədən daşimaq üçün.
İndi ürəyimdə qubara dönen
İlk eşqin qoynunda yaşamaq üçün.

Geri döñecəyəm dar cığırların
Kimsəsiz qoynunda dağlar aşaraq,
Sevgi mövsümünə gedən yolların
Çağlar harayıyla qucaqlaşaraq...

Çoxdan itirdiyim ilk məhəbbətin
Qapısı önünde dayanacağam.
Bircə yol qəlbinə toxunduğumčün
Min bir yol başına dolanacağam.

Dönüb xan çinarlar sərinliyinə,
Nəğmə deyəcəyəm çaya, çəmənə.
Dalanda eşqimin dərinliyinə
Dəryalar həsədlə baxacaq mənə.

Haçansa geriyə döñecəyəm mən,
Nazını təzədən daşimaq üçün.
İndi ürəyimdə qubara dönen
İlk eşqin qoynunda yaşamaq üçün.

1975

GÖRSƏN, TANIMAZSAN...

Yollarım səmtini dəyişib tamam,
Özüm də bilməden
başqalaşmışam.
Qayğılar qəlbime tuşlanan andan
Dözüm kəlməsiylə qoşalaşmışam.

Görsən, tanimazsan, ezipim, məni,
Sənə yad,
çox uzaq soraq olmuşam.
Yolunu itirmiş kompassız gəmi,
Bir qəfil,
bir qərib qonaq olmuşam.

Pozulub uçduğum durna qatarı,
Sulara cummuşam min ümid ilə.
Tufanlı dənizin şah dalğaları
Məni tullayıbdır qumlu sahilə.

Başım açılmayıb qayğı-möhnetdən,
İller çox arzumu saya salmayıb.
Haçansa sən sevən şən Hidayətdən
İndi iz qalmayıb,
eser qalmayıb.

Nə göy həmin göydür,
ne dağ həmin dağ,
Çaylar da nəğməsiz şütyər, axar.
Ancaq duyarsanmı dalınca hər vaxt
Qəlbimdən min həsrət boyalar, baxar?!

Amma duyarsanmı
baxışlarının
İçində bir gizli dəyanət yaşı.
Alnimda yurd salmış qırışlarının
Altında ilk sevda, ilk söhbət yaşı.

Sevgin gözlerimdə bir zərif teldir,
O, aydın oxunar dərindən baxsan.
Məni tanımasan
 günah deyildir,
Amma öz eşqini tanımalısan!

1975

* * *

Bəlkə biz görüşdük bir gün hardasa,
Nə dilim həsrətdən gileylənəcək,
Nə qəlbim batacaq o saat yasa,
Nə yaş gözlerimdə gilələnəcək...

Mənim baxışında həsrət cığrı
Gizli haray ilə inləyəcəkdir.
Sənin baxışında həsrət cığrı
Təessüf yaylığı yelləyəcəkdir.

Sənin qədəmində illər ləngərlı,
Mənim qədəmimdə sərt görünəcək.
Meydan sulayacaq zamanın eli,
Üsyən başlayacaq sinəmdə ürek.

Nağıl-xatırələr bezib mürgüdən,
Bir-bir səslənəcək, dil açacaqdır.
Saçlar qaralacaq ağardığıtek ~
Ayağın altından yer qaçacaqdır,
Ayağım altından yer qaçacaqdır.

1979

QAYIDACAQSAN

Gedirsən, nə xahiş, nə minnət gərək,
Yalvarmaz eşq üçün sevən sevən!
Sənin köksün altda çırpanan ürek
Min sevgi nəğməsi yazdırıb mənə.

Sən bu gedişinlə didib qəlbimi,
Özünü özündən ayıracasən.
Ünvanı səhv salmış məktublar kimi
Hardansa, haçansa qayıdacaqsən...

Qarşına fikirli qaya çıxanda,
Dənizə tələsən çaya baxanda
Məni xatırladər sənə, ezizim,
Dözümlü, çağlayan eşqimiz bizim!

Mənsiz ömür sürmek, mənsiz yaşamaq
Sənə o qədər də gəlməsin asan.
Məndən uzaqlaşan yollarda ancaq,
Sən məni, sən məni axtaracaqsən.

Bizim eşqimizə şahid çinarın
Boynuna qolunu dolayacaqsən.
Ana yurd həsrətli durnalar kimi
Qürbetdən vətənə qayıdacaqsən.

Harda ki, təmizlik, gözəllik görsən,
Şəhli çiçəklərdən min çələng hörsən,
Şimşəktək parlayıb göylərdə çaxsan,
Ən uca zirvədən üfüqə baxsan,
Delisov eşqimə inanıb yenə
Sən məni harayla çağıracaqsən,
İnanıb ürəyin, qəlbin deyənə
Qəlbinin sözünə qayıdacaqsən.
Özündən özünə qayıdacaqsən.

1970

* * *

Belkə görüşmeyək...

Beləymis qərar?

Belkə doğrudan da belə yaxşıdır?!

Qoca ayrılığın əzabı ki, var –

Cavan sevgilərin öz naxışıdır.

Görüşsək – onsuz da qayıdan deyil

Nə o şən neğmələr,

Nə də o illər.

Nə olsun – çağlayır o məğrur sahil,

Nə olsun – gurlayır o dəli yellər...

Mən ki, dəyişmişəm cıskində, qarda –

Baş aldı yüz yere təyyarə, qatar.

Səni qoyub gəldim ilkin baharda.

Payız görüşünən nə mənası var?

Görsən, tanımazsan... – yazdım bir zaman –

Hələ özündəydi illərin sözü.

Nə belə gop vardi, ne riya, yalan,

Nə də məhv etmişdi əyrilər düzü.

Qaldıq sərt illərin o üzündə biz,

O çağrı bağının başında gəzdir!

O gün – ilkin sehər, bühlurtək təmiz,

Bu gün – böyüdülmüş şəkilimizdir.

Şəkil ki, böyüdü... xırda qüsurlar

Böyükər, böyükər...

tez gözə çarpar!

İllərin hökmünü üstünə gəlsən –

Özün də özünü tanımazsan sən!

Gəl heç görüşmeyək,

Belə yaxşıdır.

Sən qal xəyalında su sonasıtək.

Hünərli, qeyrətli, ismətli, göyçək...

Aylardan da aparı,

sulardan duru.

Qəlbimə nur salsın gözünün nuru.

Məni də xatırla o günlər kimi,

Fərəhli nəğmələr, düyüntər kimi.

Qəlbində – boy atar bir körpə çinər,

Hələ əsməyibdir başından ruzigar...

Biz gəncik – xəyalən o ötən çağğıq,

Görüşsək – bir anda qocalacağıq!

Qayğılar sevgini üstələyəcək,

Heftələr

illərə qalib gelecek...

Gəl heç görüşmeyək,

belə yaxşıdır!

1989

YAXŞI Kİ, SƏN GƏLDİN

Nə yaxşı, sən gəldin, bu qərib axşam

Ünvansız həsrətlər üzürdü məni.

Elə bil özüme sərhəd olmuşam –

Qulaq eşitmirdi ağız deyəni.

Rənglər qarşıçıqdı,

anlar – sarmaşıq,

Boylandım ulduza, söyləndim Aya...

Elə sozalırdı gözümədə işiq,

Nifrətlə baxırdım qoca dünyaya.

İllərdən qovulmuş sərsəri idim,

Hara üz tutaydım

mən – taleyi kəm?

Soyuq mezarımçün yermi gəzirdim
Bir isti misramı axtarmalykən!

Dediyim setirlər mənasız idi,
Deyə bilmədiyim – ölmüşdü çoxdan.
Vişalla hicranın qırmızı səddi
Rişxənd eləyirdi mənə bayadın.

Gülleyə tuturdum qara düşməni,
Qoca kafirlər de boğurdu məni.
Bir yandan da özüm... özümə qənim, –
Sözüm çox üyüdü, yoğurdu məni.

Dünyadan incidim,
Cahandan küsdüm –
Axırda bu imiş... bu qərib axşam.
Laqeyd insanların selinə düşdüm,
Özüm özümdənmə rədd olunmuşam?!

Bəs kim qovub məni özümdən uzaq,
Kim imza atıbdır sözsüz əmrime?
Özümmü özümə olmuşam dustaq?
Bəs kim yaşayacaq mənim yerime?

...Yaxşı ki, sən gəldin –
Dünya düzəldi!
Yaxşı ki, sən gəldin –
Dünya gözəldi!

1989

HƏRDƏN XATIRLA MƏNI

Hərdən xatırla məni –
Köçün dağdan enənde,
Ürəyin
öz hökmüyle

— 306 —

danişanda, dinəndə.
Muncuqlu göz yaşını
xərif yellər sildikcə,
Hələ yaşadığımı
eştdikcə, bildikcə
Özün öz qoluna gir,
Gəz çölü, gəz çəməni,
Hərdən xatırla məni.

Bu külək hardan əsdi?
Görən, bu nə qəzaydı?
Axi, nə olmuşdu ki –
Ellər ellərə yaydı.
Biz ki, hələ üzbeüz
Bir kəlmə kəsməmişdik,
Bir yol öpüşməmişdik,
Bir kərə küsməmişdik.
Axi, bu, nə qəzaydı?
Beş gündəcə yolları
Tutdu dumani, çəni –
Gizlənməyə bucaq yox...
Hərdən xatırla məni.

Bu xəberin tutumu
bu xəbərdən ağırdı,
Bilmədin kim hay verdi,
Bilmədin kim çağırdı –
Gördük ki, yollardayıq
aylar, illər uzunu.
Biz min yalan toxuduq,
ellər dedi düzünü.
Qatarlar çəkə bilməz
Bu, həsrəti, bu qəmi,
Hərdən xatırla meni.

Hərdən xatırla meni
Özünle tək qalanda.
Özün öz qucağında

— 307 —

Şirin fikrə dalanda.
Heç kəs inciməyəndə
Səndən bu xəyal üçün,
Cavabı tapılmayan
bu naçar sual üçün.
Bir az unutmaq üçün
dünən olub-keçəni,
Bir az azaltmaq üçün
saçlarında ağ dəni
hərdən xatırla məni.

...Qadınlar kişilərdən
Çox yaşayır – deyirlər,
Hərdən qürrələnlərlər,
Hərdən də qəm yeyirlər.
Tez ölsəm, saf sevgini
Günəş kimi, Ay kimi
Qəbrim üstündə yandır –
Ölümümə heç vəde
İnanma ha... amandır!
İnansan...
Özümü sağ,
Ölmüş bilərem səni...
İnansan, unut, unut,
Xatırlama sən məni!!!

Hərdən xatırla məni...

1984

KAŞ Kİ SEVMƏYƏYDİK...

Kaş ki sevməyəydi bir-birimizi,
İndi aramızda bir sərin yazdı.
İndi gözümüzdə yellərin izi,
Qupquru yayların tozu qalmazdı.

İndi görüşürdük adı hörmətlə,
Sanardıq təzəcə tanış kimiyik.
Yaşardıq sakitcə, bu qənaətə;
Bir nəhəng şəhərin sakinləriyik.

Bu nəhəng şəherdə sevən çox imiş...
Sevməyib, xoş ömür sürenlər də var.
Məcnunun əzəldən bəxti yox imiş,
Neyləsin etibar, sədaqət, ilqar?

Çox sevgi sarayı uçub bizəcən,
Çox sevda yolları xaraba qalıb,
Şübə yağmurunda batıb dizəcən, –
Aşıqlər tez ölüb, vaxtsız qocalıb.

Kaş ki sevməyəydi...
Bu sırrimizi
Tale dodaqlara, dillərə yazdı.
Əgər sevməsəydi bir-birimizi
Bir sevgi körpüsü yaralanmadı.

Kaş ki, sevməyəydi bir-birimizi.

ÜÇ NÖQTƏ

Səherlər işe tələsirem,
axşamlar evə...
Tələsə-tələsə üç nöqtə qoyuram.
bir anıma, bir saatıma, bir günümə...
Yarımçıqlığı üç gecə adlamış kiçik bir şerimə...
Vaxtsız itirdiyim dostumun iniltili yasına...
Möhtərem reisimin müşavirə adlı
çənə-boğaz iclasına...

...Amma üç nöqtəyə nə kinim var...
nə küdürütim...

Üç nöqtəylə başlayıbdır mənim deli məhəbbətim!..

— De...sən...mə...ni... se...vir...sən...mi?..

— ...

O susubdur, o lal olub...

Üç nöqteli sualıma cavab olan o üç nöqtə
iki əmrə vüsal olub...

...Kaş hər zaman sevən qəlbde

Təmiz eşqlə qoşalaşan üç nöqtələr doğulaydı...

“De, sən məni sevirsənmi?” ənənəvi sualına
ənənəvi sözsüz cavab:

— ...

olayıd!

1973

İNAD, QÜRUR, MƏHƏBBƏT

Sənin inadının axırı yoxdur,
Mən də qürurumdan döñə bilmirəm.
Umulu qəlbimdə gileyim çoxdur,
Sal daşam,
torpağa çonə bilmirəm.

Ömür eləyirəm qürur dağında,
Gülse də göy dəniz, qızılğül, çəmən.
Vəfali olmuşam sevgi çağında –
Ölünce vəfali qalacağam men!

Niyə unuduruq: belə çox getsə,
İnadın, qürurum allahlıq etsə,
Bir axşam qurbansız qurban olacaq.
İnadsız, qürursuz doğan eşqimiz –
Göylərdə bircə cüt ulduz solacaq,
İnadsız, qürursuz ölücəyik biz...

1975

* * *

Uzaqlı-yaxınlı – haraya getsən:
ilk bahara getsən, ilk qara getsən...

Sən get!!!

Qulağında sözüm gedəcək,
ala gözlərində gözüm gedəcək,
coşqun ürəyində özüm gedəcək!

Desəm, gözlərinin nəmini qurut,
Sen öz gözlerini silməyəcəksən!
Düz yol söylesem də gel məni unut,
Onsuz da unuda bilməyəcəksən!

Sən desən:
mən daha sevmirəm səni.

Sən desən:
gəl unut olub-keçəni.
Mən cavab vermərəm, təbiət verər,
Umulu-küsülü məhəbbət verər.

İlk məhəbbət dəniztək
Hey kükreyib, köpürüb-uyuyubdur ömrümüzde,
Gözər min yol sualanıb, quruyubdur ömrümüzde.
Ömrümüzü varaqla, bilirsən nə taparsan?
Sevincdən on kərə çox kəder, qüssə taparsan.
Sən unuda bilməzsən –
bir ömürlük sevginin şərəfini, adını,
mən unuda bilmərəm –
bir ömür məhəbbətin bir dünyalıq odunu.

İrəvan, 1967

* * *

Sənsiz bu dünyaya ayaq açmışam...
 Ötkəm uşaqlığım yetim olubdur.
 Çətin günlərim də dalda qalanda,
 Sənsiz yaşamağım çətin olubdur.

1965

* * *

Sən illərin işıqlısı,
 ağ günlərin zirvəsiyidin.
 Şəhərlərin təmizliyi,
 gündüzlərin nəğməsiyidin.

Xəyalimdə gecələr də
 al göylərlə yarışardın.
 Kəhkeşanlı səmalarda
 ulduzlara qarışardın...

Min bir gözdə bir ideal,
 bir ilahə idin o vaxt.
 İllər ötdü...
 Öz hökmünü
 verdi zaman, tale, həyat.

İndi ağır düşüncəyə,
 Sonsuz xəyalə dalırsan,
 Aydan-aya, gündən-günə
 qocalırsan, qocalırsan...

Öz eşqinmi cığal oldu?
 Rəqibinmi kama yetdi?
 Axı, söylə, o gözəllik
 harda itdi?
 harda bitti?

Sən susursan, zaman susmur,
 Fəryad susmur, aman susmur...
 Ürək çağlar
 başsız yeller
 Qara xəber getirəndə.
 Ürək ağlar
 dünya
 gözəl itirəndə.

* * *

Düşüb yaddaşımın cığırlarına
 Hərdən ilk sevdamı soraqlayıram –
 Bələnib ömrümün ağırlarına
 Bir köhnə kitabı varaqlayıram.

Ovaxtkı dağlar da qocalıb indi,
 Nəcə ulduz sönüb, küləklər əsib.
 Amma bu kitabın hər cüməsini
 Nə saraltı basıb, nə də qat kesib.

Her sözdə, setirdə eşqimin səsi
 Min zərif duyğuya, hisse toxunur.
 Bu köhnə kitabın hər səhifəsi
 Təze kitab kimi yene oxunur.

İllkin fəsilləri – şirin bayatı, –
 Xoş arzu dindirir, ümid oyadır.
 Sonrakı fəsillər – şair həyatı,
 Bir həzin, bir qəmli elegiyadır!

Gözlərim önünde ilk sevda yanır,
 Gəlir qulağuma o qızın səsi.
 Qəlbimdə bir dəli ümid oyanır –
 İlk sevgi yaşama dönmək həvəsi!..

Görürəm bu işdə zaman hökmü var,
 Yollar da dəyişib... eh, nələr olub...

O vaxt mən gördüğüm daşlı dolaylar
İllerin əlində dərələr olub.

Ey könül! Vaxt gəldi, gülər solsa da,
Payız sularıyla bir axmalısan.
Həqiqət nə qədər acı olsa da,
Onun gözlerinə düz baxmalısan!

1976

* * *

Min qönçenin burnu birdən qanadı,
Qan da bezen məhəbbətdən yanadı...
Həyat bizi yoxuşlarda sınadı,
Tale bizi enişlərdə qınadı,
Məhəbbətim!

Çəşmələr də qovuşaraq çay olur,
Nər palıdlar tənha qalıb, zay olur,
Yalqız sevgi boş yellərə pay olur,
Məhəbbətim!

Ümman istə – üreyimdə gətirim,
Min rəng istə – üfüqlərdən yetirim,
Çələng istə – gözlerimdə bitirim,
Məhəbbətim!

Qoşa gəzək qoca-cavan dünyada,
Uzaq olsun saf sevgidən hər qada...
Bir gün ölsəm, unut məni, əlvida,
Məhəbbətim!

1978

* * *

Bu qalanın qülləsinə
qalxmaliydiq biz haçansa,
Bu qülləden gen dünyaya
baxmaliydiq biz haçansa...
Deyirdin ki, o qülleyə
külek olub əsəcəyik.
O qüllədə yellərin də
səbrini biz kəsecəyik.
Dilimizdə şah şərqilər
səslənəcək,
Qəlbimizdə bayatılar şəlalesi
bəslənəcək...

Bir gün çıxmaq isteyirdik bu qalaya –
tufan oldu.
Bir gün gelmediñ görüşə,
Sözün, vədin yalan oldu.

Bir gün başsız yellər əsdi.
Bir səhər də qarşımızı
aşib-dاشan çaylar kəsdi.
Bir gün isə... yoluñ məndən əbədilik uzaq oldu.
Adın, səsin bir əlçatmaz,
bir ünyetməz soraq oldu.
Bu gün qalxdım tək-tənha mən
bu qalanın zirvəsinə –
Söykənərək öz qəlbimin
harayına, nəğməsinə.
Şimşek qılınc oynadırdı,
ildinimlər oyanmışdı.
Kəhkeşanlar yollarının
hörükləri daranmışdı.
Yağışların, tufanların qucağında
qəvvəs idim;
Ulduzları harayladım,
qartallara el elədim.

Nəhəng qala zirvəsində
öz eşqime dayaq idim!
Sənin solğun gözlerindən,
Dəyanetsiz ürəyindən
 uzaq idim!
 uzaq idim!

Qınamıram indi səni.
Nə edəsən, dözümsüzlər, vəfəsizlər
Səndən min il əvvəller de az olmayıb.

Nə edəsən?
Məhebbətin zirveləri
Zirvelərsiz ürəklərin
 taleyinə yazılmayıb...

1975

QAYITMAQ İSTƏSƏN...

Geriye qayıtmaq istəsən eger
Gələrsən qəfildən, bir axşam çağı.
O axşam... həsrətim yeri silkələr,
Səma dönüb olar şimşek qurşağı.

Gələrsən, bir qırıq sarı sim kimi,
Biz ki, qol aćmadıq heç bir oyunda...
Qapımı açarsan tilisim kimi,
İlk görüş, ilk öpüş, ilk söz donunda.

Nazik sapa dönmüş her xatirəmiz
Qiş imiş, gəlmiş sevdahı yaza,
Kinoymuş... yandırıb lentlərini biz,
Daraq eləmişik saçlarımıza.

Sanki dastan imiş olub-keçənlər,
Ömrə dönməlidir her dastan bir gün,

Biz də o kitabı oxuduq, məyər
Bu axşam həyatda görüşmek üçün?!

Papaq yelləyərik kedərə, aha,
Ah, necə çətindir, ah nece asan...
Men öz inadımdan dönərəm daha,
Sen də səhvərini təkrarlamazsan.

Bu gelən yolların zirvəsi ağ qar,
Amma hər qar altda çiçəklər solmur.
Bəzən... efsanəyə inanmaq olar,
Bəzən... həqiqətə inanmaq olmur.

1984

BİR QƏRİNƏLİK YOL

Düz bir qərinəlik yoxuşlu yoldur –
O qarlı, gürəşli günlərimizdən,
Çovğunlu, atəşli günlərimizdən,
Gerçekli, nağıllı günlərimizdən
İndinin küləksiz ayazlığına,
Qara saçların beyazlığına,
Günlerin, illerin qayğlarına,
Ürəyimin nadinc ağrularına,
Soyuq iclaslara,
Yassız yaslara,
“Qulaq asma”lara, “qulaq as”lara,
Naxoş həqiqətə, sağ gūmanılara,
Sarı eyhamlara, ağ yalanlara...
Düz bir qərinəlik yoxuşlu yoldur.

Düz bir qərinəlik yoxuşlu yoldur –
Bizim evimizdən elə bizəcən,
Bizim özümüzdən özümüzəcən.

Yorduq o yolları bu günə kimi,
Arzunu əmələ qata bilmədik.
Köhlən atımızı çapdıq səllimi,
Amma özümüzə çata bilmədik.

Düz bir qərinəlik haray qopardı
Bu böyük dünyaya qucaqlaşan yol.
Bizim elimizdən tutub, apardı –
Bizim özümüzdən uzaqlaşan yol.

* * *

Dedin ki, ölerəm... biz qovuşmasaq,
Sənsiz bu dünyada nə təhsil, nə iş...
Sən demə, ürəksiz zirvə aşmaqtək
Ürəksiz ölmək də asan deyilmiş.

İndi yaşayırsan kimin yerinə?
Var-dövlət ömrünü yeyir, unudur,
Bir səhər dediyin o sözlərinə
Bəlkə də bu axşam gülməyin tutur.

Mən ki, qədəm-qədəm yordum yolları,
Bilmədim axşamdır, yoxsa səhərdir?
Bircə onu bildim: insanın vari
Sevdiyi günlərin sayı qədərdir.

Dedin ki, ölerəm... biz qovuşmasaq.
Bu sözün sözaltı təzadları çox:
Öldün öz arzunca...
ne sirdir ancaq,
Qəbir qazanın yox, ağlayanın yox.

Özüne yad geldi doğma nəfəsin,
Bu yadlıq səni də belindən atar.
Bir zərif sevgini öldürən kəsin
Ölümə getməyə gücümüz çatar?

ELƏ BİLƏ-BİLƏ QOCALACAĞIQ

O vaxtlar deyil ki, bu qürur ilə
Sanaq zirvələrə ucalacağıq.
Elə deyə-deyə, xoş gülə-gülə,
Elə bilə-bilə qocalacağıq...

Bu sevda heç vədə açılmayıacaq,
Bu da bir ömürmü,
bu da bir çağmı?
Bir sevgi məktubu yazılmayıacaq,
Yazılısa, sonacan oxunacaqmı?
Oxunsa, qəlbinin bir guşəsində
Bir sevgi hissine toxunacaqmı?
Toxunsa,
susacaq elə ordaca.
Bu yaşıda fikrimiz hissələrdən uca,
Üreyimiz dolu, ağılimiz ayıq,
Elə bilə-bilə qocalacağıq.

Şimşəklər ötəcək başımız üstən,
Sən – kükrər, çağlayan,
Mən – yetim, fağır,
İller adlayacaq yaşımız üstən,
Qatar yola düşə, sonra ha çağır...
Birimiz dənizik, birimiz dağıq,
Elə baxā-baxa qocalacağıq.

Taxtlar paylanacaq, taxt qalmayacaq –
Baxtlar açılacaq, baxt qalmayacaq,
Peşimanlıq üçün vaxt qalmayacaq,
Elə bilə-bilə qocalacağıq,
Elə gülə-gülə qocalacağıq.

Zirvə – zirvəsində,
düzələr -düzündə,

Ciçək tumurcuqda,
çeşmə – gözündə,
Sellər məcrasında kef eləyəcək,
İllər saçımıza qar eləyəcək.

Çaylar dənizlərə qovuşacaqdır,
Dağlar dərələrə yovuşacaqdır.
Aramızdan kükrər bir isti külək,
Biz başıbelələ meğrurlar kimi,
Göydə buludları etəkləyərək
Hicranın əlində saz olacağıq,
Elə bili-bilə qocalacağıq.

1989

MƏHƏBBƏT YOXSA

Çəsmələr

ömrünü çaya qatarmı –
Hər damla suyunda sədaqət yoxsa?
Yolçular

menzilə gedib çatarmı –
Ürekde düz ilqar, dəyanət yoxsa?

Sevda çəsməsindən saf ülfətlə iç,
Ömür yollarından öz sevginlə keç!
Dalğalar sahile çırpılarını heç –
Torpağa eşqində metanet yoxsa?

Yayın odunda da buztək donarsan,
Nə canın isiner, nə də yanarsan,
Doğma ananı da ögey sanarsan –
Qəlbində çağlayan məhəbbət yoxsa!

1975

* * *

Niyə belə leysan tökdü qış günü? –
Axı, qışın öz sevgili qarı var!
Təbiətin bir elçatmaz xoş günü
İsteyirdim qar bağlaşın yamaclar.

Niyə belə qarlı oldu bu bahar? –
Qarsız qışa dözdük axı, birtəher...
Gözümüzü qamaşdırıcı ağ yollar,
Gözel bahar harda qaldı bu səfər?

Heç bilmirəm, bu yaya nə deyəsən –
Nə istidir, nə soyuqdur, nə sərin.
Yaz yelidir dərələrde tələsən,
Çən içində donur bağrı göylərin.

Bu payız... eh, nə deyim, təbiət,
Gur “Vağzalı”... göz yaşları...
xoş qılıq...
Bir nadana – ölenəcən seadət,
Bir aqılı – ölenəcən ayrılıq.

1982

* * *

Cığırlar yön alır dağa, arana,
Hər gün bir səfərlə qucaqlaşırıq.
Xəyal baş götürüb uçur hər yana,
Doğma uşaqlıqdan uzaqlaşırıq.

Buludlu təpələr qalıb arxada,
Qalıb tonqallar da,
arx da,
çəmən də...
Daha mən “itmirem” sizin bağçada,
Sənin dəftərlərin ta qalmır məndə.

321

Ömür eləyirik uzaqlarda biz,
Dağa dırmaşırıq,
zirvə aşırıq.
Getdikən kövrelir sevən qəlbimiz –
Biz geri dönürük,
uşaqlaşırıq.

Həsrəti çağlayıır hər öten anın –
Dil açır, seslenir bir kövrek şer.
Öten məhəbbətin, eşqin, hicranın
Zərrəsi də indi nəğmələr deyir.

Belə yaşayırıq...
yaxın-uzaklı,
Ünvana çatmayan soraq kimiyik.
İlk eşqi gezirik
əliçiraqlı,
Məhəbbət yolcusu qonaq kimiyik.

SƏN, O, MƏN...

I

Bir kövrek misrasan;
gül ləçeyisən,
Büllurdan şəffafsan,
göylərdən təmiz.
Bülbül nəğməsən,
dağ çiçəyisən,
Həm qaynar çeşməsən,
həm çağlar deniz.

Arxanca boylanar min baxış, soraq,
Qatarlar dayanar, donar yerində.
Bəlkə sən dinibsən dörd yüz il qabaq
Böyük Füzulinin sətirlərində?

Dilində yoxsa da məhəbbət sözü,
Arxanca bir mahal, bir el sürüñür.
Ele zerifson ki, zeriflik özü
Qarşında kobudluq kimi görünür...

İlahi kitabsan, oxunmasan da,
Hele açılmayıb heç bir varağın.
Bir sevgi hissinə toxunmasan da,
Min sevən ürəkdə gəzir sorağın.

Hüsnünə nəğmələr yağdırır aləm,
Hesədlə boylanır yaxın-uzaq da;
Tale çox düşünüb əlində qələm,
Bir dastan yaradıb gözəllik haqda.

II

Yerişi-duruşu hesablanıbdır,
Xətrinə dəyməyi bilçəklərin də.
O, nə yandırıbdır,
nə de yanıbdır
Yanan insanların ürəklerində.

Daşa deyməyiبدir arzu-həvesi,
İsteyi sıqartək tüstülenibdir.
Boğazında doğan səsi, kəlməsi
Ele boğazında ütülənibdir.

Büllur çılcıraqtək yanar maşını,
Çəsmə suyunu da üfləyib içər.
Hələ çatmayıbdır bir yol qaşını,
Lazımsa, “incəlib” üzükden keçər.

Oynayar saçıyla, gözü, qaşıyla,
İlboyu bir nüsxə gülüşlə güller.
Gürzə ilanı da yalvarışıyla
İsti yuvasından çıxara bilər.

Həyat

gözlərində adice teldir.
Qəlbindən uzaqdır qayğı, kədər, qəm.
O, heç nifrətə də layiq deyildir,
Onu sevmək isə...
deyə bilmərəm...

III

Bir az eşəbiyem, bir az təlesən,
Bir naçar məhəbbət suçlusuyam mən.
Başsız küləklərin qəddini kesən
Zirvə çəhliminin yolcusuyam mən...

Bu yolda günlerim uçur birləbir,
Saçlarım dəyişir rengini dən-dən.
Özüm də bilmirəm isteyim nedir
Hər qatı ütülü bu cəmiyyətdən?!

Qelbimin nağıllı təzadları çox...
Hər gün min ünvana baş vurur ürək.
Məni iş yerimdə, mənzilimdə yox,
Dağlarda, daşlarda gəzəsən gərək.

Belə yaradıbdır məni yaradan,
Qeribə hökmü var təbiətimin.
...Mənə nifrət etmək asandan-asan,
Məni sevmək isə ... çətindən-çətin!

1975

SEVGİ MƏKTUBLARI GƏLİR ADIMA

Sevgi məktubları gelir adıma,
Elə bilerlər ki, məndə də bəxt var;
Yollar sığmayanda öz qanadına,
Aldatmağa vaxt var, sevməyə vaxt var.

Bir sevda izini soraqlar ürək,
O izdə sevgimin külü də yanmış.
Elə bilerlər ki, sətirlərimtək
Məni də oxşamaq, sevmək asanmış.

Elə bilerlər ki, mən də ilk cavan –
Təzəcə düşürəm ağıza, dile.
Elə bilerlər ki, uşaqlığımdan
Gəncliyimə tərəf gəlirəm hələ.

Elə bilerlər ki, əsil sevgini
Bir görüş,
bir öpüş sanıram mən də.
Aldadıb hər ömrü, söküb hər günü,
Hər yoldan ötənün yanıram mən də.

Amma oxuyuram o məktubları,
Hərdən xəyalım da büdrəyer, azar...
Elə bilerəm ki, o məktubları
Dünyada ən nadir gözəllər yazar.

...Xoşbəxtlər dünyada çoxdur, nə söhbət,
Bədbəxt gözəllər də az deyil hələ.
Hər günün hökmünü verir təbiət,
Hər çiçək, hər çəmən yaz deyil hələ...

Amma saxlayaram o məktubları
Tale qatarımın öz adı kimi;
Həresi bir ömrün odu, qubarı,
Mənim bir şerimin qanadı kimi!

Ay qızlar, yaxşı ki, bələd deyiləm
Odlu sevginizə, nazınızə mən.
Inanın, hörmətlə baş da əyirəm
Sizin hamınıza, hamınıza mən!

"VƏFAYA MƏKTUBLAR" DAN

A

Axşamların qəribliyi ürəyimi üzündən,
 Bir məhəbbət cığırının qabağını
 nəhəng qaya kəsdiyindən
 söz düşəndə,
 Payızların qaşqabaqlı çıxkinində,
 çillərin tufanında,
 Baharların yerlə-göyü birləşdirən leysanında,
 İldirimin, şimşeklerin nəresində,
 Yay ayının oda dönmüş nefesində,
 Məndən çıxdan uzaqlaşmış əllərinin həsrətini
 ana-anə,
 gələcəyəm mən yanına!

B

Haçan ağır fikrə dalsan –
 məni seslə,
 gələcəyəm.
 İlk eşqinin unudulmuş nəğməsini xatırlasan –
 məni seslə,
 gələcəyəm!
 Zirvələr de, ümmanlar da
 öz ehdiyə dönük çıxsa –
 məni seslə,
 gələcəyəm!
 Ən qocaman çinarları
 tufan yıxsa –
 məni seslə,
 gələcəyəm!
 Məhəbbətə sarı getsən –
 məni seslə,
 gələcəyəm.

Bundan sonra günlərini
 saf sevginin muradına qurban etsən –
 məni seslə,
 gələcəyəm.

Ünvanımı çətin tapsan,
 Saf suyundan biz birlikdə içdiyimiz
 gur bulaqdan məni soruş,
 Əteyindən keçdiyimiz
 qoca dağdan məni soruş!
 Gəzdiyimiz çəmənlərdə
 her lalədən məni soruş,
 Əbədiyyət neğməkarı şəlalədən məni soruş!
 İndi sənin varlığında müvəqqəti unudulmuş
 məhəbbətdən
 məni soruş.
 Hər qarışı ürəyimdə nəğmə olmuş
 təbiətdən məni soruş!

Məni soruş!
 Məni sesle!
 Sənə ucan təyyarənin qabağını duman kessə,
 Sərnişinlər arasında məndən başqa
 bir kimse də
 mənzilinə telesməsə,
 Sənə gelən qatarların yolları da
 bağlı olsa,
 Sənə gelən
 başqa minik tapılmasa...
 Üz tutaraq ürəyimdə nağıllaşan bir ünvana,
 kövrək ada –
 gələcəyəm pay-piyada!
 Gələcəyəm – qatarlardan sürətli mən,
 Gələcəyəm – təyyarədən cüretli mən!
 Gələcəyəm – ürəyimin alovuya yana-yana.
 Bu gəlişlə
 Sənin sakit həyatını
 döndərərəm firtinaya,
 döndərərəm göy ümməna.

C

Qapınızın məndən ötrü qəribsəmiş
 Zəngi birdən çalınacaq –
 deyəcəksən: – Odur gelən!
 Rəngin-rufun deyişəcək,
 Cöhrən nədən allanacaq –
 deyəcəksən: – Odur gelən!
 Bu zəng adı zəng olsa da –
 biləcəksən: “Odur gelən!”
 İlk məhəbbət neçə ilin arxasında,
 Neçə dağın o üzündə yuxlasa da –
 biləcəksən: “Odur gelən!”
 Ev-eşiyin özbaşına dolanacaq,
 Gözlərindən ilk sevginin üfüqləri boyanacaq.
 Bu zəng səsi
 xəyalında uzun müddət çağlayacaq.
 Bu zəng səsi
 ürəyimdə hicranların, ələmlərin
 sinəsini çağlayacaq.
 Deyəcəksən: – Odur gelən!
 Sən yaşayan mərtəbəyə qalxan zaman
 addımının ilk səsindən
 biləcəksən: mən gelirəm.
 Səndən ötrü qubar olmuş
 həsrətimin nalesindən
 biləcəksən: men gelirəm.
 Mənim zəngim düşməyəcək
 Mensiz dinən
 min-min zəngin sırasına,
 Mənim zəngim sığmayacaq
 bir ölçümlü – bir biçimli
 adi zənglər arasına.

Ç

Xəyalında
 ildən-ilə addımlayıb
 ilk yuvana uçacaqsan...

Evinizdə səndən böyük,
 səndən kiçik kim olsa da,
 Mən gelende
 qapınızı
 yalnız özün açacaqsan!

Salam-kalam olmayıacaq qapınızda,
 “Qadan alım” olmayıacaq qapınızda,
 Susacaqsan...
 Susacağam...

Yanacaqsan...

Yanacağam...
 Giley-güzər olacaq lal,
 susacaqdır,
 Ürəklərdə min bir sual
 susacaqdır,
 Cavabların heç biri də
 dinməyecək.

Xəyalımız məhəbbətin
 Ölçatmayan göylərindən
 enməyəcək.

Heykəlləmiş arzulartək
 duracağıq üz-üzə biz,
 Baxışlarda alışacaq
 nəgməli al səhərimiz.
 Susacaqsan,
 Susacağam.

Yanacaqsan,
 Yanacağam.

Tənələrin, şübhələrin, günahların çəperini
 vurub keçmiş,
 Tufanların, möhnətlərin sinəsini
 yarıb keçmiş
 büllur kimi eşqimizi anacaqsan,
 Anacağam.

Anacağıq!

Susacağıq!..

Yanacağıq!!!

VƏFAYA TƏZƏ MƏKTUBLAR

A

Ey qubarlı ilk eşqimin teranesi,
dinle məni!
Gəncliyimin neçə çayın o tayında,
Neçə dağın o üzündə
mürgüleyən xatırəsi,
dinle məni!
Üreyimin bu dünyaya ilk sualı,
ilk nidası, ilk xitabı,
dinle məni!
Gecələrin yuxusuzu,
Gündüzlərin narahatı,
dinle məni!
Taleyimin dan ulduzu,
dinle məni!
Ey dəlisov illərimin susmaz səsi,
Dodaqlarda dolaşan bir nəgməm varsa –
Onun ruhu,
onun canı,
nəşidəsi,
dinle məni!

B

Bu məktubda diləyim nə, arzum nədir? –
Heç bilmirəm,
Bu sətirlər etirafmı, şikayətmi,
ya naledir? –
Heç bilmirəm.
Sənə bütün ömrüm boyu məktub yazmaq
bir adətmi, bir verdişmi?
inanmiram.
Bu gün bizim görüşümüz
mümkün işmi?
inanmiram!
Belkə bir gün gülümsayər vüsal dəmi? –

Mən nə bilim?

İndi səni evvəlkitek seviremmi? –
Mən nə bilim?
Görüş vaxtı o üsyankar inadın yox,
Duyğuların dinəcəkmi? –
Şübəm vardır.
Üreyimə hakim olmuş dəli qürur
göylerindən enəcəkmi? –
Şübəm vardır.
Niyə hicran aramızda od olubdur? –
Heç bilmirəm.
Vüsal sözü eşqimizin taleyinə yad
clubdur –
Heç bilmirəm.
Buna görə
Bu məktubda diləyim nə, arzum nədir? –
Heç bilmirəm,
Bu sətirlər etirafmı, şikayətmi,
ya naledir?
Heç bilmirəm.

C

Sona çatdı yoxuşlar da, enişlər də...
Ömrümüz səhnəyə döndü.
evvəlcədən düşünülmüş
gelişlərdə-gedişlərdə.
Əvvəlcədən “məşq edilmiş” qayğılarda,
Ağrıları canımızda bilinməyən
ağrlarda...
Özümüze yad göründü öz duyğumuz,
öz hissimiz.
Təsadüfdən-təsadüfə görüşdük biz.
Görüşdük biz ekranlarda, efirlərdə,
Qəzetlərdə, icaslarda... xeyir-şərdə,
...Küçələrse bizi qəsdən görüşdürdü,
Əcəb işdi:
evvel pördük,
heyəcanlar aşib-daşdı.

Bir an sonra... Heç bilmirəm, hansı qanun
hökəm elədi,
Hisslərimiz birdən-birə odunlaşdı:
– Necəsiniz?
– Siz sağ olun...
– ...
– ...
...Yalan idi o suallar, o nöqtələr,
yalan idi min bir adda,
Yalan idi o sükut da!
Üz-üzəni dayanmışdı iki kəlgə,
susmuşdum iki türək?
Yalan idi o “hələlik”, o “xudahafız”...
Axı, haçan görüsdük ki,
ayrınlarda “vida” deyək?
Ayrılandan sonra duydum: – qış deyilmiş,
Helə yaymış.
Öd kimi bir həqiqətdir:
bu küçələr,
Səndən, məndən min bir kərə vəfaliymış!

C

Qaya çiçəkləyer,
daşlar gül açar,
Şimşek el eleyər hər izimizə,
Yaralı quşlar da neğməylə uçar
Əgər biz qovuşsaq bir-birimizə.

Sevdanın tersliyi deyildir təzə,
Hicran bu dünyadan qoçaymış, qoca...
Sən məni
mən seni hey gəzə-gəzə,
Cüt qatara döndük ömür boyunca.

Çox vədə yan-yana tövşüdük, durduq,
Yorulduq – söykəndik kürek-küreya.
Sən məni, men səni dağlardan sorduq,
Sonra da... qoşulduq sərt küleklərə,

Ünvansız məktubtək düşdük illərə,
Sən arana endin,
mən dağa qalxdım.
Bir yerde vurulduq coşqun sellərə,
Sən çəşməyə döndün,
mən çaya baxdım.

Beleçə axtardıq bir-birimizi,
Gah hayla,
gah da ki, səssiz-səmirsiz.
Sen demə, bölbülər taleyimizi
Həsrətə, hicrana...
bizdən xəbərsiz!

Sən demə, yetişmir öz ünvanına
Hələ çox məhəbbət,
hələ çox duyğu.
Saxtalıq bürünür doğru donuna,
Gerçəklilik – yalana... həqiqətdir bu!

Yalançı məhəbbət girir yüz dona.
Bir həftə keçməmiş nişan, toy-düyü...
Həqiqi məhəbbət çıxır meydana
İllərlə yollarda sınanmaq üçün?!

Gün bəzən aylardan inciyir, küsür.
Ünvana gec çatır çox söz, çox kitab.
Nadanın payına xoşbəxtlik düşür,
Aşıqin payına – iztirab, əzab...

...Xoş günün qanadı kövrəkmış, əlbət,
Bir qonçə açında neçə gül soldu.
Sevgi özgelərin sevinc, seadət,
Bizimcün hicranın zilləti oldu.

Nə ilki görünür, nə də ki, sonu,
Gah eniş, gah yoxuş, gah məxmər cəmən.
Nə ilə başladım bu məktubumu,
Onunla qurtarmaq istəyirəm mən:

Qaya çiçəkləyər, daşlar gül açar,
Şimşek əl eləyer her izimizə.
Yaralı quşlar da nəğməylə uçar
Əger biz qovuşsaq bir-birimizə.

D

Sən quzeyin ağ qarışan,
Mən dərənin öz çəhlimi.
Bir əhlikef selə bəndik –
İtəcəyik yaya kimi.

Sən nərgizin rayihəsi,
Mən sükutun öz taciyam.
Sən bir qərib səyyah sesi,
Mən bir ərik ağaciyam.

Şux kekkiksən, coşqun ilham –
Güneylərdə uçur, uçur.
Mən bir təzə su yoluyam –
Alnim, sinəm puçur-puçur.

Sən mürekkeb, mənsə qələm,
Sən yazışan, mən varağın.
Kaş arzunu duyam, biləm,
Mən bir əsgər, sən yarağım.
Qovuştadıq bəlkə elə,
Ötsə belə quşlar, yazılar,
Göy dağıla innən belə,
Səni məndən ayırmazlar.

Qovuştadıq bəlkə... itdik
Yağmurlarda, duman-çəndə,
Hicranda da biz ki, birik,
Sən məndəsən, mən de səndə!
Bir ruhdayıq, bir ürək, can!
Ey insanlar, qulaq asın.
Qılıncını zalim hicran
Ele-bele toylamasın.

Biz ki, birik cüt bədəndə,
Hansı gündən? Bilinməz ki...
Sən məndəsən, mən de səndə,
Bir ikiyə bölünməz ki!

* * *

İnsan çox yaşasa – doxsan il, yüz il...
(İllər dahinin də belini eyir).
Sevginin ömrüsə illərlə deyil,
Tarixin yaşıyla ölçülməlidir.

Eniş-yoxuşları sonsuzluq kimi,
Her sözü, sorğusu incə niyyətdir.
Onun doğuş yeri tarixin dibi,
Körpelik çağrı da əbədiyyətdir.

Bu yolda gah yağmur,
gah ağappaq qar,
Bezen saribansız karvanlar gəzər.
Sevdasız ürəkdə al qan da donar,
Sevdalı ürəklər ümmənənə bənzər.

Mənim də taleyim beləymis:
vüsal
Qanadlı atlıymış,
- uçdu göylərə.
Kəhkəşan yoluna yollandı xəyal,
Ayağım biryolluq bağlandı yere.

Nə gərək deyildir –
çıxdı qarşıma,
Nə gərək –
tapmadım mən bəxtiqara .
Uğursuz addımım dəydi başıma,
Uğurlu addımım qaldı yollara.

Beleymış taleyim, inadlı baxtum:
Üreyim od damır, bumbuzdu yerim...
Şimşeyi eşqimin döşünə taxdim –
İsinsin bir azca bu məktub – şerim.

Ömrün tezadları gəlməzmiş saya,
Bir sevda uğuru çekiildi dara.
Hicran bizdən əvvəl gəlib dünyaya,
Hicran yaşayacaq bizdən də sonra.

...İnsan çox yaşasa –
doxsan il, yüz il...
(İllər dahinin də qəddini əyir.)
Sevginin ömrüse
illərlə deyil,
Tarixin yaşıyla ölçülməlidir!

P.S.

Cavab gözləsem də, mən qərib ada
Yazma!
(Unutma ha ötenləri sən.)
Heç-heçə oyunu sevmeyir sevda,
Yazma!
Yazsan əgər... adiləşərsən.

Aşıqın mənzili – sahilsiz sahil...
Adilik –
yelkənsiz gəmi kimidir,
O, təkcə alovlu sevdanın deyil,
Qoca kainatın ilk qənimidir.
Sevgi çırpılsa da herdenbir daşa,
Bütün yer üzünə seadət diler.
Əməlin odludur –
halaldır, yaşa!
Adilik gəldimi –
məhebbət ölü!

Yadımdan çıxıb çox mürgülü axşam,
Harda unudulub çox zirvə, sahil?
Bilmirəm – ilk sətri haçan yazmışam?
Bilirəm –
bu, axır kağızım deyil!

1977-1980

ŞAHMAT TAXTASI ÖNÜNDƏ

Sənin topun da var,
Zabitin də var,
Mənim ümidişə piyadalardır.
Şahıma tuşlanan başsız hücumlar
“Dirsekli” dəyib qayıdacaqdır.

Qəlbində, beynində qüdretin yoxdur,
Özünü bir düşün dərindən-derin:
Bax, gör, taleleri necə olubdur
Silahın gücüyle öyünenlərin?!

Sanma təslim olmaq zamamı gəlib,
Daim hücumdasan,
İndi nə etmək?!
Mənə şərəflidir, a lovğa rəqib,
Qoruna-qoruna irəli getmək!

Hələlik bitməyib bu “dava-oyun”,
Hələ qorunuram,
hücumla yadam.
Tezliklə
başlanar sənin öz toyun,
Tezliklə
vəzirə döner piyadam!

Aldara, 1961

ATA

Atasını vaxtsız itirmiş atasızlara

Mən ata görmedim uşaqlığımdan,
Anam atam oldu, həm anam oldu.
Yaş da süzülmədi yanaqlarından,
Ümidlər, arzular ilhamım oldu.

Güləndə hər təzə paltar geyənlər,
Mənim də bu günüm gələr – demişəm.
Məni öz qoynunda boğanda kədər
Nımdaş penceyimlə gileylənmişəm.

Mən tufanı sevdim, mən qarı sevdim,
Sevindim yağıqca qar etək-ətək.
Mən ulduzu sevdim, çinarı sevdim,
Özüm də boy atdım körpə çinartək.

Soyuqda, şaxtada, boranda, qarda,
Bir köynek qış kürkü, penceyim oldu.
Əlimdən qan sızan o çadarlar da,
Mahudlu, meşinli əlcəyim oldu.

CƏSARƏT

Uşaq papiş geydi qımlıdanaraq,
Bir az iməklədi...
Ayağa qalxdı.
Ana onu göydə qucaqlayaraq
Bir yere,
bir də ki, uşağa baxdı!

Üzüstə yixıldı bir də o, yerə –
Əliylə üzünə torpaq da yaxdı...
Sanki qaldırdılar onu göylərə –
Yixıldığı yerdən ayağa qalxdı!

Cəsaret də budur,
Hünər də budur.
Belə cesarətlə həyat qurasan!
On yol yixılsan da ayıb deyildir –
Özün yixılanda özün durasan...

Maralzəmi, 1962

* * *

Boş ürek, acgödən, rezil kəslərə
Təpədən-dirnağa küduretəm mən.
Xeyirxah, xoşrifət insan görəndə
Fərəh yığnağıyam, şeriyətəm mən.

Nelər düşmür yada günəş solanda,
Ürəye kədərin izi dolanda?
Vətənçün min qurban lazımlı olanda
Tək məni göndərin,
kifayətəm mən.

Təbrizimin harayına çatmasam,
Öz dərdimi el dərdinə qatmasam,
Beş zalimin biləyindən tutmasam,
Görən, kim deyər ki, Hidayətəm mən?

1962

“QİYMƏT”

Biri – köhnə yolları,
köhnə arabasıyla,
başa vurmaq istədi –
uğur – dedilər!

Biri – sıldırıım qayaları,
qəlpə-qəlpə qoparıb,
özüne bir yol açdı –
cığır – dedilər...

1963

QARA PENCƏK

Bir qara penceyim var;
Qoltuqaltı cirılıb,
Dirsekleri yırtılıb...
Biri çıynınə salır –
Yağış, qar olan zaman
Paltarı islanmasın.
Biri fərşdə oturub
Ayağına bürüyür –
Ayaqları donmasın.
Mənim acığım gəlir,
Ona “yazığım” gəlir...
Anam deyir:
– Ay bala,
Köhne paltarlara sən
Yaman qiymət kəsirsen.
O pencəkdə nə var ki,
Onun üçün əsirsən?

Axı, mən necə deyim,
Ana, ana,
Can ana!
Mən sənə qurban, ana!
Tezə paltarlarımndan
Artıq sevməliyəm mən,
Sevməliyəm mən onu –
O keçən günler üçün

Mənim şahid dostumu!
Axı, mən necə deyim?

Axı, mən necə deyim –
Sazaq külək əsəndə,
Ürəyim onun üçün
Görüşə tələsəndə

Qara pencək əynimdə
Nələr, nələr etmişəm...
Neçə dəfə həsrətlə
Mən görüşə getmişəm,
Axı, mən necə deyim?

Axı, mən necə deyim,
Quşbaşı qar yağında
Bu qara penceyi mən
Onun çıynınə salıb,
Sağ-solunu kəsmişəm.
Üşüyərsən – deyərək,
Bu pencəkle mən onu
Guya əzizləmişəm...
Axı, mən necə deyim?

İllər ötdü o vaxtdan –
Soyuq qışlar kişnədi,
Gülümser yazlar soldu.
O qızdan mənə qalan,
O nazdan mənə qalan
Bir şirin xatirələr,
Bir de bu pencək oldu –
Axı, mən necə deyim?
Axı, mən necə deyim?..

1963

QOCA

Qaynar gözlərində – şahin vüqarı,
Saçları – ağappaq Savalan qarı.
Mən ona baxanda ele bildim ki,
Dağların döşündə bir dağ durubdur...
...O, bu görkəmiylə, ezmətiyle,
Kişi zəhmətiylə, kişi səsiylə
Bir əsrin dizini
yerə vurubdur!

1964



MƏNİ BAĞIŞLA

Vaxt olub
başını ağrımışam mən.
Fikrini, zikrini dağıtmışam mən.
Yadımda küslü anların qalıb: –
Qəlbində tufanlar əsdirmişəm də,
Gecolər-gündüzler vaxtını alıb,
Səni imtahandan kəsdirmişəm də.
Hicranın odundan yaralanmamış,
Səni şaqraq-şaqraq səsləmişəm mən.
Səndən beşcə addım aralanmamış
Yenidən görüşmək istəmişəm mən.
...Mən uzaq olduqca şöhrətdən-şandan,
Sen sadə, gülümser bir həyat oldun.
Böyük məhəbbətə qovuşan andan
Fikrili dolandin, narahat oldun.
Mən girdim ömrünə leysan yağışla.
Böyük məhəbbətə özül qoyuldu,
Narahat günlərin qazancın oldu –
Meni bağışla!..

1964

Pyeslər



MƏNİ QINAMAYIN

Üç pardəli dram

İŞTİRAK EDİRLƏR

Şahin	- genç jurnalist
Günay	- ədəbi işçi
Veli Qulamoviç	- qəzeti şöbə müdürü
Məmisiş	- ədəbi işçi maaşı alır
Harayxanım	- makinaçı
Salahov	- saat zavodunun baş direktoru
Ənvər	- Salahovun gəncliyi
Mehriban	- Şahinin anasının gəncliyi
Redaktor	- qəzeti redaktoru
Nərgiz	- redaktorun katibəsi
Nümayəndə	- şəhər partiya komitəsinin nümayandəsi
Mirzequşlu	- Hamam direktoru

Zaman – bizim günler.

Mekan – Araz boyunda bir şəhər.

BİRİNCİ PƏRDƏ

Səhnə təqribən üç hissəyə bölünmüştür. Ortadakı otaq sənaye və nəqliyyat şöbəsidir. Başdakı boş stol şöbə müdirininindir. Stolun üstündəki dirsəkli lövhə səhnədən aydın oxunur: "Şöbə müdürü yol. Veli Qulamoviç mözuniyyətdədir". Veli Qulamoviçlə üzbeüz Məmisişin stoludur. Yaşı əlliye yaxın bir kişidir Məmisiş. Saçları gece kırı qaradır, qışları həmişə dərtlər, özünü elə göstərir ki, işgūzardır, dərin savadı var, qəzet içindən yaxşı başı çıxır və saire və ilaxır. Otağın aşağı hissəsində iki stol qoyulubdur üz-üzə. Birləşdirilmiş stolun sağ tərəfindən qəder tocrubeyə malik ədəbi işçi Günay, o birində gənc Şahin oyləşibdir. Sol tərəfdə redaktorun otağıdır. Amma nedənə, katibesi səhnənin önünde oyləşib. Səhnənin dərinliyindən həmişə yazı makinalarının sesi gelir. (Əlbette, Harayxanımın öz sesi kəsiləndə.) Bezi epizodlar səhnənin önünde cərəyan edir. Redaktorun katibəsi nə isə yazar.

Şahin (gəlir). Salam. Redaktor yerindədir?

Nərgiz. Oh занят. Посидите немножко, пожалуйста.

Şahin. Qulamov yoldaş gəlib? Redaktor dünən mənə dedi ki, gəlim onunla tanış olum.

Nərgiz. Нет еще... Вы что, не знаете по-русски?

Şahin. Bilirəm, ingiliscə də pis bilmirəm, fransızca da, farsca da...

Nərgiz. Что вы говорите? Неужели?! Я по-французскому четыре раза экзамен сдавала, но до пятёрки не дотянула.

Şahin. Bəs azərbaycanca necə? Bircə dəfə imtahan vəttək fikrinə düşübüsünüz?

Nərgiz. Не приходилось.

Şahin. Çok təəssüf!

Nərgiz. Уже поздно. Для этого нужны годы.

Şahin. Neçə yaşındasınız?

Nərgiz. İki yüz üçüncü.

Şahin. Lermontov da bu yaşda azərbaycanca öyrənməyə başlayıb.

Nərgiz. Кто?

Şahin. Mixail Yuryeviç Lermontov.

Nərgiz. Интересно... нет, это правда? Вы не шутите?

Şahin. Yox, həqiqi sözümdür. Lermontov deyib ki, Azərbaycan dili Şərqiñ fransız dilidir. Bu dilin elindən tut, bütün Yaxın Şərqi və Asiyani qədəm-qədəm gəz.

Nərgiz. Ma-rag-ly-dır... С вами приятно, Шахин. Действительность становится чудом, а чудо действительностью. Ты, принципиальный, откровенный и прямой. Но сколько вы можете продержаться на своих принципах?

Şahin. Həmişə, ölüncə!

Nərgiz. Сколько я еще должна говорить на русском, а вы будете отвечать на азербайджанском?

Şahin. O sizdən asılıdır.

Nərgiz. По вашему, я могу говорить и писать на азербайджанском так, как вы?

Şahin. Əlbəttə!

Nərgiz. Не поздно ли?

Şahin. Qətiyyən!

Nərgiz. Вот будет помеха для моих подруг...

Şahin. Əsla! Təbiət də gülümşəyər durnalar qayıdanda...

Nərgiz. "Dur-na-lar qa-yı-dan-da..." Bu ki, mahnu -dır...

Şahin. Hər ömür bir mahnidır, Nərgiz! Siz də bir mahnisiniz, belkə də elə "Durnalar qayıdanda"...

Nərgiz. Дур-на-лар га-йы-дан-да... Очень поэтично...

Şahin. Sizin adınız nədir?

Nərgiz. Не знаете? Наза.

Şahin. Əsil adınızı deyirəm...

Nərgiz. Naza... Nergiz.

Şahin. Qəşəng addır. Bilirsiniz o çiçək harda bitir?

Nərgiz. В Бакинском пригороде.

Şahin. Qoxlayıbsınız?

Nərgiz. Да. В анкете еще много вопросов?

Şahin. Yox. Bircə məsləhətim var, Nərgiz, ana dilimizdə danışın. Bura axı, Azərbaycan qəzetidir.

Qulamov gəlir.

Qulamov. Yerindədir?

Nərgiz. Şahin, ta-bış o-lun, yol-daş Qulamov. Si-zin şö-bə-nin mü-di-ri. Вели Гуламович, Шахин – ваш новый сотрудник, познакомтесь, пожалуйста.

Şahin (əl uzadir, lakin ali havada qalir). Çok şadam.

Qulamov. Tanış olmasaq da olar, özləri doğub, özləri də beləyiblərl. (Redaktorun yanına keçir.)

Redaktor. Bay, xoş gəlmisin, aqsaqqal, istirahətin necə keçdi...

Qulamov. Nə oldusa, zəhrimara döndərdiniz də...

Redaktor. Nə olub ki?

Qulamov. Qapıdan kənara ayaq basan kimi, biçağı vurmusən kürəyimə, niyə mənden icazəsiz şöbəmə adam götürübəsən?

Redaktor. Birinci dəvət edib, universitetin rektoru ile şəxsən danışıb... mən nə edə bilərdim...

Qulamov. Mənə kələk gəlmə, bunlar hamısı sənin frıldağındır. Ancaq unutma ki, mənə də Veli Qulamoviç deyəllər. Qırı ildir burada külüng vururam, sənin kimi on bir redaktor yola salmışam.

Redaktor. Niyə hirslenirsən, aqsaqqal? Mən səni sevən adamam, özün bilirsən.

Qulamov. Sevsəydin, yerimə adam hazırlamazdım. Katiblə əlbir olub, bura şəhərdən kozır gətirməzdin.

Redaktor. Elə deyil, vallah... Şahin sən deyən oğlanlardan deyil. Onu ancaq yaradıcılıq maraqlandırır. Mərkəzi qəzetlərdəki

məqalələrini özün tərifləyirdin. Katib də isteyir ki, bizim qəzetlərimizdə onun kimi müxbir işləsin... Bir də nə bilişen... belkə onu sənin yerinə yox, mənim yerimə hazırlayırlar?

Qulamov. Əvvəl mənim yerimə, sonra yəqin sənin yerinə. Yaxşı, saat zavoduna onu kim göndərib?

Redaktor. Katib. Mən də etiraz eləmədim... Oradan deyəsən nə isə yazıb... bax...

Qulamov. Fəhlələrlə görüşüb, artıq-əskik, başından böyük sözlər danışıb, xəberin var?

Redaktor zengi basır. Katibə redaktorun qapısı ağızında görünür.

Redaktor. Şahin gəlsin (*Sahin redaktorun kabinetinə daxil olur*). Saat zavodu barədə yazın hazırlırmı?

Şahin. Bəli.

Redaktor. Verərsiniz şöbə müdürü Veli Qulamoviç oxuyar.

Şahin. Baş üstə.

Redaktor. Sonra mənim yanımı gələrsiniz.

Qulamov (*ayağa qalır*). Gedək! (*Cixırlar. Şöbəyə çatanadək söhbət edirlər*) Mənim də şöbəm vedyuşşidir, bəli, vedyuşşı şöbədir... Və bil ki, sənin birinci və... sonuncu xozeyinin mənem...

Şöbə. Günay daxil olur.

Harayxanım. Harada yatıb qalmışan aazz?.. Təzə xəber var e... Günay. Gecə növbətçi idim.

Harayxanım. Belə də iş olar? Arvad xeylagını göndərirler ki, get, gecələr herf qov...

Günay. Peşəmizdir, vəzifəmizdir.

Harayxanım. Təzə xəber var, e, aazz... "Heç xəberin yoxdur xəbərdən"...

Günay. Yenə ne olub, ay sorğusuz məlumat bürosu?

Harayxanım. Veli Qulamoviç əvəz elədiyinə görə deyirəm ha... Təzə ədəbi işçi... o sütlü dünən bir məqale yazdırırdı Teraneye. Adı nə idi... Hə, felyeton... saat zavodu haqqında. Aazz... deyirlər, yaman xatalı adamdır e, o sütlü...

Günay. İstedadı hələ də xata sayanlar var?

Harayxanım. Görəcəksən, o felyetonun xatası sənə də gələcək, oxuyanda görəcəksən...

Günay. Oxumuşam, bilirəm...

Qulamov və Şahin gelirlər.

Qulamov. Bu stolu sənə verirəm. Yaxşı saxlarsan, qıçına da toz qonmasın gərək. Döyüşü öz silahını tərtəmiz saxladığı kimi, jurnalistin də stolu gərək par-par yana.

Harayxanım. Xoş gəlmisiniz, yoldaş Qulamov.

Qulamov. Yəqin tanışsınız. Harayxanım bizim ilk çitateli-mizdir, vişsi maşinistkadır.

Harayxanım. Allah, sənə min şükür, adımız birinci çekildi. Bura bax, təzə ədəbi işçi, maşinistka olanda nə olar? Bax, Günay yazmasa, qəzet çıxar, mən yazmasam, yox. Məsul katib işə gelməsə, qəzet çıxar, linotipçi Veliqulu lap yalandan naxoşlasa – yox. Mən getdim ta (*Oxuya-oxuya gedir*).

Qulamov. Stolun üstündə artist-martist, qız-mız şəkli görməyim. Bəri gel, əyləş, sənə kompas verim. Çekirsən?

Şahin. Hərdənbir.

Qulamov (*stolun üstündəki lövhəni çevirir: "Papiroş çəkmək qadağandır!"*). Mənim şöbəmdə qəti qadağandır! Vurursan?

Şahin. Belkə işdən danışaq, mənim öz imzamla ilk yazım, bax budur, Günay xanım oxuyubdur... Siz...

Qulamov. Yox, balam, indiki cavanların təbriyəsində görməli çox iş var. (*Məqalaya baxır*.) Bəs hanı Günayın qolu?

Şahin. Yəqin imza atmağı unudubdur...

Günay. Yox, unutmamışam. Məqalə yaxşıdır, rubriki da düz tapılıbdr. "Satirik qələmle". Amma, vallah, bilmirəm, bizdə gedərmi? Qoy yoldaş Qulamov oxusun, "hə" deyərsə, əlbəttə, qol çekim...

Şahin. Bəs sizin öz fikriniz? Sizin şəxsi münasibətiniz?

Qulamov. Bizim qəzetdə yalnız bir fikir olmalıdır – partyanın fikri! Günayın, sənin, hətta mənim fikrim kime lazımdır? Bu, partiya qəzetidir, cavan oğlan.

Şahin. Partyanın fikri... Amma bilirsınız, o müdrik fikri xalqa çatdırmağın min yolu, min üsulu var.

Günay. Nə bilim, vallah, axı, bizdən hələ belə material getməyib... nə deyim, vallah, şöbə müdürü var, redaktor var...

Qulamov. Oxuyarıq, proverka edərik... sonra deyərik... Günay xanım düz deyir: u nas yedinoye rukovodstvo!

Məmiş daxil olur.

Məmiş. Qulamov, xoş gelmişən, yenə... bir dəqiqə olar?
Qulamov. Buyur.

Məmiş. Necə edim ki, keçim o otağa, Qulamov? (*Başı ilə redaktor müavininin otağını göstərir.*) Bir də gördün ki, bir anası göyçək səssiz-səmirsiz keçib əyləşdi orda. Deyəcəklər, yuxarıdan göndəriblər, vəssalam.

Günay (*istehza ilə*). Sən də elə səssiz-səmirsiz keç otur də, Məmiş.

Məmiş. Keçərdim, bircə redaktordan çəkinirəm. Ədə, bir pri-kazı yazmaq nə çox çəkdi?

Qulamov (*Sahinə*). Məmiş yoldaşı tanıyırsan? (*Ətrafa*) Gör-məmiş desəydilər, daha düz olardı. (*Ciddi tərzdə*) Gələcək redaktor müavinidir.

Sahin. Sumbatzadənin yerinə?

Məmiş (*özündən çıxır*). Yox, bala, Sumbatzadə mənim yerimə keçmişdi. Mən bu qəzeti tekbaşına çıxardanda Sumbatzadə boy-nunda pioner qalstuku heyətlərdə kos qovurdu. (*Çıxır.*)

Sahin. Keçmiş redaktordur?

Qulamov. Yox, canım, onda baş hardayı redaktor olsun, keçmiş redaktorun dostuydu, indikinin – qohumu. Əsil peşəsi kor-rektorluqdur, sonra şəkilçəkən oldu, sonra məsul katibin kömək-ci. Bir ildən çoxdur katiblə kontr olublar, əlini ağdan-qaraya vurmur, bütün günü əyləşib lağlağı edir. Oturub vəzifə gözləyirdi, Allah yetirdi...

Sahin. Axi, o əsil jurnalist deyilsə, necə redaktor müavini ola bilər?

Qulamov. Belə... hə... mənim də mezuniyyətdən sonra pro-verkam sənin bu materialın olsun. (*Məqaləni gözdən keçirir.*)

Sahin. Mən bu dəqiqə... (*Çıxır.*)

Redaktorun kabineti. Məmiş daxil olur.

Məmiş (*qapını daldan bağlayır*). İman, beşcə dəqiqəyə məni dinləye bilərsən? Tükəzbanın canı, səndən elə incimisəm ki... Axi, biz dədə-baba kirvəyik. Kim nə deyir-desin, indi arvad qohumu qardaşdan irəlidir.

Redaktor. Dərdli adama oxşayırsan, Məmiş.

Məmiş. Axşam Tükəzban deyir ki ... canım üçün, həqiqi sözümdür, sənin irəhmətlik qaynatan Alının qoca babası Meddim-qulu kişi hər gün mənim qaynatamın qapısındaymış... Buğdadan, arpadan...

Redaktor (*onun sözünü kəsir*). Dərdini söyle, Məmiş. (*Kə-nara.*) Ele o tünbətün qaynataclar yixacaq mənim evimi...

Məmiş. Nə olar, qohumluqdu da, biri vəzifəyə qalxar, biri ener, biri qalxmaq ister... Biri ministr olar, biri qara fəhle... Tükəzbanın başı üçün, həqiqi sözümdür. Qohum gərək həmişə qohumun elindən tuta, İman. Qohum gərək arxasını həmişə qohumuna söy-kəya, kişi! Qohum qohumun ətini yeyər, amma sümüyünnü çöla atmaz, Tükəzbanın canı, düz deyirəm.

Redaktor. Düz deyirsən, Məmiş! (*Saatına baxır.*) Yuxarıya çağırıblar, sən Allah, üçcə dəqiqə vaxtim var, qısa ele.

Məmiş. Bir kor qız kimi atılıb qalmışam ortada. Bəs Məmiş belə oğlandır? Yox, ona stol yaraşır, rəhbərlik yaraşır, tamadaliq yaraşır.

Redaktor. Nə demək isteyirsən, Məmiş, açıq danış.

Məmiş (*qəzətə bükülü maketi açır, tumarlaya-tumarlaya, oxşaya-oxşaya redaktora göstərir. Bu, redaktor müavini kabinetinin maketidir.*) Bu otağı havaxt verirsen mənə?

Redaktor (*heyrətlə kənara*). Bu gəde psix deyil ki?

Məmiş. Əger çox yubanacaqsə, gedim bir importni qıfil alım, gətirim vurum qapısına. Bir də gördün, yuxarıdan bir nənəsi göy-çək gəlib oturdu orda, onda neyleyəcəksən? Bir qıfıldı də, axşam Tükəzbandan beşlik qoparmışam. (*Çıxarıb göstərir.*) Yadindadir, mən evi də elə aldım. Dəmir qapı salıb beş-altı yerden qıfilladım, heç “tank ferdinand” da gətirсəydi, açımmazdılар. Sonra gecənin birində köcdüm ora. Çıxarmaq istədi həriflər. Ay-hay, çıxardılar ha... Heç padşah da gəlsəydi, Tükəzbanı yerindən tərpədə bilməzdi.

Redaktor (*kənara*). Şizofrenikdir... (*Saatına baxır, Məmişə*) Elə bilirsən mən istəmirəm sən keçəsən o otağa? Burda mənə səndən yaxın kim var? Amma qoymurlar, Məmiş!

Məmiş. Kim qoymur?

Redaktor. Yuxarıdakılar. Deyirlər, heç əməlli-başlı orta savadı da yoxdur. Qırx yaşından sonra qiyabi orta məktəb qurtarılır. Qiyabi orta məktəb qurtaranlara, bilirsən də... indi necə baxırlar...

Məmiş. Onda, İman, İmam haqqı yazacağam.

Redaktor. Yaz! Amma yalnız bu vəzifə üçün yox. Belə yazsan, deyerlər, redaktorun da barmağı var. Bir-iki də ayrı vəzifə qeyd elə, həm məndən görməsinlər, həm də biri tutmasa, o biri tutsun.

Məmiş. Ağlılı məsləhətdir, Tükəzbanın başı üçün düz deyirem.

Redaktor (*saatına baxır*). Get, yaz Məmiş, tez göndərsən yaxşıdır.

Məmiş. Yazım gətirim, bir əməlli-başlı redakte elə.

Redaktor. Yox, onda məni üslubumdan tanıyarlar.

Məmiş. Yaxşı, kirvəmə verərəm düzəldər, tavaraveddi. Sağ ol.

Redaktor (*kənara*). Bunlara belə lazımdır, gərək dovşana qaç deyəsən, təziya tut!

Məmiş (*çıxmaq istəyəndə Şahinla üzləşir*). Yazacağam. Lap atalarını da yandıracağam, kəndlərini odlayacağam bunların. Hərəsi birinin quyuğundan tutub vəzifə sahibi olmaq isteyir. (*Deyinə-deyinə çıxır*.)

Redaktor. Şahin, gel əyleş. Bize gələndən səninlə bir əməlli-başlı söhbət eleməmişəm. Dünən şəxsi işinə baxdım. Budur, (*şaxsi işi vərəqləyir*) Qayalı Şahin Ənver oğlu, 1958-ci ildə anadan olmuşan. Moskvada. Nə üçün Moskvada?

Şahin. Valideynlərim o vaxt Moskvada oxuyurmuşlar.

Redaktor. Maraqlıdır, harda? O illər mən də orada oxumuşam.

Şahin. Anam universitetdə...

Redaktor (*sözünü kəsir*). Dayan, yoxsa Mehribandır?

Şahin. Bəli, anamın adı Mehribandır, orda ki, yazmışam. Harda işlədiyini qeyd etmişəm.

Redaktor. Bəs atanın harada işlədiyini niyə göstərməmişən?

Şahin. Atam həlak olub.

Redaktor. Kim deyir onu?

Şahin. Anam danışıb. 23 yaşında həlak olub. Göylərdə. On bir nəfəri paraşütle yerə göndərib, özünü xilas etməyə vaxtı qalmayıb.

Redaktor. Anan indi hardadır, Bakıda?

Şahin. Xeyr, Gəncədə... Bayaq da qəribə soruştunuz. Siz mənim anamı haradan tanıyrısnız?

Redaktor. Dedim ki, o vaxt mən də Moskvada oxuyurdum.

Şahin (*sevincələ*). Yəqin siz mənim atamı da tanıydırmız?

Redaktor. Əlbette, əlbette, tanıydırmı.

Şahin. Sizdə onun şəkli yoxdur ki, bəlkə birlikdə çəkdirmisiniz? Anamda yoxdur. Atamı elə görmək isteyirəm, heç olmasa şəklini...

Redaktor (*fikirli*). Evə baxaram, bəlkə də var... Demək, saat zavoduna getmişdin? Kiminle görüşə bildin?

Şahin. Fehlələrlə, mühəndislərlə.

Redaktor. Bəs direktoru görə bilmədin?

Şahin. Xeyr, qəbul etmedi.

Redaktor. Nə üçün? Gelişini qabaqcadan bilmirdi?

Şahin. Bilirdi.

Redaktor. Hə, təssüratın necədir?

Şahin. Oxuyarsınız, görərsiniz.

Redaktor. Yaxşı, sağ ol... Yerində ol, lazımlı olsa, çağıraram.

Şahin gedir. Redaktor dəstəyi götürüb nömrə yiğir.

Redaktor. Ənver, yerindəsən? Necəsən?

Salahov. Sən yoxlayanı, yaxşıyam.

Redaktor. Nə vaxtdan, şəhər partiya komitəsinin orqanı olan bir qəzeti saymamağa başlamışan, bala?

Salahov. Bu ne sözdür, professor?

Redaktor. Yanına müxbir göndərirəm, zəhmət çekib qəbul etmirsən. Bilirsən, heç o, kimdir? Adı mərkəzi qəzetlərdə gur-gur guruldayan bir oğlan...

Salahov. Biz də xalq üçün əlləşirik, professor.

Redaktor. Niyə onu qəbul eleməmişən?

Salahov. Eləməyəcəyəm də. Qoy getsin baş mühəndisin yanına.

Redaktor. Səndən bir söz soruşmaq isteyirəm.

Salahov. Tez elə, yanında iclasım var.

Redaktor. Mehribani son vaxtlar nə vaxt görmüşən?

Salahov. Hansı Mehribam? Hə? Nə olub?

Redaktor. Oğlundan heç xəbərin var?

Salahov. Yox.

Redaktor. Mən səni bu qədər qəddar bilməzdim. Demək, bu neçə illər heç maraqlanmamışan oğlun hardadır, necədir? Heç onu görmək xəyalına da düşməmişən?

Salahov. Nə olub?

Redaktor. Ayıl. Özünü elə al ki, sənə bir şad xəbər verəcəyəm. Validolun var yanında?

Salahov. Şad xəbərə nə validol?

Redaktor. Hərdən lazımlı olur.

Salahov. Hesab et ki, dilimin altındadır, sözünü de.

Redaktor. Şahin tamam sənin gəncliyindir, elə bil, bir almanın yarı böülüblər...

Salahov. Şahin kimdir?

Redaktor. O gənc jurnalist, yerişi-duruşu, baxışları, saçları... sənən ki, varsan!

Salahov. Nə olsun?

Redaktor. Sesi də sənə oxşayır, saçları da, sıfeti də, möhkəmliyi də...

Salahov. Adam adama oxşayar da...

Redaktor. O sənin oğlundur, Ənvər! Susma, danış, danış ki, yüngülləşəsən... Validolun yoxdursa, zəngi bas, katibən getirsin. İndəral daha yaxşıdır, birini at, təzyiqini aşağı salsın... birini at, at ki, ürek döyünmən azalsın...

Salahov. Mən belə bomboz xəbərlərə alışmışam.

Redaktor. Fərasətli oğlandır, onunla fəxr edə bilərsən, Ənvər!

Salahov. Anası da gəlib?

Redaktor. Yox, o, Şahinin bura gəlməsinə heç razı deyilmiş... İşin sonunadək yerindəsen? Biz görüşməliyik... (*Redaktor dəstəyi asır*)

Şöbə

Məmiş (gəlir). Vallah, bir zəlzələ salacağam bu redaksiyaya, göl görəsən? Yazacağam... Atalarını yandıracağam.

Günay. Yaz, Məmiş, yaz, amma qışkırmı, sən Allah, indicə o yandan da Harayxanım başlayacaq.

Məmiş. Qışkırmayım, bəs neyləyim? Sən bu xarabanın partkomunun müavinisən, yox?

Günay. Bəli.

Məmiş. Birçə dəfə də olsun, Məmiş Görməmişovun liçni işi ilə məşğul olubsan?

Günay. Hansı şexsi işi ilə?

Məmiş. Bir dəfə durub redaktor müavinliyinə onun kandidaturasını podderjka eleyibsən?

Günay. Axi, kim irolu sürüüb o təklifi?

Məmiş. Siz ağızınıza su alıb oturandan sonra kim sürəcək? O cavan oğlan?

Günay. Məmiş, axı redaktor müavini kolxoz sədri seçkisi deyil ki, təklif irolu sürüüb barmaq qaldıraq.

Məmiş. Demək daha asandır da. Barmaq qaldırmaq olanda, biri istoyır, o biri yox. Verxuşqanın zəngi və redaktorun əmri, vəssalam-şüttəmam!

Günay. Büronun qərarını biz vermirik axı...

Məmiş (ikimənalı). Verərsiniz də, verməzsınız də, baxır qormutuna...

Günay. Redaktorun omrinə biz qol çəkmirik, özü çökir. Bir də düzünə qalsa, Məmiş, incimə mənden, düz söz nə qədər acı olsa da, min yalandan sərfəlidir, sən redaktor müavinliyinə layiq deyilsən!

Məmiş. Niyə? Yenə keçdin ingiliscəyə?

Günay. Çünkü redaktor müavini öz qələmi və yazı mədəniyyəti ilə gerek həmida ucada dursun.

Məmiş. Elə bu?

Günay. Bu, birinci şərtdir. Başqa keyfiyyətlər də gərəkdir, amma, birincisi yoxdursa, o biri keyfiyyətlər barədə də düşünməyə dəyməz.

Məmiş. O dediyin yazı-pozu sənə lazımdır. Qulamova lazımdır ki, oturub material hazırlayاسınız, redaktor müavini isə vəzifədir, kollektiv rəhbərlikdir, birini tərifləyib, o birini təqnid etməkdir.

Günay. Qəzet yaradıcılıq işidir, ona təşkilatçı deyil, istedadlı jurnalist rəhbərlik etməlidir.

Məmiş. İstedad? O nə seydir elə? Qulamov istedadlıdır? Bəs nə təhər olub qələmi qoyub tüsəng götürüb, tüsəngi qoyub – qələmi?.. Özü də düz otuz ildir bu ağır şobəye rəhbərlik edir. (*Qulamov yerində qurcalanır*.) İncimə Qulamov, Harayxanım hərdən sözün düzünü deyir. Lap götürək bizim bu İmanın özünü, redaktoru deyirəm də... İstedadına görə redaktor olub? Eh, yox, canım, sizlər köhnə kadrların qiymətini bilməzsınız...

Günay. Deyəsən, size mənasız gəlir mənim sözlərim...

Məmiş. Bu son vaxtlar bəli, yaman qəribə olubsan e, elə bil ingiliscə danışırsan...

Məmiş telefonun dəstəyini götürüb nömrə yiğir.

Qulamov. Şahin!.. Oxudum. Sen heç bilirsən kimə sataşırsan?
Şahin. Mən heç kəsə sataşmamışam.

Qulamov. Tutaq ki, kritikovat eləyibsən. Heç bilirsənmi o kimdir? Salahov...

Məmiş (dəstəyi telefonun üstünə atır. Qulamovun sözünü kəsərək). Salahov? Hi-hi... Doğrudan, Salahovdandır? Hi-hi-hi...

Qulamov. Onun şəhər dolusu adı-sarı var, bala.

Şahin. Adlı-sanlı adamı tənqid etmək olmaz?

Məmiş. Salahovu tənqid? Hi-hi-hi...

Şahin. Mən xahiş edirəm, yaxının özündən danışın.

Qulamov. Lap özüñə keçək; bu nə formadır – “satirik qələmle?”

Şahin. Forma deyil, janrdır.

Qulamov. Sen deyen olsun. İstəyibsən felyeton yazasan, çıxmayıb.

Şahin. Siz materiala əməlli-başlı baxın. Görünür... Xahiş edirəm, yenidən oxuyasınız. (Günay əlindəki jurnalı bir tərəfə atıb Şahinə baxır.)

Qulamov. Yox, balam, indiki cavanların terbiyəsində hələ görməli çox iş var. Sen bilirsən, Veli Qulamoviç kimdir? Mən qələmi qoyub tüsəng götürmüşəm, tüsəngi qoyub qələm götürmüşəm. Mən müharibədə Mozdokacan gedib çıxmışam.

Şahin. Bu dediklərinizin o materiala heç bir dəxli yoxdur!

Qulamov. Sen bilirsən Salahov kimdir?

Şahin. Saat zavodunun baş direktoru. İstehsal etdiyi saatlar tökülüb qalıb mağazalarda.

Qulamov. Bilirsən, neçə dəfə keçici bayraq alıb?

Şahin. Bayraqların da o materiala dəxli yoxdur, orda tamam başqa məsələlər qaldırılıb.

Harayxanım qapının ağızında görünür.

Qulamov. Bilirsən, neçə orden-medali var?

Şahin. O barədə də yazmışam.

Qulamov. Və nəhayət, o zavodu Salahov təşkil edib.

Şahin. O da qeyd olunub.

Qulamov. O boyda kişini birdən-birə... Yox, redaktor razı olmaz buna.

Şahin. Siz öz fikrinizi deyin.

Qulamov. Mənim fikrimcə, bu yazını bür-bük, at o zibil qabına.

Şahin. Nə üçün?

Qulamov. Çünkü o kol biz girən kol deyil.

Şahin. Mən xahiş edirəm, bir də oxuyun, heç nəden çəkinməyin, yazının altında mənim imzamdır, siz niyə qorxursunuz?

Şahin çıxır.

Qulamov. Nə yaman kapriz eləyir, bu gədə. Kimə arxalanır belə?

Harayxanım (qapı ağızından). Deyirlər, pedaqoji institutun dirextrini da o çıxardırib işdən.

Telefon zəng çalır.

Qulamov. Beli, redaksiyadır... Kimdir soruşan onu? Həsənağa Sailoviç? Bu saat, bu saat Həsənağa Sailoviç... Bu dəqiqliyüyürüm çağırıram... Şahin, Şahin!

Harayxanım. Şahin...

Qulamov. Həsənağa Sailoviç çağırırb...

Şahin. Dayım? (Dəstəyi götürür.) Salam, dayı, necəsen? Hələ işə təzə başlayıram. Bağısla, dayı... Baş üstə, gəlerəm... (Dəstəyi yerinə qoyur. Otaqdan çıxır.)

Məmiş. Gördün?

Qulamov. Nəyi?

Məmiş. Dəvəni. Onunçün dingildəyir də. Sadıqov kimi dayısı olan niyə dingildəməsin.

Günay. O, şəhər partiya komitəsinin birinci katibi Sadıqov idi?

Məmiş. Bəs necə?

Qulamov. Vay dədə, vay...

Məmiş. Qazın yatdı deyəsən, Qulamov?

Harayxanım. Qulamov, qurbağa gölünə daş atdırılar?

Şahin daxıl olur.

Qulamov. Şahin bala, məqaləni bir də oxudum. Çox sərtdir. Bir az yumşaltmaq lazımdır.

Şahin. Nəyi?

Qulamov. Mesələn, deyirsen ki, "Zavod yüksək keyfiyyətli müsiqili saatlar istehsal edə bilər..." Belə yaramaz axı... Bizim saat zavoduna hansı saatın istehsalı tapşırılırsa, onu da istehsal edir...

Şahin. Bəs təşəbbüskarlıq? Mən sənədlərə baxmışam. Neçə dəfə zavoda yeni model təklif edilib, müdürüyyət hər dəfə bir bəhanə gətirib, qəbul etməyib.

Məmiş. Kişinin oğlu düz deyir də, hələ yumşaq yazıb, mən olsaydım, yandırmışdım atalarını.

Günay. Yağmasan da guruldayırsan, ay Məmiş!

Qulamov. Bunlar hamısı problematiki məsələlərdir.

Şahin. Problematik məsələlər bəs qəzətdə qaldırılmasın, harada deyişsin? Materialı təqdim edin redaktora.

Qulamov. Elə bilsən, redaktor oxumaqla bir şey dəyişiləcək?

Məmiş. Dəyişər də, dəyişməz də... Baxır qormutuna...

Şahin. Mən bilmirəm nə dəyişməlidir? Onu bilirəm ki, redaktor da, qəzətin əməkdaşları da hər hansı bir görkəmli adamı yeri geləndə tənqid etməkdən çəkinməməlidir. Açıq, dündədüz tənqid adamlın ən yaxın dostudur. Tənqid adamları işdən çıxarmaq, ya başqa cəza vermək üçün deyil. Mən bu yazıda da qarşıma cle məqsəd qoymamışam. Salahov belə də vəzifəsində qala bilər, düşdүү voziyetdən çıxmak üçün özünde hünər tapsa.

Məmişov. Salahov – bataqlıq? (*Saqqanaq çəkib gülür.*)

Şahin. Gülməli nə var ki? Əksinə, kədərlənmək lazımdır. Salahov ağılı-qaralı məhsul istehsal edərək dövlət planlarını doldurub, deputat olub, hökumət mükafatları alıb... Hətta el də onu müdrik adam kimi tanıyıb. Əslində isə... Dövlətin ona etibar etdiyi saat zavoduna dərin bir quyu qazıb, bircə basdırıñ tapılmışır.

Qulamov. Qurbanıñ sənə imzam da, qolum da. Günay xanım, sən də qolla.

Günay heveslə golib qol çekir.

Qulamov. Buyur, oğlum, çatdır redaktora...

Günay (*hiss ediləcək dərəcədə kinayayla*). Bizim şöbədə yeganə rəhbərlikdir, yoldaş Qulamov dedi, qurtardı, getdi...

Qulamov. Da, u nas yedinoye rukovodstvo.

Günay. Men apararam...

Məmiş təəccübə onun arxasında baxır.

Məmiş (*Günayın arxasında*). Yenə keçdi ingiliscəye...

İşiq sönürlər. Məmiş ve Qulamov müxtəlif poçtlara məktub atırlar.

İşiq yanır. Yenə həmin sehne. Axşam çağıdır.

Günay. Biz işdən gedirik, sən gelirsən... Bütün günü harada idin?

Şahin. Redaktor çağırılmışdı. Amma nədənsə, yazıdan söz salmadı. Dedi ki, sabah gedib Salahovla görüşmeliyəm.

Günay. Nəyə görə?

Şahin. Ele mən də dedim, bu görüşün nə mənası?.. Yəqin məni sizin şöbədən dəyişəcəklər...

Günay. Dəyişəcəklər? Hara?

Şahin. Tebligat şöbəsinə. Redaktor o şöbə ilə əlaqədar mənə iş tapşırıb.

Günay. Mən elə belə də biliirdim. Səni rahat işləməyə qoymayaqlar. Şöbədən-şöbəyə atacaqlar. Möhkəm ol, Şahin. Kişinin mübarizədən qaçması dəhşətlidir, rüsvayçılıqdır. İstər qoca olsun, istər cavan, fərqi yoxdur. Kişi geriyə çəkiləcəkse, heç mübarizəyə girməsə yaxşıdır.

Şahin.

Dilxor qaya, lal şəlalə,
Bulanıq bir çay olmaram.
Gülsüz bahar, barsız payız,
Çən-dumanlı yay olmaram.

Söz zirvesi – bir uca dağ,
Ömür – qısa...
Təzada bax!
Arabası sıniq-salxaq
Yolçulara tay olmaram.

Günay. Eh, Şahin, Şahin. İstərdim ki, sən həmişə belə kəsərlı, inadlı, beləcə eqidəndən, yolundan dönmez qalasan. Çox istərdim. Amma təessüf ki, mümkün deyil.

Şahin. Niyə mümkün deyil?

Günay. Həyat öz işini görür, illər öz hökmünü verir, poladı da muma döndərir.

Şahin. Mən həmişə belə qalacağam, Günay. Bilirəm, bu yolda məni çox bəd üzər qarşılıyacaq, nadanlıqlarla üzləşəcəyəm, təecübər, istehzalar, kinayələr içiyə addimlayacağam... Bəlkə də qazancımdan çox itirəcəyəm, nə bilim? Amma həmişə belə qalacağam, üzü dönüklerin, əhdinə vəfəsizlərin acığına belə qalacağam, onlara sübut edəcəyəm ki, belə yaşamaq mümkündür, əsil həyat elə budur, əsil yaradıcılıq da...

Günay. İndi sənin yanında olmaq istərdim, Şahin.

Şahin. Neçə yaş böyüksən məndən?

Günay. Doqquz yaş.

Şahin. Deməli, eyni onilliyin uşaqlarıyıq, eyni nəsildənik, lap başlıcası, eyni zamanın övladları, (gülə-gülə) eyni şəhərin sakinləri, eyni redaksiyanın əməkdaşlarıyıq.

Günay. Bacarsan, belə qal, Şahin, mənim acığımı belə qal... Hamiya sübut et ki...

Şahin. Bəs sən niyə belə qalmadın?

Günay. Mən qala bilmədim. İlk dəfə bura qədəm qoyanda elə bilirdim ki, məbədə gedirəm. Görən olmasayı, bu binanın qara divarlarını öpe-öpe yalayardım. Gəldim. Bura ilk baxışda mənə kif basmış, səliqə-sahmansız bir arxiv ixtıratdı, sonra adı qocalar evinə oxşadı, sonra... nadanlar ve firildaqcılar yuvasına döndü, məbəd çənub oldu kif basmış arxiv, ölümünü gözləyən qocalar evi, nadanlar, firildaqcılar yuvası... Hər gün işdən sonra məni evədək bir dəstə yola salardı. Bütün şöbələrdən xahiş edərdilər ki, onlar üçün yazım... Nə üçün? Dərhal başa düşdüm ki, onları maraqlandıran mənim yazım, təfəkkürüm, ağlım deyil, bədənimdir, gözəlliymirdir, nə bilim, nəyimdir... Bircə anda mən iyərəndim hamisindən. Təcili əra getmək lazımdı, getdim rastıma çıxan bir mühəndisə. Sonralar şayieler yaydılar ki, guya o, mənə layiq deyil. Əger bu sözləri səmimiyyətlə desəydilər, qaşlarımı çatıb fikirləşərdim, hətta qəlbimde onlara rəgbət oyanardı. Amma qısqanlıqdan, daha doğrusu, paxılılıqdan belə deyirdilər. Yenidən iyərəndim onlardan, əvvəlcə vuruşmaq istədim, sonra gördüm ki, hamısı həşəratdır, hamısı dalda bir-birinin anasına söyüb üzde öpüşənlərdir. Gördüm ki, burda sənət naminə müqəddəs heç nə yoxdur. Biri evvəller mühasib işleyib,

biri bazar müdürü, biri restoran direktoru olub, biri kababçı... Arada bir vaxt lap bezmişdim hər şeydən, istədim gedim məkteblərin birində müəllim işləyim, maarif şöbəsində dedilər ki, olmaz, ixtisas təhsilin yoxdur. Qəzetdə işləməlisən. "İşləməlisən!" Yaratmasan da olar, sadəcə işləməlisən!.. Bəs bunların göresən ixtisas təhsili nədir? "İşləməlisən!" Axtarış tələb olunmur, yanmaq tələb olunmur, sadəcə işləməlisən! Mən də birdəfəlik tüpürdüm her şeye, başladım işləməyə. Mən bilirəm, başqa redaksiyaların hamisi belə deyildir, çoxunda işe yanın, vicdanlı, namuslu jurnalistlər çalışır. Bunların isə... Elə bil reseptlə təpib gətirmişən hamisini. Ona görə mən də alışdım buranın ab-havasına: seher doqquzda gəlirəm, biriki informasiya hazırlayıram, təzə jurnallara baxıram, saat beşdə çıxıb gedirəm evimə... Gece növbətçisiyemə, Harayxanım demiş-kən, sehəredək hərf qovuram...

Şahin. Açıq danışığın üçün ucaldın. Amma bilmirəm, səni qınayım, ya bağışlayım?

Günay. Qına! Qına məni, Şahin! Bağışlanmaqdən zəhləm gedir. Bağışlanmaq istəmək sədəqə ummaq kimi bir şeydir. Yenə qınamaq yaxşıdır, qına, qına və and iç ki, həmişə belə qalacaqsan.

Şahin. Kişilər and içmez. Kim and içirse, onun səmimiyyətinə şübhələnirəm.

Günay. Sən gərək bura bir az tez gələydi, onda ki, mən də sən idim. Bəlkə mən gec gələydim, ikimiz bir olsaydıq, onda gücumüz çatardı bu zəlzəleyə.

Şahin. Biz ki, bir yerdəyik.

Günay. "Kişilər and içmez. Kim and içsə onun səmimiyyətindən şübhələnirəm..." Nə gözəl səslənir! Kişilər gərək öz yollarından dönməz olaşar. Bayaq da dedim, kişi geri çəkiləcəksə, heç bir mübarizəyə girişməsə yaxşıdır. Bilmirəm, nədənsə köhnə həyətimiz düşdü yadına.

Şahin. Danış, danış, köhnə həyətləri unutmaq olmur...

Günay. Tez-tez orda pəzəvəng oğlan görünərdi. Qonşu məhellədən idi. Bir dəfə bizim məhellənin bir dəstə oğlanını tekbaşına döydü. Döydü və sonra çağırıldı: "Sleduyușee!.." Sonralar daha tez-tez görünərdi bizim həyətdə, gələn kimi də istehzayla bağırıldı: "Sleduyușee!.." Bir gün ortayaşlı bir qonşumuz çıxdı onun qabağına, sakitcə, lal-dinməz yaxınlaşdı, sonra onun ağız-

burnunun qanını bir-birinə qatdı, tırtap eloyıb uzatdı yere. Pəzəvəng oğlan huşunu itirdi, üzüne su çiledik, sonra özüne gəlib qaçmağa başladı. Elə qaçırdı ki... Elə bil ilan ağızından qurbağa qurtarmışdı. Bu vaxt bir qoca arvad qulağıma piçıldı ki, o gəde məndən yana gəlmiş bu heyətə. Qonşumuz bu məsələni eşidən kimi cumub onum üstüne. Heyfsiləndim ki, o pəzəvəngə bir sille çekmədim, qəzəbdən əllərimin içi göynəyirdi. Sonralar neçə dəfə çıxdı qarşına, hətta bir dəfə dalımcə düşüb teatra da gəlmişdi. Havaxt görürdüm, onun yoluq cücə kimi qaçması yadına düşürdü, qəhqəhəni saxlaya bilmirdim... Bəlkə də...

Şahin. Deməli, mən də bir gün yoluq cücə kimi qaçacağam?

Günay. Yox, deyəsən, bənzətməm bənzərsiz oldu. Bilirsən, o pəzəvəngin elə qaçması məni də ayıltdı. Birdən mən də elə vəziyyətə düşərdim? Neyəsə arxalanıb lovgalana bilerdim, sonra isə pəzəvəngin qaçışı mənim də qarşımı çıxardı, ayıltdı o məni, yaman ayıltdı.

Şahin. O pəzəvəng ağlığının ucundan səni itiribdir... Mənimso... itirməyə heç nəyim yoxdur. Bir də cavan olsam da... Sifətimi küləklər çox döyəcəyib, bərkimişəm. Mən öz prinsiplərimi heç nəyə qurban verməyəcəyəm, sən buna əmin ol!

Günay. Deyirsən, redaktor yeni iş tapşırıb sənə?

Şahin. Anonim məktub gəlib, hamam müdürü haqqında. Çağırılmışam, indi gələcək... Bəlkə də gelib... Bayırə baxım... (Gedir.)

Günay. Mən həmişə möcüzəyə inanmışam,

Özüm də bir xoş möcüzə yaratmaqçın
Taleyimin başına çox dolanmışam.

Sənin gəlisin həqiqətən möcüzədir, Şahin. Amma niyə belə gec gəldin? Axi, mən səni çoxdan axtarırdım. Mən indi etinasız keçib getdiyim yolları bir də geri qayıda bilərəmmi? Əgər qayıtsam, buna necə baxarlar? Axi, məni daha başqa cüre tanıyorlar; hər cür eybəcərliyi görüb susa bilən bir qadın... Bəli, mənə toxunmurlarsa, yalnız susmaliyam.

Niyə belə gec gəldin? Bu, nədir, mənde qəribe hissələr oyanıbdır? Özünü ələ al, köhnə idealist, özünü ələ al. Belə yaraşmaz sənə, sən anasan, qızın da bugünkü-sabah məktəbə gedəcək... Bir də axı, özündən niyə küyə düşürsən? Sən kimsən indi? Bütün arzuları, eməlleri

pensiyaya çıxmış bir müqəvvə?! Elə müqəvvə olubsan ki, gözəlliyyin də buz bağlayıbdir. (Bir kişi daxil olur.) Niyə belə gec gəldin?

Mirzəqulu. Mən burdayam...

Günay. Size kim lazımdır?

Mirzəqulu. Deyir, məni bura çağırıblar, komxozun müdürü zəng eləmişdi. Ay balaṁ, axı, mən hara, bura hara?

Şahin (gəlir). Mirzəqulu sizsiniz?

Mirzəqulu. Bəli, hamamın direktoru...

Şahin. Sizi mən çağırımişam, buyurun əyləşin...

Günay. Mən getdim, Şahin...

Çıxır.

Mirzəqulu. Xeyir ola, qadam, mən hara, qəzet hara? Yoxsa hamamdan şikayət yazıblar, neylöyim, Allah kaçaqar Bədəlin evini yıxsın, zalim oğlu qurşanıb içkiyo, bir gün işə çıxmır, bir gün keşli gelir, bir gün odu elə vurur ki, katyol partlayır.

Şahin. Burda bir məktub var.

Mirzəqulu. Yoxsa kassir Məddimquludandır. Bacarmıram, qadam, vallah-billah onunla bacarmıram. 40 qəpiklik nömrə bilet-lərini bir manata satır, 15 qəpiklik obşı biletləri bir abbasiya. Dəfələrlə demişəm, danlamışam. Cavabı da budur ki, bir çəton küləfətim var, necə dolandırıb? O gün öz müdirimizə də demişəm, hamamların hamisində kassir arvad xeyləğidir. Deyirəm, biz də bir arvad götürək, qurtarsın getsin. Arvadlar insaflı olurlar.

Şahin. Elə bizə gelən məktub da arvad haqqındadır, Mirzəqulu kişi.

Mirzəqulu. Yoxsa keçən şənbə hamamda düşən arvad dava-sından yazıblar? Nə edim, içəri girib ayıra bilməzdim ki, hamısı lüt idi.

Şahin. Bu məktubda yazıblar ki, siz antipodsunuz...

Mirzəqulu. O nə olan şeydir, qadam?

Şahin. Antipod? Yeni ölkəmizə, cəmiyyətimizə, quruluşumuza yad adam. Yeni sizin hərəkətləriniz mənəvi ideallarımıza ziddir...

Mirzəqulu. Bunu hansı bir oğraş yazıb, qadam? Mən qabırğamın birini Hitlerlə vuruşanda qoyub gəlmışəm. Bir kəsin quruğunu tapdamamışam. Bu kimdir belə şəxsiqərezlik edir mənimla?

Məmiş (gəlir). Salam. Boy, Mirzəqulu kişi, salam! Salam!
Xoş gəlmisinən. (Öpişür.)

Mirzəqulu. Məmiş müəllim məni yaxşı tanır. Nəçə ildir bu
qəzətde külüng vurur. Məmiş, sən atan Mikkının goru, heç indiyə
qəder məndən şikayət-filan eșitmisinən?

Məmiş. A tövbə... a tövbə...

Mirzəqulu. Hansı oğraşsa götürüb yazib ki, mən anti... ant...
neyəm?

Məmiş. Pod? Nə deyirsiniz, deyin, indi dünyada yaxşı adam
azdır...

Şahin. Bu məktubda yazıblar ki, sizin iki arvadınız var. Biri
burada, biri kənddə. Kənddəkindən üç uşağınız var. İki institutda
oxuyur, biri doqquzuncu sinifdə. Onlara görüm-baxım eləmirsiniz.
Bir köpük də pul göndərmirsiniz.

Mirzəqulu. Deynən, yalançının atası it ilə yatsın. Mən
onlara, mən onları... mən heç bir arvad-zad tanımirəm...

Şahin. Demək, sizin iki arvadınız yoxdur.

Mirzəqulu. Qadam, mən dəliyəm, ya başıma at təpib, nedir,
bilmirəm ki, bu, Sovet hökumətidir?.. Bizdə belə şey-zad olmaz...
Bir də indi adam heç bir arvadı saxlaya bilmir, gəl-gör, iki ola...

Məmiş. Düz deyir, neyleyir iki arvadı?

Şahin. Demək, size şer atıblar?

Mirzəqulu. Axı, kim yazib onu ey?

Şahin. Məktub imzasızdır...

Məmiş. Pah atonnan. Bu imzasız məktublar milleti qırdı,
qabağıını alan da yoxdur.

Şahin. Mirzəqulu kişi, demək, bu məktub yalandır?

Mirzəqulu (*alını onun üzünə vurur*). Bu sən ölesən, şərdir.
Kimsə mənə badalaq vurur. Oğlumun meyitini görüm, əgər orda bir
həqiqət varsa...

Şahin. Mən size inanıram. And içməyin.

Mirzəqulu. Başqa sözün yoxdursa, gedim?

Şahin. Buyurun, buyurun...

Mirzəqulu. Sağ olun! Məmiş müəllim, çoxdandır hamama
gelmirsən... Sabah işləyəcəyik... Gəl bir nömrə verim.

Məmiş. Ta evdə çımirem, Mirzəqulu, payın artıq olsun.

Mirzəqulu. Bax da... (Gedir.)

Məmiş. Cox yaxşı adamdır. Xeyirxah, əliaçıq...

Şahin. Bu məktub haqqında siz nə deyirsiniz?

Məmiş. Kimin qüsürü yoxdur ki... Hərə bir şeyin bazıdır. Bu
da yəqin...

Şahin. Bəs niyə mənə and verdi?

Məmiş. O, Qulamovun qohumudur, məsləhət görmürəm giri-
şəsən bu işə.

Şahin. Demek ikiarvadlıdır?

Məmiş. Menim adım olmasın, tülküdür. Bax, bunu mən demə-
dim ha... Üzləşdirsen boy numa almayıacağam... Madam ki, redaktor
bu işi sənə tapşırıb, emelli-başlı yoxla. Get kəndə, sovet sədrini
gör, camaatla danış... həqiqəti bilərsən...

Şahin. Xoruzlu kəndi buradan çox uzaqdır?

Məmiş. Dağın dalındadır. Yeddi kilometr olar. Gedək bir
kabab yeyək...

Şahin. Sağ olun.

Məmiş. Onda mən acam. Gedim.

Məmiş gedir. Şahin məktuba baxır. Mirzəqulu qayıdır.

Mirzəqulu. Məmişin getdiyini görüb qayıdım, qadam. Sözün
açığını deyim, qadam. Məmişin çoxdan mənim yerimdə gözü var.
Deyirəm, vallah, nə bilmək olar. Bəlkə...

Şahin. Yaxşı deyil, Mirzəqulu kişi, ayıbdır. Qəzet işçiləri en
təmiz, en qərəzzisiz adamlardır. Onlar öz qələməri ilə xeyir işləri
terənnüm edirlər, şər işlərin vaxtında qarşısını alırlar...

Mirzəqulu. Görürəm, sen yaxşı oğlansan, qadam. Özün de
bura deyəsen, təzə gəlmisin. Bizdə dedi-qodu çoxdur. Nahaq yere
adımızı deməqəq qoymayıblar. Mən sənə düzünü deyəcəyem.
Hə, belə bir qəletim var. Cavanlıq xətasıdır. Xoruzluda kəbinciz-
filansız arvad saxlayıram. Amma mən uşaqlarına baxıram. İki
oğlum. institutda, hər ay onlara pul göndərirəm. Burda isə qızım nə
isteyir, alıram.

Şahin. Bəs şəherdə sizin uşaqlarınız yoxdur?

Mirzəqulu. Var. Burdakı arvadım qohumdur. Uşaq vaxtı
göbekkesməm imiş. Sonra da zorla dedilər ki, almalısan. Mən onu
istəmirdim.

Şahin. Neyçün ayrılmırsız?

Mirzəqulu. Mən bu yaşimdə daha şərə düşə bilmərəm. Bir də qohumluq haqqı var boynumda. Bəs mən elə onların pulu ilə, var-dövleti ilə o arvadı saxlayıram də...

Şahin. Onlar bundan xəbərsizdir?

Mirzəqulu. Əlbəttə, sən gəl bu işi açıb-ağartma. Mən də xəcaletindən çıxaram.

Şahin. Nəcə?

Mirzəqulu. Cavan oğlansan, yeni sənə də xərclik lazımdır, pul lazımdır. (*Pul çıxarıır.*) Al bunu...

Şahin. Saxla, Mirzəqulu kişi... Sənə kim deyib ki, mən belə işlərle məşğularım?

Mirzəqulu. Heç kim.

Şahin. Bəlkə şəhərdə danışan var.

Mirzəqulu. İnsafən, yox...

Şahin. Bəlkə biri deyib ki, mənə pul verəsiniz.

Mirzəqulu. Yox, yox.

Şahin. Bəs onda sən ne cüretlə məni təhqir edirsən? Bu nə puldur?

Mirzəqulu. Azdır?

Şahin. Bu saat milisə zəng vuracağam, gəlib səni aparsınlar. Mənə rüşvət teklif etdiyinə görə. Bir ildən üç ilə kimi həbsin var. (*Pulu onun üzünə çırpir.*)

Mirzəqulu. Bu nədir, dəlisən, nəsən? Qadam, puldur, istəmirsin, istəmə. Daha milis nəyə lazımdır?

Şahin. Götür, özün də rədd ol burdan. Səni ifşa eləməsəm...

Mirzəqulu. Yaxşı, yaxşı...

Şahin. Çıx burdan, çıx...

Mirzəqulu qaçaraq çıxır, bir an sonra pərdə qabağında

Qulamovla görüşürler.

Mirzəqulu. Bu zürrəmanın biridir ki, hə, hə, qadam, nə hır qanır, nə zir...

Qulamov. Korlamışan işləri Mirzəqulu, heç bilirsən o kimdir? Birincinin bacısı oğludur... Batdıq...

Mirzəqulu. Qohum deyilsən, kömək elə...

Qulamov. Gərək redaktoru görəm. Yiğim onları aparım Zənginin qıraqına kababa.

Mirzəqulu. Nə lazımsa, çəkinmə, xərci mənim boynuma.

Qulamov şəbəyə daxil olur.

Qulamov. Şahin bala, bəri gel, sənə bir işim düşüb. Bir Allah şahiddir ki, mən Hesənağa Sailoviçin xətrini nə qədər istəyirəm...

Şahin. Amma xahiş edirəm, yaradıcılıq məsələlərində heç vaxt mənə güzəşt etməyəsiniz. Dayım da məndən həmişə belə tələb edir.

Qulamov. Allah onu bizim başımızın üstündən əskik eləməsin...

Şahin (*Qulamovun son sözlərinə təəccüblənir*). Buyurun, xahişinizi deyin...

Qulamov. Bizim voyenkom bir az başdan xarab adamdır. Düz beş aydır, məni süründürür. Tay-tuşlarının hamısına kitabça verib, mənə yox... Dayının dostudur, desə, onu eşidər.

Şahin. Nə kitabça?

Qulamov. Müharibə veterani kitabçası. Mən, axı, qələmi qoyub, tüfəngi götürmüşəm, tüfəngi qoyub. qələm...

Şahin. Deyərem...

Qulamov. Allah səndən razı olsun. Bir xahişim də var. Dünən sənin yanında Mirzəqulu adlı bir nəfər olub... O, mənim babamın qardaşı qızının qız nəvəsinin oğludur. Özü də yaxşı adamdır. Onuna işin olmasın.

Şahin. Vəli Qulamoviç, o məni təhqir edib. Mənə rüşvət...

Qulamov. Ay namərd, ay axmaq... Hələ dedim ona, belə şeyler etməzlər, xüsüsile adam yanında.

Şahin. Mən evvel onun səmimiliyinə inandım. Sonra gördüm yox... xalis riyakardır. Xoruzluya getmişdim. Arvadı göz yaşı axıdır. Deyir, həqiqətən onlara kömək etmir. Faktın özü biabırçılıqdır. O boyda uşaqları öz üstünə yazdırmayıb.

Məmiş. Düz deyir də kişinin oğlu, Mirzəqulu kimilərin atasını yandırmaq lazımdır.

Qulamov. Sən sus, Məmiş, xahiş olunur, sus!

Məmiş. Niya, səsimi alıblar?

Qulamov. Mən xahiş edirəm, Şahin, bu işi xoşluqla yola ver. Qırx ildir ki, hamı mənə hörmət edib... Sözümüz yere salmayıblar. Eh, kimlər gəlib, kimlər gedib... Gülləli Xansuvaroviç deyərdi ki, Qulamov, sən jurnalistliyin dalınca düşməsəydin, indi bir ölkənin prezidentiyidin...

Şahin. Güleli Xansuvaroviç kimdir?

Günay. Mektublar şöbesinin keçmiş müdürü.

Qulamov. Qabağından yeyen deyildi, əvveller raykom olmuşdu, bizdə neçə il işlədi, sonra pensiyaya çıxıb Zənginin kənarında kababxana açdı. Gedərik bir gün, Şahin bala, əla kabab verir... Səmədağa Şixliyeviç heç hamama da mənsiz getməzdi.

Şahin. O kimdir?

Məmiş. Keçmiş redaktordur.

Qulamov. Rehmətlik deyərdi ki, bu qəzetiñ üç sütunu var: men, sən, bir də Qəşəm. Bu sütunlardan biri uçsa, hər şey məhv olub gedər.

Şahin. Qəşəm kimdir?

Məmiş. Şofer.

Qulamov. Əbdül Həmidoviç deyərdi ki... kolbasını həmişə növbəsi çox olan dükandan alın.

Şahin. Elə niyə?

Qulamov. Çünkü müştəri basabas olan mağazada kolbasa qalıb xarab olmaz. Eh, kimler gəlib, kimlər gedib.

Məmiş. Rehim Caxidoviç deyərdi ki, arağın en yaxşı zakuskası çaydır. Rehim Caxidoviç deyərdi ki...

Nərgiz (galır). Шахин, к редактору, пожалуйста.

Qulamov. Necəsən, ceyran?

Nərgiz. Я прошу не называйте меня "джейраном". Ненавижу, сколько раз можно предупредить? (Şahinə) Ну, как живйот парен? Не скучно тебя в этом душном отделе...

Məmiş. Skuçno, skuçno, o da necə! Sənə də çatdı o xəbər? (Qulamova göz vurur) O saat girdi gədənin qılığına.

Nərgiz. Чго?

Şahinlə katibə gedirlər.

Qulamov. Yanan oda niyə yağ atırsan, Məmiş? Məqsədin nədir? Men Şahini yola gətirirəm, sən isə...

Məmiş. Men nə dedim, Vəlican?

Qulamov. Bilmirəm, mənim niyə çörəyimin duzu yoxdur da. Bir yadına sal, sən kim idin, Məmiş. Adı bir mühasib köməkçisi. Səher işini görürdün, axşam da dostlarını ya nərd atırdın, ya da kart oynayırdın. Elə deyil?

Məmiş. Yenə?

Qulamov. Səni gətirib adam eləmədim? Bu boyda qəzetdə yer vermedim?.. Nahaq, nahaq, mən səni pire aparıb and içdirmədim... Gerek and içdirəydim ki, mənə xeyanət etməyəcəksən.

Məmiş. Mən səni çox sevirdəm, Vəlican.

Qulamov. Başına dəysin sənin sevməyin... Ayağımı bayırda qoyan kimi başlayırsan arvad kimi dalımcı qara yaxmağa.

Məmiş. Mən qəlet eleyərem, Vəlican!

Qulamov. Çörəyi tapdamazlar, bala. Adama qənim olar.

Məmiş. Arxayın ol, sənin yerində gözüm yoxdur.

Qulamov. Sən xərçəng kimi beş yerə birdən qol atırsan. Bir gözün burdadır, biri QAI-də, biri hamamda, biri nə bilim, harda... Mənim qohumumu yıxmak istəyirsən ki, yerinə keçəsən?

Məmiş. Sənin qohumun antipoddur!

Qulamov. Bəs sən kimsən? Anonimçi! Onun-bunun paxılığını çekən... özgənin gözündə qılı seçib, öz gözündə tiri görməyən! Əsil antipod sən özünsən.

Məmiş. Ağzımı açdırma. Mən SSRİ Jurnalistlər İttifaqının üzvüyəm, üç dəfə sosializm yarışı qalibi znaçoku almışam, iki dəfə redaktorun pul mükafatuna, bir dəfə teşəkkürünə layiq görülmüşəm. Altı dəfə mestkom üzvü seçilmişəm, dörd ay beş gün onun sədri işləmişəm. Suda-zada düşməmişəm. Xaricdə heç tanışım da yoxdur. Mənə antipod deyirsən... oy... oy... ürəyim... ürəyim... oy...

Hərəyuxanım (gəlir). Nə olub, Məmiş, yenə ürəyindir?

Məmiş. Mənə bir validol...

Hərəyuxanım. Balam, nəyi böle bilmirsiniz? Vəli Qulamoviç, bir aydı burada yox idin, qulağımız ecəb dinc idi. Yenə geldin başladın hay-küyə. Nə istəyirsən bu yaziq Məmişdən?.. Qoy bir iclas olsun, durub sağına-soluna döşəyecəyəm vallah... bu saat Məmiş, bu saat dərman gətirirəm. (Çıxır.)

Məmiş ayağa qalxıb qımışa-qımışa otaqdan çıxır.

Şahin Redaktorun qəbul otağına daxil olur.

Nərgiz (gülümşəyərək). Бурное оживление, да?

Şahin. Аплодисменты не ожидаются?

Nərgiz. Здесь пощечину дают.

Şahin. Умеют?

Şahin redaktorun otağına daxil olur.

Redaktor. Mən üç gündür sənə deyirəm, saat zavoduna get...
Nə üçün getmirsən, Şahin?

Şahin. Tapşırığınız anonim məktubla məşğul idim, İman Mustafayeviç.

Redaktor. Onu tez bağlamaq lazımdır.

Şahin. Mən sizi başa düşmürəm.

Redaktor. At o yana, görnürsən, paxılıqdır...

Şahin. Mən hər şeyi dərindən yoxlamışam, İman Mustafayeviç. Belə adam ifşa olunmağa layiqdir.

Redaktor. Bəh, bəh, bizim daha ayı dərdimiz yoxdur. Hər məktuba görə məqale yazsaq, gündə gərək beş qəzet buraxaqq.

Şahin. Burada insan taleyindən söhbət gedir, İman Mustafayeviç. Təəccüb edirəm, siz mənə iş tapşırırsınız, sonra da sözünüzü...

Redaktor. Hər işin dalınca çox düşməzler.

Şahin. Bu, bizim gündəlik işimizdir? Saat zavodunda yazdığım məqale hələ çapa imzalanmayıb. İndi də təhrik edirsiniz ki, yenə ora getməliyəm. Nə üçün?

Redaktor. Sen ora getməlisən, Şahin, Salahovu mütləq görməlisən.

Şahin. Yenə deyirəm, əgər hər şey aydınlsa, bu görüşün məqsədi nədir?

Redaktor. Heyatın öz qaydaları var. Bu qaydaların çoxu no qanun kitabına düşüb, ne adamlara verilən səlahiyyət dəftərinə. Mən redaktoram, amma qəzetimdə Salahovu tənqid edəndən qabaq, gərək onunla mütləq görüşəm, çünki uşaqlıq yoldaşıyıq. Aldərə kəndindən başlamış Moskvayadək neçə məktəbdə bir partada oturmuşuq.

Şahin. Yaxşı, bəs mənim onunla söhbətim nə mövzuda olmalıdır?

Redaktor. Oyundan qabaq rəqiblər də səmimiyyətlə əl tutub görüşürler.

Şahin. Amma bu "semimi görüşün" oyunun nəticəsinə heç bir dəxli yoxdur.

Şahin redaktorun kabinetindən çıxır, qulaqlarında
Günayın sözləri seslenir, qəbul otağında Nərgizlə üzləşir.

Günayın səsi. Burada sənət namənə müqəddəs heç nə yoxdur. Biri əvvəller mühəsib işləyib, biri bazar müdürü, biri restoran direktoru olub, biri kababçı...

Nərgiz. Şahin, vy universitet закончили, да?

Şahin. Da.

Nərgiz. Вы проходили дипломатику?

Şahin. K счастью, нет.

Nərgiz. A почему "к счастью"?

Şahin. Потому что, сейчас самое мудрое дипломатией говорит правду.

Nərgiz (*taəccübə*). Неужели?

Şahin. Bəli! Yaxşı ki, beledir.

Nərgiz. Minnətdaram sənə, Şahin.

Şahin. Nə üçün?

Nərgiz (*əlindəki kitabı açaraq*). Burada bir söz var... "У каждого светика своё благоухание". Как это сказать на азербайджанском? Hər gülün...

Şahin. Öz ətri var!

Nərgiz. Amma burada heç bir gül öz ətrini verməyəcək.

Şahin. Nə üçün?

Pərdə

İKİNCİ PƏRDƏ

Salahovun kabinet. Otaq genişdir, gözəl mebel qoyulmuşdur. Redaktor oturub, Salahov gəzinir.

Salahov. Hər uzun hicranın bir vüsali olur. Bu da görüş nöqtəsi. Bu da mənim vüsəlüm! O, gəlir məni günahlandırmaga, sübut etməyə ki, direktor kimi daha bu stola layiq deyiləm, paslanmışam, müasir texnikadan, yəni istehsalat üsullarından xəbərsizəm... Mən nə etməliyəm?

Redaktor. Vuruşmalısan!

Salahov. Mümkün deyil.

Redaktor. Kim olduğunu da açıb ona deməlisən.

Salahov. Bəs tüpürməz üzüme? Deməz ki, atasan, bəs indiyə kimi hansı deşikdə gizlənmişdin?

Selektor səslənir, Salahov düyməni əsəbi həda basır.

Katibənin səsi. Ənver Vərdiievich, Vas...

Salahov (*onun sözünü kəsərək*). Меня ни с кем не соединяйте, не кого не пускайте ко мне и отключите все телефоны.

Katibənin səsi. Хорошо. Но Ənver Vərdiievich... есть очень важное...

Salahov. Не ужели вы не поняли меня? Не понятно, что я сказал?! Вы не понимаете на русском?

Katibənin səsi. Понятно, Энвер Vərdiievich...

Selektor susur. Pauza. Salahov selektorun düyməsini yenidən basır.

Redaktor. Doğrudan, mən səni heç belə bilməzdim. Yadindadırı, orta məktəbdə bir bülbül yuvası tapmışdım. Ona xata toxunmasın deyə, gecə-gündüz qarovalunu çəkirdik. Bülbül öz balalarını yemləyəndə nece sevinirdik. Yadindadır, bülbül köcüb gedəndə hətta ağladın da... Bəs necə olub, öz doğma balana bu qədər etinasız olmusan... Doğrudan, bu neçə ilde heç maraqlanmamış onlarda?

Salahov. Anası qoydu ki?

Redaktor. Sən ki arif adamsan, necə olub indiyə qədər katibin qohumu olduğunu bilməmisiən... Heç özü də üzünə vurmayıb. Bəs o vaxtlar görüşməmişdiniz?

Salahov. Mehribanla toyumuz olanda gələ bilmədi. Telegram ona çox gec çatmışdı. Harasa ezamiyyətə getmişdi.

Redaktor. İndiyə qədər üzüne heç nə vurmayıbsa, burada bir iş var. Zavodun yoxlanmasını Şahinə özü tapşırıb, bəlkə o səndən daha incə yolla intiqam almaq istəyir? Nə doğrasan aşına, o da çıxar qaşığına – demək isteyir?

Salahov. Bəlkə də... illər boyu düyüne düşən iş bir nöqtədə açılar... Hər dramın bir finalı olur. Bu da mənim açılış nöqtəm, finalım!

Redaktor. Cabbarlı deyir: "Yerden göye küp düzsələr, bir-birinə bənd etsələr, altından birin çəksələr, onda gel bax gup-pultuya!" Sənin başına bir iş gəlse, növbə mənimdir. Hamı bilir

dostuq. Katibə də çatsa ki, hələ o vaxt Moskvada mən də səninle oxumuşam, biabır olacağam. Deyəcək, necə dostsan ki, Ənverin axmaq hərəkətlərinin qarşısını almamışan, Mehribanla ayrınlarda ona mane olmamışan.

Salahov. İman, heç kəs bilməsə də, sən yaxşı bilirsən, mən axı, evli idim. Həm də axı... o, özü atdı məni!

Redaktor. Lap pis. Demək evli ola-ola yazılıq qızı yoldan çıxartmışan. Lap dəhşət.

Salahov. Bəs hər gün səninlə restoranlarda yeyib-içəndə niyə soruşturdun hardandır bu pullar, professor?

Redaktor. Demək, o zaman bizi Mehribanın puluya qonaq edirdin?

Salahov. Mehribanın qardaşı elə onda da deyəsən yaxşı yerda işləyirdi. Hamınız bilirdiniz, sən Allah, indi özünü uşaq kimi aparma, hamınız da mənə hesəd aparirdiniz. Yəqin indiki katib qardaşı imiş. Hər ay ona hədiyyələr, çoxlu pul göndərirdi. Mən də kasib uşaq, nə edəydim?

Redaktor. Demək, sən onu sevmirdin?

Salahov. Sevirdim, çox sevirdim! Evlenməyimiz tamam təsadüf oldu. Bir az sevgiylə başladı, bir az zarafatla. Yadindadır, bir dəfə Qələbə bayramı münasibətilə Qorki adına parka getmişdik, 1957-ci ildə... Adama iki şüşə şampan içdik. Ordan qayıdanda, yolumu Mehribangilin yataqxanasına saldım. Gecə idi... Hamı yatmışdı...

Yataqxana, pencəre qabığı.

Gənc Mehriban. Ənvar!

Gənc Ənver. Gülmə, bülbülüm, canım, ciyərim.

Gənc Mehriban. Yenə keflisən?

Gənc Ənver. Söz ver ki, bu gün mən deyənə "hə" deyəcəksən. Söz ver ki, "yox" eşitməyəcəyəm. Hə... bir az kefliyəm.

Bir azca kefliyəm bu axşarı, gülüm,
Məni qarşılama soyuq baxışla.
İçdim ki, dərdimi söyləyə bilim,
İncisin, indidən məni bağışla...

Gənc Mehriban. Fiziklər lirik olmağa başlayıblar, liriklər – fizik. Bəs bu öcəş hardan gelib meydana?

Gənc Ənver. Dedim ki, söz ver... susacaqsan! Yalvarıram, sus...

Gənc Mehriban. Buyur, dinleyirəm.

Gənc Ənver. Söz ver ki, "yox" deməyəcəkçən!

Gənc Mehriban. Baxır, istəyin nədir?

Gənc Ənver. Yox, sən söz ver, ləp yalandan da olsa, söz ver.

Gənc Mehriban (*gülə-gülə*). Söz verirem.

Gənc Ənver. Mən bu dünyaya indiyədək fizika kitablarının vərəqləri arasından baxmışam, Mehriban. Ölkeləri, qiteleri o torpağın yetirdiyi dahi alımlərlə tanımışam. Kitabların səhifələrində, kitabxanaların qoca otaqlarında axtarmışam həyatın ən böyük səadətini. Ele yataqxana, mühazirə salonları, kitabxanalar...

Yuxudan da borc alıb
Oxudum axşam-səhər.
Ötdü gözüm öñündən
düsturlar,
teoremlər...

Həyatım kitabxanalarda keçdi. Sən də orda çıxdın qarşımı, yadındamı? Çıxdın qarşımı və dünyadan rənglərini bir-birinə qatıb sonra yenidən ayırdın. Mavi rəngi çoxaldı dünyadan, əvvəller heç bilməzdik ki, belə rəng var... Təranələr dil açdı ömrümün hər anında. Əvvəller teranə, nəgmə sevənləri dünyadan ən mögmən adamları sayardım... Mehriban, istəyirəm ki, ele bu gün-sabah toyumuzu edək!.. (*Mehriban taqətsiz, özünü itirmiş halda başını pəncəraya söykəyir*)

Gənc Mehriban. Sən nə danışırsan? Qızdırman-zadın yoxdur ki...

Gənc Ənver. Hələ özümü heç vaxt belə gümrah hiss etmemişəm.

Gənc Mehriban. Mənim qardaşım var!

Gənc Ənver. O, razıdır, son məktubunda yazıb də...

Gənc Mehriban. Razıdır, cünki mənə inanır... Axı, dədə-baba qaydası var, el adəti var...

Gənc Ənver. Elçilik üçün... mənim bu dünyada sondən başqa heç kimim yoxdur, gəlsənə səni elçiliyə göndərim?!

Gənc Mehriban. Dəli!!! Dəli!!!

Gənc Ənver. Bize aspirantların yataqxanasında mənzil ayırıblar. Birçə...

Gənc Mehriban. Dəli!!!

Gənc Ənver. Dostlar yiğışacaq, müəllimlər de gələcəklər.

Gənc Mehriban. Dəli!!! Dəli!!! Get qardaşma telegram göndər. (*höñkür-höñkür ağlayır*)

Gənc Ənver. Ura!!!

Gənc Ənverle Mehriban sahnəden çıxırlar.

Salahov divanın üstündə eyleşibdir.

Salahov. Qardaşı toya gələ bilmədi, telegram ona gec çatmışdı. Kiyevdə ezamiyyətdə imiş... Əsil rus qışını görübənmi? Ele bir dekabr axşamıydı, biz dünyadan ən xoşbəxt gəncləri idik... Amma cəmisi bircə qış, bircə yaz, bircə payız çəkdi bu xoşbəxtlik. İkinci qışı bir yerdə başa vurmağa gücümüz çatmadı. Ömrü yaman az oldu o nəgməkar günlərin. Niyə ayrıldım? Ürəyimi üşüdür o ayrılığın səbəbi. Toyumuz yadındadır?

Redaktor. Ele həmin axşam məni sancı tutdu, apardılar xəstəxanaya, kor bağırsağımı kəsdilər, yadında deyil?

Salahov. Hə, hə, uşaqlar dedilər... Ömrü az oldu o nəgməkar günlərin... Ayrıldandan sonra onunla görüşmedim...

Redaktor. Sarsaq uşaqlar idik, açığını deyək. Bize nə desələr, haqq çıxar. Hamı bildi bu işi, heç kəs kömək etmək istəmədi. Mehribanın tənha qaldığını eşitdik, bir kərə yanına getmədik, kefini soruştadıq.

Salahov. O da bu sırrı açıb ağartmadı... On il sonra qurultayda gördüm onu, çox uzaqdan... Yaxınlaşmağa cəsarətim çatmadı...

Redaktor. Uşağın familini Qayalı niyə qoyub?

Salahov. Qayalı - Mehribanın dede-baba familiyasıdır. Sonra eşitdim ki, uşağın atası haqqında maraqlı əfsanələr uydurub. Guya Ənver Qayalı igid sınaqçı təyyareçi imiş, guya bir uçus qəzaya uğramış təyyarenin bütün heyətini xilas edərək, özü qəhrəmancasına həlak olub.

Redaktor. Ərə getməyib, bilmirsən?

Salahov. Deyəsen, yox...

Redaktor (*saata baxır*). Şahin indi gelməlidir. Bəs necə olub indiyə qədər bilməmişən ki, katib onun qardaşıdır. Bu Həsənağa, o Həsənağa imiş?

Salahov. Mehriban mənə qardaşı haqda çox damışmışdı, döne-döne deyirdi ki, namuslu, qeyrətli, qoçaq bir ığiddir. Yaxşı, mən indi Şahinlə nə danışım? İman, beynim kütləşib, əlim, ayağım pambığa dönür.

Redaktor. Burax bunları, sən möhkəm adamsan, son vaxtlar nə oynadığını, nə üçün oynadığını yaxşı bilirsən. Əsas məqsəd indi felyetonu bağlamaq, katiblə aranı mehriban saxlamaqdır. Görüşün məqsədi də bu olmalıdır. Neçə ildir hamı deyir oğlun var, amma onurla qəti maraqlanmamışan, indi səni kövrək ata hissleri basmasın.

Salahov selektorun düyməsini basır.

Katibənin səsi. Sluşuyu, Enver Verdiyeviç...

Salahov. Ko mne priдет... журналист... из городской газеты... молодой парень... фамилия... (Əsəbiləşərək) Неужели вы не поняли меня?

Katibənin səsi. Я вас поняла, Энвер Вердиевич...

Salahov. Korda on придет, сообщите мне.

Katibənin səsi. Хорошо, Энвер Вердиевич...

Salahov selektorun o biri düymesini basır, aparat susur.

Salahov. Deyirsən, biz dil tapa bilərik?

Redaktor. Sen taparsan... Sınaqdan çıxmış metodlarını işə sal, itkin düşmüş ata! Mən getdim...

Salahov. Bu qapıdan çıx. Birdən o, qəbul otağında olar, səni görməsin.

Redaktor gedir. Salahov selektorun düyməsini basır.

Qadın səsi eşidilir. "Ya vas sluşuyu, Enver Verdiyeviç..."

Salahov. Валентина, пригласите пожалуста, к телефону Аманова.

Selektordakı səs. Сию минуту... Sizi dinleyirəm, Ənver Verdiyeviç...

Salahov. Amanov, niyə yerinizdə oturmursunuz, sizə kabinet ayrılib, telefon verilib...

Selektordakı səs. Sexdəydim, Ənver Verdiyeviç... Teatrın sifariş verdiyi saatları...

Salahov. Hazır deyil, hələ?

Selektordakı səs. Təxminən hazırlıdır... Amma baş mühəndis qol çəkmir.

Salahov. "Təxminən". Nəcə yeni təxminən... Bu gün saat üçdə gəlib aparmalıdırlar, bilirsənmi? Şənbə günü binanın açılışdır, xəberin varmı? Qorkom səkkiz dəfə zəng çalıb, aydınıldırmı?

Selektordakı səs. Aydınındır, Ənver Verdiyeviç, amma baş mühəndis...

Salahov. Niyə qol çəkmir o "cənab"?

Selektordakı səs. Deyir, hazırladığımız saatlar teatrın sifarişini ödemir.

Salahov. Amanov, sifariş bu gün, saat üçün yarısına hazır olmalıdır. Qurtardıq.

Selektorun o biri düymesini basır.

Selektordakı səs. Sizi dinleyirəm, Ənver Verdiyeviç.

Salahov. Maqsudov, yenə nə başlayıbsan köhnə bazara təzə nırx qoymağın? Saatin keyfiyyəti aşağıdırsa, kimdir günahkar? Sorusuram səndən, birinci növbədə kimdir günahkar?

Selektordakı səs. Baş mühəndis.

Salahov. Balam, bu zəhrimarla vaxtında məşğul ol da.

Selektordakı səs. Ənver Verdiyeviç, axı...

Salahov (onun səsini kəsir). Qurtardıq. Məhsul bu gün çıxmalıdır zavoddan, saat üçün yarısında... Qorkom səkkiz dəfə zəng çalıb. Xəberin varmı? Üçün yarısında... aydınıldırmı? Bircə bayırda fasada vurulacaq saat düz işləsə, bəsdir, binanın içərisi üçün nəzərdə tutulan saatlar necə olsa, olar, aydınıldırmı?

Selektordakı səs. Ənver Verdiyeviç, axı...

Salahov. Xudahafız!..

Selektorun düymesini basır. Amma aparat yenidən səslənir.

Katibənin səsi. Энвер Вердиевич, журналист Гайалы в вашей приемной.

Salahov. Qoy içəri keçsin...

Maqnitofon işə salır, incə musiqi səslənir. Salahov içəri otağa keçir. Şahin daxil olur. Musiqini dinleyir, kabinetinə boş görüb təəccüblənir. Salahov görünür.

Salahov. Salam.

Şahin. Salam.

Salahov. Xoş gəlmisin... Əyləş... Nəcə musiqidir?

Şahin. Dəbdə olanlardandır.

Salahov. Bilirsən, bizdə yaxşı köçürmürlər... Heç Bakıda da...

Həmişə Moskvadan, Leninqraddan xüsusi sıfarişlə gətirdirirəm... Bonimdir... Bəh... bəh... Hisse bax... poliforniyaya bax... Görüşümüz naminə bir qədəh konyak!

Şahin. Sağ olun, içən deyiləm.

Salahov. Sıqar. "Kent", yoxsa "Filipp Moris"?

Şahin. Çəkən deyiləm...

Salahov. Sen mənim qonaq mərasimimi büsbütün korladın.
Bu kabinetə girən mütləq...

Şahin. İçməlidir, hə?

Salahov. İlk tanışlıq şərəfine.

Şahin. Hesab edin ki, içdik də, çəkdik də.

Salahov. Dayan! Bir bu şkafa bax, zavod yaranandan bəri istehsal etdiyimiz saatlardan nümunələrdir. Hansıni bəyənirsən, götürüb bağla qoluna.

Şahin. Sağ olun, varındı. Bir də bu saatları indi hər kimə hədiyyə versən, onu təhqir etmiş olarsan. Hamısı işlənməmiş köhnəlib, dəbdən düşüb. Ona görə də tökülib qalır mağazalarda. Amma Leninqradın, Minskin "Elektron" qol saatları, bühlur stol saatları isə mağazalarda tapılmışdır. Eşitdiyimə görə, Minski ilə eyni vaxtda sizə də teklif ediblər "Elektron" istehsal etməyi. Siz isə kinayəylə deyibsiniz: "Canım, nə elektron, nə tok, bizim dədə-baba cib saatları-mıza nə olub ki..."

Salahov. Bunu sənə kim deyib?

Şahin. Adını çəkməyəcəyəm.

Salahov. Sen məni yaxşı tanımirsan, Şahin.

Şahin. Tanıyıram, niyə tanımiram.

Salahov. Nəcə?

Şahin. Bilirəm ki, iyirmi iki ildir direktorsunuz, bu zavodu siz açmışınız. Xaricdə haqqınızda oçerk də çap olunub. Amma indi, məni bağışlayın, şöhrətin arxasında gizlənib öz əlinizlə tikdiyiniz evi yeddi arşın quyunun dibinə salıbsınız.

Salahov. Bəlkə konkret faktlarla danışaq. Göstəricilərə müra- ciət edək.

Şahin. Zahirən hər şey öz qaydasındadır, bilirəm. Dünən redaktor bütün günü elə bu barədə danışdı. Söhbət zavodun daxili yaradıcılıq həyatından və şəxsen sizin rəhbərlik üsulunuzdan gedir. Siz kollektivə təkbaşına rəhbərlik edirsiniz, heç kəsin fikrinə məhəl qoymursunuz, dediklerinizi dəhşətlə həyata keçirirsiniz.

Salahov. Bunun nəyi pisdir?

Şahin. Unudursunuz ki, indi hər sadə fəhlə savadlıdır, əməlli- başlı yaradıcıdır. Onlarla quru rəhbər yox, yaradan insan kimi davranmaq lazımdır.

Salahov. Qəribədir.

Şahin. Heç fikir vermisiniz, son bir ildə zavoddan neçə yüz adam gedib.

Salahov. Bir o qədər də galib.

Şahin. Axi, o gedənlərin çoxu kamil ustalar idilər. Bu gələn- lerin kamilleşməsinə neçə il lazımdır? Bir də onlar bu zavodun yek- nəsəq həyatına dözə biləcəklərmi?

Salahov (kinayə ilə). Yaradıcılıq, yaradanlar, axtarışlar...

Şahin. Yüzlərə yaradıcı adəmin beyni kütləşib, pas atıb burada. Yaradıcılıq işi dönüb olub pincəcilik. Hər gün saat doqquzda işə gel, iyirmi il bundan əvvəl yiğdiğin sade saat mexanizmlərini bir-birinə cağa. Eyni dübək, eyni duz. Döşə canına getsin... Zavodun yarandığı ilk illerdə neçə-neçə təklif irəli sürülüb, amma heç birinə fikir verilməyib. Bir iclasda deyibsiniz ki, pioner baş dəstə rəhbəri seçmirik ki, təklif verəsiniz... Görürsünüz, beyinləri necə kütleşdiribsiniz? Hissləri, ehtirasları necə söndürübsünüz? Baxışları, mənəviiyyatları inkubator cüçələri həddinə salıbsınız... Burda hamı gərək Salahov deyəni desin, hamı gərək qırx bir nömrəli ayaqqabı geyinsin, hamı gərək qoluna... yapon saatı bağlaşın. Çünkü Salahov belə edir. Bu, yalnız istehsalat prosesinə badalaq vuran dəhşətli azar deyil, həm də sosioloji məsələdir.

Salahov. Məni asmaq lazımdır, hə?.. Yaradıcılıq, novatorluq, yenilik. Bura yazıçılar evidir, sizin o redaksiyadır, nədir?

Şahin. Yaradıcılıq ehtirası hər peşədə, hər kəsədə var. Dağlar- daki çobanlar da sürüünü iki gün dalbadal eyni örtüə aparmırlar. Bax, böyrünüzdəki ayaqqabı fabriki ayda bir cür ayaqqabı buraxır.

Onların ayaqqabısı ile sizin zavodun saatlarını yan-yana qoyub kiçik bir sorğu aparaq, lap ele sizin zavodun əmekdaşları ile, soruşaq: hansı gözəldir? Deyəcekler, elbət, ayaqqabılar... Ayaqqabı ve saat... Ayaqqabı saatdan gözəldir, incədir, zərifdir... Qeribə səslenir.

Salahov. Çox sade düşünürsen. O məsələlər sen düşündüyün qədər də asan deyil. Elə bilişən, bir məqalə çap olunsa, hər şey düzələcək?

Şahin. Yox, bəlkə ikinci, üçüncü məqalə də yazılıcaq... İflic vurmuş adamı ayağa qaldırmağa vaxt lazımdır, vaxt... Amma təcili yardım tədbirlerini bu gün başlamalıyıq.

Salahov. Elə-bele də yazıbsan, iflic, infarkt, təcili yardım maşını... Müəllimlər institutunun rektorunu da bu prinsiplərə işdən çıxardın, təzesi altı ay dözmədi heç, sonra yenə təzesi... (*Kinaya ilə*) İndi necə, o institutda daha rüşvət almırlar? Susursan... Bura, bu stola məndən başqa kim gəlse, əlifbadan başlayacaq. A,B,V... Mən isə bu kollektivin cikini də bilişəm, bikini də.

Şahin. O saat vezifədən çıxmışınızdan qorxdunuz. Bir də, burada elə A,B-dən başlamaq lazımdır. Demək, zavodun bugünkü dramatik vəziyyəti heç! Əsas qayğısı budur ki, məqalə çap olunsa, Salahov yoldaş vezifəsindən götürülə bilər. Qəzetlərdə elan vermek lazımdır ki, Sahil şəhərinin saat zavodu ləğv edilir, kimin borcu varsa ödəsin, kimin alacağı varsa, tələb etsin. Ləğv edilməlidir, bəli, kökündən ləğv edilməlidir! Sonra qəzetlər yeni elan çap etsin: Təzə saat zavodu açılır, rəngli saatlar, müsəqili saatlar, elektron saatlar istehsal edəcək... elə saatlar ki, meydan oxuyacaq Yaponiya firmalarına!

Salahov. Romantika!..

Şahin. Büyük həqiqətlərin özülü romantikadır! Çkalov Şimal qütbündən qabaq Marsa uçmaq arzusundaymış... Sonra Qaqrarının yolu-izi qurşaq oldu anamız yer kürsəsinə! Sonra Amstronq ayın əlini sıxdı... Bəs sabahın kosmonavtı? Onlar köhnə yollarla getmeyəcəklər, mən buna əminem!

Salahov. Sən gerek şair olaydın.

Şahin. Kim torpağa, günəşə, insanlara, bir də peşəsinə vurulbsa, şairdir. Şair olmaq üçün kitab çap etdirmək, yazıçılar ittifaqının üzvü olmaq vacib deyil. Başqa iradalarınız yoxdursa...

Salahov. Amma bütün bu romantika ilə birləşdə plan doldurmaq lazımdır, kəmiyyət plamı, ke-miy-yət... Açıq danışram, deyilmə? Key-

fiyyət dalınca düşsəydim, çoxdan atmışdlar bayira. Keyfiyyət... Bir dəfə ondan səri başım dəyib ehlet daşma, qansam, ömürlük bəsimdir. **Şahin.** Bu zavodda olub?

Salahov. Yox, hələ ona qədər, aspirant idim, Moskvada. (*Kinaya ilə*) Nyuton, Paskal, Lomonosov idi allahum onda. Dissertasiya yazmışdım. Sənin o elektron saatını mən ixtira etmişdim. Əlbət, nezəri müləhizələrimlə. Elmi şura nəzakət xatırınə bəyəndi, bəli, bəli, nəzakət xatırınə! Amma istehsalat üçün təklif irəli sürmədilər. Dedilər, sənə dissertasiya lazımdır, müdafiə elə, qurtarsın getsin... Neyinə gərəkdir istehsalat? Bir də hər ixtira istehsalata keçəsə, onda bizde her alime bir zavod bəs eləməz. Dedilər, görmüsən, alimlərin sayı yaz göbəleyi kimi artır? Çox çalışdım, neçə akademiklə göründüm, rəhbərliyə müraciət etdim, bir şey çıxmadı. Tüpürdüm o elmi işə də, alimliyə də... (*Seyfini aça-aça*) Sən biləni, "Elektron" bizde neçə ildir istehsal olunur?

Şahin. On-on beş ildir.

Salahov (*seyfdən çıxardığı qovluğu Şahinin qabağına atır*). Bəs bax, gör, bu dissertasiya hansı ildə yazılıb? 1957-ci ildə. Sən anadan olan il! (*Tutulur*) Bax, certyojlar, daxili mexanizmlər... Görürsənmi (*saatin şəklini göstərir*) "Elektron" saatını? Sənin qolundakına oxşayırmı? Bu da elmi şuranın qərarı. Möhürlü, qollu... Şübənən qalmadı ki...

Şahin. Qəribədir. Bəs necə oldu ki, "Elektron"un keşfi sonralar sizin adınızla bağlanmadı.

Salahov. Bir vaxtlar mən də çox heyretlə baxırdım bu işə. Amma indi heyretlənmirəm, başa düşürem ki, dünyada belə işlər də çox olur. Bu keşf filankəsin adı ilə bağlanmalımış, çünki o, filankəsin bacısı olduğudur.

Şahin. Və sakitca təslim oldunuz, heç kəslə vuruşmadan, mübarizə əparmadan, kimsəni qınamadan...

Salahov. Kimə qarşı vuruşmaliydim? Elmi şuradakı robotlaramı qarşı, dayısının kölgəsində fisildayan bir firıldaqçıyımı qarşı, yoxsa əli lap yuxarıların etəyində olan o hökmədar dayıyımı qarşı? O firıldaqçı bacıoğlu mənim elmi işimi hardansa çırpışdırıb axır nöqtəsinədək köçürdü və görkəmli adam oldu. Bu hadisə mənim sənətə və həqiqətə olan inamımı son zərresinədək məhv etdi.

Şahin. Amma o firıldaqçı firıldağının qalib geldi, sizsə susub təslim oldunuz, eləmi?

Salahov. Düz deyirlər, sən mənim gəncliyimsən, Şahin!

Şahin. Onu kim deyir?

Salahov. Sizin redaktor.

Şahin. Demeli, mən də bir gün susacağam?

Salahov. Mən onu istəməzdim, amma, albəttə, sondə də çox şey deyişəcək... Yaxşı yadimdadır, bu zavodda işə başlayanda elə bilirdim, güneşin qonşuluğunda yaşayıram. Gecə-gündüz bühlür saatlar barədə düşünürdüm, yuxuda da keyfiyyətdən sayıqlayırdım. Hər yerdə məni danlayırdılar ki, planı doldurmuram, havaxt yuxarıdakı icaslara məsələ tapılmasayı, mənim məsələmi salırdılar. Bir az da elə davam etsəydı, şübhəsiz işdən çıxaracaqdılar. Bəs sonra? Axi, alim olmasan, yaşamaq olar, amma çörək qazanmasan – yox. Buna görə də başladım onların istədiyi kimi işləməye. Plan, plan, plan!!! Kəmiyyət planı, yalnız kə-miy-yət... Sonra hörmət də öz-özünə gəldi, şöhrət də. Rəsmi yerlərdəki təriflər gürcü toastları kimi uzandıqca uzandı...

Şahin. Etirafınız səmimidir, amma bu da sizə haqq qazandırırmır.

Salahov. Mən bu etirafi bərəət qazanmaq və ya mono güzəstə getməyiniz üçün etmədim.

Şahin. Onda salamat qalın. (Ayağa qalxır)

Salahov. Xoş getdin! (Şahin qapıya tərəf gedir) Redaktorun de ki... Mənim heç bir iradım yoxdur məqaləyə, qoy çap eləsin. Sözümüz sözdür! Amma bir neçə dəqiqlik də eyləş.

Şahin ayaq saxlayır.

Şahin. Buyurun. (Qayıdır aylasır)

Salahov. Şahin... sən yaşda... mənim... oğlum var.

Şahin. Mənim də siz yaşda atam var. Amma indi mən ondan bir yaş böyüyəm. İyirmi üç yaşında həlak olub. Göyəldə. On bir nəfəri paraşütə yere göndərib, özünün xilas olmağa vaxtı qalmayıb... O, həm də sizin adaşınızdır.

Salahov. Əger o yaşasayıdı, bu gün... mənim yerimdə otursayıdı... inadından dönərdin?

Şahin. O sizin yerinizdə otura bilməzmiş, onunçun göyləri özüne məskən seçmişdi.

Salahov. Birdən otursayıdı...

Şahin. Sizin eməllərinizi etməzdə.

Salahov. Birdən etseydi.

Şahin. Bağışlamazdım!

Salahov. Elə-beleçə yazardın?

Şahin. Elə-beleçə yazardım!

Salahov. Və bununla nəyi sübut edərdin?

Şahin. Açı həqiqətləri udmaq olmur...

Salahov. Həm də nəzərə almalısan ki, mən Həsənağa Sailoviçi, dayını deyirəm, doğma qardaşdan artıq sevirəm.

Şahin (ətrafa). Bu şəhərdə onun nə yaman çox qardaşı var...

Salahov. Və məqale çap olunsa, gerek mən də öz haqqımı tələb edəm, kiməsə qarşı vuruşam. Axi, zavodun bugünkü veziyəti üçün günahkar yalnız mən deyiləm. Bele yaramaz axı, o boyda kişi, bu boyda qardaşlıq arada ola-ola...

Şahin. Bir nəhəng kollektivin taleyini iki qardaş arasında bölmək olmaz. Bir də bu məqalənin dayına ne dəxli var?

Salahov. Necə ne dəxli? Bu şəhərdə hər şeyin ona dəxli var.

Şahin. Bağışlayın, siz hansı Həsənağadan danışırıñız?

Salahov. Birinci katibimizden, sənin dayından.

Şahin. O mənim dayım deyil.

Salahov. Nə?

Şahin. Mənim dayım, dəmiryolçu Həsənağadır.

Salahov. Bele de! Bəs neçə olub, səni bura katib çağırıb?

Şahin. Bilmirəm.

Salahov. Sonuncu sual! Ata... sənin... doğrudan həlak olub?

Şahin. Bəli?

Salahov. Sən redaktordan onun şəklini istəmisən, elemi?

Şahin. Sizdə var?

Salahov. Onun şəkli redaksiyada, sizin şöbədə, şəhərin qabaqcılları sırasında var...

Şahin. Mənim atam həlak olub!..

Salahov. O sağdır, bu rayonda işləyir, qabaqcıl, hörmətli adamdır. Anan yalan deyib sənə.

Şahin. Yox, mənim anam yalan deməz, atam həlak olub!

Salahov. O sağdır!

Şahin. İnanmiram.

Salahov. Nə üçün, oğlum? (Qoltuq cibindən şəkil çıxarıır.) Bax, inanmirsən, bax, oğlum! Bu – anan, bu – sən, bu da – mən! Bu

şəkli taleyin mənə dəhşətli əzablar önündə bəxş etdiyi en gözəl nemət kimi qoruyub saxlamışam.

Sahin (*öz-özyüylə danışmış kimi*). İnanmiram o, belə vicdansız ola. Şürurum kəsəndən, həmişə ata-ata deyib onu səsləmişəm. İnanmiram, ata olasan, amma bu iyirmi iki ildə öz doğma övladını bir kərə itirib-axtarmayan... (*Salahova*) Yox, mənim atam həlak olub! O, qəhrəman idi, təyyarəçi idi! O... o... (*Qaçır*.)

Salahov ayağa qalxır, düşüncələr qucağında var-gel edir.

Gənc Mehriban görünür.

Gənc Mehriban. Nə üçün aldatmışan məni? Bu nə məktubdur, Ənvər?

Salahov. Yadıma düşəndə özümə nifrat edirem, elə bil qəlbimin lap dərinliyində ağrılı bir guşə o vaxtdan boş qalıb, kiminse qarşısında təpədən-dırnağa günahkaram. O dehşətli axşamı heç unutmuram. Yenə ağappaq Rusiya qışydı. Amma...

Gənc Ənvərlə gənc Mehriban görüşürər. Mehriban elindəki məktubu oxuyub, sonra ağır fikrə dalır, taqətsiz halda divana yığılın.

Gənc Ənvər. Sənə nə oldu? (*Yerə düşmüş məktuba baxır*.) Sən... onu niye oxudun? (*Kənara*) Bir gün oxunacaqdı də...

Gənc Mehriban. Evli olduğunu niye gizlətmisən məndən?

Gənc Ənvər. Başqa çarəm yox idi. Evli olduğumu bilseydin, sevmezdin məni.

Gənc Mehriban. Sevgi... Yalanın, vicdansızlığın arxasında gizlenmək havaxtdan sevgi adlanır?

Gənc Ənvər. Mən vicdansız deyiləm, mən yalançı deyiləm, mən onu heç vaxt sevməmişəm, evlənmək barədə heç vaxt düşünməmişəm. Moskvaya aspiranturaya geləndə qohum-qardaş təhrik etdi ki, qoca ananı kənddə tək qoymaq olmaz, bu, həm də anamın arzusu idi. Dedilər – evlenmek lazımdır, dedim – evlənim... Soruştular – kimlə? Dedim – kimi isteyirsiniz... Bəli, məndən yana ferqi yox idi. Deyirlər ki, Böyük Pyotr da belə evlənib.

Gənc Mehriban. Amma Böyük Pyotr Qərbə uzunmüddətli təcrübə sefərinə gelənde heç kəsi aldatmayıb ki, subaydır...

Gənc Ənvər. Onsuz da mənim əzablarım özümə bəsdir. Məni ona bağlayan heç nə yoxdur.

Gənc Mehriban. Bəs uşaqların? Susursan... İki gül kimi balanı qoyub gelibsən orda. Hər gün Araz boyu süütüyen qatarlara boylanması yolunu gözleyirlər. Bəs o fağır, günahsız qadın? Qoca, xəstə ananı tumarlaya-tumarlaya saxlayır ki, sən inciməyəsən... Mən peşmançılığımın yarısından qayıda bilerəm, amma o... yox, mümkün deyil.

Gənc Ənvər. Sən nə danışırsan?

Gənc Mehriban. Bunu mən demirəm, həyatın özü diktə edir.

Gənc Ənvər. Mən dəli olaram!

Gənc Mehriban. Sonra da biryolluq ağıllanarsan.

Gənc Ənvər. Nəhayət, mənim övladım var.

Gənc Mehriban. Burda birdir, orada – iki. Buradakı oğlan- dir, oradakular – qız!.. Atasıqız uşağı günəşsiz gündüzlərə bənzər... (*Sükut*) Burada vicdansızlığın barədə orada heç nə deməzsən, qoy səni yenə pak adam kimi tanışınlar... Mən elə bu gün məhkəməyə erizə verərəm. (*Düşünərək*) Bəs sənin kəbinin yox idi?

Gənc Ənvər. Vardı... Bilirsən də... mən köhnə pasportumu itirmişdim. Təzəsini Moskvada aldım, pasportçu qız kəbin möhürü vurmağı unutmuşdu.

Gənc Mehriban. Bəs vicdan? Pasport itəndə vicdan da itir?

Gənc Ənvər. Yenə vicdan?

Gənc Mehriban. Sənə vicdansız demək mükafat vermək kimi bir şeydir, dəyyus! (*Ona bir sillə çəkir. Yox olur. Salahov dəstəyi götürüb nömrə yiğir*.)

Salahov. İman...

Redaktor. Görüşün necə keçdi? Nə oldu?

Salahov. O məqaləni çap elə.

Redaktor. Necə?

Salahov. Çap elə, bütövlükle çap elə o məqaləni. (*Dəstəyi yerinə qoyur*.)

Redaktor (*əlindəki dəstəyə baxır, du-du-ları eşidə-esidə*). Bu da şizofreniya oldu?

İşıqlar yığışır.

Perde

ÜÇÜNCÜ PƏRDƏ

Redaksiyanın yanı. Küçə. Şahin qaćaraq gelir.

Nərgiz (arxadan çağırır). Шахин! (Yaxınlaşır.) Я прошу подождите. Видите эту книгу? Как хорошо, что издали...

Şahin. "Самоучитель азербайджанского языка". Dilimizi öyrənməyə başlamışınız?

Nərgiz. Bəli, deyirlər, luchshe pоздno, chem nikogda... Bu dədələr sözünü azərbaycanca necə demək olar?

Şahin. Zərərin yarısından da qayıtməq xeyirdir.

Nərgiz. Gözəl səslənir.

Şahin. Nərgiz, hansı institutu bitirmisiniz?

Nərgiz. Инженерно-строительный.

Şahin. İnşaat mühəndisleri institutunu? Şəhərlər, qəsəbələr tikmək lazımdır, siz isə haradasa əyləşib telefonlara cavab verirsiniz... Məmişi, Harayxanımı, Qulamovu redaktorun yanına bisavad bir qarı da çağırı biler.

Nərgiz. Mən nə edim? Papam belə isteyir.

Şahin. Demək siz mühəndisliyə də istəmədən getmisiniz? Bəs öz arzunuz, ürəyinizdən keçen bir ixtisas yoxmu?

Nərgiz. Mən də sizin kimi jurnalist olmaq istəyirdim.

Şahin. Bəs niyə jurnalistika fakültəsinə getməyibsiniz?

Nərgiz. İki ilde dörd dəfə imtahan verdim o fakültəyə, iki dəfə əyaniya, iki dəfə qiyabiyyə. Dördündə də yarım balım çatmadı. Fransız dilindən həmişə "dörd" aldım. Hamısı – "beş", xarici dil – "dörd". Fransız dilindən dörd dəfə eyni qadın imtahan götürürdü, eynəkli, kök, qaşqabaqlı bir tip idi. Hər döşü mənim bədənim boydaydı. Sonrakı iki imtahanda məni tanıdı, o biri imtahanlarla da maraqlandı, dedi: – "beş"ə layiqəm, amma verə bilmez, çünkü fransız dili təmayüllü məktəb bitirməmişəm. Sonra da vəhşiyənə bir şaqqanaq çəkib əlavə etdi ki, əger ona imtahan verən bir fransız olsaydı və o, fransız dili təmayüllü məktəb qurtarmasaydı, ona da "beş" verməzdi. Soruşdum: "Jurnalist olmaq üçün məgər fransız dili təmayüllü məktəb bitirmək lazımdır?"

Şahin (Onunla sənlə danışmağa başlayır). Get inşaata, Nərgiz.

Nərgiz. Axırıncı imtahanda sərbəst mövzu yazdım – "Mənim arzum". Yazdım ki, inşaat mühəndisi olmaq istəyirəm, elə binalar tikəcəyəm ki, jurnalistler təsvir etməyə söz tapmasınlar. O əcayıb "fransız təmayülli" arvadın acığına elə yazdım. Tezden imtahana gedəndə pillelərin başında qabağıma çıxmışdı. Bir kişi ilə danışırı, qaş-qabağını elə turşutmuşdu ki... Bəli, yazdım, mühəndis olmaq istəyirəm və imtahandan çıxandan sonra işlərimi geri istədim, bildim ki, "iki" verəcəklər. Amma işlərimi vermədiilər, dedilər, qayda-qanun var, sabah tezden "iki" alanların siyahısını vuracaqlar, onda gelib alarsan. "İki"lərin sırasında yox idi adım, sonra qiymət alanların siyahısında familimi axtarmağa başladım, qəribə idi, "beş" vermişdilər. Fransız dili imtahanında acığımızdan müəllimə cavab vermedim, dedim, hazırlaşmamışam. Döşləri qabardı, elə bil nasosla üßleyirdilər. Yenə "dörd" yazdı, dedi bir ay qabaq sənə "dörd" vermişəm, bu dəfə "iki" yazsam, gülərlər. Bu vaxt bilet çəkib hazırlaşan uşaqların piqqıltısını eşitdim.

Şahin. Sağ ol, Nərgiz! Seni yavaş-yavaş oxumağa başlayıram.

Nərgiz. Siz sağ olun! Yaxşı ki, gəldiniz... Siz məni özülmə qaytardınız, sizdən yana qayıtdım doğma obama, axı, anam mənə bu dildə layla çalıb...

Şahin. Sağ ol, Nərgiz! (Öz-özüñə) Yox, deyəsən, burada yaşadığım günler hədər getmədi, nə isə qazandım da. Belkə elə bura bağlanacağam, kim bilir...

Nərgiz. Görürsən, peşə seçəndə də nələr gəlir adamın başına. Bacım rəssam olmaq arzusundaydı, amma indi həkimdir...

Şahin. Bəs qardaşın yoxdur?

Nərgiz. Yoxdur. Amma həmişə qardaş həsrətli yaşmışam. Uşaq vaxtı uşaqlar rəfiqələrimə sataşanda, onları qardaşları ilə qorxudardılar. Dəcələr o saat qorxub çəkinərdilər. Biz isə... bilirdik qardaşımız yoxdur. Biz iki bacı bir-birimizə həm de qardaşıq.

Şahin. Get inşaata, Nərgiz. Ürəkaçan evlər, saraylar tik. Ölkəmizə gələn qonaqlar əvvəlcə tikdiyimiz binalara baxır, sonra qəzetlərimizi oxuyurlar.

Nərgiz. Əvvəlcə qəzetlərimizi oxuyub, sonra qonaq gələnlər də var. Yox. Jurnalist yaxşıdır. Mənim təsəvvürümədə jurnalist ən sərbəst, ən xoşbəxt adamdır, heç kəsden asılı deyil, öz sözünü, fikrini istədiyi vaxt deye bilər. (O da Şahinlə sənlə danışmağa

*başlayır.) Sənin kimi... Ancaq... Sən bəzən sərhədi aşırsan, adam-
ların xətrinə deyirsən. Kobudluq edirsən.*

Şahin. Doğruluq, prinsipialliq nə vaxtdan kobudluq olub?

Nərgiz. Redaksiyaya gələndən hamını narahat etmişən.
Məmişə deyirsən ki, səndən redaktor müavini olmaz, Qulamova
deyirsən ki, nəzəri jurnalist savadın yoxdur...

Şahin. Qəribədir, bunları sənə kim çatdırıb?

Nərgiz. Yerin də qulağı var. Özünü hamidan çox bilən apa-
rırsan. Nə olsun, Bakıda sənin bir-iki məqalən çap edilib? Buna
göre təvazökarlığını itirməlisən? Bu şəhərin öz qaydaları var, hamı
bir-biri ilə qohumdur, tanışdır, dostdur... Onları bir-biri ilə vuruş-
durmağın nə menası?

Şahin. Düz demirsən, Nərgiz, bizim ailədə bir qanun var, o da
hamı üçün műqəddəs olmalıdır. Məni bağışla, tək qalmaq isteyi-
rəm, başım ağrır.

Nərgiz. Bax, bu da bir kobudluq! Saat zavoduna getdin?
Direktorla görüşdüñ?

Şahin. Görürəm, siz bilmeyən şəylərə qurd düşər. Bura bax,
sən kime casusluq edirsən? Redaktora? Məni pusursan... İndi qəs-
dən gəlmisen bura? Yoxsa "təsadüfən?"

Nərgiz. Qəsdən! Gördüm zavodda çox ləngidin, ardınca gəl-
dim. Hə, necə keçdi görüşünüz?

Şahin. Mən çox bedbəxt adamam, Nərgiz.

Nərgiz. İşinə, sıfətinə bu sözlər yaraşır.

Şahin. Doğru sözümüzdür. Mənə elə gəlir ki, heç bir oğlan
mənim düşdürüm üzviyyətə düşməyib.

Nərgiz. Hansı üzviyyət?

Şahin. Bir dostum var. Sən tanımadısan... Ata üzünə hesrət idi.
Eşitmışdı ki, atası o, hələ uşaq iken həlak olub... qəhrəman kimi.
Dostum öz atası ilə fəxr edirdi, xəyalında heç vaxt görmədiyi simas-
sını canlandırdı. Qəlbən, ruhən ona oxşamağa çalışırdı. Lakin bir-
dən məlum olub ki, onun atası sağ imiş. Lakin heç bir vaxt onu arayıb
axtarmırmış. Dehşət burasıdır ki, bu ata kasıb deyil, çox hörmətli,
varlı bir adamdır. Təsəvvür edirsən, neçə illər ayrılıqlıdan sonra ata-
oğul görüşürler, oğul qəlbində ata həsrəti, ata qəlbində şöhrət,
vəzifə qayğısı. Oğlanın bütün arzuları alt-üst olub.

Nərgiz. Jurnalistən, jurnalist! Heyatda bundan da betər
hadisələr olur. Ata-anası sağ ola-ola yetimxanada böyüyən uşaqlar
da var. Bəs sən bunları hardan bildin? Dostun bura gəlib?

Şahin. Hə...

Nərgiz. Yazıq... saat zavodunda kimlə görüşdün, danış də...
Felyeton haqqında Salahov nə deyir?

Şahin. Salahov vəzifəsində qorxur, qorxur... Amma sonra
çox şeyi açıq etiraf etdi.

Nərgiz. Bəs sən!

Şahin. Men od ilə suyun arasında qalmışam, Nərgiz. Məsələ
burasındadır ki, Salahov mənim bayaq dediyim dostumun atasıdır.

Nərgiz. Nə?

Şahin. Mən o məqaləni çap etdirdəm, hamı deyəcək bu adam
dostunun atanının qatılıdır. Yox, əgər bu fikrimdən əl çıxsem, öz
ideallarımlı, arzularımı, yolumu tapmamış oluram. Ona görə bayaq
dedim də, bedbəxt adamam.

Nərgiz. O dostun indi hardadır, Şahin?

Şahin. Neyinə gərəkdir?

Nərgiz. Yalvarıram, onu mənə göster. Biz eşitmışık, anam
deyirdi, ancaq inanmırıdım... Demək... Hardadır o? Mehmanxanada?

Şahin. Yox.

Nərgiz. Öz evləri var burda?

Şahin. Yox.

Nərgiz. Şahin...

Şahin. Mənim heç bir dostum yoxdur, Nərgiz. O dediyim
oğlan mənəm. Bu hadisələr mənim başıma gəlib...

Nərgiz. Qardaşım! İlahi, qardaşım!.. Mənim də qardaşım var!
O, budur, qarışmadır!.. Qardaş!!! (Ağlayaraq onun boyununa sarılır.)

Şahin. Sən... Salahovun qızısan, Nərgiz?

Nərgiz. Hə... Hə ... Gedek bize, səni anamla, bacımla tanış
edim. Qoy hamı bilsin. Mənim də qardaşım var!

Şahin. İndi yox, Nərgiz... İndi yox. (Qaçaraq gedir.)

Nərgiz. Allah səni saxlaşın, qardaş!!! Sən mənim sevincimi
özüme qaytardın.

Musiqi söslənir, getdikcə güclənir, sonra birdən susur.

Redaksiya. Məmişə Harayxanım üz-üzə eyləşib
mehriban səhbət edirlər.

Məmiş (kövrək). Görünür, daha məni o kabinetə qoymayaqlar, Harayxanım... Zəmanə deyişib indi, kişilik dünyası deyil. Kimin arxası katibə bağlıdırsa... o da udacaq. Hər şey də birincidən asılıdır, birincidən... onun da ki, mənimlə heç əzəldən arası yoxdur...

Harayxanım. Nə felsəfədir o elə?

Məmiş. Ağlamayana pəpə yoxdur. Qulaq as, gecə səhəre kim fikirləşmişəm, manevr etmək lazımdır. İndi ömrümün elə vaxtıdır ki, mənə daha məsul postlar tapşırılmalıdır. İndi şəherimizdə mənə uyğun üç vakantı yer birdən açılmışdır. İstəyirəm qorkoma yazam, o yerlərə öz namizədiyimi irəli sürəm...

Harayxanım. Haralardır?

Məmiş. Əvvəlcə söz ver ki, hara getsem, mənimlə gedəcəksəm...

Harayxanım. Niye getmirəm... İyirmi üç ildir bu qəzeti bax, bu barmaqlarım çap eleyir. Amma qədrimi bilmirlər...

Məmiş. Vakant yerlərdən biri şəhər QAI-sinin rəis müavini...

Harayxanım. Yağlı yerdir. Bəs mən orda ne iş görəcəyəm?

Məmiş. Qadın milisioner indi yaman dəbdədir. Səni yolların birinə tənzimləyici təyin edərəm. Maşınları o yoldan bu yola ötürməyə nə var ki? (Xatkeşi ona verir.) Bir məşq elə. Mən üçüncü dərəcəli şoferəm, milisionerlərə fikir vermişəm!.. Bax, belə dayan... Aha... belə dön... yol göster, əhsən... (Harayxanım onun dediklərini edir.) QAI baş tutmasa, hamamın direktoru. Mirzəqulunun pensiya vaxtı çoxdan çatıb... Sen də kiseçi olarsan...

Harayxanım. Nə?

Məmiş. Kassir, kassir.

Harayxanım. Hə, bu, başqa məsələ.

Məmiş. Əgər bunlar baş tutmasa, gərək yenə o otaqdan yapışaq. (Redaktorun müavininini otağını göstərir.) Əgər mən ora keçsəm, sən keçirsən bu stola. (Əli ilə stolu döyücləyir.) Mənim yerimə baş ədəbi işçi və seçilirsən mestkomun sədri!

Harayxanım. Əhsən Məmiş, əhsən. Keçirdiyimiz xoş günlər halalın olsun. Olmaz, o vakant yer deyirsən, nədir, onların üçünü də birdən elə keçirək?!

Məmiş. Bu dünyada hər şey olar Haraycan! Hər şey arxadan asılıdır, arxadan. Deyir, birini günahsız-günahsız döyürmüşlər, o da "vay arxam, vay arxam!" deyib ağlayırmış. Əli saxlayıb soruşurlar:

"Adə, biz sənin üzünə, başına vururuq, nə başlamışan vay arxam, vay arxam..." Döyükən cavab verir ki, "Əger arxam olsayıdı, siz heç mənə yaxın düşə bilməzdiniz".

Harayxanım. Məmiş, əger sən bunların arasına düşməseydin, çoxdan professor olmuşduñ, vallah!

Arxadan səs gelir: "Harayxanım, bu yazı qaldı axı..."

Harayxanım. Yaman qanmaz adamdır bu məsul katib, qoymaz ki, adam ürəyinin dərdini boşaltsın heç olmasa... (Çıxır. Məmiş də onun arxasında gedir.)

Şahin fikirli haldə daxil olur. Şöbəyə keçib divardakı "Şəhərimizin qabaqcılları" lövhəsinə baxır, birdən geri çekilir. Məmiş gelir, öz stolunun yanında nəsə axtarır. Şahin cəld harasa çıxır.

Günay görünür.

Məmiş. Gün aydın, Günay xanım.

Günay. Məmiş, sən necə adamsan? Bir dəfə papağını qabağına qoyub fikirləşmişən sən nəsən, kimsən?

Məmiş. Bəli?

Günay. Əməllerini götür-qoy etmişən heç? Deyirlər, ən ağır günah işlədənlər belə, ömrünün sonuna yaxın tövbə edib, düz yola gelirlər. Səni bu redaksiyanın əməkdaşlarına qənim göndəriblər, nə istəyirsən bizdən?

Məmiş. Can?

Günay. Neçə ildir buradayam, həmişə sənin murdar işlərini görmüşəm və susmuşam. Sözümüz üzünə deməmişəm. Hamının xatirinə dəysən də, istəməmişəm xatirinə dəyəm. Hırsimdən gedib ağlamışam.

Məmiş. Mənim nə günah işim olub, Günay?

Günay. Bura gələn gündən sən məni biabır edirsən. Yazdığını materialları elə saldım, dinmədim, toyumu lağa qoydun dinmədim, uşağın haqqında hamiya şayiə yarmışan ki, eybəcərdir, nə istəyirsən məndən, Məmiş?

Məmiş. Sən mənə şər atırsan, Günay xanım. Mən belə adam deyiləm, vallah.

Günay. Güləlini yoldan çıxardın, Semədağa Şixəliyevi haqqında o qədər yazdım, axırda infarkt oldu, Əbdül Həmidoviçin partbiyetini əlindən aldırdın, Rəhimli zəlil elemişən, bəs deyil?

Məmiş. Nə olub bu gün sən?

Günay. Dünən axşam, saat 11-də harada idin?

Məmiş. Mən? Nə bilim, vallah? Qoy yadıma salım? Hə... yatırdım...

Günay. Gözünün içində kimi yalan deyirsən, sən bizim küçədən keçmirdin?

Məmiş. 11-də? Hə, hə... deyəsən İmangildən gəlirdim.

Günay. Bu məktubu atmadın sən qapımızın ağızına? (Məktubu göstərir.)

Məmiş. Nə məktub?

Günay. Sənin rəzil olduğunu burada hamı bilir, Məmiş, amma bu dərəcədə yox. Evi silirdim, bir də gördüm qapının altından məktub atırlar. Əvvəl çekindim. Sonra məktubu götürdüm... Tez pəncərəyə yaxınlaşdım. Gördüm sən bizim qapıdan çıxırsan, sən bu məktubla nə qazanacaqsan, Məmiş? Ərim mənə inanır, o, belə şayiələrə uymaz! Heç utanmırısan, yekə kişisən, gör nə işlərlə məşğulsan? Nəyə görə yazırsan ki, mənimle Şahin arasında nəsə var. Əməkdaşların bir-birinə kömək etməsi, ya yaxşı bir materialı tərifləməsi o deməkdir ki, arada nə işe var? Yox, sən de görüm, nə əsasla məni ərimin gözündən salmaq isteyirsən? Məni Şahinlə küçədə görübsən? Bir yerde ezamiyətdə olmuşuq? Bizi növbətlikdə "başqa cürə" görübsən? Dillən de!

Məmiş. O məktubdan mənim xəbərim yoxdur.

Günay. Mən bura geləndə yolumu sizin məhəllədən saldım. Bu məktubu kiçik qızın Laləyə yazdırırmışın. Laləni məktəbdə tapdım, məktubu gösterib soruştum. Qız boynuna aldı ki, o yazüb, ağladı, dedi bilmirdim kim haqqındadır, Günay müəllim, əger bilsəydim sizdəndir, yazmazdım.

Məmiş. Yalan deyir, köpək qızı, uşaqdı, qanmir.

Günay. Ailemi zəherlədiyinə görə, məni qadın kimi təhqir etdiyinə görə və naşaq yerdə şer atdıığına görə səni məhkəməyə verəcəyem, Məmiş...

Məmiş. Qəlet eləmişəm, Günay xanım, bağışla, bir xatadır, işin bu pis vaxtı yaxamı vermə milis əlinə.

Günay. Yox, Məmiş, bu namus məsələsidir. Həşərat kimi düşüb qalmışan bu şöbədə, neçə-neçə təmiz adamlara qara yaxdığın yetər!

Məmiş. Günay xanım qurban olum, qəlet eləmişəm, keç mənim günahımdan. (Ağlayır.)

Günay. Mən bilirdim sən beləsən. Həşərat! (Harayxanım galır.)

Harayxanım. Bay... Bay... bu nədir, sənə nə olub, Məmiş? Niyə ağlayırsan?

Günay. Tutduğu əməllərə görə.

Məmiş. Günay xanım, xahiş edirəm, yalvarıram... Xahiş edirəm.

Günay. Gedərsən ərimin yanına, ondan üzr istərsən.

Məmiş. Bildim, bildim... baş üstə, axşam gələrəm, ləp sənin yanında ondan üzr isterəm.

Günay. Yox, mən sənin kimi adamı evimə buraxmaram...

Harayxanım. Nə olub, ey, axı, Məmiş? Günay, niyə bu güne düşüb bu kişi?

Günay. Özündən soruş...

Harayxanım. Nə etmişən ə, yene?

Məmiş. Yeri maşını tiqqıldat. Sənə dəxli yoxdur... Gedərəm, Günay xanım... gedərəm... gedərəm...

Harayxanım. Nə olub, azz, bir mənə də de, ürəyim partladı ki...

Günay. Sənin bu qohumun...

Məmiş. Günay xanım, xahiş edirəm, deməyin ona, sabah bütün aləm bileyək, yazığam!

Harayxanım. Dedi-qoduçu özünsən. Hə, de, azz.

Günay. Özündən soruşsan, danışar. Böyük hünər göstərib.

Harayxanım. Yoxsa bu gün qəzetdə geden səhvliyərən danışırıınız?

Məmiş. Nə səhv?

Harayxanım. Deputatin nə iş yeri qeyd olunub, nə dədəsinin adı, nə de seçki dairəsi. Familiyası da səhv gedib. Budur ey... Baxın, Nargilə, vəssalam.

Məmiş. Ola bilməz. Axı, mən familiyasını yazmışdım.

Harayxanım. Bəs dədəsinin adı?..

Məmiş. Dedim kirvəmdir, yaxşı düşməz.

Günay. Yox, başın qarşıq idi sənin, ayrı işlərlə məşğul idin...

Harayxanım. Nə yazmışdin familini?

Məmiş. Nə yazacağam, Hüseynova.

Günay. Axı, indi o Hüseynova deyil, ərinin familini götürüb, Qoşqarlı.

Məmiş. Bəlkə də elə, Qoşqarlı yazmışam, Harayxanım səhv salıb.

Harayxanım. Hey, hey... bu da o dəfəki olmadı ha... rəhbərin adını Allah bilir neçə yazmışdır, mənciyəzə nə verirlər, onu da çap edirəm.

Məmiş. Hor şeyi yazmışdım. Toxucudur. Bu dağulmuşda neçə toxuculuq fabriki var.

Harayxanım. Cəmi-cümletəni iki fabrik, dörd filial...

Məmiş. Seçki dairəsinə bax, dübbədüz qeyd eləmişəm: 72-ci seçki dairəsi.

Harayxanım. Onu da ixtisar ediblər.

Günay. Niye?

Harayxanım. Yəqin qəzətə yerleşmirmiş, a balam, axı, deynən, orlı arvadı niye deputat verirsiniz? Toxuculuq fabrikində o qədər evdə qalmış qız var ki... Onlardan birini verin, yazığın baxtı açılsın da...

Günay. Eh... Harayxanım, Harayxanım...

Harayxanım. Kaş mənim də adım Nargilə olaydı.

Günay. Neyləyərdin?

Harayxanım. Bıy, azz, neçə yəni neyləyərdim? Podruqalatının yanında forslanardım ki, məni də deputat veriblər, inannırsınız, baxın, bu qəzet, bu da mən. Şəkli yox, zədi yox.

Günay. Bununla nə qazanardın?

Harayxanım. Qəribə qızsan, e... bu son vaxtlarda yaman dəyişmişəm. Elə bil fransızca damışırsan, bir şey başa düşmək olmur. Xeste-zad deyilsən ki...

Məmiş. Harayxanım, sənsiz də neçə-neçə Nargilə neçə-neçə oğlanı aldadacaq ki, mən deputatam!

Günay. Mən güman etmirəm.

Məmiş (kənara). Yenə keçdi ingiliscəyə.

Qulamov (əlində qəzet, hirsli daxil olur). Bəli... düzəlmüşdi hər yarağımız, birçə qalmışdı saqqal darağımız. Düz üç illik mövzu verdik redkollegiyaya, partiya iclasına, mestkoma, letuçkaya...

Məmiş. Nə olub, Qulamov?

Qulamov. Canına dərd olub, ay parazit oğlu, parazit, bu nədir, bu nə materialdır? Allahın bu xırda məlumatını da yaza bilmirsən, nə oturmusən burda?

Məmiş. Qulamov...

Qulamov. Ə, bu nə çatıdır salmışan boğazına, balam, işleyə bilmirsən, nə keçmişən xirtdeyime. Ərizəni ver, rədd ol...

Məmiş. Qulamov, qızın familiyası mənim oşibkamdır, bu əslində heç oşibka deyil, ərinin familiyasını yox, dədə-babasının familiyasını yazmışam, daha yaxşı...

Qulamov. Dünən sənə demədim ki, axşam mətbəədə ol. Materialı bir də yoxla? Bu, seçkidir, səhv getsə, atamızı yandırırlar.

Günay. Dünən axşam o ayrı işlə məşğul idi.

Qulamov. Vallah, partladım, bilmirəm nə edim. Dost deyirsən, dost kimi danışaq, işçi deyirsən, işçi kimi danışaq. Bir ildir, işləmirsən. Ayda havayı maaş alıb gəzirsin. Bu kiçik materialı da belə. Yox, men belə işləyə bilmerəm səninlə.

Məmiş. Kömək elə keçim müavin, canın qurtarsın.

Qulamov. Sən ya dəlisən, ya da gicbəser. Bir özünə bax, bu vid-fasonla, bu başla səni müavin qoyarlar? Məmiş, iştahani bas.

Məmiş. Sənin kimi dostu olanın...

Qulamov. Daş düşəydi, Məmiş, daş düşəydi səninlə çörək kəsdiyim güne...

Məmiş. Bəsdir! Redaksiyam başına götürmə. Elə danışırsan ki, guya burda hamidən çox işləyirsən. Özünü elə aparırsan, elə bil Allahın bacısı oğlusən. Heç sən də bu vezifəyə layiq deyilsən...

Qulamov. Danış... danış...

Məmiş. Sən nə şöbə müdürüsan? İşin-peşən öz işlərini düzəltmək, ona-buna yaltaqlıq edə-edə sürünmək. Adam olmayan yerdə özünü adam kimi aparırsan. Pensiya vaxtin çatıb, hə? Çatıb də? Bəs niye getmirsen? Getməzsən də, bilirsən belə gəlirli yeri sənə heç yerdə verməzler, indi əlləşirsen ki, mühərbiə veteranı kitabçası alaşan. Elə bilirsən, qanıram niyə? Növbəsiz şey almaq üçün, hər şeyə əlli faiz güzəşt üçün, hamının gözüne soxmaq üçün. Ay aldım ha... Hami bilir, hamı bilir ki, sen döyüşən orduda olmamışan. Bir firıldaq işlədib özünü kənara çəkmisən, indi də yalannan az qala qəhrəman olmaq istəyirsin. Sənin də niyyətin gözündə qalacaq.

Qulamov. Ah, ilan! Demək, voyenkoma sən yazıbsan... Gör ey, mən də buna dəst deyirəm, Zənginin qırığına kababa aparıram. Burnundan gəlsin sənə etdiyim yaxşılıqlar, Məmiş.

Məmiş. Sənin də burnundan mənim elədiklərim gəlsin.

Qulamov. Nə yaxşılıq eləmisən mənə?

Məmiş. Yada sal, huşsuz.

Qulamov. Skleroz özünsən!

Məmiş. Bəs bu qədər mal-pul yiğmişan, hardan yiğmişan, elə bil xəbərsizəm rüşvət almağından, göz yumuram, hər firıldağından halıyam.

Qulamov. Hə, hə?

Məmiş. İki dəfə bazardan felyeton yazmaq üçün adam gəndərdin, material hazır oldu, sonra, necə oldu çap elemədin, niyə? Bu Keklikli qəsəbəsindəki xalçaçılıq fabrikine aid tənqidi material vardi, necə oldu, bu iki, restoranlardan, mağazalardan olan yazıları demirəm hələ... Rəhbərlərdən nə isə qoparıb geri qalan zavodlara hər ay səhifə həsr edirsən. Hansını deyim...

Qulamov. Yum ağızını, əclaf!

Məmiş. Əclaf özünsən, üstəlik də deməqoq...

Qulamov. Məni söyürsən?

Məmiş. Əvvəl sən söydün.

Günay. Ayıbdı, yoldaşlar.

Harayxanım. Məmiş, özünü ələ al.

Qulamov. Yox, məni söyürsən? Sən bilirsən sənə nə edərem?

Harayxanım. Ay haray, ay camaat, qoymayıñ, qırıldılar bir-birini.

Günay. Məmiş, yoldaş Qulamov...

Qulamov. Kənara dur qız! Məni söyürsən? Demək belə?

Məmiş. Vur, vur, kişisən vur da.

Qulamov. Al! (Ona bir yumruq ilisdirir.)

Məmiş. Vay, vay, bağırsağım qırıldı, vay, dədə, öldüm...

Günay. Siz nə etdiniz, yoldaş Qulamov?

Qulamov. Əşşı, kəlek gəlir, heç nə olmayıb...

Məmiş. Ay, oy, öldüm.

Günay. Belkə təcili yardım çağırıñ?

Məmiş. Yox, özüm gedərəm həkimə. Yaxşı Qulamov, səni buna görə dama basmasam, heç dədəm Mıqqının oğlu deyiləm. Yaxşı. Vay bağırsağım qırıldı, vay... vay... vay...

Nehayət, redaktor dəhlizde görünür,
sanki hay-küyü ələ indicə eşidib.

Redaktor. Nə səs-küydü orda?

Nərgiz. Məmiş müəllimin sancısı tutub, xəstəxanaya getdi.

Redaktor. Sancısı? Material səhv getdiyinə görə, hələ çox azarı tutacaq o avaranın!

Şahin. Sizi bir dəqiqəliyə görmək olar?

Redaktor. Buyur, buyur, oğlum.

Şahin. Mənim materialım nə vaxt dərc olunacaq?

Redaktor. Mən ki, sənə dedim. Bu böyük bir zavod haqqında olduğundan katib oxumalıdır.

Şahin. Mən indi ona zəng vurmüşdüm. Deyir, oxuyub və çoxdan sizə qaytarıb. Özü də təəccüb elədi ki, nə üçün çap olunmayıb?

Redaktor. Demək, bundan belə, bu cür işləyecəyik, hə?

Şahin. Nə cür?

Redaktor. Hər materialdan ötrü katibi narahat edəcəyik? Onun göstərişini izləyecəyik, hə?

Şahin. Axı, özünüz dediniz, bu hər material deyil.

Redaktor. Niyə belə edirsən, Şahin? Axı, Salahov sənin atandır! Yaxşı, yaxşı, sən onu ata kimi qəbul etmirsin, amma hər kimdi, atandır. Sən bu materialla həm ona, həm də mənə böyük zərbə vurursan.

Şahin. Anam məni tək böyüdüb, birtəhər boy-a-başa çatdırıb. Anamın ürəyində bir arzusu vardi ki, mən ya mühəndis olum, ya da həkim. Amma mən onun yanına jurnalist kimi qayıtdım. O da başa düşdü ki, mən haqq işi üçün vuruşa atılıram. Mən həmişə həqiqəti deməliyəm, həqiqəti yazmalıyam.

Redaktor. Mən səni yalana sövq edirəm?

Şahin. Yarımçıq həqiqətə, bu daha pisdir, İman Mustafayeviç.

Şahin siyətli çıxır. Telefon zəng çalır. Redaktor dəstəyi qaldırır.

Səhnənin bir küncündə Salahov görünür.

Salahov. İman, o günü demədimmi, çap ələ o məqaləni.

Redaktor. Necə?

Salahov. O məqaləni bütövlükle çap ələ.

Redaktor. Dəli olmusan? Mən o işin altına gira bilmərəm.

Salahov. Əgər lazımdırsa, sənə razılıq məktubu da yazaram.

Çap ələ.

Redaktor. Vallah, sən dəli olubsan.

S a l a h o v . Yox, özümü tapmışam, qırx ildir itirmişdim, indecə tapdım.

Cesərət də budur,
Hünər də budur. –
Bele cəsərətlə həyat qurasan!
On yol yixılsan da ayıb deyildir, –
Özün yixılanda özün durasan.

Musiqi, işıqlar sönüb yenidən yanır. Səhnənin önnüne stullar
qoyulubdur, hiss edilir ki, iclasa hazırlıq gedir.
Əməkdaşlar bir-bir gəlib oturlar.

R e d a k t o r . Bəs camaatın qalanı hanı?

N ě r g i z . Partkom Bakıda kursdadır, mestkom üzvlük haqlarını
aparıb verməyə, mesul katibin dişi ağrıyırdı, getdi...

R e d a k t o r . Şahin gözüümə dəymir.

N ě r g i z . Gələndə xəber eleyərəm.

R e d a k t o r . Havaxtdan azərbaycanca danışmağa başlayıbsan,
ay qız.

N ě r g i z . Bağışlayın. (*Gedir öz yerinə, Şahin gəlir.*) Niyə gəl-
mədin? Hamımız soni elə həsrətlə gözleyirdik ki!..

Ş a h i n . Mən size gələ bilməzdim, N ě r g i z .

N ě r g i z . İnsafsız. Uşaq deyilik ki, hara getsən, mən bacınam,
bacınam ya yox?

Ş a h i n . Əlbəttə.

Redaktor selektorun düyməsini basır, N ě r g i z dəstəyi qaldırır.

R e d a k t o r . Што, табах надо вынести к визиту господину
Шахина?

N ě r g i z . Hələ gəlməyib, İman Mustafayeviç. (*Dəstəyi yerinə
goyur.*) Tabax elə bizim dildə də tabaxdır? İclasdır. Şəhər partiya
komitəsindən də adam gelib. Səni axtarırlar.

Ş a h i n . Mən o iclasda iştirak etməsəm, heç nə dəyişməz...
Sendə zərf olar?

N ě r g i z . Əlbəttə.

Ş a h i n . Bu məktubu iclas qurtarandan sonra redaktora ver. Bu da
mənim ünvanımdır. Havaxt lazımlı olsam, məni bu ünvanda axtararsan?

N ě r g i z . Gedirsən?

Ş a h i n . Bacıcan, özün bilirsən ki, mən daha burda qala bilmə-
rəm. Atamızı elə tənqid edəndən sonra heç kəs mənə hörmət
eləməz.

N ě r g i z . Bəs biz?

Ş a h i n . Mən varam, mən sənin qardaşınam, ne vaxt lazımlı
olsam, nəyə ehtiyacınız olsa, məktub yaz, mən gələrəm.

N ě r g i z . Doğtudan?

Ş a h i n . Məni qınama... İndi belə lazımdır. Çox dolaşıq düşdü
mənim işim. Evdəkilər də de... məni qınamasınlar. Belkə sonra bir
də bura qayıtmək istəyəcəyəm, kim bilir, heləlik.

Ş a h i n görüşüb çıxır. Nümayəndə otaqda var-gol edir.

Nedənsə narazıdır. Harayxanım ona yanaşır.

H a r a y x a n ı m . Yoldaş qarkom, size bir-iki sualım var. Bax,
bizdə ölen yoxdur, elə deyil? Pensiyaya çıxan yoxdur, elə deyil?
Bunlar heç yüz yaşında da pensiyaya çıxmazlar. Əsgər gedən də
yoxdur, elə deyil? (*Qəhqəha ilə güllür.*) Hansı əşgerliyə gedəcək,
çoxunun yaşı altmışdan o yanadır... Bəs bu sütlü, tezə ədəbi işçini
deyirəm, kimin yerinə gətiriblər? Mən mestkomun üzvü kimi bunu
bilməliyəm, ya yox?

N ü m a y ə n d ə . Narahat olmayın, yoxlayarıq, baxarıq.

H a r a y x a n ı m . Yoldaş qarkom, burda bizi adam yerinə qoyan
yoxdur. Deputatlıq geləndə redaktora çatar, qonorar – Qulamova,
vəzifə – Məmişə, eşşək kimi işləmək də Harayxanıma! Qadınlar
bayramında da adımızu birinci çəkməzler.

N ü m a y ə n d ə . Narahat olmayın, yoxlayarıq, baxarıq...

R e d a k t o r . Harayxanım, bir dəqiqə, icazənizlə... (*Nümayən-
dəyə yaxınlaşır*)

N ü m a y ə n d ə . Deyirəm, biz başlayaqq, o gəlib çıxar. Bir də
bəzi şeyləri o eşitməsə daha yaxşıdır.

R e d a k t o r . Buyurun, başlayaqq.

N ü m a y ə n d ə . Di, başla.

R e d a k t o r . Siz başlayın...

N ü m a y ə n d ə . Siz açın, mən başlayım.

R e d a k t o r . He? (*Ayağa qalxır.*) Di, yoldaşlar, biz bu gün bura
yığışmışıq ki, bəzi təxirəsalınmaz məsələləri həll eleyək. (*Nüma-*

yəndaya) Hansı təxirəsalınmaz məsələləri? Di, hamiya aydır o məsələlər. Ona görə də sözü şəhər partiya komitəsinin nümayəndəsi Bürcəlov yoldaşa verirəm. Buyurun, yoldaş Bürcəlov.

Nümayəndə ayağa qalxanda Qulamovla Məmiş əl çalırlar.

Nümayəndə. Son vaxtlar sizin redaksiya ilə bağlı ardi-arası kesilmədən məktublar gedir Mərkəzi Komitəyə. Əməkdaşlar adından, (qarşısındaki məktubları nazardan keçirir.) oxucular adından, müharibə veteranları adından və sairə və sairə... Məktubların hamısı imzasızdır və hamısında da şəhər partiya komitəsinin birinci katibi Həsənağa Sailoviç Sadıqov yoldaş günahlandıır, guya Sadıqov yoldaş öz bacısı oğlu Şahin Qayalını Bakıdan dəvet edərək sizin qəzeti işe düzəldibdir və sairə və sairə... Ekspert yoldaş təsdiq edir ki, məktubların hamısı üç xətflə yazılıb, həmin anonimçılardan sizin aranızdadır.

Qulamov. Kimdir o eclaf?

Harayxanım. Bizlərdən olar, canım.

Məmiş. Görüm, görüm o məktubların birini? Hə... görürsünüz, mənim xəttimə oxşadılar... İndi bəzi ağzığoyçəklər durub deyəcek mən yazmışam.

Qulamov. Onu yanan adamı təpib, işdən qovmaq lazımdır.

Məmiş. İşdən çıxarmaq nədir, ölkədən qovmaq lazımdır.

Nümayəndə. Bu məktubları yanan şəhər partiya komitəsinin katibi Həsənağa Sailoviç Sadıqov yoldaşla dəmiriyolçu Həsən-ağanı səhv salıblar.

Məmiş. Doğrudan?

Qulamov. Bəs necə olub səhv eləmişik, balam? (Sözünü dayışır) Deyirəm, nə alçaq adamlar var e, dünyada. Tf!

Günay (nümayəndə). Düyünün nahaq açdırın, indi dönüb o kişidən döşeyəcəklər.

Nümayəndə. İkinci məsələ Məmiş Beygörənməişov yoldaşın ərizəsidir. O xahiş edir ki, öz ixtisasına uyğun işlə təmin edilsin. Şəhər partiya komitəsi Məmişov yoldaşın, bağışlayın, Beygörənməişov yoldaşın xahişini nəzərə alaraq şəhər kommunal şöbəsinə tapşırılmışdır ki, onu... mərkəzi hamama kisəçi... bağışlayın, duşxana müdürü təyin etsin.

Qulamov. Kişi arzusuna çatdı də...

Məmiş. Sağ olsun qarkom! Bəs zamdirektor, bağışlayın zamredaktor kim olacaq. Bəs zamnaşçınlık QAİ? Onu da mənə versəydiniz, pis olmazdı.

Redaktor (zəngi basır). Sakit olun!

Nümayəndə. Üçüncü məsələ... (Redaktora) Bəs Şahin Qayalı gəlib çıxmadı?

Redaktor selektorun düyməsini basır, Şahini soruşur, sonra ciyinlerini çekir.

Nümayəndə. Zərər yoxdur, yəqin mağaricadan qaçıb. Hə, yoldaşlar, bilirsınız ki, sizin redaktor müavini stolu çıxdan boşdur, Sumbatzadə yoldaş... o söz, irəli çəkilib, və sairə və sairə. Şəhər komitəsinin bürosu qəzeti ümumi səviyyesini qaldırmaq, rəhbərliyi gücləndirmək, izafi xərclərə yol verməmək və sairə və sairə məsələlər üçün Şahin Qayalı yoldaşı redaktor müavini təyin edir. (Özü əl vurur) Hə, yoldaşlar, dördüncü məsələ... budur ki, qəzeti bir az zəif buraxırsınız, deputatların ad-familini səhv salırsınız. Kosmonavt şəklinin altında sağıcı adı yazırsınız, sağıcı şəklinin altında – kosmonavt və sairə və sairə. Xahiş edirəm, herənin öz adını öz şəklinin altından yazın. İclasımız bu qədər. (Redaktora) Deyəsən, dördcə məsələ idi, yox?

Redaktor (kənarə). Mən nə bilim, biçən də özünüzsünüz, tiken də...

Günay. Mənim bir sualım var.

Nümayəndə. Buyurun.

Günay. Şahin redaktor müavini olmağa razıdır?

Nümayəndə. O nə sözdür? Kim razı olmaz?

Günay. Men Şahini soruşuram.

Nümayəndə. Razi olmayıb neyləyəcək? O vəzifəni kimə versəm, istəmez? Biz vəzifədən çıxarıanda heç adamların rəyini sorşmurraq, vay ola ki, vəzifə verəndə... Bir də büro artıq qərar verib.

Günay. Siz Şahini yaxşı tanımirsiniz...

Nümayəndə. Onu tanımaq mənə o qədər də vacib deyil. O, gərək bizi yaxşı tanıya, xanım. (Redaktora) Yaxşı, harda qaldı o qəhrəman?

Redaktor zəngi basır, Nərgiz daxil olur.

Redaktor. Qayalıdan xəber çıxmadi...

Nərgiz. O, getdi...

Redaktor. Hara?

Nərgiz. Xahiş etdi, bu məktubu sizə çatdırırmı...

Redaktor. Görüm? Bu ki, ərizədir – nadir? (Redaktor məktubu oxuyur, amma hamı Şahinin səsini dinləyir)

Şahin in səsi. "Hörmətli redaktor, Siz bu sətirləri oxuyanda mən artıq təyyarədə olacağam, daha heç nə məni burada saxlaya bilməz. Niyə bu qərara gəldim? Özümü qorumaq üçün, arzularımı, ideallarımı tapdamamaq üçün... Belə lazımlı idi, başqa yol yoxdur. Bağışlayın. Məni qınamayın.

Sahin.
28 may, 1979-cu il.
"Sahil şəhəri".

Redaktor. Şahin gedib... Tamam gedib...

Nümayəndə. Necə? Bəs mən katibə nə cavab verəcəyəm?

Məmiş. Qəribə oğlandır, o boyda vəzifəni atıb getdi...

Qulamov. Men dünyada hər şey görmüşdüm, qələmi qoyub, tūfəngi götürmüştüm, tūfəngi qoyub – qələmi, amma belə fason iş heç yuxuma da girməzdı.

Günay. Gələn gündən hamınız düşdünüz üstünə. Biriniz dediniz katibin qohumudur, biriniz dediniz vəzifə üçün gəlib buraya. Gördünüz, o özü kimi qalmaq üçün, özünü qorumaq üçün burdan çıxıb getdi. Doğru deyiblər, burada hər gül öz ətrini verməyəcək.

Nümayəndə. Bəs mən Həsənağa Sailoviçə nə cavab verəcəyəm?

Redaktor. Görəsən, buna görə mənə töhmət çatmaz ki?

Təyyarə səsi eşidilir, getdikən yaxınlaşır ve sürətlə ötüb keçir.

Redaktor. Bakıya uçan təyyarədir, yolu bizim damın üstündəndir... Şahin də o təyyarədədir yəqin...

Hamı pəncərədən göylərə boylanır.

Harayxanım. Siz Allah, saxlamaq olmaz o təyyarəni?

Nərgiz. Qayıdarmı bir də baharla o?

Məmiş. Görəsən, zamredaktorluğunu indi də verməyəcəklər mənə?

Günay. İldirimlər bir yerdə qərar tuta bilməz...

Nümayəndə. Bəs mən Həsənağa Sailoviçə nə cavab verəcəyəm?

Redaktor. Görəsən, buna görə mənə töhmət çatmaz ki?

Təyyarənin səsi uzaqlaşdıqca orqan musiqisi güclənir.

Lal sehne. Tamaşaçı salonu yavaş-yavaş işıqlanır.

Perde

1979

BU DÜNYANIN ADamları

İki hissəli qəmli komediya

İŞTİRAK EDİRLƏR

Zaman Hesenli	- Neft Kurortologiyası İnstitutunun direktoru
Nemət Səmedzadə	- həmkarlar ittifaqının sedri, elmi işçi
Qoşqar Kəngərli	- elmi işçi
Sarvan Qaradağlı	- elmi işçi
Sever	- şəhər partiya komitesinin nümayəndəsi
Yoldaş Əmrəh	- direktorun təsərrüfat işləri üzrə müavini, partiya təşkilatının katibi
Hüquqə xanım	- hüquqçu
Qulaməli kişi	- ocaqçı
Sekinə	- makinaçı
Sekinənin eşi	- elmi işçi

Zaman – yenə bizim günlər.

Mekan – dənizli, metrolu, nehəng bir cənub şəhəri.

PROLOQ

Hədişəldən on beş il keçib...

Səhnə önü, Zaman Hesenli və Qoşqar görüşürər.

Səs:

– Min illədir dünya gedir,
Xoş gün adlı mura sarı.
Min illədir bu yollarda
Əngəl olub adamlara
Bu dünyanın adamları.
Bu dünyanın berbəzəkli adamları,
Bu dünyanın tek özüne
çox gərekli adamları,
Adamlara çox gərəksiz adamları,
Həm diləksiz,
Həm ürəksiz adamları.

Dünya da öz işindədir,
Tutub Tanrı əteyindən.
Matdim-matdim baxmaqdayıq
Seninle mən
Senin məndən xəberin yox,
Mənim səndən xəberim yox.
Görmürükü gözlərimiz önündəcə

Kimse səni,
Kimse məni vurur, əzir,
Bu laqeyd adamlara
Bu insanlar necə dözür,
Tanrı özü necə dözür?
Tanrı görən necə dözür...
Bu ahlara.
Biz də elə deyə-deyə, güle-gülə
Vida deyib axşamlara
Əl edirik sabahlara.

Hərəmiz öz işindəyik,
Bu işlərin içindəsə
Hərənin öz rəqibi var,
Hərənin öz dostu, yarı.
Bu dünyanı yaradandır,
Bu dünyanı dağıdandır,
Bu dünyanın adamları.

Pisler yaman laxladıblar bu dünyani,
Yaxşılardan çox ağlayıblar bu dünyani.
Tanrı özü saxlayıbdır bu dünyani.
Belkə biz də bir məxreçə gələ bilək.
Adam kimi qəm eleyib,
Adam kimi güle bilek.
İnsanların qədrini-qiyəmətini
bile bilek.

Həsenli. Xoş gördük, Qoşqar. Necə qış, necə yay, necə il...
Qoşqar. Xoş gördük, Zaman müellim. Nə qışları, yaylorları say-
dim, nə də illeri. Birdən baxıb gördüm ki, saçlarım ağarıb, illərse uçub.

Həsənli. Elə bilirdim, illeri çiynamdə saxlayıram. Sonra gördüm məni eydilər, belimi bükdülər və... yox oldular...

Nəğmə

Tarzən fikre dalihdır –

Tellərin nə günahı?

Qış özü qocalıbdır –

Sellərin nə günahı?

Yazı zimistan sandıq,

Yayın eşqiyle yandıq,

Payızda alovlandıq –

Yellerin nə günahı?!

Bu nə qovğa, bu nə hay,

Nə gündəsen, dostum, oy,

Sən özünə qiymət qoy –

Dillerin nə günahı?

Umu-küsü – çəndədir,

Ağurdır Vətən dərdi,

Günah sendə, məndədir,

İllerin nə günahı?

Həsənli. Bu illər, o illərə oxşamaz. Bu illərə alışmaq üçün gərək təzə bir ömür yaşayasan. Ona da mənim gücüm çatmaz.

Qoşqar. Elə deməyin, zəmanənin qovğalarında yenə yaxşı qalıbsınız.

Həsənli. Əlbettə, qalmışam. Amma neyə dəyər? Ayrı şeyləri demirəm hələ. Oğlum yerində, nəvəm yanında olanlar şəhid olub getdilər. Hər dəfə ateşkəs pozulanda, elə bil güllelər mənə dəyir. Turaldan məktub gələndə elə bilirəm yenidən dirilirəm.

Qoşqar. Tural əsgərlikdədir?

Həsənli. Tural o gedəndir elə. Sovet ordusunda xidmət elədi. Sovet dağlıandan sonra öz ordumuzdadır. Deyir, Qarabağ azad olma-yinca qayıtmayacağam.

Qoşqar. Halal olsun.

Həsənli. Qoşqar, sen çox gezmisən, dünyanın işlerindən məndən yaxşı baş çıxarırsan. Bu müharibə havaxt qurtarar?

Qoşqar. Bütün övladlarımız Tural kimi fikirleşəndə...

Həsənli. Bəs havaxt elə fikirleşəcəklər?

Qoşqar. Deyə bilmərəm. Ancaq o gün gələcək. Yeqin gələcək!

Həsənli. Onda qoca çağında Qarabağa, Zəngəzura payı-piyada gedəcəyəm...

Qoşqar. Yaman başqlaşmışınız, Zaman müəllim.

Həsənli. Dünya özü başqlaşıb. Gözlerimiz öñündəce bu axır on ildə elə bil yüz il yaşadıq... Uşaqlar iki-üç ildəcə böyüdü, böyükər qocaldı... Cox insan dünyadan qəfil getdi...

Qoşqar. Azərbaycanı kurort diyarına çevirmek istəyirdik, Qarabağı, Zəngəzuru itirdik. Bizi addım-addım gətirdilər bu günə. O qədər yalan-palan danişdilar, o qədər riyakarlıq etdilər, dünyada saf nə varsa, dözməzdə buna, ona görə də Allahın qəzəbinə gəldik. Bunlar dərs olmalıdır bize.

Həsənli. Neçə qış, neçə yay... Neçə ildir görüşmürük? Bir az özündən danış... nə edirsən, nə ilə məşğulsan?

Qoşqar. Bir şirkətdə tərcüməçilik edirəm.

Həsənli. Qoşqar Kengərli tərcüməçilik edir? Niye dağlı-mırsan, ay dünya! Sən boyda alım indi hansısa şirkətdə tərcüməçilik edir?

Qoşqar. Mən buna heyretlənmirəm. Tərcüməçilik də sənətdir.

Həsənli. Sən yerdə alimin yeri boş qalıb. Bəs buna nə deyirsən?

Qoşqar. Məqalələr yazıram.

Həsənli. Heç rast gəlmirəm.

Qoşqar. Hələ-çapa vermirəm. İndi insanların dərdi kurort məsələləri deyil. Davadan sonra qayıdırıq bu işe.

Həsənli. Sağ ol, elə həmin Qoşqarsan. Məvacibin necədir?

Qoşqar. Pis deyil, dolanırıq.

Həsənli. Ev məsələn neçə, həll olundumu?

Qoşqar. Yox, elə həmin yataqxanadayam. İndi qaçqınlarla bir yerdə yaşayıram... Narazı deyiləm, gözəl insanlardır.

Həsənli. Elə bütün burlara görə neçə il meydanlarda yatdım?

Qoşqar. Meydanlarda yatmağıma peşman deyilem. Bu illəri biz yaşamalıydıq.

Həsənli. Niyə belə oldu bu dünya?

Qoşqar. Bizi əlimizdən tutub gətirdilər. Baxmadıq heç hara gedirik?

Həsənli. Bilirsən, o ötən illər üçün ürəyim qubara dönüb. Gedək bir az dərdləşək. Niyə belə oldu bu dünya?

Qoşqar. O illəri varaq-varaq xatırlayaq... Uşaqların hamisini bir yerə yiğaq... Öz sehvərimizi anlamasaq, düşdürümüz gündən çıxa bilmerik.

Həsənli. İnsan yaşılaşdıqca keçmişə qayıdır.

Qoşqar. Çünkü hər şey keçmişdən başlayır. Keçmişdən təcrid olunmuş geləcək, geləcəkdən ayrılmış keçmiş yoxdur.

Həsənli. Bizi o illərdə yalnız iş maraqlandırıldı. Dava-dalaşımız da elə onun üstəydi.

Qoşqar. Görünür elə olmalı deyilmiş. Biz milli varlığımıza, dilimizə, torpağımıza olan etinəsizliyə, biganəliyə qarşı vuruşma-hydiq. Bizim itirdiklərimiz biganəliyimizin qurbanıdır.

Həsənli. Qayıdaq keçmişə... Nəzər salaq... Öyrənek... Təhlil edək... Nəticə çıxaraq... Bəlkə bu gün də insanlara yararlı ola bildik.

Qoşqar. Uşaqları da çağırıaq.

Nəğmə

De, kimlərlə vuruşmusan,

De, kimlərlə əyişmisən,

Qərib geceyə dönmüsən

Niyə belə dəyişmisən,

Dünya, niyə dəyişmisən?

Özünə qayıt dünyam,

Özünə qayıt, insan,

özünə qayıt.

Ağ buludlar qaralandı,

Saf arzular yaralandı,

Əzabların sıralandı,

Özünə qayıt, dünyam,

Özünə qayıt, insan,

özünə qayıt.

Vətən, sənin əşgerinik,

Axşamınıq, səhərinik,

Köhleninik, yehərinik,

Özünə qayıt dünyam,

Özünə qayıt insan,

Özünə qayıt.

Özünə qayıt, qardaş,

Özünə qayıt, bacım,

Özünə qayıt.

(Ardı – epiloqda)

BİRİNCİ HİSSƏ

Səhnənin əsas pərdəsi örtülüdür. Yoldaş Əmrəh səhne öünüə gelir, kimisə axtarır.

Yoldaş Əmrəh. Qulaməli kişi...

Qulaməli kişi səhnənin o biri başında görünür.

Qulaməli kişi. Xeyir ola, yoldaş Əmrəh?

Yoldaş Əmrəh. Xeyirdir. Yoldaş Əmrəhın şərlə işi yoxdur.
Sənə mənzil vermək isteyirəm.

Qulaməli kişi. Nə mənzil?

Yoldaş Əmrəh. Mənzil də... İkiotaqlı gözəl mənzil.

Qulaməli kişi. Yəni elə asandır?

Yoldaş Əmrəh. Yoldaş Əmrəhın əlində çətin iş yoxdur.

Qulaməli kişi. Di ver gölsin? (Əlini uzadır.)

Yoldaş Əmrəh. Verdim. (Onun əlini tutur.) Amma gərək bir balaca tərleyəsen? (O biri əli ilə göstərir.) Üç bəsdir.

Qulaməli kişi. Neçə litr zoğal arağı eləyir, hesablamışan?

Yoldaş Əmrəh. Zoğal arağı da alacaqsan, darixma. Amma gərək iclasda... (Ona piçiltiyə masləhət verə-verə sahnənin o biri başında görünməz olurlar.)

Səkinə ilə Səkinənin əri daxil olurlar.

Yoldaş Əmrəh. Telegramları göndərdiniz?

Səkinə. Hə, dünən göndərdik. Sroçn! Papalarını yandıracağam onları.

Yoldaş Əmrəh (Səkinəyə). Gərək cəsarətli olasan. (*Gülə-gülə*) Hamilə qadınsan, kim sənə güldən ağır söz deyəcək? Demək belə... İndi... (*Hər ikisinin qoluna girib Səkinənin ərinin qulağına ehmalca piçildayaraq məsləhatlər verir. Sonra səhnədə görünməz olurlar.*)

Sehnənin əsas perdesi açılır. Direktorun kabinetində iclas başlayır.

Həsənli telefonla dəmşir. Yoldaş Əmrəh elindəki təlimat kitabını diqqətən vərəqləyir. Nəmət Səmədzadə elini çənesinə söykeyerek fikrə gedib.

Həsənli. İclas davam edir. (*Səmədzadəyə baxıb təaccüblənir.*) Yoldaş Səmədzadə, sizi heç belə fikir eleyən görməmişdim. Buyurun.

Səmədzadə (elə bil yuxudan oyanır). Yerkomun mənzil komissiyası gecə yarıyadək bu işlə məşğul oldu; son səkkiz ildə ev növbəsində dayananların işləri diqqətən araşdırıldı. Qəribə vəziyyət yaranıb: indi ikiotaqlı mənzil növbəsində birinci yerde üç adamın durmağa həm hüquqi, həm de mənəvi haqqı var.

Həsənli. Üç adamın?

Səmədzadə. Hə, üç adamın.

Yoldaş Əmrəh. Şahmat yarışında hərdən belə olur.

Səmədzadə. Təəssüf ki, belədir. Üçündən biri lap əvvəl növbəyə yazılib, ikisi də əvvəller üçotaqlı növbəsində imişlər, sonra ikiotaqlı növbəsinə keçiblər.

Həsənli. Niye?

Səmədzadə. Ailələri kiçilib. Qocalar Allah rəhmətinə gediblər. Təəssüf ki, belə olub.

Yoldaş Əmrəh. "Təəssüf" niye? Danışığında mətiqi cəhətə fikir ver: Gündə dünyada mini ölürsə, min biri dirilir. Bizim sosialist heqiqətlərimiz...

Səmədzadə. Sosializmdə də ölüne birçə gündə ev verilir – qulacyarım yerde qəbir qazırlar, vəssalam. Bəs dünyaya yeni gələnə necə? Neçə il gözləməlidir? Qoşqar Kəngərlinin qızı kənddə nənəsinin yanında yaşayır, arvadı – rayon mərkəzində anasının yanında, özü isə... şəhərdə, fəhlə yataqxanasında.

Yoldaş Əmrəh. Yaxşı, bəs o, burda işləye-isləye fəhlə yataqxanasına necə düzəlib?

Səmədzadə. Sizi narahat edən elə budur? Zəng çalın yataqxanadan atsınlar bayırı.

Hüquqə xanım (ətrafa). Bu alımların niyə göresən hüquq dərsi keçmeyiblər? Axı, Qoşqar fəhlə yataqxanasında yaşayırsa, deməli, bir fəhlə qalib bayırda.

Səmədzadə (elə bil onu eşitmır). Vallah, ağıl dəryasisan, yoldaş Əmrəh! Ancaq bir şeyi unudubsan: neçə gənc fəhlə öz otagini Qoşqar Kəngərlə kimi alımə verer!

Həsənli. İclas davam edir. Yoldaşlar, mövzudan kənara çıxmayıñ, hamınız alım adamlarınız, biz bura mənzil bölgüsü məsələsi üçün yiğmişmişq.

Səmədzadə. Neçə mənzildir?

Həsənli. Neçə dəfə deyərlər? Bir mənzildir. Banqladeşdə, bağışlayın, (*qarışışındakı kağıza baxaraq*) Şərqi massivində, 27/a bina, doqquzuncu mərtəbə, 52-ci mənzil, yaşayış sahəsi 32,5 kvadrat metr, ümumi sahəsi 50 kvadrat metr, iki artırması var.

Səmədzadə. Bir mənzili birinə verərlər də. Daha niyə deyirsiniz, "mənzil bölgüsü" məsələsi müzakirə edirik? Bir mənzili necə bölmək olar? Burda adamları bölmek müzakirə edilməlidir.

Yoldaş Əmrəh. Kişi düz deyir də... İri balkonlu göresən haraya baxır? Çəryomuşkaya, yoxsa cəhənnəmuşkaya?

Həsənli. Yoldaşlar, bura elmi idarədir, rəsmi iclasdır, məkanları öz rəsmi adlarını demək lazımdır. O "Banqlades"i, "cəhənnəm"uşkanı, "Gecəqondu"ları camaat uydurub, yaxşı deyil.

Səmədzadə (ətrafa). Əgər massivlərin öz adlarını desək, bir mənzil balalayıb olacaq beş, "cəhənnəm"uşka dönüb olacaq mərkəzi meydan, Banqladeş qonşu bir ölkəyə çevriləcək...

Həsənli. Mən yoldaş Əmrəhin sualına cavab verməmişəm hələ. Biz yerkomla belə bir qərara gəldik ki, mənzili bölünçə, bağışlayın, mənzili birinə verinçə, gedib binaya baxsaq daha yaxşıdır.

Yoldaş Əmrəh. Niye?

Həsənli. Çünkü o sualı bizə verməsinler. Deməsinlər ki, balkonu "cəhənnəm"uşkaya, bağışlayın, şimalı Çəryomuşkaya baxırıñ, onunçun bizə verdilər. Altında mağazası yox imiş, bağçası, məktəbi uzaq imiş, nə bilim daha nələr... Mən akademianın rəyasətində işləyəndə qəribə bir əhvalatın şahidi oldum. Bizim bölməyə bir mənzil ayırdılar və yuxarıdan tapşırıldılar ki, onu şair Səfa

Baharıştana verək. Səfa Baharıştanı tanıyırsınız də... Bizim bölməyə adını işe yazmışdilar ki, maaş alsun. Beli, Səfa xanım mənzili bəyanmədi, dedi, gerek mənim evim dənizin sahilində ola, iş otığımın pəncərəsi dənizə baxa, yataq otağımdan Sonalar gölü aydın görünə, istirahət otağım işə meydan boyda ola... Arada bir kasibin bexti kesdi, yaziq bir çətən külfəti ilə zırzəmidə yaşayırıdı, mənzili verdik ona, canı qurtardı.

Səmədzadə. Bəs Səfa Baharıştan ev almadı?

Həsənli. Aldı, neçə almadı. Ona Səfa Baharıştan deyərlər! Bütün aləmi qatdı bir-birinə. Axırda yuxarıdakıların əlacı kəsilib general Abbaslıya nəzərdə tutulan mənzili verdilər ona.

Səmədzadə. Kişilər düz eləyiblər də... General Abbaslı kimdir Səfa Baharıştanın qabağında?

Həsənli. Mövzudan uzaqlaşmayaq. Belə də iş olar? Üç nəfərdən birini! Bəs necə seçək?

Səmədzadə. Püşk ataq, kimin bexti zordursa aparsın.

Hüquqə xanım. Bəs hüquq? Bəs o biri ikisi məhkəməyə versə, bizi neyleyərlər?

Yoldaş Əmrəh. Əlbəttə, atamızı yandırılarlar.

Səmədzadə. Onda üçünə də verək, belkə elə hamısı bir aile kimi yaşayacaqlar... Sosialist yataqxanasıdır. Onda yoldaş Əmrəhun atasını yandırmazlar.

Yoldaş Əmrəh. Səni mestkom verənin...

Səmədzadə. Atasını yandırırmı!

Həsənli. Bəsdirlən, yoldaşlar, bura rəsmi idarədir, rəsmi iclasdır...

Səmədzadə (*onun sözünü kəsərək*). Rəsmi işlərə baxırıq...

Həsənli. Bəs mənzil komissiyasının qərarı nə oldu?

Hüquqə xanım. Mənzil komissiyası məsələnin hellini müdiyyətin sərəncamına buraxır. O üç nəfərin mənzil təmənnası eynidir. Eyni vaxtdan işləyirlər burda, biri yaxşı mütəxəssisdir, o birisi yaxşı təşkilatçı, birinin maaşı azdır, o birisinin xərci çoxdur, biri sakit, təvazökar adamdır, o birisi – bərk yazar... Komissiya neyəsən?

Həsənli. Ciddi məsələdir. Sabah sonuncu gündür, gerek çıxarışı ve məktubu rayon sovetinə təqdim edək, yoxsa...

Yoldaş Əmrəh. Gerek bu məsələni heç açıb ağartmayayıd. Səkkiz ildir institut ev almırı, qırılıb-batmamışq kıl.. (Həsən-

liyə.) Bir də... mənzili iclassız-zadsız vermek olardı birinə. Baş aparanı Səmədzadədir? Onu da dilə tutardıq, qol çekerdi.

Həsənli. Sss... Ondan keçib daha. Artıq bütün institut bilir ki, bize mənzil veriblər. İndi hamının qulağı burdadır.

Səmədzadə. Bağışlayın, yoldaş Əmrəh, siz neçə yaşıınızda ev alıbsınız?

Yoldaş Əmrəh. Mənim atamın evi olub, bala!

Səmədzadə. Siz neçə yaşıınızda ev alıbsınız?

Yoldaş Əmrəh. Mən? İyirmi iki yaşimdə. Nə olsun ki?

Səmədzadə. Heç. Qoşqarın yaşı artıq qırkı keçir.

Yoldaş Əmrəh. Mən Qoşqar deyiləm!

Səmədzadə. Ola bilməzsən də! Qoşqar bu boyda SSRİ-də tanınmış alimdir. Ömrünü-gününü elmə sərf eləyib, özü barədə heç vaxt düşünmeyib. Ev üçün ərizəni de mən ona güclə yazdırıbmışam. Amma sənə institutu qurtaran kimi ev veriblər. Nəyə görə? Hansı xidmətinə görə?

Hüquqə xanım. Sizə hüquq dərsi keçmək lazımdır. Əvvəla, sənin ixtiyarın yoxdur ki, kimseyə zorla ərizə yazdırısan. Deməli, sən onun hüquqlarını tapdalayıbsan. İkincisi, insan institutda oxuya-oxuya da ev almaq hüququna malikdir. Yoldaş Əmrəhın ailəsi böyük idi.

Səmədzadə. Yoldaş Əmrəh, sualıma cavab vermedin. Atan neçə idi, onu deyənə.

Yoldaş Əmrəh. Bunun nə dəxli var? Nazir müavini!

Səmədzadə. Nazir müavini! Ona görə də dərhal tələbə oğluna üç otaq ayırdılar. Onda bilmirdilər oğul nazir olacaq, yoxsa çoban? Nazir müavini oğlu idi, ev almalıydı, vəssalam! Əgər ev müavin oğluna belə təcili çatırsa, bəs onda... bu gün niyə professor Qoşqar Kəngərlinin evi yoxdur?

Hüquqə xanım. Doğrudan, o, niyə ev almayıb?

Həsənli. Nə bilim, vallah... Rəhmətlik Məmiş deyərdi ki, ağlamayana pəpə yoxdur.

Səmədzadə. O Məmiş də professor idi?

Yoldaş Əmrəh. Yox, anonimçi idi. (İki mənalı tərzdə.) Belkə elə evi Kəngərliyə verək. Pis alim deyil, Moskvada-zadda da çap edirlər onu. Əlbəttə, dostları olmasayıd, çap eləməzdilər...

Səmədزادə. Dostu da qazanmaq lazımdır. Bir də... Dostluqdan istifadə etseydi, çoxdan ev almışdı.

Hüquqə xanım. Növbəsi neçənci yerdədir?

Səmədزادə. Səkkizinci yerde.

Yoldaş Əmrəh. Mümkün olan iş deyil. Ondan qabaqda hər yerde üç demirəm, bircə adam olsa, eləyir doqquz adam. Doqquz ərizə birdən məhkəməyə getse, bize neyleyərlər?

Səmədزادə. Atamızı yandırıralar!

Yoldaş Əmrəh. Ay sağ ol!

Səmədزادə. Amma Qoşqar Kəngərli ev alardı! Arvad-uşağını bir yerə yiğardi, rahat işləye bilerdi.

Yoldaş Əmrəh. Yoldaş profkom, sən cavansan hələ, bu vəzifeye də təzə seçilmişən, geleceyin var... Belə partizanlıq nəyə lazımdır?

Səmədزادə. Partizanlar müharibədə az iş görmədilər.

Yoldaş Əmrəh. İndi müharibə deyil.

Səmədزادə. Sən evlə hələ birinci kursda təmin olunubsanşa və professor Kəngərlinin hələ evi yoxdursa, sənə qarşı müharibədir. Yalnız sənə qarşı!..

Həsənli. Yoldaşlar... yoldaşlar... ikiniz də məşhur adamlarınız... Mən sizi də başa salı? (Səmədزادəyə) Yaxşı, sən, profkom kimi öz fikrini qəti de: evi kima verək?

Səmədزادə (*kinaya ilə*). Heç kimə! Məktub yazın, geri qaytarın, maşını necə geri qaytardınız, evi də elecə qaytarın.

Həsənli. Gecdir daha...

Səmədزادə. Köhnə tarixlə qol çekin. Axı, belə işlər son vaxtlar yaman dəbdədir.

Həsənli. Dəbdə olan işlərin də ağını çıxarıblar. İçindən min şey çıxır.

Yoldaş Əmrəh. Onda bəs neyleyək?

Həsənli. Ümid Səmədزادəyə qalır. Zarafatlaryla...

Yoldaş Əmrəh. ... antipartiya çıxışlarıyla...

Həsənli. Kollektivdə ad çıxardıb, bir sözünü iki eləmirler. Belkə o bu işi yoluna qoya...

Sarvan gelir.

Sarvan. Salam. Bağışlayın, bir söz soruşum.

Həsənli. Buyurun.

Sarvan. Təzə mənzili mənə vətirsiniz?

Həsənli. Hələ müzakirə eləyirik.

Sarvan. Məni müzakirə maraqlandırmır, qəti deyin: ya hə, ya yox.

Həsənli. Qəti fikir deyə bilmərem. Görmürsünüz, müdürüyət, yerkom iki gündür bu məsələ ilə məşğuldur?!

Sarvan. Mən sizin fikrinizi soruşuram, yoldaş Həsənli. Sizə, o ev kimə çatmalıdır? Öz fikrinizi açıq deyin, mənim xeyrimə olmasa da incimərem.

Həsənli. Mən nə deyim? Onu komissiya biler...

Hamı susur, hamı bir-birinə baxır.

Sarvan. "Komissiya biler", "kollektiv biler", "Akademianın prezidenti biler..." Bağışlayın. (Çıxır.)

Səmədزادə. Niyə öz fikrinizi açıq demədiniz? Siz axı, buranın rəhbərisiniz! Ömrünüzdə bircə dəfə bir bütöv söz deyin, xeyir olsun və ya şər, fərqi yoxdur, bircə dəfə öz sözünüzü eşidək. Evi kimə vermək isteyirsiniz – qol çekim.

Yoldaş Əmrəh (*əyilib Həsənlinin qulağına*). Bu kötüün namizədliyini kim verdi sədriyə?

Həsənli. Yadımda deyil.

Yoldaş Əmrəh. Əgər Qoşqar vermiş olsayıdı, onun məsələsinə gündəlikdən çıxartmaq üçün elə bu da bəs edərdi.

Səmədزادə (*kinaya ilə*). Hüquqi cəhətdən?

Həsənli. Yoldaşlar, biz bura bir-birimizi qınamağa, sancımağa yiğışmamışıq. Teklif irəli sürün, özü də bütün məsuliyyəti öz üzərinizə götürün. Bu gün-sabah...

Səmədزادə (*onun sözünü kasır*). ...Şikayət-zad olsa, özünüz cavab verin.

Yoldaş Əmrəh. Zaman müəllim, mən sizin yerinizdə olsaydım...

Səmədزادə (*onun sözünü kasır*). Teklif ederdim ki, Nemət Səmədزادə otağı tərk eləsin, kim razıdır – barmaq qaldırsın. Sonra gec də olsa, yuxarıya məktub yazardım: geri götürün bu mənzili, canım, verin bir fəhlə ailəsinə, məhərə veteranına, əmək qabaqcılına... Onda adınız yaxşılığı çəkilərdi, məruzələrə düşərdi, bir

gözel gündə vəzifəniz daha böyüyərdi. (*Sükut.*) Amma mən sizin yerinizdə olsaydım, yoldaş Həsənli, pensiya vaxtını gözləməzdəm, elə bu gün ərizə yazıb gedərdim institutdan. Getməzdən qabaq isə... Əmrəhin əmrini verərdim.

Həsənli. Niye?

Səmədzadə. Çünkü kələfin ucunu itiribsiniz. İnstitut başlı-başına buraxılıb. "Dəymə mənə, dəyməyim sənə, çevir tati, vur tati" olub. İnstituta təzə bina vermək isteyirlər, kabinetləri böle bilməyəcəyinizdən qorxub etiraz edirsiniz, Kəngərlini komssomol mükafatına təqdim etmək isteyirlər, Paşayevdən qorxursunuz... Yoldaş Əmrəhin arvadının maaşını hər altı aydan bir artırırsınız ki, yuxarıdakı dayısına sizdən xoş söz desin... (*Sükut.*) Gec deyil hələ, eri-zəni yazın, bir başqa institutuna işə keçin. Onsuz da vaxtı çatanda sizə fərdi pensiya verəcəklər, özünüz demişkən, on doqquz yaşından rəhbər işdəsiniz. Fərdi pensiya verəcəklər, mütləq verəcəklər.

Həsənli. Məni bura rəhbər təyin edəndə sənin rəyini soruş-mayıblar, yoldaş Nəmet Səmədzadə! İşimi dəyişəndə de sənlə məsləhətəşməyəcəklər. Bir də... mənim taleyim öz əlimdə deyil ki. Elə bilirsiniz çox razıyam burda işləməyə?!

Hüquqə xanım. Yoldaşlar, biz başqa məsələ həll edirik. Hüquqi cəhətdən... bizim nə haqqımız var direktorluq namenklaturasını müzakirə edək? Zaman Əsədullayeviç, bu məsələnin müzakirəsi qurtarsın, prezidentlə danışın, burda bir balaca hüquq kursu keçirək, görünür, hamının ehtiyacı var, böyük ehtiyacı var.

Səmədzadə. Əsas fənləri sizlə Yoldaş Əmrəh tödris edərsiniz.

Həsənli. Yoldaşlar, yoldaşlar, mətləbə keçin, vaxt azdır. Düzü, mən bərk yorulmuşam, bilirsiniz də, üç ildir istirahət elemirəm. İndi mezuniyyətə çıxmıram. Sabah axşama bilet almışam, Kırma getməliyəm, putyovkamın vaxtı keçir. Görürsünüz, hər şeyi açıq danışdım size. Aramızda belə səmimiyyət ola-ola...

Səmədzadə (*onun sözünü kasır*). Nəmet Səmədzadə gah nala vurur, gah mixa.

Telefon zəng çalır.

Həsənli (*dəstəyi götürür*). Bəli.

Səs. Zaman Əsədullayeviç, sizin instituta bir mənzil ayırdıq ki, kollektiviniz daha yaxşı işləsin, planları, tapşırıqları, öhdəlikləri vaxtından əvvəl yerinə yetirsin, elə deyil?

Həsənli. Kaş o mənzili bize verməyəydiniz...

Səs. Siz hansı dildə danışırsınız, yoldaş Həsənli?

Həsənli. Dədəmin-babamın dilində, lap yaxşı bildiyim dil bu dildir.

Səs. Bəs partiyanın dili? Kollektiviniz siyasi cəhətdən kütləşibdir, Həsənli. Siz belə danışandan sonra Sarvan Qaradağlı Küveytə getməz də...

Həsənli. Niye getmir, o ki, özü xahiş edirdi...

Səs. Görürsünüz, kollektivinizdən xəbəriniz yoxdur. Əlbəttə, o vaxt özü yalvarırıdı. İki dəfə mənim qəbuluma düşdülər, arvadı ilə, adı nədir, Səkinə?

Həsənli. Mədinə.

Səs. Hə, Mədinə. Deyirdilər, bağ belə, bostan belə. Siz dörd ilə göndərirsiniz, bizi orda səkkiz il saxlayacaqlar... İndi ciblərində Küveyt pasportudur, sabah tezdən uçmalıdırlar Moskvaya, getmirlər.

Həsənli. Niye?

Səs. Görürsünüz, kollektivinizdəki klimatdan xəbəriniz yoxdur. İndi onları çağır, Sarvan Qaradağlını da, Səkinəni də, dirlə, dile tut, rüşvət ver, nə isteyirsən elə, özün bil, yarım saat sənə vaxt verirəm, kabinetdən çıxmıram. Sənin zəngini gözləyirəm.

Du, du, du... sığnalları eşidilir. Həsənli dəstəyə baxa-baxa yerinə qoyur.

Sükut. Həsənli selektorun düymesini basır, katibenin səsi eşidilir.

Səs. Sizi dinləyirəm, Zaman Əsədullayeviç!

Həsənli. Sarvan Qaradağlı ilə, Mədinə Qaradağlını bura dəvət elə.

Həsənli selektorun o biri düymesini basır, aparat susur.

Həsənli. Əmrəh, bir sıqar ver.

Yoldaş Əmrəh. Çekmeyin, Zaman Əsədullayeviç, həkim-lər deyirlər ki, belə hırslı vaxtda çekəndə...

Həsənli (*onun sözünü kasarək*). Sıqar ver!

Həsənli sıqarını yandırır.

Həsənli (*bir-iki qullab vurandan sonra*). İşdən iş çıxdı, indi də gərək iş-gücmüzü buraxıb Sarvan bəylə Səkinə xanımın, bağışlayın, Mədinə xanımın işi ilə məşğul olaq. Doğrudan, onlar niyə

birdən-birə etiraz ediblər? (*Yoldaş Əmrəha baxır.*) Siyasi rəhbər, o tərəflərde müharibə-zad yoxdur ki?

Yoldaş Əmrəh. Küveytde? Yox. Sağ-salamatlıqdır. Biziə əlaqələri pis deyil. Neft yataqları zəngindir. Adambaşına düşən gəlirə görə dünyada birincidir. Amma bizim mütexəssislərə ehtiyacları var, xüsusən, neftin təbabətə tətbiqi sahəsində. Ona görə məhz bizim institutdan mütexəssis istəyiblər. Yoxsa Sarvan ilə Səkinənin, bağışlayın Mədinənin ala gözlerinə aşiq olan yoxdur ki! Büttün soyuzda ora işləməyə getmek üstündə qırğındır.

Sarvan daxil olub, kabinetin aşağı başında eyleşir.

Həsənli. Bu nə "ÇP"-dir belə, yoldaş Sarvan?

Sarvan. Nə olub ki?

Həsənli. Deyirlər, fikrini dəyişibsən, daha Küveytə getmek istəmirsen.

Sarvan. Hə, getmirem.

Həsənli. Nəcə başa düşək? Sebəbi nədir?

Sarvan. Sebəbi odur ki, istəmirəm.

Həsənli. Axi, bir vaxt yalvarırdın.

Sarvan. İndi isə zəhəm gedir.

Həsənli. Biz uşaq deyilik söz güləşdirək. Səbəbinə açıq de, niyə getmek istəmirsen?

Sarvan. Size "yalvaranda" ki, məni Küveytə göndərin, niyə səbəbinə soruşturdunuz? Niyə demirdiniz ki, ay Sarvan, doğma eli-obanı, qohum-əqrəbanı, dostları, xəstə ananı burda qoyub nəyə gedirsən Küveytə?

Həsənli. Onda soruşmalı bir şey yox idi, axı, xaricə gedənlər yaxşı qazanırlar, "Mersedes"ə minib qayıdırılar.

Sarvan. Mənim maaşım burda da heç pis deyil.

Həsənli. Yaxşı, bəs səbəbi nədir? Onda soruşturmamışıq, indi soruşuruq.

Sarvan. Səbəbinə siz gərək çoxdan biliyiniz. Evin yoxdur, başa düşürsünüz, e-vim! Dörd canla sıçışib qalmışıq qaynananının bucağında. Qoca anam isə bacının yanında olur.

Həsənli. Küveytə getseydin, burda sənə ev verəcəkdilər?

Sarvan. Heç olmasa dörd-beş il orda adam kimi yaşayardım, burdakı növbəm isə qüvvədə qalardı. Qayıdanda yəqin siz pensi-

yaya çıxmış olacaqdınız, bu stolda təzə oturan isə hərdən düşüncəkdidi ki, işçilərinə ev də lazımdır.

Həsənli. Vay dədə! Camaat gör nələr düşünür...

Sarvan. Men başqa heç nə düşünmürem, ev isteyirəm. Növbəmdir, çatibdir, verərsiniz – gedərəm, verməzsiz – yox.

Hüquqə xanım. Sənin hüquqi cəhətdən haqqın yoxdur belə tələb qoymağə. Unutma ki, cibindeki artıq Küveyt pasportudur.

Sarvan. Amma bu torpağın vətəndaşıyam, Küveyt pasportunda da belə yazılıb.

Yoldaş Əmrəh. Nəhayət, bu, ciddi siyasi məsələdir. Sabah sizi Moskvada gözleyirlər, birisi gün Küveytə uçmalıdır. Adınız o siyahıya düşənədək neçə komissiyadan keçibsiniz?

Sarvan. Hə, düzdür. Amma ev almaq üçün komissiyalardan keçmirlər.

Hüquqə xanım. Sarvan, sən axı, üçotaqlı növbəsindəsən?

Sarvan. İkiotaqliya da razıyam. Üçotaqlını başqasına verəsiniz.

Yoldaş Əmrəh. Soğan olsun, nağd olsun, yaxşı fikirləşmişən.

Həsənli. Bes Səki... Mədinə xanım nə fikirdədir?

Sarvan. O da mən deyəni deyir. Bir də ev növbəsində mənəm, o deyil.

Həsənli. Bes özü niyə gəlmədi, bəlkə çağırasan?

Sarvan. Hədər yerə vaxt itirirsiniz.

Həsənli (ətrafa). Bu ki, biabırıcılıqdır. İndicə zəng etmişdilər. Şəhər partiya komitəsi ciddi narahatlıq keçirir. Əger səfər baş tutmasa... xəber lap yuxarırlara çatacaq, bu, sizə də yaxşı deyil, cavansınız, qabaqda gələcəyiniz var.

Sarvan. Evi də elə gələcək üçün isteyirəm, yoldaş Həsənli! Uşaqların geleceyi üçün.

Həsənli. Siz yolunuzdan qalmayıñ. Yaxşı deyil. Orda hər şey maraqlı olacaq. Akademiya təzə yaşayış binası tikmək fikrindədir, siz qayıdınca hazır olar, ev alarsınız. Bəlkə dördotaqlı oldu. (Gülüş.) Nəye gülürsünüz, bəlkə siz Küveytde olanda yeni vətəndaş gələcək dünyaya. Küveytde sovet vətəndaş! İndi dörd nəfərsiniz, onda olarsınız beş nəfər, (*Hüquqə xanımı*) dörd otaqlı çatır də?

Səmədzadə. Əlbettə, çatır! (*İkimənəli*) Biz də ananızə burda yaxşı baxarıq ki, yazılı arvad siz dördotaqlı mənzil alanacaq ölməsin.

Həsənli. Bu olmadı, Səmədzadə, siz hər şeyi lağa qoyursunuz.
Səmədzadə. Mənim ciddi sözümdür.

Həsənli. Ciddi sözün özü də hər yerdə ciddi səslənmir.
Səmədzadə. Vədler də həmişə yerinə yetirilmir.

Sükut.

Həsənli. Sizi dinleyirəm, Sarvan müəllim!

Sarvan (*ayağa qalxır, ahəstə addımlarla otaqda var-gəl eləyir, özünü ələ almağa çalışır, amma mümkün olmur*). Yoldaş Həsənli, ilk dəfədir ki, məne müəllim deyirsiniz. Düzü, bu müəllim sözünü eşidəndə etim ürpəşdi. Mən burda hamı üçün Sarvanam, institutun baş elmi işçisi deyiləm. Sarvanam, heç bir vəzifəm yoxdur, yoldaş Əmrəhənin, sizin katibənin, sürücünüzün əməlli-başlı vezifələri var, amma mənim – yox. Alım də deyiləm, səhv eləyib bir namizədlik dissertasiyası yazmışam, səhv eləyib müdafiə eləmişəm, səhv eləyib təsdiq eləyiblər, səhv eləyib olmuşam elmlər namızədi. Mənim kəşflərim də səhvdir başdan-ayağa. Küveytə getməyimin təsdiqi də səhvdir, özüm də sehvəm. Görüsünüz, sehv-lər çuvaliyam.

Yoldaş Əmrəh (*saatına baxır*). Sarvan müəllim, mövzudan uzaqlaşırınsınız.

Səmədzadə. Yoxsa inşanıza aşağı qiymət yazarlar.

Hüquqə xanım (*saatına baxır*). İclasdır, reqlament gərək yaddan çıxmasın.

Səmədzadə (*diqqətdə qulaq asır*). Qoyun danışın, mən bizim institutda belə etiraf eşitməmişəm hełə.

Sarvan otaqda var-gəl edir, sonra birdən dayanır.

Sarvan (*üzünü Həsənliyə tutur*). Bəs siz kimsiniz? Amalınız, məqsədiniz, idealınız nədir? İkiotaqlı mənzil növbəsində üç adam birinci yerdədir, bu sizi narahat eləmir? Qoşqar Kəngərli ölkənin en böyük mükafatını aldı, özü de Moskva təqdim eləyəndən sonra aldı. Siz hełə ona bir təşəkkür yazmayıbsız, bəs niye xəcalət təri basmır bizi? Qoşqar Kəngərli hełə fehlə yataqxanasında yaşayır, xəberiniz varmı? Üç nəfərlik bir ailənin üç ünvanı var, biz el qarşısında heç utanmırıq? Nəmet Səmədzadənin neftin təbabətə tətbiqi sahəsindəki kəşflərini ölkənin hər yerində tətbiq eləyirlər, əla neticələr alırlar,

bircə bizim respublikadan başqa. Bəs heç qeyrətimiz yoxdur? Bu məsələləri burda belə qoyub nəyə gedirəm Küveytə? Nə itim azib orda? Dollar istəmirəm. Heç ev də lazım deyil, istəyirsiniz qol kağızı yazım. Mən gedə bilərəm? Salamat qalın.

Yoldaş Əmrəh. Hara, Küveytə?

Sarvan. Yox, Braziliyaya, qəhvə dəmləməyə.

Həsənli. Qaradağlı, şöbədə olun, lazımlı gəlsə, çağırarıq.

Sarvan çıxır.

Səmədzadə (*düşüncələr qucağında*). Mən indiyə kimi gah ciddi, gah da yumorla sancırdım hamınızi. Və məne elə gəlirdi ki, belə düşünən yalnız mənəm, ona görə də çox dərinə getmirdim, bir-iki atmaca atıb başlayırdım işimə. Amma sen demə, papaq altında ejdahalar yatırımiş, xəberimiz yox imiş bizim. Daha ciddi sözümdür, kollektivin bu güne düşməsinə bais yalnız Həsənli deyil, hamımızıq, hamımız, birinci növbədə men özüməm elə. Həsənli “dolan, qoyunum, dolan” eləyənde birimiz demirdik ki, a kişi, bu məsələ çoban məsələsidir, amma çobanlar da indi elə eləmər. Yoldaş Əmrəh hüquqdan bizi dərs deyəndə dilimizdən dəlinmirdi ki, a yoldaş, əgər hüququ belə yaxşı bilirsənsə, onda de görek ehtiyatda olan milis işçisi havaxtdan alımlara rəhbərlik eləməye başlayıb? Yaxşı milis idinsə, niyə oğurluğun-quldurluğun bu vaxtında səni pensiyaya göndərdilər? Bir də kommunistdən də milis olar? Milisden də kommunist çıxar? Yaxşı, babalı öz boyununa. İndi ki, gəlib çıxıbsan bura – təsərrüfat üzrə direktor müavinisən, qızdırıcılar bütün qış boyu yanmayıb, kollektivin yarısı bülletenlə pul alıb, buna cavab ver. Səkinənin ərinin atası, mən biləni filosofdur, məgər bilmir, fəlsəfədə belə hökm yoxdur ki, alimin oğlu gərək alım ola, çobanın oğlu da – çoban. Səkinənin ərindən yaxşı qəssab çıxardı, bazarkom olardı, amma gəlib neftin təbabətə tətbiqi üzrə alım olmaq istəyir. Yox, vəziyyətin bu yərə çatması, yalnız Həsənlinin günahı deyil. İnanın, bu, həqiqi sözümdür.

Həsənli. Yoldaşlar, iş bir yerdə dügün düşəndə yüz derənin suyunu bir yere yiğmaq düzgün deyil. Biz öz uğurlarımızı danname-maliyiq, öz zəhmətimizi qiymətləndirməyi bacarmalıyiq. Bizim institutun təcrübələri indi İttifaqın çox yerində öyrənilir. (*Üzünü Səmədzadəyə tutur*) Bəs buna nə deyirsiniz?

Səmədزادə. Ele bil kürsüdən məruzə edirsiniz, dinleyiciləriniz isə... xaricilərdir. Əvvəla, əger bu idarə elmi-tedqiqat institutudursa, burda kətan istehsal edilməli deyil, keşflər doğulmalıdır. İlkinci, ittifaqda geniş yayılmış keşflərin müəllifləri kimlərdir? Qoşqar Kəngərli və Sarvan Qaradağlı? Bəs onlar bu gün hardadırlar, niyə bu iclasda iştirak etmirler?

Həsənli. Onların bu iclasda iştirak etməmələri hüquqi baxımdan səbəbsiz deyil: ikisinin də mənzil təmənnası var, ona görə də bura seçilə bilməzler.

Səmədزادə. Hüquqi əsaslara görə Qoşqar Kəngərli də, Sarvan Qaradağlı da mənzillə çıxdan təmin olunmalıydılar. Üçüncüsü, yaradıcılıq sorhəd tanımır. Əger bu gün bizim bir neçə əsl-lumuz geniş tətbiq olunursa, rahat oturub susmaliyiq, hətta əməkdaşların mənzil şəraiti barədə də düşünməməliyik? Bir də bizim şəhərimizi bütün dünya qara qızılın paytaxtı kimi tanıyır, neftin möcüzəvi sirləri burada açılmasa, başqa yerdə keşf olunsa, məsələn, Tümdəndə, onda görən bizə ne deyərlər?

Həsənli. Tümdənə tapılsa, heç nə deməzələr, çünki oradakı keşfləri edən də bizim həmyerlilərimizdir.

Səmədزادə. Çoxu bizdən bezib gedən həmyerlilərimizdir.

Yoldaş Əmrəh. Yoldaşlar, gen düşürsünüz əsas məsələdən.

Həsənli. Bəlkə biz bu işi hell edənəcən başqa məsələlərə toxunmayaq?

Səmədزادə. Belə görürem, deyəsən, hełə çox işlər üzə çıxacaq, iki otaqlı mənzilin yüz otaqlıq paxırı açılacaq...

Yoldaş Əmrəh (*Həsənliyə yumorla*). Yuxarılarla danış, əger razılaşsalar püşk ataq, qurtarsın getsin.

Həsənli. Sarvan buna razi olarmı?

Həsənli selektorun düymosunu basır, katibə qızın səsi eşidilir.

Səs. Bəli...

Həsənli. Sarvan Qaradağlıni dəvət eləyin bura.

Yoldaş Əmrəh (*Həsənliyə*). Siz bununla ciddi danışın, deyin ki, əger Küveytə getməsə, cəza ala biler...

Səmədزادə (*ikimənah*). Hə, hədə-qorxu gəlin, başqa çaremiz yoxdur. Deyin ki, ona partiya cəzası verilə bilər. Yox, bu olmadı, o, partiyaçı deyil! Heyif, partiyaçı deyil. Vəzifəsi də yoxdur

ki, aşağı salınsın. Hə, işdə qalıb-qalmaması műzakirə edilər... Bununda tesiri olmaz. Ele mütəxəssisi hətta Küveytdə də gözləyirler. Ancaq hər halda deyin, bəlkə inandı. (*Açıq kinaya ilə*) Alımlara hüquq dərsi keçməyiblər.

Sarvan daxil olur.

Həsənli. Sarvan müəllim, vəziyyət dramatikdir, başa düşürük...

Sarvan. Dramatik yox, komediya! Axını necə qurtaracaq, o məlum deyil.

Yoldaş Əmrəh. Sosialist həyatında komediya?

Həsənli. Yaxşı, Sarvan müəllim, siz deyən olsun. Biz qərara gəldik ki, bu mübahisəni püşk yoluyla həll edək, əlbəttə, əger siz razi olsanız...

Sarvan. O püşkdə kimlər iştirak edəcək?

Həsənli. Üç nəfər birinci, bir də siz.

Sarvan. O üç nəfər razıdır püşkə?

Həsənli. Onlar razi oldular, olmadılar, o qədər də vacib deyil. Bu işdə həlliədici adam...

Sarvan. Mənəm eləmi? Niyə? Çünkü Küveytə səfərim baş tutmaya bilər, onda partlayış olar, altımızdakı sükunət buzu parçalanar, sizin üzünüzü söz gelər... Ele deyilmə!

Həsənli. Bu uşaq inadıdır, Qaradağlı! Sənin növbəni birincilər sırasında saxlayırıq, qalamı baxtın işidir, sıniq çöpü çek, mənzili apar.

Sarvan. Bəs Qoşqar Kəngərli?

Həsənli. Qorxma, o, püşkdə iştirak eləmeyecek.

Sarvan. Niyə eləmir?

Həsənli. Çünkü növbəsi birincilər sırasında deyil.

Sarvan. Mənim də növbəm birincilər sırasında deyil.

Həsənli. Siz başqa, o, başqa.

Sarvan. Məndən qabaq gərək o ev ala.

Həsənli. Niyə?

Sarvan. Çünkü məndən qabaq işləyir burda, məndən yaxşı alımdır, mənzil şəraiti mənimkindən depisdir.

Həsənli. Hə, bu olmadı, Qaradağlı, nə qədər söz güleşdirmək olar? Sənin mənzil məsələnin güzəştli həlli yalnız belə olmalıdır.

Baxtın gətirsə, sıniq çöpü çek, gətirməsə, darixma, yaxşı yol, sağ-salamat get-qayıt, sən qayıdanda o dediyim bina hazır olacaq.

Sarvan. Mən isteyirəm ki, o mənzili verəsiniz Qoşqara.

Həsənli. Yaxşı, onda qol kağızı ver, səni püşk siyahısından çıxarıb Qoşqarı yazaq.

Sarvan. Yox, püksüz-filansız, evi verin Qoşqara, mən də çıxıb gedim Küveytə.

Yoldaş Əmrəh. Qəribədir, bu nə hüquqa sığır, nə də məntiqə.

Telefon zəng çalır. Həsənli narahathlıq keçirir,
dəstəyi qaldırmağa tələsmir.

Həsənli. Bu məsələni soruştacaqlar. Şəhər komitəsindəndir, son sözünü de.

Sarvan. Mən son sözümü dedim: – evi verin Qoşqara!

Həsənli həyecanla dəstəyi qaldırır.

Səs. Salam, professor, nə qəribə səslər gəlir sizin institutdan. Düzü, heç gözləməzdim.

Həsənli. Her günün öz səsi var, yoldaş Qasımlı.

Səs. Məncə, siz humanist adamsınız, hamilə qadını bulki qışda yataqxanadan çölə atmaq olar?

Həsənli. Kimsidir o hamilə qadın?

Səs. Səkinə...

Həsənli. Sə...ki...nə yox, Medina. Məncə, o, hamilə deyil.

Səs. Medina yox, Səkinə. Makinaçı işleyir, sizdə.

Həsənli. Sə...ki...nə? Hə, tanıyıram. O, hamilədir? Heç xəberimiz olmayıb.

Səs (zarafatla). Səndən icazə almayıb də, Həsənli. Şiddətli töhmət çatır. Ha-ha-ha... Yaxşı, töhməti sonra yazarıq, ha-ha-ha... Siz elmi idarə rehberisiniz, hamilə qadını ilin bu vaxtı yataqxana-dan bayra olarlar?

Həsənli. Hansı yataqxanadan? Mənim yataqxanam yoxdur. (Üzünү yoldaş Əmrəha tutur.) Bu, nə yataqxana məsələsidir, yoldaş Əmrəh?

Yoldaş Əmrəh. Onu, deyəsən, iqtisadiyyat institutunun yataqxanasından çıxarıblar. Size zəng çalmışdilar ha... Yadınızda deyil?

Həsənli. Hə, yadimdadır. (Telefonun dəstəyinə) Eşidirsiniz yoldaş Əmrəh nə deyir? Gedib girib xalxm evinə, bayira çıxaracaqlar də...

Səs. İslə o yere çatdıranda adam nə desən eləyər? Onun məsə-lesini bu gün hell edin.

Həsənli. Mən hələlik iqtisadiyyat institutunun direktoru deyiləm. (Pauza.) Bəs necə olub bilməmişik ki, o, hamilədir?

Səs. Gələn dəfə icazə alar, Həsənli. Ha-ha-ha...

Həsənli (yoldaş Əmrəha). Yoldaş Əmrəh, o, fizioloji məzuniyyətdədir?

Yoldaş Əmrəh. Yox, hələlik növbəti məzuniyyətdədir.

Səmədzadə. Fizioloji məzuniyyətdən qabaq növbəti məzuniyyət? Axi, növbəti məzuniyyəti adətən fizioloji məzuniyyətdən sonra götürürler.

Həsənli. Qulaq gündə bir qəribe söz eşitməsə, kar olar.

Yoldaş Əmrəh. Yazıq işleyə bilməmiş də...

Səs. Həsənli, zəngini gözləyirəm.

Həsənli. Zeng eləyib nə deyim?

Səs. Sizə təzə fond veriblər, elə deyil?

Həsənli. Kaş verməyəydilər...

Səs. Həsənli, sözünüzə fikir verin. Səkinə götürüb yuxarı yazıb ki, əger bir-iki güne o, mənzillə təmin olunmasa, özünü də həlak edəcək, uşağı da. Bilirsən də, bu nə deməkdir?

Həsənli. Hara yazıb?

Səs. Yuxarıya.

Həsənli. Yuxarı, hara?

Səs. İllap yuxarıya.

Həsənli. İllap yuxarıya? Mən bilən, o, heç bizdə ev növbəsində durmayıb. (Səmədzadə) Elə deyil, Səmədzadə?

Səmədzadə. Hə, elədir.

Həsənli (telefonun dəstəyinə). Səmədzadə bizim həmkarlar ittifaqının sədridir, o da təsdiq edir ki, Səkinənin ev növbəsi yoxdur.

Səs. Həsənli, bizim ölkəde humanizm bütün qanunlardan yüksəkdə durur. İş bu yera çatanda növbəsi oldu-olmadı, baxma-yacaqlar. O, ikicanlı ola-ola bir də yuxarıya yazsa, bilirsən səni neyleyərlər? Birçə saatın içinde qırq ildə qazandığın hörmət-izzət batıb gedər. O, Moskvaya getsə, bilirsən, bizi neyleyərlər?

Həsənli. Atamızı yandırarlar!

Səs. Həsənli, yarım saat vaxt sənə. Onun özünü də, ərinin də çağır, söhbətləş, məsələni qəti həll elə. Yerimdə oturub sənin zəngini gözləyirəm.

Həsənli. Mən bu gündən mezuniyyətdəyem. Belkə məzuniyyətim qurtarandan sonra daha instituta qayitmadım. Ərizəmi elə bu gün də vere bilərəm.

Səs. Həsənli, məzuniyyət üçün də, işdən çıxmışından yana da yalnız bu iş həll olunandan sonra müraciət edə bilərsən. Sağ ol! Zengini gözləyirəm. Du-du-du...

Həsənli. Bu, başqa şöbədəndir. (*Selektorun düyməsini basır.*) Sekinenin ərinə buraya dəvət elə.

Səmədzadə. Yoldaş Əmrəh, hüquq alimləri bu barədə nə deyib? İndi o üç nefər birinci yaddan çıxacaq. Qoşqar Kəngərli də, Sarvan Qaradağlı da, Küveyt səfəri də, institutun yaradıcılıq planları da. Düz birçə ay Sekine üçün yuxarıdağı təşkilatlara arayışlar yazmaqla məşğul olacaqıq.

Sekinenin əri daxil olur, başını aşağı salıb eyleşir.

Səmədzadə. Sekine hanı bəs?

Sekinenin əri. Evdədir.

Səmədzadə. Neyləyir?

Sekinenin əri. Yatr.

Səmədzadə. Bura gelə bilməz?

Sekinenin əri. Yox, nə damışırsınız, yatr.

Səmədzadə. Sizin evdən bizim institut uzaq olar, yoxsa şəhər partiya komitəsi?

Sekinenin əri. Bunun mətləbə nə dəxli var?

Səmədzadə. Əgər Sekine bura gelə bilmirsə, bəs ora necə gedir?

Sekinenin əri. Ora şikayətə getmişdi!

Səmədzadə. Gərək əvvəlcə bura şikayətə gəleydi, sonra... Yaxşı, sen indi harda yaşayırsan?

Sekinenin əri. Küçələrdə.

Səmədzadə. Bəs Sekine?

Sekinenin əri. O da mənimlə bir skamyada.

Səmədzadə (*Həsənliyə*). Düyməni bas, qoy bunların şəxsi işlərini götərsinlər.

Həsənli. Şəxsi işlər yoldaş Əmrəhdadır.

Səmədzadə. Ev növbəsinə durmaq üçün ərizən var?

Sekinenin əri. Deyəsen, yox.

Səmədzadə. Bəs onda nə əsasla şikayət edirsən?

Sekinenin əri. Ərizəm olsayıdı, indi mənə ev vətəcəkdiniz?

Səmədzadə. Ərizə versəydi, növbən olardı, vaxtı çatanda ev almasaydın, onda şikayət eləməyə haqqın olardı.

Sekinenin əri susur. O, danışanda da, susanda da başını yuxarı qaldırırmır. Yoldaş Əmrəh qayıdır, elindəki qovluğu Səmədzadənin qabağına qoyur.

Yoldaş Əmrəh. Buyurun.

Səmədzadə (*qovluğu varaqlayır*). Budur, evlər idarəsinin arayışı. Qaynanangıldə yaşayırsınız, mənzilin yaşayış sahəsi 48 kvadratmetrdir, üçtəqəlidir, cəmisi dörd nefərsiniz. Son ora qeyd olunanadək o mənzildə üç nefər yaşayırmış. Yaxşı, necə olub ki, üç nefər üç otaq veriblər? Qaynatın yazıçıdır?

Həsənli (*yavaşça*). Yox, canım, tanıyıram, onda baş hardaydı yaziçi olsun. Əyyaşın biridir.

Səmədzadə. Qaynanan balerinadır?

Ham gülür.

Həsənli. Yaxşı, bəs necə olub ki, onlara üç otaq veriblər?

Səmədzadə. Bir otaq Qoşqar Kəngərlinin payından düşüb.

Gülüş.

Həsənli. Havaxtdan küçələrdə gecələyirsiniz?

Sekinenin əri. Bizi yataqxanadan bayır salandan sonra.

Həsənli. Neçə gün olar?

Sekinenin əri. Bir həftə.

Həsənli. Yataqxanada neçə gün yaşayıbsınız?

Sekinenin əri. Bir gün, bir günorta.

Həsənli. O vaxta qədər harda yaşayurdınız?

Sekinenin əri. Kirayədə.

Həsənli. Orda çox yaşamısınız?

Sekinenin əri. Bəli, evləndiyimiz gündən.

Həsənli. Hansı ünvandadır o kirayə?

Səkinənin eri. Yadımdan çıxıb.

Həsənli. Bir il yaşadığın ünvani bir həftədə unudubsunuz?

Səkinənin eri. Yaddaşım zəifdir.

Səmədzadə. Sekine də sklerozdur?

Səkinənin eri. Nə bilim?

Həsənli. İndi bir yerdə getsək, o ünvani bize göstərə bilərsən?

Səkinənin eri yenə başını aşağı salıb susur.

Həsənli. Niya cavab vermirsen?

Səkinənin eri susur. Səmədzadə bayaqdan diqqətle baxdığı şəxsi işi Həsənlinin qabağına atır.

Səmədzadə. Əmək kitabçısını saxtalaşdırıb, əvvəlki iş yerində laborant imiş, pozub eləyib kiçik elmi işçi.

Həsənli (*eynəklərini taxır, şəxsi işə baxa-baxa*). Nə danışırınız? Vay dədə... (*Əmək kitabçısını götürüb diqqətlə baxır, zorla gülür*.) Yaxşı saxtalaşdırımayıb, açıqca bilinir.

Gülüş. Həsənli telefonda nömrə yığıb kiminləsə danışır, tez-tez qarışındaki şəxsi işə baxıb, məlumat verir, hiss olunur ki, söhbət Səkinənin ərindən gedir.

Səmədzadə. Yoldaş Əmrəh, bəs Səkinənin ərini işə götüründə emək kitabçasına baxmamışınız?

Yoldaş Əmrəh. Yox, mən məzuniyyətdə olmuşam.

Səmədzadə (*Səkinənin ərinə*). Bəs buna nə deyirsən, yoldaş...

Səkinənin eri başını aşağı salıb susur. Səmədzadə ona yaxınlaşıb eli ilə çənesini yuxarı qaldırır.

Səmədzadə. Ədə, Səkinənin eri olsan da, sən də bir kişi olduğusun. Kişi kişi ilə danışanda başını qıçlarının arasına soxmaz.

Səmədzadə əlini çəken kimi Səkinənin eri yena başını qıçlarının arasına salır.

Səmədzadə. Tfı! Rədd ol, burdan, yaramaz.

Səkinənin eri yavaşca ayağa qalxır.

Səkinənin eri. Mənzili verəcəksiniz mənə?

Səmədzadə. Nə utanmaz adamsan, adə, sən!

Səkinənin eri. Səkinəni şikayətə göndərəcəyəm, ləp Moskvaya gedib bir ay qalacaq orda, bilirsiniz də, onda nələr gelecek başınıza, yaxşısı budur ki, bəri başdan sus-pus verin evi bize. (*Cıxmaq istəyir*.)

Həsənli (*əliylə dəstəyi qapayıb, Səkinənin ərinə*). Yerində ol, indi çağıracağam.

Səkinənin eri çıxır.

Həsənli (*telefon dəstəyinə*). Eştdiniz də, yol...

Səs (*onun sözünü kesir*). Həsənli, sən xam adam deyilsən. Onlar bilirlər hardan tutmaq lazımdır, başa düşürəm, əger Səkinə hamile olmasaydı, kim idi ona qulaq asan, amma indi o halda illəp yuxarıya getsə...

Həsənli. Yaxşı, bəs mən başıma nə daş salıb?

Səs. Özün bilərsən, Həsənli. Mən səni ciddi ehtiyatlandırıram, bütün karyeran məhv ola bilər, yenə yarım saat vaxt verirəm, senin xatırını.

Həsənli. Xətrin əziz olsun... Amma mən bu cinayətə gedə bilmərem.

Səs. Bu, sənin gözündə cinayətdir, sən bizim gözümüzə baxsan – bu bir xidmətdir.

Həsənli. Xidmət göstərməkdən belim az qalib qozbel olsun.

Səs. Biz hamımız buyruq quluyuq, yoldaş Həsənli.

Həsənli. Sən o adama de ki, bu məsələ alıman iş deyil.

Səs. Səkinəni mənə elə adam tapşırıb ki, adını desəm, kreslədən yere yixılarsan. Yaxşısı budur ki, ağartma məsələni. Mənzili ver Səkinəyə, başımız dincəlsin.

Həsənli. Başımız ağrısın, amma mən bu məsələni həll edə bilmərem.

Səs. Özün bil, onsuz da məcbur edəcəklər.

Həsənli dəstəyi yera qoyur, yenə zəng çalınır.

Həsənli. Bu, yəqin Sarvanın zəngidir. (*Dəstəyi qaldırır*.) Beli.

Səs. Yoldaş Həsənli, salam. Sizin rayonun yanğınsöndürənlər komandasının rəisi polkovnik Şəfiyevdir.

Həsənli. Hə, bizdə bu gün elə əməlli-başlı yanğındır, söndüren yoxdur, yoldaş polkovnik.

Səs. Həsənli, mən bir az qabaq akademiya ilə danışirdim ki, gəlib sizin binanı möhürləyək.

Həsənli. Yaxşı olar, elə edin ki, biz də içində olaq.

Səs. Həsənli, mən ciddi danışıram. Dedilər ki, sizə mənzil fondu veriblər. Demək iş düzəldi, o evi verirsiniz Sahibova.

Həsənli. Sahibova? (*Ətrafdakılara*) Sekinənin familiyası Sahibovdur?

Səs. Sekinə kimdir? Mən Sahibov deyirəm, Qulaməli Sahibov, sizin ocaqçı.

Həsənli. O da hamiledir? Bağışlayın, onun arvadı da hamiledir?

Səs. Nə hamile, canum? Yekə kişidir, arvadı da yəqin ki, nənəmin tayıdır.

Həsənli. Hə, deyirəm, axı...

Səs. Həsənli, bilirsən də, mən gərək sizin binanı çoxdan möhürləyeydim, səndən keçmirdim.

Həsənli. Gərək keçəydin, yol...

Səs. Həsənli, biz hansı dövrde yaşayırıq, yaxşı bilirsən. Sənin institutunda hele də adam yaşayır, dövlət binasının qabağında şəlit asılr, kabab bişirilir, yun çırpılır, qapıdan içəri giren kimi adamı xörək iyi vurur.

Həsənli. Hələ araq iyini demirsən heç, yoldaş...

Səs. Bəs buna nə deyirsən, Həsənli? Orda bir yüngülvari yanğın olsa, kim cavab verəcək? Çıxarışı elə bu gün verin Sahibova, sabah köçüb getsin.

Həsənli. Bəs Sekinəni neyləyək? Hamiledir, doğmağa yeri yoxdur?

Səs (*saqqanaq çəkib gülür*). Əri ilə harda yatıb, Həsənli? Allah bilir, yəqin ki, yorğan-dəşəkdə. Əşsi, bir də onun nə dəxli var, harda yatıblar? Xəstəxanada doğacaq da. (*Qəhəqəhə çəkir*.)

Həsənli. Bəs Qoşqar Kəngərlini neyləyek?

Səs. O, məşhur alimdir, gec-tez ev alacaq.

Həsənli. Bəs Sarvan Qaradağlı? İki ayağını bir başmağa geyib deyir ki, əger təzə mənzili Qoşqar Kəngərliyə verməsən Küveytə işləməyə getməyəcəyəm. Bilirsən, bu nə deməkdir? İndicə yuxarıdan zəng çalmışdlar. Hami bir-birinə dəyib.

Səs. Həsənli, biz qapı bağlayanda, nə yuxarıya baxırıq, nə aşağıya. Bilirsən də, xam adam deyilsən... Öz bağladığımızı heç özümüz də aça bilmirik. Bilirsən də...

Həsənli. Bilirəm, bilirəm...

Səs. Sənə yarım saat vaxt verirəm, Həsənli. Sağ ol. Du-du-du...

Həsənli (*dəstəyi yerinə çırpur*). Pay atonnan! Bu, nə zəlzələdir belə? (*Selektorun düyməsini basır*.) Qız, Qulaməli Sahibovu bura çağır. Hə, kaçeqarı. Siqarın var, yoldaş Əmrəh?

Yoldaş Əmrəh. Çəkməyin, yoldaş Həsənli. Serin su verim! Həsənli. Siqar!

Yoldaş Əmrəh siqar verir, Həsənli derin qullab vura-vura otaqda var-gel edir.

Həsənli (*saatına baxır*). Tural bu gecə əsgərliyə gedir. (*Səmədzadəyə baxır*.) Tural kiçik oğlumdur ... Bir az sonra yoldaşları yişəsəcəq. Mən bazara getməliydim, meyve, göyərti almaliydim. Uşaqdır də... Tural bizim evdə heç kəsə benzəmir, hər şeyi öz minnətine elədi: instituta girdi, sonra mənim rəyimi soruşmadan qiyabi şöbəyə dəyişilib işlədi, hələ düşəndə bizi də əl tutdu. Artıq iyirmi üç yaşındadır, indiyədək məndən iyirmi üç qəpik istəməyib.

Səmədzadə. Yoldaş Həsənli, Siz havaxt gedirsiniz?

Həsənli. Allah qoysa, sabah axşam, Allah qoysa, Allah qoysa... (*Öz-özüñə*) Niye bilet almağa gedəndə “Allah qoysa” demədim? (*Ətrafdakılara*) Bilirsəniz nə düşdü yadımı? Kərim adlı bir kişi varmış, işdən yorğun-argın qayıdır arvadından soruşur: – “Arvad, yeməyə neyin var?” Arvadı deyir ki, “cucə-plov bişmişəm”. Kərim deyir: “Arvad, elə acam ki, elimi yuyum, oturub bütün qazanı yeyəcəyəm”. Arvadı deyir: “A kişi, deynən – Allah qoysa”. Kərim deyir: “Allah neyləyib, qoymayacaq? İşdən gəlmisəm, buz baltası kimi sap-sağlamam, iştaham da tük aparır...” Hə, Kərim əlini yuyub, süfrəyə yaxınlaşmaq isteyəndə qapı döyüür və... gəlib Kərimi aparırlar... ora. Yaziq Kərim iyirmi beş gün həbsxanada yatandan sonra aydın olur ki, cinayətkar bu Kərim deyil, başqa Kərimmiş. Kərim də qayıdır evinə gəlir, qapısını döyür, arvadı soruşur: “Kimdir?” Kərim yazıq-yazıq dillənir: “Kəriməm, Allah qoysa... Ərinəm, Allah qoysa... Gəlirem, Allah qoysa...” Hə, mən də gərək Turala çağırış vərəqəsi gələndə deyəydim: “Allah qoysa...” Özümə bilet almağa gedəndə deyəydim: “Allah qoysa...”

Səmədzadə. Yoldaş Həsənli, mən başqa şey üçün sorusoram. Uşaq əsgərliyə gedir, atası stolun başında oturmasa, bəs gören nə deyər? Siz gedin evə, elə indicə gedin, yaxşı deyil. İclası sabah davam eləyərik. Axi, siz sabah axşam getməlisiniz, xeyli vaxt var hele...

Həsənli. Eh, Nemət, Nemət... mən də indi esil insan kimi düşünməyə başlamışam, sən də... Bu zəngləri eşitmirsən? Əvvəller tocili məsələlərin həllində heç olmasa, bir gün vaxt verirdilər. İndi kim hökmə eleyir, – yarım saat – deyir. Elə bıl müharibədir. Elə bıl... dünyanın axırıdır.

Səmədzadə. Doğrudan, niyə belə olub? Sekkiz ildə verilən bir mənzili yarım saatda nece bölmək olar? Sabah, birisigünü... ləp bir həftə sonra olsa, nə dəyişəcək?

Həsənli. Son vaxtlar elə bıl hər şey uçur. (*Partkoma baxır.*) Uçub yixilmir, yoldaş partkom, uçur, quş kimi uçur... Sürətləndirirlər. Niyə belədir görəsən?

Yoldaş Əmrəh. Sürətləndirmə dövrüdür. Partiyamızın müdrik şəhəri...

Səmədzadə. Nəyi sürətləndirirsiz, yoldaş partkom? Ölümü sürətləndirməzler.

Həsənli (*söhbətin yönünü dəyişərək*). Məsəleyə qayıdaq...

Hüquqə xanım. Hüquqi cəhətdən məsələnin başqa tərəfini də unutmaq olmaz. İki ləngitsək, şəhər soveti o mənzili götürüb başqa təşkilata verə bilər.

Həsənli. Və bu məsələ əla felyeton materialı olar, deyərlər ki, Neft Kurortologiyası İnstitutunda mənzilə belə dehşətli ehtiyac ola-ola rəhbərlik bir qərarı vaxtında verə bilmədi, bir kiçik çıxarışı vaxtında yazmadı...

Səmədzadə. Onda siz iclası davam edin, mən gedim bazara, heç olmasa, süfrəmiz kasıb olmasın.

Həm təoccübələnir.

Həsəneli (*təaccüb içindədir. Əlini cibinə salıb, düşünür*). Nemət, axı, mən əmanət kassasından pul götürməliydim. Bəlkə vəkalətnamə yazım, kitabçam yanımدادır.

Səmədzadə. Məndə pul var!

Səmədzadə sürətlə çıxır.

Həsənli (*fikrə dalır*). Adamları tanımıq olmur. Nemət alındır, bunu hamımız bilirik. Amma insan kimi... mənə elə gelirdi ki, belə acidil adamda mehribanlıq ola bilməz. Səkinənin ərinə isə həmişə yazığım gəlirdi, elə fağır-fağır dolanırdı, elə bil quzu idi... Sən demə, bəzən tisbağa qını altında ilan yatarmış!

Telefon zəng çalır, Həsənli dəstəyi etinəsiz qaldırı.

Səs. Həsənli, vaxt keçir A...?

Həsənli. Vaxtı saxlamaq mümkün deyil.

Səs. Vaxtı siz bölmürsünüz, Həsənli.

Həsənli. Mənim vaxtımı özüm bólürəm, evimdə kef məclisi var, dostları çağırışam, bu saat dururam gedim ora.

Səs. Sənə nə olub, Həsənli? Yaxşı, bu barədə sonra. Qaradağının işi nə oldu?

Həsənli. Baxmamışq hələ...

Səs. Niyə?

Həsənli. Çünkü ondan vacib məsələlər çıxdı meydana. Səkinə, Səkinənin əri...

Səs. Hə, o familiyalar da mənə tanışdır. Amma mənə Qaradağının işi tapşırılıb, mən yalnız ona cavab vermeliyəm.

Həsənli. Amma men bedbəxt hamısına cavab vermeliyəm.

Səs. Bəs neyleyək, Həsənli?

Həsənli. Qaradağını çağırın yanınızza, hədə-qorxu gəlin, cəza ilə hədəleyin, o, sizdən çəkinər və razılaşar.

Səs. Qaradağlı komunistdir?

Həsənli. Yox.

Səs. Bəs biz ona nece təsir edə bilərik? Kommunist olsayıdı, başqa məsələ! Rəhbər işçi olsayıdı, başqa məsələ!

Həsənli. Demək, cəza almaq üçün ya gərək komunist olasan, ya da rəhbər işçi?

Səs. Hə, elədir, Həsənli.

Həsənli. Bəs onda neyleyək?

Səs. Yenə iş səndən aşar, onun rəhbərisən, gör nece eləyirsən?

Həsənli. Əgər müdafiə eləmiş olmasaydı, bəlkə də sözündən çıxmazdı.

Səs. Namızədliyini müdafiə eləyib, amma qabaqda doktorluğu var. O, namızəd olandan sonra əllerini cibinə qoyub boş-boş gezenlərdən deyil.

Həsənli. Doktorluğa biz baxmırıq.

Səs. Bəs kim baxır?

Həsənli. Akademiya, universitet...

Səs. Hə... Qaradağlı oranın işçisi deyil.

Həsənli. Görürsən də... Bəs neyləyək?

Səs. Sənə yənə yarım saat vaxt. Mən də yuxarıdan yarım saat vaxt xahiş eleyim, görüm, nə deyirlər? Həsənli, bu iki daşın arasında o nə kef məclisidir elə?

Həsənli. İştahən var?

Səs. Bu gün nahar eleməmişəm. Sənin üzündən...

Həsənli. Gəl gedək.

Səs. Kefdəsan, vallah!

Həsənli. Oğlum əsgərliyə gedir, Zəkeriyyə.

Səs. Sağ gedib salamat qayıtsın. Əsgərlik kişilik məktəbidir.

Həsənli. Yəqin səninkilər gedib-gəliblər? Məndən neçə sinif yuxarı idin, dörd?

Səs. Mənim oğlum yoxdur, Zaman, dörd qızım var.

Həsənli. Köçəni var?

Səs. Yox.

Həsənli. Mən qızımı oğlanlarımın ikisindən də çox istəyirəm.

Səs. Mən qızlarımın dördünü də çox istəyirəm. Amma nə qədər? Müqayisə eleməyə başqa övladım yoxdur.

Həsənli. Allah saxlasın. O qədər də oğul nəvən olsun ki, içində itəsen.

Səs. Olsun, olsun... Amma, sənəcə, mən o qədər yaşayacağam?

Həsənli. Nə qalib ki?

Səs. İki infarkt keçirmişəm, Zaman.

Həsənli. Birini də mən keçirmişəm. Deyirlər infarktdan sonra yüz il yaşayan da olur.

Səs. Deməyinə deyirlər. Amma həqiqətən o qədər yaşayan olurmu? deye bilmərəm.

Həsənli. Yarım saat sonra sənə zəng çalarım.

Səs. Bu dəfə özün söz verirsen də...

Həsənli. Hə, söz verirəm, Zəkeriyyə, söz verirəm, amma şad xəber deyeceyimə ümid yoxdur.

Səs - Mən şad xəber eşitməyə alışmamışam, sağ ol. (Dudu-du-du...)

Həsənli telefonun dəstəyini yerinə qoyur.

Həsənli. Üzlərinə baxanda elə bilirsən hamısı xoşbəxtidirler. Xüsusilə də hökm eleyəndə... Bir az çətinliyə düşəndə yazıqlaşırlar, qurdalanın kimi dərd-sərleri töküür ortaya. Kabinetlər insanları necə də dəyişir...

Qulaməli daxil olur.

Qulaməli kişi. Olar? Yoldaş Həsənli, bütün batareyaları elimlə bircə-bircə yoxlamışam, elədir, od kimi yanır, yalan deyirəmse, atam tünbətün olsun. (*Əlini kabinetdəki batareyaya vurur.*) Beh-beh... elim pörtəndə. O günü qızlar deyir ki, Qulaməli əmi, sobaları çox güclü yandırırsan, nəfəs almaq olmur. Mən də deyirem ki, size baxmayın, qızlar, qadın xeyləğinin enerjisi çox olar, belə isti eleyirem ki, kişilər üzümsəsin.

Həsənli. Hə, Qulaməli kişi, qızlar düz deyib, kişilər də daha nəfəs ala bilmirlər.

Qulaməli kişi. Ondan asan nə var ki? Bu saat gedim, ocağın altını alım, istəyirsiniz elə edim ki, yarımca saatdan sonra eşik havası kimi olsun. Hər şey ilkə qayıdacaq...

Həsənli. Ocağın altını sonra alarsan, Qulaməli.

Qulaməli kişi. Yaxşı, gedim, sonra alaram...

Həsənli. Yox, getmə, ayləş.

Qulaməli kişi. Əyləşim, neyleyim? Burda hamısı oxumuş adamlardır. Məni ter basır... (*Pauza.*) Hər şey ilkə qayıdacaq...

Yoldaş Əmrəh. Terləyirsən, köynəyinin yaxalığını aç.

Qulaməli kişi. Ondan deyil, yoldaş Əmrəh.

Yoldaş Əmrəh. İçəridəndir?

Qulaməli kişi. Arif adamsan.

Həsənli. Qulameli, belə qərara gəlmışik ki, sonin ev məsələni bu gün müzakirə edək.

Qulaməli kişi. Hansı ev məsələmi?

Həsənli. Neçə evin var ki? Sənin mənzil məsələni.

Qulaməli kişi. Hə...

Həsənli. İsteyirik sənə təzə mənzil verək.

Qulaməli kişi. Buyurun...

Həsənli. Yangınsöndürenlər sənin orda yaşamağına icazə vermirler.

Qulameli kişi. Niye? Hə...

Həsənli. Deyirlər, yanğın ola biler.

Qulameli kişi (*zarafatla*). Daha yaxşı da, yanğın olsa mən söndürürəm. Bəs burda adam olmasa, kim söndürecek?

Həsənli. Sən menzil məsələn üçün yuxarılarda kimə müra-
ciet etmişən?

Qulameli kişi. Mənzil məsələm üçün? Özü də yuxarılarda?
Əger desəm, filankəsə demişəm, inanarsan?

Həsənli. Niye inanıram? Bəs niye narahat olurlar?

Qulameli kişi. Mənim şikayət-zadla işim yoxdur. Bir yüz qram atıb gəlib, nə sözüm varsa, burda üzünüzə deyib, çıxıb gedərəm.

Həsənli. Demək, şikayət etməyibsən.

Qulameli kişi. İndiyəcən məni şikayət edən görübşünüz?
(*Özü ilə danışmış kimi*) Onsuz da hər şey ilkə qayıdacaq...

Həsənli. Bəs necə eləyək?

Qulameli kişi. Necə eləyəcəksiniz? Mən çıxım gedim.

Həsənli. Məsələ onda deyil.

Qulameli kişi. Bəs nedədir?

Həsənli. Məsələ ondadır ki, sən şikayətçi deyilsən. Kaş sən şikayət edəydin.

Yoldaş Əmrəh. Nəçə otaqdır səninki?

Qulameli kişi. İki otaq, bir mətbəx.

Yoldaş Əmrəh. Nəçə nəfərsiniz?

Qulameli kişi (*barmaqlarını qatlaya-qatlaya sayır*). Özüm, qızım, iki nəvəm. Eledi. dörd.

Həsənli. Dörd nəfərə indi üç otaq çatır.

Yoldaş Əmrəh. Bəs arvadın?

Qulameli kişi. Arvadım... yeddi ildir... yoxdur. Təzə eşidir-sən? (*Cixır.*)

Səmedzadə daxıl olur.

Həsənli. Kişinin yaralı yerinə toxundun.

Yoldaş Əmrəh. Arvadı ölüb?

Həsənli. He.

Yoldaş Əmrəh. Bəs niye evlənmeyib?

Səmedzadə. O məsələ hələ müzakirə olunmayıb.

Yoldaş Əmrəh. Səmedzadə? Sən burdasan?

Səmedzadə. Bilsəydin burdayam, o sualı vermezdin, ela deyil?

Yoldaş Əmrəh. Bazarda nə var, nə yox?

Səmedzadə. Yaman ucuzluqdur. Portağalın kilosu bir abbasiya.

Həsənli. Uşaqlar neyleyirlər?

Səmedzadə. Süfrəni açıb bizi gözləyirlər.

Həsənli. Görürsən də, nə oldu?

Səmedzadə. Nə olub? Götür dəstəyi, menzil növbəsində olanlara zəng çal, evə dəvət elə, gedək, bir-iki qədəh vuraq, başımız ayazısın. Belə çətin məsələlər süfrə ətrafında daha asan həll olunur.

Həsənli. Deyirsən, gedək?

Yoldaş Əmrəh. Axi, zəng çalacaqlar?

Səmedzadə. Sən qal, Yoldaş Əmrəh, kim zəng çalsa, cavab ver.

Yoldaş Əmrəh. Bəs nə deyim?

Səmedzadə. De ki, gediblər kabab vurmağa. Durun, Zaman müəllim, şərabları soyuducunun buzxanasına qoymuşam, partlayar.

Həsənli (*tərəddüd içindədir*). Axi, mən söz vermişəm, Zekəriyyə yoldaşa zəng çalmalıyam.

Səmedzadə. Dəstəyi götürün, zəng çalın.

Həsənli. Nə deyim?

Səmedzadə. Yoldaş Əmrəh nə deyəcəkdisə, siz də onu.

Telefon zəng çalır, Həsənli dəstəyi götürür.

Səs. Professor, sizi nə qəder gözləmək olar, Professor?

Həsənli. Dosentlik də bəsimdir, təki siz qoyun, öz stulumda rahat ölüm.

Səs. Siz hansı dildə danışırsınız, professor?

Həsənli. Bayaq dedim ki, Gürşad, öz dədə-baba dilimdə, lap yaxşı bildiyim bu dildir.

Səs. Mən partyanın dilində danışıram, professor.

Həsənli. Mənim atam bolşevik idi, amma öz atasının dilində danışardı, mən də ondan öyrənmişəm, atamın-babamın dilini yaşadıram.

Səs. Mən, mən gərek katibə raport yazam.

436

437

Həsənli. Məndən icazə isteyirsin? İcazo verirəm yaz. Qara-dağlı Küveytə getməyəcək, çünkü haqqı var, çünkü Stalin demişkən, vəziyyət belə tələb edir. Mən ona heç cür təsir edə bilmirəm. Daha zəng çalma, mən kefə gedirəm.

Səs. Siz... zarafat edirsiniz?

Həsənli. Zarafatda da həqiqət olur.

Həsənli dəstəyi yerinə qoyur. Sonra yeni nömrə yiğir.

Həsənli. Zəkeriyə, söz vermişdim, yarım saat sonra zəng çalımn...

Səs. Gözleyirəm də...

Həsənli. Və... söz vermişdim ki, şad xəber verməyim.

Səs. Mən də sənə demişdim ki, şad xəber eşitməyə alışma-mışam.

Həsənli. Vədimə əmel edirəm.

Səs. Bilmirəm, nə deyim, Zaman?

Həsənli. Hələ nahar eləmeyibsen?

Səs. Qoyursan ki?

Həsənli. Gel bizi. Gözleyirəm. (*Dəstəyi asır.*)

Səmədzadə. Di getdik. Manqalı yandırıb gelmişəm. Kabab soyuyar.

Həsənli (*saatına baxır*). Nemət, axı, mən əmanət kassasına dəyməliyim, uşağın cibinə gerek bir az xərçlik qoyam.

Səmədzadə. Vaxt itirməyək. Bir də əmanət kassalarının qabağındaki növbələrdən xəberiniz yox... Gedək, məndə var, vere-rəm.

Həsənli. Mən bilmirdim, sən belə varlısan.

Səmədzadə. Əlbəttə, varlıyam, çünkü pulum cibimdedir, kişinin dövləti gerek gözünün qabağında ola.

Həsənli. Atam da belə deyərdi.

Səmədzadə. Təəssüf ki, ataların kəlamlarını unuduruq. Di getdik.

Həsənli. Doğrudan da, son vaxtlar çox deyirlər əmanət kassalarında yaman növbə var. Bunun səbəbi gören nədir?

Səmədzadə. Onun səbəbini yoldaş Əmrəh bilər.

Yoldaş Əmrəh. Xalq sırvan yaşayır də... Pulu çoxdur.

Səmədzadə. Bizdəki mənzil bolluğu kimi... Getdik!

Həsənli. Əmrəh, sən burda qalmaya bilərsən (*telefona işarə edir*) ta sözümüzü dedik.

Səmədzadə. Daha doğrusu, siz evinizi gedib hüquq kitab-larını varaqlayın. (*Səkinə və əri daxil olurlar.*) Biz də tənəffüs el-yək, iclasımız sabah davam edəcək.

Səkinə. Heç bir tənəffüs, heç bir hüquq kitabı. Mən o kitab-ları çoxdan oxumuşam. Götürün, qərarı yazın, çıxım gedim.

Həsənli. Bəs deyirdilər siz xəstəsiniz, çarpayıdan yərə enə bilmirsiniz?

Səkinə. Sevindiniz hə? Ölmüşdü Səkinə! Hamınız düşübü-nüz bu uşağın (*ərini göstərir*) üstüne. Tək görmüsünüz, yiyəsiz gör-müsünüz? Vallah, sizin başınızda bir oyun açaram ki!..

Həsənli. Ay bacı, nə olub sənə?

Səkinə. "Bacı", get bacına deynən. Qardaşımı bax!

Həsənli. A ba... qız, sən, mən biləni, cəmisi bir ildir ki, burada işləyirsən. Özü də səhv etdik, səni işe götürdük, bir səhi-fədə otuz iki səhv edirsen. Nə ev isteyirsin?

Səkinə. Mən erimin haqqını tələb edirəm.

Səmədzadə. Məyer erinin səsini alıblar?

Səkinə. O, fağırdır, siz də bundan istifadə etəyib yazığın haqqını tapdalayırsınız. (*Ərinə bir dürtmə vurur.*) Ədə, dillən də...

Səkinənin eri başını yuxarı qaldırıb dərhəl aşağı salır.

Həsənli (*üzünü Səkinənin ərinə tutur*). Sizi dinleyirik, Səki-nenin ə... yoldaş, bu nə biabırçılıqdır?

Səkinənin eri başını yuxarı qaldırmır. Telefonlar tez-tez zəng çalır. Həsənli heç bir dəstəyi qaldırmır.

Selektor Səslənir. Katibənin səsi eşidilir.

Katibənin səsi. Yoldaş Həsənli, sizi yanğınsöndürənlər komandasından...

Həsənli (*onun sözünü kəsir*). Deynən, infarkt olub.

Katibənin səsi. Allah ələmesin. Axı, dedim, kabinetdə-siniz?

Həsənli. De ki, indice təcili yardım geldi...

Telefonlar fasilesiz səslənir.

Səkinə. Di, cavab verin telefonlara... Bax, o zəng qorkom-dandır, o zəng raykomdandır, o zəng həmkarlar ittifaqındandır! İndi bu saat götürüm deyim ki, qesdən cavab vermirsınız?

Həsənli. Nə isteyirsiniz deyin, bircə burdan çıxıb gedin.

Səkinə. Ay getdim ha... Qorxursan açam sandığı... Sən bu uşağı (*ərini göstərir*) bura işə devət eləyəndə nələr vəd eləmişdin? Dayısı katib idi, onunçun? İndi mən bu məsələni yuxarıda açsam, nə deyərlər sənə?

Həsənli. Onun dayısı kimdir, mən tanımırıam.

Səkinə. İndi tanımırsan də... işdən çıxarıblar, axı... Çıxarma-sayıdlar, bura heç vezir-vəkil yiğardin? Kağızı yazıb verərdin əlimizə, qurtarib gedərdi...

Həsənli (*ətrafdakılara*). Vallah mən onun dayısını tanımıram. Onu işə götürəndə heç kəs mənə bir şey deməyib, heç nə vəd eləməmişəm. (*Səkinənin arına*) Elə deyil?

Səkinənin eri başını qaldırmır.

Səkinə. İndi elə deyərsən də... Filankəsin əsərini seyfdə giz-lətdin, mükafata təqdim etmədin, sonra da dedin ki, guya Moskvada heç birinci turdan keçməyib... Bəs buna nə deyirsən?

Həsənli. Böhtandır!

Səkinə. Mənə böhtançı deyirsən? Yaxşı, bu barədə da yazar-ram. Direktor sən ola-ola instituta Kəngərlidir ilə Səmədzadə rəhbərlik edirlər. Əger sən həqiqi alımsənsə, qoy bir qalın kitabın çıxısn də... Qulağına piçildiyurlar ki, bu uşağın (*ərini göstərir*) mövzusunu təsdiq eləmə, eləmirsen. (*Yoldaş Əmrəh işarə edir ki, məsələyə onu da qatsın.*) Bilmək olmur burda sensən dirextur, yoxsa, yoldaş Əmrəh?! (*Yoldaş Əmrəha işarə edir.*) Milis paltarını soyunub gelib alımlarə rəhbərlik eləmək istəyir.

Yoldaş Əmrəh. Bacı, mən öz vəzifəmi vicdanla yerinə yetirirəm.

Səkinə. Vicdan? Vicdanlıya bax! Açıram sandığı ha...

Həsənli. Yoldaş Səkinə, daha bəsdir, gedin.

Səkinə. Ay getdim ha... gedəcəkdimsə ta neyə gəlmışəm? Vay ürəyim, vay qarnım... həkim! (*Onun üzüna su şəpirlər.*) Bax, Həsənli, əger o kağızı bu saat yazıb verməsən, özümü də mehv eləyəcəyəm, uşağı da. (*Sumkasından bir şüsha çıxarır.*) Bu da aseton! Hazır dayanım.

Səmədzadə. Əgər özünü öldürsən, ev alacaqsan?

Səkinə. Zato, qanımı tökeçəyəm üstünüzə.

Həsənli Səmədzadə ilə yoldaş Əmrəh bir tərefə çekir.

Həsənli. Mən onu işə götürəndə (*Səkinəyə işarə edir*) Səməd dedi ki, bizim radiist Səməd də... dedi ki, bu qız bir az (*əlini gicgahında oynadır*) havalıdır. Psixiatr xəstəxanasında da yatıb. İnanmadım. Ehtiyatlı olmaq lazımdır.

Yoldaş Əmrəh. Səməd hardan bilirdi?

Həsənli. Onlar sinif yoldaşı olublar.

Səmədzadə. Bəs niyə inanmadın?

Həsənli. Nə bilim, vallah. Makinaçılıq kursu qurtarmışdı, elində kağızı vardi. Anası da gəlib elə yalvardı ki... yazığım gəldi.

Səmədzadə. İndi onun sənə yazığı gəlməyəcək! Gelin. Hərə keçib öz yerində oyləşsin.

Həsənli. Əyləşib, neyləyək?

Səmədzadə. Gelin, mən deyərəm.

Hamı keçib öz yerində oyləşir.

Səkinə. İclasınız qurtardı? Hə, dillənin görək. O Kəngərlidir, nedir, nə qədər alıbsınız ondan keçə bilmirsiniz? Eybi yox, eybi yox, qaytararsınız. Artıq yeyibsınız? Barmaqlayın, barmaqlayın, qaytarın. Her yerda onu qabağa verirsınız: "Böyük alımdır!" Bah, alıma bax! Adamnan danişanda da tər basır, dili topuq vurur. Elə bilirsiniz, bu, (*ərini göstərir*) ondan əskik oğlandır? Açıcağam paxırınızı, açacağam sandığı...

Səmədzadə. Narahat olmayın, Səkinə xanım, biz bu saat... (*Yoldaş Əmrəhin qulağına.*) Sən keç o biri otağa. (*Yoldaş Əmrəh təaccübə otaqdan çıxır. Səmədzadə ayaga qalxır.*) Hə, yoldaşlar, doğrudan da ciddi məsələdir. Yeni vətəndaş gelir dünyaya, biz görək hər şeyi ona qurban verək. Mən həmkarlar ittifaqının sedri kimi təklif edirəm: Yeni mənzil (*Həsənliyə göz vurur*) Səkinə xanıma verilsin. Protokol elə indicə yazılışın, cavanlar günü sabahdan təzə mənzilə köçsünlər.

Həsənli. Mən də razı! Bir dilimlə, iki elimle səs verirəm. (*İki əlini də yuxarı qaldırır.*)

Səmədzadə (*Səkinəyə*). Arzumuz budur ki, oğlan doğasan!

Həsənli. Amin.

Telefon uzun-uzadı zəng çalır.

Səkinə (əlindəki şüşəni çantasına qoya-qoya razılıq hissi ilə). He, yaxın, qərarınızı yaxın.

Həsənli. Səmədzadə, qərarı yaz.

Səmədzadə. Əlbəttə, bu saat. (Kağız-gələm götürür.)

Həsənli. Bu telefonlar kimdir e, əl çəkmir.

Səkinə (Naz-qəmza ilə). Qarkomandır də...

Səmədzadə. Siz dayanın, mən onların cavabını verim. (Dəstəyi götürüb bir əliylə telefonun düyməsini basır, danışq pozulur, amma guya kimləsa damışır.) Allo... Salam, salam... Beli, direktordur. Hardan? Ruhi xəstəliklər dispanserindən? Bəlkə ora düşmeyibsiniz? Özüdür ki, var? Səkinə Bezzatova? Əlbəttə, bizim institutdadır. Gözəl işçilərimizden biridir. O, sizdə qeydiyyatdadır? Profilaktikaya gəlmeyib? Yəqin özünü yaxşı hiss edir də... Sağalan xəstəlik deyil? Təzə əmr var? Vay dedə... Yaxşı, deyərik, gələr. Siz gelirsiniz, bura? (Səkinə yavaşça aradan çıxır, əri başını aşağı salıb sakitcə oturub-dur.) Ele vacibdir? Yaxşı, qoymariq burdan çıxsın, gəlin.

Səkinənin eri başını yuxarı qaldırmadan yavaşça
ayağa qalxıb otaqdan çıxır.

Yoldaş Əmrəh (hövlnak daxıl olur). Döydünüz?

Səmədzadə. He.

Yoldaş Əmrəh. Harasına vurdunuz?

Səmədzadə. Başına, gözünə...

Yoldaş Əmrəh. Deyirəm axı, yaziq ele qaçırdı ki, sanki ilan ağızından qurbağa qurtarmışdı. Pilləkənlərdən yixilib eleməsə, yaxşıdır.

Həsənli (elə bil indi özüna gəlib. Səmədzadəyə). Kimlə danışdırın?

Səmədzadə. Gözə görünməzlərlə.

Həsənli. Doğrudan geləcəklər? Bəs nə cavab verəcəyik?

Səmədzadə. Deyəcəyik, özünü üçüncü mərtəbədən atdı.

Həsənli. Nemət, Nemət... deyirsən, ta yaxamız qurtardı onun elindən?

Səmədzadə. Baxır bu gecə müəllimləri nə dərs verəcəklər?

Yoldaş Əmrəh heyəcan keçirir.

Həsənli. Onun həqiqətən belə xəstəliyi varsa... Ruhi xəstəliklər dispanserinin baş həkimi menim dostumdur.

Səmədzadə. İnanırsan, zəng elə.

Həsənli telefonla zəng eləyir.

Həsənli. Doktor, salam, salam...

Telefonda səs. Salam, professor, gün aydın. Neçə qış ötüb, neçə yay...

Həsənli. Qocalıraq ta, doktor.

Səs. Elə demə, fəxr ediləsi şey deyil. İnstitutunuzun uğurları barede çox oxumuşam. Nə əntiqə alımdır o Kəngərli? Bax, onunla fəxr eləyə bilərsən. (Pauza.) Nə əcəb, Zaman, xeyir ola?

Həsənli. Bilmirəm, xeyirdir, ya zərər. Sizin bir xəstəniz olub, Səkinə... (Əli ilə telefonun dəstəyini yumur.) Onun dədə-baba famili nadir?

Yoldaş Əmrəh. Bəzzatova.

Həsənli. He, Bezzatova Səkinə.

Səs. He, yadimdadır.

Həsənli. Onun diaqnozu nədir? Bizdə işleyir, deyəsən, bir az xatalı qızdır.

Səs. Heç bir xatası-zadı yoxdur. Desə, özümü öldürəcəyəm, deynən, əger srağagün öldürsəydin, bu gün üçünü verirdik.

Həsənli. Ele niyə?

Səs. Onun diaqnozu uzundur, azerbaycancaya da tərcümə eləsəm, başa düşməyəcəksən. (Gülür.) Sən neft kurortologiya terminlərini desən, mən anlamayacağam, ele deyil, kobud desək, onun xəstəliyi yalandan özünü dəliliyə vurmaqdır, tekrar edirəm, yalandan. Müalicəsi yoxdur, daha doğrusu, bu, xəstəlik deyil heç, ilan çalan göy çatıdan qorxan kimi, onlar da psixiatordan qorxurlar. Otuz beş-qırq yaşından sonra tədricən keçib-gedəcək.

Həsənli. O, indi iyirmi, ya iyirmi bir yaşındadır, deyirsən, hələ on beş-iyirmi il bundan sonra mənim canımı alacaq?

Səs. Onun hərəketlərinə əhəmiyyət vermə, çox o yan-bu yan eləsə, bizim xəstəxana ilə qorxut, düzəlməsə, zəng çal mənə.

Həsənli. Sağ ol, doktor. (Dəstəyi yerinə qoyur.) Ay səni, Nemət, sən hardan bilirdin bunun xəstəliyini?

Yoldaş Əmrəh (Səmədzadəyə). Hardan bildin?

Səməzdədə. Dəli heç vaxt deməz "özümü öldürərəm". Öldürər – amma deməz. Deyirsə, demək, dəli deyil, roldadir, oynayır.

Həsənli. Ay səni Nemət! Deyirsən, o ta bu qapını açma-yacaq?

Səməzdədə. Uşaqlar gözləyir, gedək, sabaha çox var.

Həsənli. Gedək. Qalx, Əmrəh!

Yoldaş Əmrəh. Siz gedin, nuşı-can eleyin. Mənim burda bir az yır-yığışım var.

Səməzdədə. Süpürgəcisen?

Həsənli. Nemət!

Səməzdədə (*yoldaş Əmrəha*). Qalx ayağa!

Yoldaş Əmrəh. Axi, işdən sonra gərək ora-bura baş çekim, otaqlara baxım ki, işıqlar yanılı qalmasın.

Səməzdədə. Komendantsan? Dur gedək, işıqlar bu gece yanılı qalsa da yanğın düşməz. Çünkü yanğınsöndürənlər də oyaqdır, Qulaməli kişi də.

Telefon aramsız zəng çalır.

Səməzdədə. Görürsən, yanğınsöndürənlərdir!

Ayağa qalxb ətaqdan çıxmak isteyirlər. Sever daxil olur.

Telefon yenə aramsız zəng çalır.

Sevər. Salam. (*Həmi ilə görüşür.*) Telefonlarınız işləmir?

Səməzdədə. İşləyir.

Sevər. Bəs destəyi niye qaldırmırsınız?

Səməzdədə. Biz indi kabab yeməyə gedirdik.

Yoldaş Əmrəh. Ay Nemət, şəhər partiya komitəsinin nümayəndəsi ilə nə dildə danışırsan?

Səməzdədə. Ana dilimdə.

Sevər. Həqiqi sözünüzdür?

Səməzdədə. Ha.

Sevər (*saatına baxır*). Tez deyil?

Səməzdədə. Yox.

Sevər. Yaxşı, yaxşı, gəlin bir az da işləyək ki, iştahlı olasınız.

Səməzdədə. Bizim iştahamız indi də tük aparır. Deyirlər, sizin şöbənin əməkdaşları da bu gün nahar eləməyə macal tap-mayıb.

Sevər. Onları da qonaq çağırmaq isteyirsiniz?

Səməzdədə. Yox.

Həsənli. Sevər xanım, Səməzdədə bir az bəməzədir, zarafat eləyir.

Səməzdədə. Yox, mənim həqiqi sözümüzdür.

Həsənli. Nemət! Sizi dinləyirik, Sevər xanım.

Sevər. Mən Sekinə Bezzatovanın ...

Səməzdədə. Səkinənin ərinin...

Sevər. Bəli, onun həyat yoldaşının işi üçün gəlmisəm.

Səməzdədə. Onların işi düzəldi.

Sevər. Onda bir arayış yazın ki, filankəsə mənzil verdiniz.

Səməzdədə. Elə yox, Səkinə qaçıdı.

Sevər. Hara?

Səməzdədə. Yeqin ki, xaricə qoymazlar.

Sevər. Qoysalar qaçar?

Səməzdədə. Yox, canım, orda Səkinənin əri kimi maymağı hardan tapacaq?

Sevər. Yumorunuz yaxşıdır. (*Saatına baxır.*) Amma vaxt uçur... İki saatadək bu məsələ həll olunmalıdır. Moskvada da narahatdırılar...

Həsənli. Vay dədə! (*Saatına baxır.*) Demək, hələ iki saat da buradayıq! (*Səməzdədəyə*) Qatar düz iki saat sonra yola düşür.

Sevər. Di, eyleşin, görək...

Həsənli. Sevər xanım, mənim başım ta işləmir, otursam, Nemətin yumorlarından başqa başıma heç nə girməyəcək. Bir on-on beş dəqiqə fasile edək, sonra.

Sevər. İşə başlamamış fasile?

Həsənli. Bu iclas bizdə iki gündür davam edir.

Sevər. Yaxşı, sənədləri verin mən tanış olum, siz artırmaya çıxıb, bir az dincəlin.

Səməzdədə (*Həsənli ilə Yoldaş Əmrəha*). Yalnız artırmaya çıxa bilersiniz ha... Heyətə-zada düşmeyin, birdən qaçarsınız.

Həsənli ilə Yoldaş Əmrəh artırmaya çıxırlar.

Sevər. Yoldaş Səməzdədə, sizdə ki, bu qədər humor var, heç vaxt yorulmazsınız.

Səməzdədə. Mən yorulmamışam, artırmaya çıxmaga icazə verməye bilersiniz.

Sevər. Mənse... bu gün lap əldən düşmüşəm.

Səmədzadə. Onda siz də çıxın artırmaya.

Sevər (zarafatla). Bes siz bu qapıdan çıxıb qaçmazsınız?

Səmədzadə. Ola biler. Bizim müdirin qapısının da heç vaxt eməlli-başlı qılılı olmayıb.

Sevər. Yerkom pis işləyir, ondandır.

Səmədzadə. Eybi yox, seckisi yaxınlaşır. Salacaqlar qutuya ve ... ordan çıxmayacaq.

Sevər. Sizi asfaltın altına salsalar da göyərərsiniz.

Səmədzadə. "Qalın asfaltı deşib – Mavi bir alov çıxıb..." Kimin şeridir?

Sevər. Siz poeziyanı hələ unutmayıbsınız?

Səmədzadə. Neyləyim, çarəm nədir?

Sevər. Çarəsiz niyə? Maşallah, görkəmli alımsınız, belə bir hörmətli institutun yerkomusunuz.

Səmədzadə. Yumor sevməsəm, poeziya oxumasam, teatra getməsəm, necə yaşaya bilərəm? Neft kurortologiyası təcrübələri ilə? Yoxsa Sekinənin ərinin üzündəki yarığa baxmaqla?

Sevər. Nə yariqdır elə?

Səmədzadə. Onu Sekinədən soruşun.

Sevər. Dediklərinizdə, elbəttə, həqiqət var.

Səmədzadə. Mən tam həqiqət istəmirəm, şəksiz həqiqət ağ yalan kimi maraqsız olur.

Sevər. Biz çoxdan görüşməmişdik, amma sizin haqqınızda çox eşitmışəm. Nemət, görüşümüze həm şadam, həm də aradan illər keçsə də elə bil bu görüşə hazır deyiləm... (*Qarşısındaki qovluğa baxır.*)

Səmədzadə. Bu illərdə görüşmək isteyibsiniz?

Sevər. Həm istəmişəm, həm də istəmemişəm. Siz bu sənədlərlə tanışsınız, bəlkə vaxt itirməyək deyə mənə qısa məlumat verəsiniz?

Səmədzadə. Sizi kimin məsələsi maraqlandırır: Sekinənin ərinin, Qulaməlinin, yoxsa Küveyt səfəri?

Sevər. Bəs siz kim maraqlandırır?

Səmədzadə. Meni Qoşqar Kəngərlinin məsələsi narahat edir.

Sevər. O məşhur alım Kəngərlidir?

Səmədzadə. Bəli.

Sevər. İş üçün mənzil isteyir?

Səmədzadə. Goru var ki, kəfəni də olsun.

Sevər. Nə danışırsınız?!?

Səmədzadə. Qəribədir, deyilmi? Sarvanın məsələsi də məni narahat eləyir, amma onun mənzil məsələsi. Küveytə getməməsi, elbəttə, yaxşı deyil.

Sevər. O səfər baş tutmasa, biabırçılıqdır. Onu çağırıq, söhbət edək. (*Səmədzadə çıxır, Sevər qovluqları varaqlayır, amma hiss edilir ki, fikri başqa yerdədir. Sonra qovluqları bir tərəfə tullayıb, ayağa qalxır, ahəstə addımlarla var-gal edir.*) Eh, Nemət, Nemət! Heç deyişməyibsən. Neçə ildir biz görüşmürük? Yeddi? Son dəfə beşinci kursda görüşdük, elə deyil? Sonra sən əsgərliyə getdin, gedib ərize verdin ki, mən möhlət istəmirəm, gedirəm əsgərliye. Birca il gözləmədin ki, universiteti qurtarasan. Bu da bir qəribəlik! Coxları deyirdi: – sən daha ali məktəbə qayıtmazsan, ya futbol hakimi olacaqsan, ya da sırk artisti.

Sən demə... qranit sərt qayalarda

Hər zaman yaşlılıq həsrəti varmış!

Baharı gəzmişəm yalnız baharda,

Sən demə... qışda da bahar yaşırmış!

Sən demə... nahaqdan aşib-dاشmışam

Cox şey itirmişəm bu savaşında.

Dostu düşmen bilib uzaqlaşmışam,

Düşmənim eyleşib süfrəm başında.

Bu misraları qəzetdə oxuyanda elə bildim ki, evlenibsen. Onda gah gülürdüm, gah acıydım, gah da... qısqanırdım. İnanırdım ki, görkəmli şair olacaqsan, amma neft alımı oldun. Bəs şəxsi həyatın? Niyə evlenmedin? Nə qazandın bu qəribəliklərinle? Bəlkə menim həyatım da elə qəribəliklər məskənidir? Hər halda kənardan baxanlara belə gelir.

Həsənli ilə yoldaş Əmrəh artırmadan, Səmədzadə ilə Sarvan qapıdan daxil olurlar.

Həsənli. Sevər xanım, başlaya bilərik.

Sevər (özünü itirmiş halda). Yox, on beş dəqiqə ara verək.
(Öz-özünə) Axi, Şəmsizadədən xahiş etdim ki, məni bura gəndərməsin. Mən burada necə işləyəcəyəm?

Sevər artırmaya çıxır.

Səmədzadə (zarafatla). Qapı açıqdır... Gəlin qaçaq.

Həsənli (saatına baxır). Əmrəh, siqar ver.

Yoldaş Əmrəh. Bəlkə həb? Amerikanskıdır?

Həsənli (asəblərini zorla boğaraq). Siqar!!!

Həsənli elli eše-eše siqar yandırır, səhnə qaranlıqlaşdırıqca
tamaşaçı salonu işıqlanır.

Pərde

İKİNCİ HİSSƏ

Pərde açılmayıb. Sekinə, Sekinənin əri və Yoldaş Əmrəh sağ tərəfdən
səhnənin küncüne çıxırlar.

Yoldaş Əmrəh (Səkinaya). Mən səni pəhləvan kimi qız bilsəm.
Adam aradan ele qaçmaz. Bura psixiotor dispanseri deyil ki...

Səkinə. Onların üzünü gor görsün, adını eşidəndə heç
bilmədim nece oldu, bir də gördüm ki, taksidəyəm. Bu fərsiz də
(ərinin göstərir) mənim dalimca qaçıb.

Səkinənin əri. Mən neyləyə bilerdim?

Yoldaş Əmrəh. Haray-həşir qaldırıydın, deyəydin ki, mə
nim ikicanlı arvadımı öldürmek isteyirsiniz. Telefonu götürüb milisə
zəng çalaydın.

Səkinə. Fərasəti var ki...

Yoldaş Əmrəh. Hələ gec deyil. Yaxşı, əger məsələ bir-iki
saata həll olmasa, sonra çətindir. Başlayaqq. Sən... (Barmagını Səki
nənin ərinə tuşlayır, məsləhət verir. Sonra Səkinəyə təraf yönür,
danişa-danişa səhnənin o biri başında görünməz olurlar.)

Yoldaş Əmrəh bir an sonra Qulaməli ilə səhnənin
sol küncündə görünürler.

Yoldaş Əmrəh. Qulaməli, sən nə qəribə adamsan? Mən iş
teşkil edirəm, sənə tezə ev vermək istəyirəm. Özün də bilirsən, harda?
Şəhərin cənnətində. Bilirsən, orda ev almağa indi neçə verirlər?

Qulaməli kişi. Yoldaş Əmrəh, vallah bilmirəm, çünki mən
heç vaxt ev almamışam, indi yaşadığım ev dədəmdən qalmadır. Əgər
çox isteyirsinizsə... indi ev verin, gedim yaşayım, dadını-duzunu
bilim, qiymətini kəsim, gələn dəfə ev alanda nəzərə alaram, onda
bir az praktikam olar.

Yoldaş Əmrəh. Adə, sən nə danışırsan? İndi mağaricisiz
heç... Taksisi azı beşdir?! Mən üç isteyirəm də... Bəs razılaşmadıq?

Qulaməli kişi. Yüzünü ancaq düzəldə bildim, bəs iki
yüzünü neyləyim?

Yoldaş Əmrəh. Ələ salırsan? (Kinaya ilə) Yüz, iki yüz...
İndi üç yüzlə heç hamama qoymurlar.

Qulaməli kişi. Bəs sən üç yüz demirdin?

Yoldaş Əmrəh. Üç min! Adə, heç dünyadan xəberin yox?

Qulaməli kişi. Üç min? Vay dədə... Vallah, bu işdə kalam.
Hələ rüşvet verməmişəm.

Yoldaş Əmrəh. Nə rüşvet? Kim rüşvet istəyir səndən?
Xatadır ha, bu kişi. Başa düş, bu, rüşvet deyil, mağaricidir. Heç mən
də ömrümüzdə rüşvet almamışam.

Qulaməli kişi. Yoldaş Əmrəh, narahat olma, bu evdən ayrılm
mənə asan deyil, o divarlara baxanda atamı-anamı görürəm,
bir də o biçaronın nəfəsi gelir hər küncündən. Mən təzə evə köç
səm, birdən evimi anbar-zad eleyərlər, onda bağım çatlayar.

Yoldaş Əmrəh (əllərini yelləyir). Eh, bu dünyadan xəberin
yoxdur sənin, Qulaməli. (Çıxıb getmək istəyir.)

Qulaməli kişi. Dayan, a kişi, hara qaçırsan? Bozbaş qoymışam,
zoğal araqı almışam, gəl düşək bize, bir tikə çörək kəsək.
Mən də tekəm...

Yoldaş Əmrəh. Mənim o qədər vaxtım var? İclasa on beş
dəqiqə tənəffüs verdim ki, səni tapım, görün nə deyirsen? Elə bilir
sən o üçü mən öz cibimə qoyacağam? Yuxarıya verəcəyəm, o mənzili
bize havayı verməyiblər ki... Düzü, yalvaran çıxdır...

Qulaməli kişi. Əmrəh, kişi evi rüşvetlə almaz. Ev vəzifə deyil
ki, birindən o birinə keçəsən? Palta deyil ki, payızda geyib, qısa yenisi
alasan. Ev müqəddəsdir, ocaqdır, heç ocağı da rüşvetlə alarlar?

Yoldaş Əmrəh (*getmək istəyir, sonra dayanıb alını qasıyr.*) Qulameli, özün bilən yaxşıdır. Mən partkom kimi sənə kömək etmək isteyirdim. Düzdür, sən kommunist deyilsən, amma bizim partiyanız bitərəflərə də çox diqqətcildir.

Qulameli kişi. Hə, diqqətcildir, çooooox diqqətcildir. Bu boyda binanı qamarlardılar, babamı gülələdilər, atamı sürgün etdilər. Nəheng imarətdən mənə qalan ikiqöz menzil oldu, ona da indi göz dikiblər. Onu məndən zorla alıb mənə bir qutu – ev satmaq isteyirlər. Özü də rüşvetlə! Çooooox diqqətcildir.

Yoldaş Əmrəh. Sən necə danışırsan? Özü də köhnə bolşevikin yanında?

Qulameli kişi. Ele o bolşevikler yıldı da bu məmləkəti. İndi də özü yixılır.

Yoldaş Əmrəh. Necə yixılır? Hara yixılır?

Qulameli kişi. Görmürsən yixılır? İki gündür iş-güt dayanıb, bir menzili böle bilmirsiniz. Görmürsən can verir, vərə bilmir? (*Getmək istəyir.*)

Yoldaş Əmrəh. Səndən bir xahişim var.

Qulameli kişi. Buyur.

Yoldaş Əmrəh. Bu söhbət aramızda qalsın, mağaric məsələsini deyirəm.

Qulameli kişi. Söz dolandırıran kişi pis arvaddan da pis olar. Pis arvad bilirsən də mən nəyə deyirəm?

Yoldaş Əmrəh. Bilirəm, Qulameli.

Qulameli kişi. Bir də mənnən belə danışma, Əmrəh! Rəhbərimsən, qoy pərdəli dolanaq.

Süretlə sehnədən çıxır. Yoldaş Əmrəh yerində donub qalır.

Harasa qaçır. İşıqlar sönür. Sonra işıq yoldaş Əmrəhin üstüne düşür.

O, tələsə-tələsə telefonda nömrə yiğir.

Yoldaş Əmrəh. Alo, polkovnik Şəfiyevi xahiş edirəm...

Səs. Mən sizi dinləyirəm.

Yoldaş Əmrəh. Şərifcan, sensən? Necəsən, qardaş? Əmrəhdər, danışan.

Səs. Hə, nə var, nə yox, Əmrəh?

Yoldaş Əmrəh. Sənə işim düşüb, Şərifcan.

Səs. Deynen.

Yoldaş Əmrəh. O mənzilin ocaqçıya verilməsinə bənd olma. Səs. Niye?

Yoldaş Əmrəh. Bizdə bir yazıq qadın var, hamilədir, doğmağa yeri yoxdur.

Səs. Əger binanıza yanğın düşsə, kim cavab verəcək?

Yoldaş Əmrəh. Şərifcan, sənə söz verirəm ki, nə qədər men burdayam, arxayın ol, qoymaram yanğın düşə. Xahiş edirəm, bənd olma. O qadın nə qohumnumdur, nə dostum, özü də eybəcərin biridir. Amma yazığım gelir.

Səs. Xasiyyətin deyəsən, deyişir, Əmrəh. Axı, sən bizim sistemde işləyəndə bir az zalim idin.

Yoldaş Əmrəh. Şərifcan, daha yaşa doluram, bura da başqa yerdir, günüm alımların arasında keçir.

Səs. Yaxşı, Əmrəh, çox bənd olmaram. Amma bir sualım var.

Yoldaş Əmrəh. Buyur, Şərifcan!

Səs. Sən nə yordan doyursan, nə də əldən qoyursan... Əger ocaqcını yerindən tərpetmək istəmirdinə, niye beş sehifəlik məlumat yazıb göndərirsən ki, institutun binası yanğın təhlükəsi altındadır, qapını təcili möhürləmək lazımdır?

Yoldaş Əmrəh. Qanmamışam, Şərifcan.

Səs. Axı, sən belə işlərdə xam adam deyilsən.

Yoldaş Əmrəh. Vallah, qanmamışam, Şərifcan! İstəyirsen, indi təzesini yazım, xahiş eleyirəm ki, bir ay möhlet verəsiniz.

Səs. Amma təmirə başlamasınız, bir ay sonra heç nə kömək etməyecək, bağlayıb qapını möhürləyəcəyik.

Yoldaş Əmrəh. Raziyam, Şərifcan.

Səs. Məktubu tez yolla gəlsin.

Yoldaş Əmrəh. Səhər tezdən sənin stolunun üstündə olar.

Səs. Xudahafız.

Yoldaş Əmrəh. Öpürəm, Şərifcan! Sağ ol. (*Dəstəyi asır.*)

Səhnenin küncündə alaqqaranlıqdır. Yoldaş Əmrəhla Hüquqe xanım.

Hüquqe xanım. Yoldaş, bu işlərin axırı necə olacaq?

Yoldaş Əmrəh. Gözəl, dünya belə gəlib, belə də gedəcək.

Hüquqe xanım. Dünyanı soruşturmam, bizim işləri soruşturm. İnstitutda qalmaqaldan qulaq tutulur...

Yoldaş Əmrəh. Bu institut da ölkənin bir parçasıdır. Moskvada, ləp Kremlin özündə işlər necədirse, burda da elemdir. Məmən eynidir, formada bəzi fərqlər var.

Hüquqə xanım. Vaxsey, onda deynən dağılır də.

Yoldaş Əmrəh. Əlbəttə, yenidən qurulmayıacaq ki... Dağılır, özü də əməlli-başlı dağılır. Təməlindən uçur. Heç on yeddinci ildə belə uçmamışdı. Elə haray-həşir qopacaq ki, Allah göstərməsin. İt yiyesini tanımayaqacaq.

Hüquqə xanım. Demək, Qulaməli kişi düz söyləyir?

Yoldaş Əmrəh. Əlbəttə, düz söyləyir.

Hüquqə xanım. Bəs sən camaat içində niyə ona etiraz edirsən?

Yoldaş Əmrəh. Özün dedin ki: "camaat içində". Ayrı cür ola bilməz. Təklikdə də ona sözün düzünü demərəm. Tayim-tuşum deyil ki... Sənə isə hər şeyi açıq deyə bilərəm. Gözəl, mən də elə öz fealiyyətimlə quruluşun dağılmışına çalışıram. Bu işə indi demokrat adلانanlardan çox köməyim dəyir, onların xəbəri yoxdur.

Hüquqə xanım. Artıq fəlsəfəyə keçirsen, anlamaq olmur.

Yoldaş Əmrəh. Gözəl, bu quruluşu nə bu günə saldı? Bir hüquqşunas kimi bu barenda heç fikirləşmişən?

Hüquqə xanım. O qədər sebəb var ki...

Yoldaş Əmrəh. Mesələn?

Hüquqə xanım. Repressiyalar?

Yoldaş Əmrəh. Düzdür, gözəl, bu bir, sonra?

Hüquqə xanım. Rüşvət?

Yoldaş Əmrəh. Tutaq ki, bu da iki, sonra?

Hüquqə xanım. Diktatura rejimi?

Yoldaş Əmrəh. Bu da olsun üç, sonra?

Hüquqə xanım. İnsan haqlarının pozulması?

Yoldaş Əmrəh. O da diktatura rejiminin tərkib hissəsidir. Bu dediklərin doğrudur. Amma en əsas sebəb sözlə əməlin tutmamasıdır. Yeni bir cür danışib başqa cür düşünmək, başqa cür işləməkdir. Anladınmı, gözəl? Yetmiş ildir beledir. Sovet hökumətinin evini yixan bu ikiüzlülük oldu. Mən də indi iclasda bir cür danışib ayrı əməllerlə məşğul oluramsa, deməli quruluşun dağılmığını süretləndirirəm.

Hüquqə xanım (fikrə gedir). Sən isteyirdin bu quruluş dağılsın?

Yoldaş Əmrəh. Yox, gözəl, bu quruluş mənə hər şəraitini yaratmışdı.

Hüquqə xanım. Bəs niyə dağıdırısan?

Yoldaş Əmrəh. Müdafiə etsəm, axmaqlıq olar. Qulaməli kişinin gününə düşərəm. Yarım əsrən çoxdur həqiqət axtarır. Dissidentlik eləyir, nə bilim, nə eləyir. Görürsən, nə gündədir? Əger o desəydi: – atamı da haqq ediblər – tutublar, anamı da... İndi yağ-bal içinde yaşayırdı. Xaxud Kəngerli. Zəmanə adəmi olsayıdı, indi milyonçu idi. Nemət də, Musa da həmçinin. Eh, dünya ayrı şeydir, gözəl. Bu quruluş elə bil Sekinenin sıfəri ilə yaranıb. Kim çox səs-küy salmağı bacarırsa, qazanır. (Pauza.) Yaxşı, bunlar keçmişlərdir. Biz gələcəyə baxmalıyıq. Dağılır, yerindən-dibindən dağılır.

Hüquqə xanım. Bəs sonra nə edəcəksən?

Yoldaş Əmrəh. Hələ bilinməz. Olsun ki, cəmiyyətə yararsız bir adam olam. Nə milisə götürələr, nə də elmi-tədqiqat institutuna... Ola bilsin – çox yüksək mövqeyə çıxam. Bilinməz. Ona görə indi bir az hərəkət ələmək lazımdır ki, yaş günde qəpik-quruşumuz olsun.

Hüquqə xanım. Mən hemişə sənə yardımçı olmuşam, bütün işlərini hüquqi baxımdan əsaslandırmışam. Amma dönyanın işlərinin belə dərin olmasını bilməzdim. Dönyanın adamları dönyanın özünə oxşayır.

Yoldaş Əmrəh. Dönyanın adamlarının dərdi sənə qalıb? Sən və mən. Biz və dünya. Bacardıqca ondan çox qopartımlıyıq. Budur məsələ.

Hüquqə xanım. "Ölüm, ya qalım?" Hamletə döndüyünü bilmirdim.

Yoldaş Əmrəh. Başqaları neçə sayırlar, özləri bilər. Zəmanənin Hamleti mənəm. Budur məsələ!

Hüquqə xanım. Romantikanın sonu. Neyləyək?

Yoldaş Əmrəh. Ev ya Qulaməli kişiye verilməlidir – ondan bir az qırtacağıq, ya da Sekinenin ərinə – o, haqqımızı əməlli-başlı ödəyəcək. Qurtardı fəlsəfə! Budur məsələ. Keçək işə.

Hüquqə xanım. Mənim işim?

Yoldaş Əmrəh. İşin hemişəkidir. Şura hökumətinin işləməyən qanunlarını hallandır ve mən dediklərimi əsaslandır. Aydın-

dirmi, gözel? Lap yuxarıdan gəlsələr də, deynən, qanun budur, əmək məcəlləsinin filan bəndində belə yazılıb, vəssalam. Onlar qanun məcəllələrini oxumayacaqlar ki, oxusalar da – bu qanunlarda hər maddəni beş cüre yozmaq olar. Aydındır, gözel?

Hüquqə xanım (*dərin düşüncələrdə*). Aydındır, yoldaş... Doğrudanmı belədir? Bu boyda şer birdən-birə necə dağılır? Mən çox fikirləşirdim, inanmağım gəlmirdi. Sən məni ayıltdın. Dağılır, bəs sonra?

Yoldaş Əmrəh. Sonrasına sonra baxarıq. Bu gün fırsatı əldən vermək olmaz. Aydındır, gözel?

Hüquqə xanım. Aydındır, yoldaş...

Məni bu gün düşün, bu gün sevindir,
Məlhəm qoy qəlbimin ağrılarına.
Mehriban danışdır, gülərüz dindir,
Ortaq ol nəşəmə, qayğılarımı,
Sabaha çox var...

Bu gün hər anı da hiss edək, duyaq,
Səslənsin hər yanda gülüş, toy-düyün.
Gel şer söyleyək, nəğmə oxuyaq,
Vaxtı
vaxtdan alıb yaşatmaq üçün –
Sabaha çox var...

Bu gün dostlar olsun həm solum, sağım,
Heç neyi sabaha saxlama, gülüm!
Bəlkə bir an sonra axır qonağım
Olacaq son nefes, olacaq ölüm...
Sabaha çox var...

Səhnə yavaş-yavaş işıqlanır. İştirakçıların həresi bir tərofdən gəlib uzun stolun ətrafında eyleşir.
Sevər artırmadan qayıdır.

Yoldaş Əmrəh. Yoldaşlar, mən iclasa bir xoş xəbər vermək istəyirəm.

Həsenli. Sekine doğdu?

Yoldaş Əmrəh. Yox. Kaçeqar Qulamelinin məsəlesini gündəlikdən çıxara bilərsiniz.

Həsenli. Onun özündən kar aşmaz, gərək yanğınsöndürənlər razılaşalar.

Yoldaş Əmrəh. Mən icazəni ele onlardan aldım.

Həsenli. Bəs necə oldu razılaşdırılar?

Yoldaş Əmrəh. Rəisə zəng elədim, köhnə dostuq, dedi sənin xatirinə möhələt verərəm.

Həsenli. Möhələt qurtarandan sonra neyləyəcəyik?

Yoldaş Əmrəh. Bize möhələt lazımdır ki, evi verək birinə. Sonra dövlət Qulameliyə ev verməmiş heç kəs qapını möhürleyə bilmez. Bizim hökumətin çox humanist qanunları var.

Həsenli. Bu hər halda pis deyil, heç olmasa telefon zənglərindən biri susdu.

Yoldaş Əmrəh. Mən sabah tezdən təliqə aparacağam yoldaş Şəfiyevə, o da derkenar qoyacaq, vessalam.

Həsenli (*hayəcanla*). Kim qol çəkməlidir o təliqəyə?

Yoldaş Əmrəh. Mən özüm!

Səmədzadə. Döşünü yaman qabağa veribsən, yoldaş Əmrəh. Bu gedisin at gedisiñə oxşadı. Xatası çıxmasa, yaxşıdır.

Yoldaş Əmrəh. İndi ele güne düşmüşük, gərək həremiz bir yolla kömək edək ki, bu vəziyyətdən çıxa bilək.

Səmədzadə (*gizli kinaya ilə*). Bir yol da tapıb Kəngərli ilə Qaradağının da başını eke bilseydik, evi verərdik Sekinənin erinə qurtarıb gedərdi.

Sevər. Necə olub ki, Kəngərli indiyədək ev almayıb?

Yoldaş Əmrəh. O, bir az qəribə adamdır. Ömrü orda-burda keçir. Bakıda havaxt tapılır ki...

Sevər. Moskvada evi var?

Yoldaş Əmrəh. Orasını Allah bilər.

Səmədzadə. Evi olsa, daha ora-bura çox qaçmaz. İndi neyəsin yaziq?! Başqa şəhərdə heç olmasa, mehmanxanada yer ala bilər.

Yoldaş Əmrəh. Niyə ele danışırsan, Nemet? Kəngərli üçün nələr etməmişik? Canı çıxan biz olmuşuq, şöhret isə ona çatıb. İndi də... yüz ilin başında bir mənzil almışıq, özü qaçıb gizlənib, saman altından su yeridə-yeridə onu da qamarlamaq istəyir. Kişilərin başı var da, zor deyil ki..

Sevər. Deməli, Kəngərli evi almaq üçün sizə hansı yollasa təsir eləyir? Heç gözləməzdim.

Yoldaş Əmrəh. Görmürsən, bütün aləmi bir-birinə qatıb.
Sevər. Bəlkə onu çağırıq, bir az söhbət edək.

Həsənli. Moskvadadır. Telegram göndərmmişik, gəlib çıxmayıb.

Sevər. Telegramda qeyd edibsiniz ki, ev məsələsi üçün çağrırlar?

Yoldaş Əmrəh. Yox, elə yazmaq olmaz, ev almasa, sonra yaxamız əldə qalar. Yazmışıq ki, instituta təcili lazımsınız. (*Kinaya ilə*) Bir sözlə, o, gəlməyə də biler və heç kəs də onu qınamaz. Çünkü böyük alımdır.

Sevər. Əger telegram Qoşqara çatsa, o, mütləq gələr!

Yoldaş Əmrəh. A balam, "çatsa" hansıdır, əger o akademiyaya ezamiyyətə gedibse, niyə gərək çatmasın? Yox, qəşəng qızlarla parklarda veyillənirse, mən neyləyim?

Səmədzadə. Sən ərizəni yaz, çıx get institutdan, Yoldaş Əmrəh!

Sevər. Yoldaş Səmədzadə!

Səmədzadə. Qoşqar namuslu adamdır!

Hüquqə xanım. Sevər xanım, Yoldaş Əmrəh dünyagörmüş adamdır, ömrünü asayışın dincliyyinə, müqəddəs qanunlarımızın keşiyinə həsr edib. İndi burda alımlar arasında işləyir və bir işə təəccüb edirəm..

Səmədzadə (onun sözünü kəsir). Alımlarə niyə hüquq dərs keçməyiblər? Elə deyil?

Hüquqə xanım. Bəli, elədir! İmmeno, sənə niyə hüquq dərsi keçməyiblər? Ev almağın ad-sanla nə əlaqəsi? Kəngərlinin maaşı burda hamidan çoxdur, yüz yerdən qonorar alır, lap bərk ayaqda bahalı ev də kirayəleyə biler.

Səmədzadə. Bunlar da hüquq kitablarında yazılıb?

Yoldaş Əmrəh. Men bir kommunist kimi, vətəndaş kimi, zamdirektor kimi və nəhayət partkom kimi təklif edirəm ki, ev Səkina Bəzzatovaya verilsin. Görürsünüz (*Sevər xanıma işarə edir*) şəhər partiya komitəsi də narahatdır.

Səmədzadə. Bu şüarları ilk dəfə deyənin ata-babasına lənət!

Sevər. Yoldaş Səmədzadə!

Səmədzadə. "Partiya", "partiya"... deyib əsil partiya principlerindən xəbersiz partkom! Partiya deyir ki, sosializmde hər kəs öz zəhmətinə görə, xidmətinə görə haqq alır, hamının tələbatı

kommunizmdə tamamile ödəniləcək, ora da baxanda adının gözleri qaralır. Axırını da... Allah bilir. Heç vaxt olmayacaq! Partiya demir ki, onun adını çağırı-çağıra Əlinin papağını Veli başına qoy, Veli papağını – Əli başına! Partiya demir ki, kim iftiра etməyi bacarırsa, onun tələbini təmiz adamların hesabına ödə. Sekinənin əri instituta hələ dünən gəlib. Nəyə gəlib? Bilmirəm. Ondan nə çıxacaq, kim bilir? Ev növbəsi yox, adı ərizəsi yox. Birçə, arvadı hamiledir, vəssalam. Məyər bütün hamile qadınlar evlə dərhal təmin edilirlər? Mənzil şəraiti isə Kəngərlidən qat-qat yaxşıdır.

Yoldaş Əmrəh (Sevərə işarə edir). Mənim borcum partyanın sözünü deməkdir. (*Telefona işarə edir.*) Eşitmədin, bayaq nə dedilər? Əger o, elə halda Moskvaya getsə...

Səmədzadə. Partiyanın sözünü deməyə sənin gücün çatmaz. Demək, kim Moskvaya getsə, ev alar? Kəngərli ilin yarısı elə Moskvada olur, bəs onda ona niyə ev vermirlər?

Həsənli. Doğrudan, orda o qədər dost-tanışlı var, göresən, niyə ev almır?

Səmədzadə. Çünkü şikayət ələmir. Burda desəydi, ona ev verməzdilər?

Sevər. Mən ilk dəfədir ki, eşidirəm ki, Kəngərlinin evi yoxdur.

Səmədzadə. Əger burda bir-iki saat da qalsanız çox təzə xəberlər eşidəcəksiniz!

Sevər. Demək istəyirsiniz ki, institutla əlaqəmiz zəifdir? Haqlısınız.

Yoldaş Əmrəh. Yox, niyə zəif olur? Şəhər partiya komitesi həmişə bize diqqətlidir, xüsusilə yoldaş...

Səmədzadə (onun sözünü kəsir). Ərizənizi yazın, burdan çıxın gedin, Yoldaş Əmrəh!

Yoldaş Əmrəh (Sevərə). Görürsünüz? (*Özünü sindirmir.*) Hara gedim?

Səmədzadə. Əbədiyyətə!

Yoldaş Əmrəh. Hara?

Səmədzadə. Cəhənnəmə!

Yoldaş Əmrəh. Siz məni, bu boyda institutun siyasi rəhbərini cəhənnəmə göndərirsiniz?

Hüquqə xanım. Sizin belə siyasi korluğunuž leninçiye qarşı cinayətdir. Hüquq normallarına görə sizi mühakime etmək olar.

Səmədzadə. Sizsə... cəmiyyəti kor edirsiniz...

Sevər. Yoldaş Səmədzadə!.. (Öz-özüylə danışmış kimi.) Heç deyişməyibsən, Nemət! Gəncliyindəki qətiyyət, kəsər ölməyib hələ...

Səmədzadə. Mənim xasiyyətim məndən sonra ölecek.

Sevər. Bilmirəm, hardasa oxumuşam ki, insan öləndən sonra azı yüz il yaşayır. Nə qədər onu görüb-tanıyan adamlar var, yaşayır, sonra isə həmin adamların söyledikləri xatirələrdə yaşayır.

Səmədzadə. Amma mənim ümidi yox ki, haqqında məndən sonra xoş xatirələr söyləyərlər...

Sevər. Səni sevmeyenlər çoxdan ölüblər. Sən yaşayacaqsan, qərinələr boyu yaşayacaqsan!

Yoldaş Əmrəh (*Həsənlinin qulağına piçıldayır*). Gördün? Bir qərinə neçə ildir?

Həsənli (*yoldaş Əmrəha*). Sakit ol, lirika başlayır. Sevər xanım, deyəsen, siz gənclikdə Səmədzadə ilə...

Sevər. Teləbə yoldaşı olmuşuq.

Yoldaş Əmrəh (*Həsənlinin qulağına*). Bu teləbə yoldaşlığı olmasayıdı, görəsən, sevgi-məhəbbət romanları nəyin dalında gizlənərdi?

Sevər. Nemət bizim kursun əlaçısıydı. Hamımız həsədlə baxardıq ona.

Səmədzadə. Hərdənbir onu "Don Kixot" adlandırdıq.

Sevər. Don Kixot pis adam deyil, o, əfsanələrdən qopub gəlmış qeyri-adi bir qəhrəmandır.

Yoldaş Əmrəh (*Həsənliyə göz vurur*). Gördün?

Həsənli (*saatına baxır*). Qatarın yola düşməsinə qaldı düz bir saat...

Telefon zəng çalır. Həsənli dəstəyi qaldırır.

Həsənli. Beli.

Səs. Yoldaş Həsənli?

Həsənli. Beli.

Səs. Salam. Şəhər milis şöbəsindəndir, polkovnik Qulamov.

Həsənli. Beli, bəli... bu gün məni xatırlayanlar on azı... polkovniklərdir.

Səs. Yoldaş Həsənli... düzü, sizdən heç gözləməzdəm... Qarnı ağızı ilə bir qadını yazın bu selləmə yağışlarında yataqxanadan bayaşa atmaq...

Həsənli. Sizə də çatıb?

Səs. Düzü, heç gözləməzdəm. Sizin kimi hörmətli bir rəhbərin, Kəngerli kimi görkəmli alimin işlədiyi bir institutda gör nələr olur?

Həsənli. Qulamov, inandığımız haqqı, mənim heç vaxt yataqxanam olmayıb. O ki, qaldı təzə mənzil məsələsinə... onun müstərilərindən biri ele sizin "görkəmli" saydığınız Kəngerlidir.

Səs. Ayrıca iş evi istəyir? Sonra verərsiniz.

Həsənli. Yox, evi yoxdur, yerli-yataqlı yoxdur.

Səs. Nə damışırıñız? Amma indi onun vaxtı deyil. Yaziq qızəri ilə gecələr vağzalda gecələyir, milis nəfərləri də onun öhdəsindən gələ bilmir. Vağzalda yorğan-döşək açıb yatırlar. Bizim şəhərə də gündə yüz yerdə turist gelir. Bəs xaricilər necə baxar belə "dəstgahı"? Bilirsən də, sabah Finlandiyanın prezidenti gəlir. Nə böyük hadisədir. Birdən Bezzatova özünü atdı onun maşınının altına?

Həsənli. Qulamov, elə indi o işlə məşğuluq. Bezzatova sizin yanınızdadır?

Səs. Hə, burdadır.

Həsənli. Gönderin yanına.

Səs. Gəlmək istəmir.

Həsənli. Niye?

Səs. Deyir, Səmədzadə onu sizin kabinetinizdə döyübdür. Yoldaş Əmrəhın yanında.

Həsənli. Yoldaş Əmrəh şahid durur?

Səs. Biz o işi açmırıq.

Həsənli. Onda siz gəlin. Şəhər partiya komitəsinin nümayəndəsi də burdadır.

Səs. Görüm, bəlkə göndərə bildim.

Həsənli. Amma milis nəfəri ilə göndərin, eger yenə döyüb eləsek, şahidi olsun. (*Dəstəyi asır*.)

Səmədzadə. Bizim institutda doxsan iki alim çalışır. Uğurlar da az deyil. Amma bütün fealiyyətimiz boyu institutu şəhərdə Sekinənin birçə gündə "məşhurlaşdırıldığı" qədər iş görə bilmişik. Yoldaş Əmrəh, bəs bu hansı hüquq kitabında yazılıb? Hamını narahat edən Sekinədir. Kəngerli kimsemin yadına düşmür. Qardağının Küveyt səfəri pozulur, sən deyən narahat olmurlar. Hamı Sekinədən qorxur. Bu iş qohum-əqrəba, rüşvət işinə də oxşamır. Niye belədir görəsen?

Se vər (*düşüncələr qucağında*). Mən həmişə necə deyərlər, müfəttiş olmuşam. Yerlərdə vəziyyəti yoxlamışam. Amma belə əhvalata rast gəlməmişdim.

Səmədzadə. Cavab ver, yoldaş Əmrəh, cavab ver!

Həsənli. Səmədzadə düz deyir, niyə belə oldu görəsen? Biz həmişə başımızı aşağı salıb işləmişdik. Yuxarı təşkilatlar işimizdən razı idi... Niyə belə oldu görəsen?

Se vər. Yaxşı, bəs Küveyt səferinin axırı necə olacaq? Vaxta az qalır. Allah eləməmiş, səfər baş tutnasa, bizim rayonun adı bu beşillikdə yuxarıdakı iclaslarda ismin bütün hallarında hallanacaq...

Həsənli saata baxır.

Həsənli. Az qalır, çox az qalır.

Sarvan Qaradağlı daxil olur.

Sarvan. Qoşqardan xəbər yoxdur?

Yoldaş Əmrəh. Qoşqar yəni elə dəqiq adamdır?

Sarvan. Şübhəsiz!

Yoldaş Əmrəh. Mən bu neçə ilde onu duymamışam.

Sarvan. Siz çox şey duymayıbsınız.

Se vər. Sarvan müəllim, mən sizi anlayıram, vəziyyət ciddidir. Amma, düzü, belə vaxtda inad etməyiniz xoşuma gəlmir.

Sarvan. Mənim də xoşuma gəlmir.

Se vər. Bəs neyləyək?

Sarvan. Evi verin Qoşqara. Həsənli burdan elə bu saat çıxıb getsin. Qatara az qalır, heç olmasa, oğlu ilə vağzalda halallaşın, sonra Krima getsin, putyovkasının vaxtı keçir. Sonra... bir daha bura qayıtmamış! Başqa bir yerdə rəhbər vəzifə verin, bir neçə il də orda vaxt keçirsin, pensiya vaxtı çatınca dolansın...

Yoldaş Əmrəh. Bunların sənə nə xeyri var?

Sarvan. Bilirəm ki, sənə ziyandır.

Yoldaş Əmrəh. Bəs mənim ziyanımın sənə nə xeyri?

Sarvan. Xeyri odur ki, bu il, gələn il, ya o biri ili... bura bir gənc Sarvan Qaradağlı gələcək və o, sənin üzünü görməyəcək. Bax, mənim xeyrim budur!

Se vər (*Həsənliyə*). Siz necə dözürsünüz belə vəziyyətə?

Sarvan. O, dözə bilər, çünki bu şəraitü özü yaradıb.

Qoşqar Kəngərli daxil olur. Yorğundur.
Hamı ilə semimi görüşür.

Qoşqar. Xeyir ola? (*Əyləşir*.) Yalnız üçüncü reysə bilet tapa bildim. İndi yaxşıdır, təyyarələr vaxtında uçur.

Həsənli (*saatına baxır*). Hə, qatarlar da vaxtında yola düşür.

Səmədzadə. Əvvəller nəqliyyat dağılib-gedirdi. Sərnişinlər həftələrlə vağzalda, təyyarə meydanlarında qalırdılar. Kişi ora kimi qayda-qanun yaratdı. Burda isə niyə belədir? (*Kənara*) Elə bil buranı qəsdən onun nəzarətindən çıxarırlar...

Həsənli (*Qoşqara*). Sizi menzil məsələsi üçün çağırmışıq. Bir menzil ayıriblər bize. Növbədə isə adam çoxdur. Sarvan Qaradağlı...

Qoşqar (*onun sözünü kəsir*). Lap yaxşı! Evi verin Sarvana! Uzun müddətli səfər ərefəsində bu, gözəl hədiyyə olar. (*Sarvana*) Doktorluğunə etdiyimiz kiçik qeydləri düzəldinmi?

Sarvan. Hələ yox.

Qoşqar. Nə tenbel adamsan! Ora çatan kimi düzəldib göndər. Səni sonra müdafiye dəvət edərik. (*Həsənliyə*) Sarvanın yeni üsulu akademiyada, Moskvani deyirəm, yaman eks-səda verib. (*Sarvana*) Təbrik edirəm. Bu keşf bizim institutu şöhrətləndirəcək.

Həsənli (*ətrafa, kinaya ilə*). Hə, şöhrətləndirəcək. Biz indiyəcək kartof soymuşuq. (*Kəngərliyə*) Amma Sarvan Qaradağlı etiraz edir, deyir, sənə verək.

Qoşqar. Yox, mən sonra alaram. O, yol üstədir, ona verək. Nemət, kitabın gelən ilin planındadır. Redaktəsini mənə tapsırıblar. Havaxt təqdim edirsən? (*Həsənliyə*) Qərb alımları deyirlər ki, neft kurortologiyası mövzusunda hələ belə esər yazılmayıb. Nə əntiqə dərin məntiqli texəyyülü varmış bu zalımun. Belə esərlərin yaranması Azerbaycanı kurort məkanına çevirməyi reallaşdırır. Gün gələcək dönyanın hər yerindən Azerbaycanın dincərliklərinə axışacaqlar...

Həsənli. Bir tərəfdən də bu yanğınsöndürənlər başlayıb ki, evi verin Qulameli kişiye, onun bu binada yaşaması yanğın üçün təhlükəlidir.

Qoşqar. Hə, doğrudan, o da ciddi məsələdir. (*Sarvana*) Bəlkə bu mənzili Qulameli əmiyə verək? Qoca kişidir, keşməkeşli yollar keçib, ailəsi də böyükdür...

Sarvan. Mən razıyam!

Qoşqar. Yaxın illərdə şəherimizin ətrafi və Xəzərimizin sahiləri kurort diyarı olacaq. İnstitutumuz böyüyəcək, şəhərimiz Şerqin ən gözəl şəfaxanasına dönəcək. Biz ikiqat işləməliyik. Sarvan, sən uzaqlarda yaşısan da gərək bizlə əlaqəni üzməyəsən, ciddi elmi problemlərin həllində öz köməyini gərək əsirgeməyəsən.

Həsənli (*atrafa*). Hə, biz də el çalacağıq... Nə qəribə adamlar var yer üzündə. Mən də deyirəm, bu nə deyir? (*Qoşqara*) Səkinə Bəzzatova da bütün aləmi qatib-qarışdırıb bir-birinə.

Qoşqar. Səkinə Bəzzatova kimdir?

Yoldaş Əmrəh. Səkinə Bəzzatova bizim makinaçıdır.

Qoşqar. Onu tanımırəm. Nə isteyir?

Yoldaş Əmrəh. Onun da ev məsələsidir də... Yazıq qız hamilədir, uşaq gətirməyə yeri yoxdur.

Qoşqar. Nə danışırsınız? Evi ona vermek lazımdır. (*Həsənliyə*) Beynəlxalq simpoziumun bizim şəhərdə keçirilməsi barədə artıq razılıq var. Bu, çox böyük hadisədir. İndi gərək biz öz arzu ve təkliflərimizi təqdim eleyək. Gələn həftə yalnız bu işlə meşğul olmalıyıq.

Həsənli. Qoşqar müəllim, vaxta az qalır. Yarımca saat sonra qatar yola düşür.

Qoşqar. Hara gedirsiniz?

Həsənli. Mən sabah axşam gedirəm, Krıma. Məzuniyyətdən sonra bir daha instituta qayitmayacağam. Bu qəti fikrimdir. O məsələleri Semedzadə ilə işleyin. İndi oğlum Tural əsgərliyə gedir, yəqin artıq vağzaldadır, heç olmasa ora çatıb.

Qoşqar. Onda gedək yola salaq. Sarvan, sən havaxt uçursan?

Sarvan. Sabah birinci reyslə.

Qoşqar. Bəs harda vidalaşacağıq?

Sarvan. Bu axşam restoranda.

Qoşqar. Bəs niyə evde yox?

Semədzadə. Səkinənin əri qoydu ki?

Qoşqar. Səkinənin əri kimdir?

Semədzadə. Səkinənin əridir, də..

Qoşqar. Səkinə kimdir?

Semədzadə. O mənzil verdiyimiz gözelçə.

Qoşqar. He... tanımırəm. (*Həsənliyə*) Amma bir şeyi anlamadım: – dediniz ki, istirahətdən sonra instituta qayitmayacaqsınız...

Həsənli. Bəli, qəti fikrimdir.

Qoşqar. Nə üçün?

Səhnenin işqları yiğilir. Yoldaş Əmrəhdən başqa hamı səhnedən bir yerde çıxır. Yoldaş Əmrəh sevincək destəyi götürüb zəng çalar. Səhna ölü işqilanır, pərde örtülür. Nemet Semedzadə ilə Sevər qarşılaşırlar.

Sevər. Axşamınız xeyir, Nemet!

Semədzadə. Axşamın xeyir, Sevər! Yenə şikayət var?

Sevər. Yox, elə özüm göldim. Sizin institutu öyrənmək istəyirem. Nə maraqlı adamlar var burda.

Semədzadə. Her yerdə maraqlı adamlar var, Sevər. Heyat kabinetdə deyil, insanlar arasındadır. Kabinetdən tez-tez çıxməq lazımdır.

Sevər. Təəssüf ki, həmişə mümkün olmur. Geriyə qayıtmak istərdim – məktəb illərinə...

Semədzadə. Sonra tələbə olacaqdım, sevməmiş ayrılaçqdın, ondan sonra da komsomol işi, partiya işi, yoldaş Şəmsizədenin müavini. Bir gəlmişlə bu boyda kurortologiya institutunu titrədəcəkdir. Hələ qarşıda katiblik durur...

Sevər. Heç nə istəmirəm.

Semədzadə. Necə yaşayıbsan bu öten illərdə?

Sevər. Özün dedin ki...

Semədzadə. Görünən tərəfləri demirəm, onu bu şəhərdə hamı bilir.

Sevər. Kitablar oxumuşam, "Dədə-Qorqud"u öyrənmişəm...

Semədzadə. O binada səndən başqa da "Dədə Qorqud"u oxuyan varmı?

Sevər. Niyə yoxdur? Azərbaycanlı deyillər? Nə üçün onlara elə şübhə ilə baxırsan?

Semədzadə. Bəs niyə işlər belə oldu?

Sevər. Yalnız onlardan asılı deyil. Zaman belədir.

Semədzadə. On yeddi il qabaq bilsəydin ki, axırı belə olaçaq, yənə partiya işinə gedərdin?

Sevər. Bundan sonraki on yeddi ili də görmək çətindir. Ona görə, heç olmasa, tələbelik illərinə qayıtmak istərdim.

Semədzadə. Mənsiz qayıtma.

Sevər. Yadindamı, birinci kursda oxuyanda Zəngilana getmişdik?

Səmədzadə. Yادимdadır. Amma neyə getmişdik, unutmuşam.
Sevər. Unudubsansa demək xoşbəxt adamsan.

Səmədzadə. Yəni o səfər elə maraqsız keçdi?

Sevər. Əksinə, çox maraqlı idi. Amma unudubsansa, demək seadət, yaddaşının gözlərini kor eləyib. Gəncliyinin, həyatının maraqlı çağlarını unutmaq bilirsən nə deməkdir?

Səmədzadə (*istehza ilə*). Xoşbəxtlik – deməkdir. (*Ani düşüncədən sonra*) Çınar meşəsində gördüyüümüz Rəhim baba yadindamı? Deyirdi ki... sevgi ömrün hər çağının allahıdır, amma xoşbəxt ailənin heç nökəri də deyil.

Sevər. Yادимdadır. Amma, düzü, kişinin adını unutmuşdum.

Səmədzadə. Deməli, əsil xoşbəxt adam elə sən özünsən!

Sevər. Əlbəttə! Bəs sən necə, xoşbəxtənmi?

Səmədzadə. Əlbəttə! (*Ani düşüncərək*) Amma əsil xoşbəxtlik nədir? Hər addımda uğur qazanmaqmı? Gözəl aile qurmaqmı? Bütün ehtiyaclarını vaxtında öldürməkmı? Ya ideal bir qəhrəman olmaqmı?

Sevər. İdeal qəhrəmanın özü kimdir? Hamletmi? Gənc Vertermi? Kefli İsləndərmi? Qoşqar Kəngərlimi? Nemət Səmədzadəmi?

Səmədzadə. Mən onların hərəsine yüz irad tutaram.

Sevər. Amma onda, yolları basa-basa, Zəngilanın çınar meşəni görməyə gedəndə Hamlet də allahımız idı, Kefli İsləndər də. Gənc Verter də, gənc Nemət Səmədzadə də.

Səmədzadə. Sevər də. Həmişə gənc olan Sevər də... Gedək kafeyə?

Sevər. Kafeyə? Tələbəlik çağlarındakı kimi?

Səmədzadə. Gedək bir qədəh qaldıraq o günlərin sağlığına. (*Uzaqdan Qoşqar Kəngərlə görünüür*.) Qoşqar də gəldi. (*Qoşqara*) Gedək bir qədəh qaldıraq.

Qoşqar. Kimin sağlığına?

Səmədzadə. Uşaqlığımızın sağlığına.

Qoşqar. Gedək.

İşıqlar sönüb-yanır. Həsənli kafedə yol çamadanının üstündə oturub fikrə gedibdir. O, susubdur, amma qəlbinin dediklərini tamaşaçılar eşidirlər.

Həsənlinin monoloqu (*saatına baxır*). Əmrəh da gəlib çıxmadi! Gündə neçə dəfə sağlamlığımın vəziyyətini soruşan, evimin bazarlığını edən, səfərlərdə tez-tez durub ayaqqabalarımı silən riyakara bir bax! Tural ağıllı oğlandır, deyirdi ki, ata, sən özünü bircə bu kölədən qorū. Nə Kəngərlə sənə badalaq vurar, nə də Səmədzadə. Tural esgerliyə gedəndə Səmədzadə qaçıdı bazara, vəzifə stolum vida deyir mene, heç üzümə de baxmadı. Bütün fikri-zikri Səkinənin ev məsəlesiysiidi. (*Ani düşüncədən sonra*) O, Səkinəni niyə elə müdafiə eləyirdi? Bu “xeyirxahlıq” səbəbsizdirmi? (*Qədəhini yuxarı qaldırır*.) Sənin sağlığına, Qoşqar! Sənin sağlığına, Nemət! Sağlıqla qalın. Məni bağışlayın, bağışlayın... (*İçir*.)

Qoşqar, Nemət və Sevər gelirler.

Səmədzadə. Zaman müəllim, biz bu axşam bir qədəh “Mirvari” şərabı içməliyik. Gəldik. Hem səni yola salaq, hem də sağlığımızı deyək...

Həsənli. Menim sağlığıma içməyə deyməz, Nemət.

Qoşqar “Mirvari” şərabı götürür, qədəhləri doldurur.

Səmədzadə. Biz sənin sağlığına içmirik. Uşaqlığımızın sağlığına, paklığımızın sağlığına, ilk məhəbbətimizin sağlığına! Alim Səmədzadənin yox, Xudu kişinin sarışın oğlu, şalvari yamaqlı, kiçik Nemətin sağlığına! Görkəmlı Kəngərlinin sağlığına içmirəm, içirem körpə Qoşqarın sağlığına, tələbə stipendiyasından mənə də yol biletini alıb Zəngilanın çınar meşəsinə yollanan dünyadan ən mesum qızı Sevərin sağlığına!

İçirlər.

Həsənli. Niyə elə danışırsan, Nemət? Sənin həyatın hələ qabaqdadır.

Səmədzadə. Daldada az şey qalmayıb. Möhürlü-qoılı məktub yazdıq rayon sovetinə, yüz ilin bir başında bizə ayrılan evi verdik Səkinənin ərinə. Nə üçün? Çünkü Səkinə qışqıra-qışqıra aləmi qarışdırıcı, hamımız qorxduq Səkinədən, yuxarıdakılar da vəlvələyə düşdülər. Qoşqar Kəngərlə evsiz ikən... mənzili verdik Səkinəyə...

Sarvan Qaradağlı mənzildən ötrü doğma yurdundan didərgin oldu, evi verdik Səkinəyə. Bütün prinsiplər düşdü ayaq altına.

Səvər. Bütün müqəddəs qoruqlar pozuldu.

Qoşqar. Bu hadisəni çox şışirdirik...

Səmədzadə. Tək bu deyil, raykom da bırdır, qorkom da. Hər idarədə bircə belə hadisə olsa, onda necə? Yuxarıdakılar səs çıxmamasın deyə belə əmr edirlər. Bu, çox tehlükəlidir. Demək, ayıblar, paxırlar kobud şəkildə gizlədirilir, ancaq dağılan nədir? – o, məlum deyil. Və bu dağılan nədirse – yamaq götürmeyecek.

Həsənli. Gərek bu işin qabağını mən alaydım. Partbiletimi itirməkdən qorxdum.

Səvər (*özüñə, piçiltiyə*). Gərek mən etiraz edəydim, ərizəni də yazış çıxıb gedəydim, bezirəm, son vaxtlar qurama işlər yaman çoxalıb...

Səmədzadə. Bəs Xudu kişinin oğlu, sarışın, gənc Nemət dözerdimi bu iş?

Səvər. O Nemət ki, rəfiqəsinə göz vurduğu üçün auditoriyada, yüz tələbenin qabağında professor Qulamliya yağlı bir sillə çekdi. Doğrudan, yazıçı niye elə vurdun?

Səmədzadə. O, sənə göz vurandan bir az sonra qulağıma piçildədi ki, "gözel quşdur, onu mənə düzəlt...". Onda Nərgiz kurs işini oxuyurdu.

Səvər. Sillən ildirim kimi çaxdı, mənə elə geldi ki, kişinin üzündə od parladı. Nərgizin kurs işinin müzakirəsi birdəfəlik yarımcı qaldı. Professor Qulamlı universitetdən o gedən oldu...

Həsənli. Yoldaş Əmrəh burda olsayıdı, dərhal soruştardı: – "Bəs Nemətin cezası?"

Səmədzadə. Rektor dedi ki, əcəb eləyibsən, gərek bir sillə də o biri üzüne vuraydın.

Radio ilə elan edilir ki, 7151 nömrəli reysə minik başlanır.

Həsənli. Mənim reysimdir.

Qoşqar (*qədəhini qaldırır*). Sizə yaxşı yol, yoldaş Həsənli.

Həsənli. Sağlıqla qalın. (*İçir, qədəhələrini yenidən doldurur*.) Mən prezidentə ərizə yazdım, öz yerimi Qoşqara məsləhət gördüm. Uğur olsun, Qoşqar!

Qoşqar (*heyratla*). Nə danışırsınız, məndən direktor olmaz. **Səmədzadə.** O, direktorluq məktəbi bitirməyib.

Qoşqar. Siz məzuniyyətdən sonra öz işinize qayıtmalısınız.

Həsənli. Bu mümkün deyil. (*Çamadanını götürür*.) Mən sənin tərsliyini bilirdim. Ərizədə yazdım ki, əger Kengərli etiraz elee, onda yeganə namızəd Nemət Səmədzadədir.

Səmədzadə. Gör ha... dövlət quşu bizim başımıza da qondu. (*Ciddi tərzdə*) Zaman müəllim, bir ay istirahət edeceksiniz, isteyirsiniz, iki ay qalın. Təzelənin, ölüñ, yenidən doğulun, instituta tamam yeni nəfəsli bir adam kimi qayıdin, onda işimiz yaxşı gedər.

Həsənli. Bu, daha mümkün deyil. Tural də bu sözleri mənə neçə il qabaq döñe-döñe deyirdi. Eşitmədim, onu da eşitmədim... eşitseydim, onda bəlkə də gec deyildi.

Səmədzadə. İndi də gec deyil.

Həsənli. Bu, mümkün deyil. Məndən daha direktor çıxmaz, Nemət! Amma sizin toyunuzda (*Nemətla Sevərə işarə edir*) məmənuniyyətlə tamadılıq eleyərem. Ərizəmdə yazmışam ki, əger mümkünse, yeni laboratoriyanın müdürüyini mənə versinlər. Yəqin siz də etiraz etməzsınız. Salamat qal, Nemət! Salamat qal, Qoşqar! Salamat qalın, Sevər xanım! Toyunuzda məni unutmayın, Krimda da olsam, gəlib-qayıdırám. (*Çamadanını götürüb uzaqlaşır*.)

Səvər. Mən Həsənlini çoxdan tanıyıram. Güman eleməzdim ki, o, vəzifəsindən belə asanlıqla vaz keçə.

Qoşqar. Özü də belə məsul bir vaxtda, beynəlxalq simpozium orəfəsində...

Səmədzadə. Bu kişi də Səkinənin qurbanı oldu. Əger instituta mənzil ayırmasdılar hər şey öz məcrasında sakitcə dövran edəcəkdi. Mənzil öz sahibinə çatmadı, nahaq haqqā qalib geldi. Eh, Qoşqar, Qoşqar... Xudu kişinin sarışın oğlu dözerdimi haqqın tap-dalanmasına?! Dözməzdi, ölərdi, amma dözməzdi. Elə bizim özümüz də gerek ölüb, yenidən dirilək. Qoşqar, deyirəm, bu şənbə günü bəlkə Zəngilana gedək, bu dəfə üçlükdə... Belə yorğun başlarla simpoziuma hazırlanmaq mümkün deyil.

Qoşqar. Nə deyirəm, gedək. Amma Zəngilana gedəndən qabaq yolumuzu ZAPS idarəsindən salsaq pis olmaz.

Səmədzadə. Nə deyirsən?!

Sevər. Siz nə danışırınız?!

Qoşqar. Onda Zəngilana gedib-gələndən dərhal sonra, eşi-dirsinizmi, dərhal sonra!

Həm susur. Musiqi. İşıqlar sönür. Super pərdəsi yuxarı qalxdıqca
səhnə işıqlanır. Yarımçıq binalar, inşaat mcydançası, bir neçə
hazır yaşayış binası görünür. Yoldaş Əmrəh, Sekinə
ve Sekinənin əri deyə-deyə, gülə-gülə galırlar.
Qulaməli kişi yarımçıq bir binanın qarşısında
eyləşib kədərli bayatılar oxuyur.

Qulaməli kişi. ...Ötən günə gün çatmaz – Calasan günü-günə...

Sekinənin əri. İde... bax, deyəsən, o balkondur bizimki.

Sekinə. O balkon xoşuma gəlmir, külək tutan tərəfdir. Gərək
dəyişdirəm, o biri üzdəki evlərdən birinə girəm.

Yoldaş Əmrəh. Yox, balam, o biri evlərin, deyəsən, hamısı
zanitdir. Elə o balkon da zanitdır, görmürsən, içəridə işıq yanır.

Sekinənin əri. İde.. bax, o üzdəki işıqsız balkondur bizimki.
Sekinə. Hə, deyəsən, o balkon xoşuma golir.

Yoldaş Əmrəh. Binanın nömrəsi neçədir?

Sekinənin əri (gözlərini qiyib baxır). 13.

Sekinə. Yox, nömrəsi xoşuma gəlmədi.

Yoldaş Əmrəh. Bizim binanın nömrəsi 72-dir.

Sekinə. Bu xarabanın bir komendantı-zadı yoxdur? (Gözləri
Qulaməli kişiyyə sataşır). A kişi!

Qulaməli kişi. Bəli.

Sekinə. Sən neçisən burda? Hara gedirsən?

Qulaməli kişi. Hamımız adamıq da.. Beşikdən qəbər kimi
gedəcəyik.

Sekinə. A kişi, filosofluq eləmə, Bir bax gör qarşındaki kim-lərdir? Biz alım adamlarıq..

Qulaməli kişi. Alım olsayıñız, o həqiqəti daha tez anla-yardınız.

Yoldaş Əmrəh. Qulaməli kişi... Sizin burda nə işiniz?

Qulaməli kişi. Qarovalçuyam, yoldaş Əmrəh. Bəlkə bur-dan ev ala bildim.

Yoldaş Əmrəh. Nəyin qarovalunu çökirsiniz?

Qulaməli kişi. Dünyada nə varsa, hamisının. Taxta-şalbanının,
yarımçıq binaların, oğurların, doğruların, dünyada nə varsa hamisının.

Yoldaş Əmrəh. Demək, dərhal iş yeri tapdınız?

Qulaməli kişi. Dərhal niye? Lap çıxdan. Siz gecələr ra-hatca yatanda da mən işleyirəm. Axı, alımlər deyirlər – dünyanın
bir üzü yatanda o biri üzü oyaqdır...

Yoldaş Əmrəh. Hüquq kitablarında...

Qulaməli kişi (*onun sözünü kasır*). Hüquq kitablarında lap
qədimdən yazılıb ki, işləməyən – dişləməz.

Sekinə. Yaxşı, a kişi, hüquq kitablarını sonra varaqlayarsan.
De görək 72 nömrəli bina hansıdır?

Sekinənin əri. İde.. o binadır.

Qulaməli kişi. Nəyüvə lazımdır?

Sekinə. Neçə yəni “nəyüvə lazımdır”? Mənə orda ev veriblər.

Qulaməli kişi. Doğrudan? O binada nə çox adama ev verib-ler?
Neçə gündür, elə hey soruşurlar. Sevincək gəlib qüssəli gedirlər...

Sekinə. Təzə mənzil alıllar, soruşacaqlar da...

Sekinənin əri. İde... o binadır, deyəsən...

Qulaməli kişi. 72 nömrəli bina bax, orda olmalıydı, o diki
görürsənmi, bax orda. Sonra olmadı, uşaq bağçası tikdilər. Sonra orda
olmalıydı, o da olmadı, doxdurxana tikdilər. İnsafən desək, ağılli iş
gördülər. Doxdurxanasız, bağçasız məhellə bir şəyə dəyməz. Sonra
dedilər ki, burda tikirler, özü də insafən, tikdilər də.. amma iki-üç
mərtəbəsi qalxandan sonra gördük ki, yaşayış binasına oxşamır, sən
dəmə, telefon qovşağı olmaliymış. Dünən iş icraçısı Medəd dedi ki...

Sekinə. Nə dedi?

Qulaməli kişi. Dedi ki.. o binam azı iki-üç il sonra başla-yarlar tikməyə. Bir də dedi ki, bəlkə heç tikmədilər, çünki nə müna-sib yer var, nə də para. Mən də inanmiram tikələr, görmürsən yixılır...

Yoldaş Əmrəh. Nə yixılır?

Qulaməli kişi. Heç, o yanda tikilən köndələn binanı gör-mürsən?

Sekinə (*yoldaş Əmrəhin üstünlə cumur*). Ver mənim pul-larımı, eclaf, ver mənim pullarımı! (*Ona silla vurur, Yoldaş Əmrəh üzünü tutub sizildəyir.*)

Yoldaş Əmrəh. A bacım, nə pul? Ev veriblər, alacaqsan da... Burda tikmirler, başqa yerde tikəcəkler.

Səkinə. Havaxt tikəcəkler? Üç-dörd il sonra? Bu yastığı neçə il qarnımda dolandıracağam? (*Qarnımdaki kiçik yastığı çıxarıb yoldaş Əmrəhün başına çırır.*) Açılaçaq firıldağım, hekimə salıb görecəkler, mənim uşağım olmur. İt də əldən gedəcək, ip də.

Yoldaş Əmrəh (*onu sakitləşdirməyə çalışır*). Sakit olun, bacı, sakit olun, Allah qoysa, uşağınız da ola.

Səkinə. "Olar" a bax! Neçə ərə getdim, olmadı, (*ərini göstərir*) bu tifildən olacaq? Ver mənim pullarımı!

Qulaməli kişi. Yoldaş Əmrəh, bəs sen oxuduğun o kitablardan bu barədə bir şey yazılmayıb?

Yoldaş Əmrəh. Yazılıb! Mən bu saat ruhi xəstəliklər xəstəxanasına zəng çalaram, sonra da milisə. Sən mənə şer atırsan. Sənə bu saat elə iynələr vurduraram ki, ağlın başına gələr. Telefon! Telefon harda var?

Səkinə qaçır, Səkinənin eri də onun dalınca.

Yoldaş Əmrəh. Bir az yavaş qaçın, yixilib ölürsiniz. (*Rahatca nafəs alır.*) Mənə də yoldaş Əmrəh deyərlər. (*Özündən razi kimi*) Qulaməli əmi, zoğal araqın var, gedek, bir-iki qədəh tullayaq.

Qulaməli kişi. Mən sənlə duz-çörək kəsmərəm, nadürüst! (*Ona bir sillə çəkir, uzaqlaşır.*)

Musiqi. İşıqlar yüksəlir. Kafe.

Qoşqar, Sevər, Nemet fikirli-fikirli gelirlər.

Səmədzadə. İndiyəcən Zaman Həsənliyə qarşı vuruşurduq. Bəs bundan sonra neyləyəcəyik?

Qoşqar. Zaman ağılsız adam deyildi, zamanın adamı idi. Zəmanə ilə gəldi, zəmanə ilə də getdi. Mən heç vaxt siyasetle məşğul olmaq istəməmişəm. Amma onun bele sakitcə getməsi məni dərin düşüncələrə qərq edib. Deyəsan, elə cəmiyyət də bizim institutun gündündədir. Doğrudan, bundan sonra neyləyəcəyik?

Səmədzadə. Yeni yol burdan başlayır, tələbelik illərinin kafesindən. Düz deyirsiniz, burdan birbaşa Zəngilana gedek, Çinarlı

meşəsinin büllurlugunu ziyarət edək və orada yerə-göyə and içək ki, gelən bələlardan özümüzü və insanları qoruyacaqıq.

Sevər. Gedək, and içək. Ancaq mən elə burdaca and içirəm – inanın, bu mənzil məsəlesinin ortalığa atılması kiminsə sehvi deyildi, onu bizim paxırımızı açmaq üçün, bizi oyatmaq üçün Allahın özü uydurmuşdu. Allah bize demek istədi ki, kommunizm quran communist "yoldaşlar", bir özünüze baxın, görün kimsiniz, kim?

Səmədzadə. Min illərdir bu dünya var. Adamları zaman-zaman deyişir. Yaxşısı da deyişir, pisi də. Dünya pakdır. Adamlar tekce dünyanın deyil, həm də zamanındır, Zaman Həsənlini demirəm, zəmanəni deyirəm.

Qoşqar. Doğrudan da biz kimik? Kimlərdir bu dünyanın adamları?

Musiqi.

Pərde

1981

EPİLOQ

(Əvvəli proloqda)

Hadisələrdən on beş il sonra...

Həmən kafe yeni tərtibatdadır. Six reklamlar göz qamaşdırır.

İştirakçılar tək-tək gelir, görüşürler. Sonda Səkinə ilə Səkinənin eri daxil olur.

Həsənli. Xoş gördük, ezişlerim. Çoxdan sizinlə görüşməyə daxili ehtiyac duyurdum. Yaman darıxmışdım. Qoşqarla təsadüfən rastlaşmağımız bu görüşü qətileşdirdi. Gəlin əyləşək, bir az dərđləşək, sizdən ötrü burnumun ucu göynəyir.

Səkinə. Bəs bizi niyə dəvət etməmisiniz? Elə bildiniz xəberimiz olmayıcəq?

Səmədzadə. Doğrudan, niyə dəvət etməmişik? Hə, elə bildik xaricdəsen.

Səkinə. Xaricdən bu gün tezden gəldim, Dubaydan, cənnət məkanından.

Həsenli. Xeyir ola?

Səkinə. Səkinənin şerlə işi yoxdur. Ev layihəsi sifariş verdim. İndiki evim də pis deyil, ancaq yalnız bircə pəncərəsi dənizə açılır. Yanpörtü ev olacaq, üç tərefindən dəniz görünsün.

Səmədzadə. Dubayda elə şeylər də satılır?

Səkinə. Öntiqəsindən. Hər şeyin başında puldur. Birçə o qalır ki, Zaman müəllim şəhər rehbərinə bir məktub yaza, biz alım adamlarıq da... şəherin görkəmli yerində torpaq ayıralar, vəssatam...

Həsenli. Xoş eyyamlardan dəm vurursan, Səkinə. İnstiut yoxdur daha, bağlandı. Onu sən bağlatdırın, yadindadır o qalmaqallı menzil məsələsi? Hər şey ondan başladı. Cəmiyyət də başqalaşdı.

Səkinə. Onsuz da bağlanmalıydı. Azərbaycanda nə Kurortologiya İnstiutu? Dünyada o qədər gözəl kurortlar var ki! Keçən ay Karlovi Varidaydım. Bu heç. Yaxşı, institut bağlanıb- bağlanıb da, nə olar? Köhne blanklardan qalmır heç? Birini yazın verin də. İndi o qədər təzə institut açılıb ki, kim biləcək, beləsi var, yoxsa yox... Qalanı Səkinənin boynuna.

Səmədzadə. Eh, Səkinə, Səkinə... İndi sənələr yaman çıxalıblar. Yaxşı, imkan ver, dostlarla hal-əhval tutaq. Neçə ildir görüşməmişik. Əyləşin. İndi söz mənimdir. Yetər daha. Uçurumdan o yanda nə dağ var, nə düz. Hamımızı məhsər ayağına çəkih ittiham edəcəyəm. İlk sözüm Nəmet Səmədzadəyədir. Sen özünü günahkar saymaya bilməzsən. Neçə kitab çap etdirdin, o boyda institutun yerkomu oldun. Xalqın təfeyinə zidd olan proseslərə baxmaqdan lezzət alırdın, humor bəzəyirdin, lətife toxuyurdun, nədən qorxurdun? Partiyaçı deyildin ki, partiyadan çıxarsınlar. Niye üsyankar olmadın? Niye Qarabağda vuruşmadın? Etirazın yoxdur ki? Yox. Sənə en ağır cəzani kəsirem. Razisanmı? Raziyam. Senin şərafine qədəh qaldırıram. Get, yaxşı yol. Adam ol, gəl.

İkinci sözüm Sevər xanımadır. Yoldaş kommunist, doqquz il partiya işində külüng vurdun. Yazdığınız məruzələri katiblərin o ilərin yüksək kürsülərindən oxudular, "xalqımızın indiki nəslə kommunizmdə yaşayacaqdır" röyasından başlamış, "inqisaf etmiş sosializmin problemləri" nədək neçə cəfəngiyat üstündə baş sindirdim. Bəs

bu millet hara gedirdi? Bir dəfə düşündünmü? Etirazın yoxdur ki? Buna görə sənə də ən ağır cəzani kəsirəm. Ancaq sonra səhvələrini anladın, partbiletini meydanda yandırdın... Bunu nəzərə alıb ən ağır cəzadan üç il azaldıram. Etirazın yoxdur ki?

Sevər. Yox.

Səmədzadə. Əslində sənə də ən ağır cəza olur. Həbsdən çıxandan sonra oturub ərinin gözləyəcəksən ki, ərinə nə vaxt amnisiyya verəcəklər. Senin şərafine. Yaxşı yol, get, kommunist olma, gəl.

Növbə kimindir, özü gəlsin.

Səkinə. Tutaq ki, mən.

Səmədzadə. Şura hökumətindən axırıncı evi sən aldın.

Səkinə. Qoydunuz ki, alım. Dağıtdınız o güzel quruluşu. Neçə ev aldım, dəyişdim, hamısını da özüm etmişəm. Öz halal pulumla.

Səmədzadə. Səkinə, səni... səni... Dubaya sürgün edirəm. Ömürlük. Ərinlə...

Səkinə. Cox ağır cəza oldu. Ha-ha... Heç güldüyüňüz Şura hökuməti Qulaməli kişini valideynləri ilə birgə Sibirə sürgün etməmişdi. Siz onlardan da qəddarsınız.

Səmədzadə. Şura hökuməti səhv eləyib. O vaxtlar Qulaməlini də sürgün etsəydiłər kişi burda qalıb bu əzabları çəkməzdə. Gözünün önündəcə ata-baba mülküni instituta çevirib, özünü zirzəmiyə salmazdılara, cehennəmuşkada, bağışlayın, Şərq massivində sonuncu mərtəbədə bir mənzil vermek üçün filan qədər rüşvet istəməzdilər. Valideynleri necə, o da elə... Elə deyil, Qulaməli kişi? Sənin cəzan ağırdır. Pul toplayaq verək, get Sibirə, valideynlərinin qəbrini tap, ziyarət elə, istəyirsən orda Öl, ata-ananın yanında basdırınsın, istəyirsən, gəl burda Öl, babanın yanında dəfn etsinlər. Razisanmı?

Qulaməli kişi. Raziyam, qadan alım.

Səmədzadə. Sənin şərafine. Yaxşı yol! Növbə kimindir, ayağa dursun.

Qosqar ayağa qalxır.

Səmədzadə. Sənin cəzan çok ağırdır. Sən bütöv bir xalqa etinəsizliq göstəribsen. Bunun adına milli xeyanet deyirlər.

Qosqar. Nə üçün?

Səməzdə. Nəhəng alımsən, keçmiş imperiya boyda adın-sanın vardi. Başını elmə qatdın, elə bildin ki, hər işi görürsen. Bir dəfə o uca kürsüerde xalqın dərdini demədin. Bəs o birisi, adını dilimə getirmək istəmirəm, necə uydurdu, necə dedi? Yadindamı? Kişi Siyasi Bürodan gedən kimi Qərbədə haray saldı ki, bəs Qarabağ filankəsinmiş, yadindamı?

Qoşqar. Yadimdadır.

Səməzdə. Bəs sən niyə cavab vermədin? Elmin, biliyin ondan az idi, yoxsa ad-sanın? Şöhrətinin arxasında gizləndin. Səsin çıxmadi. Sən güllələnməyə layiqsen! Ancaq sonra sən də fikirləşdin. Üç il meydanda yattın. Ona görə de ömürlük həbs cəzası kesirəm. Xahiş ederik, orda sənə xudmani bir kamera ayırarlar. Yazı-pozunla məşğul olarsan. Kağız-qələmi orda da heç kəsin elindən almırlar. Razisan?

Qoşqar. Raziyam.

Səməzdə. Şərefinə. (Axıracan içir.) Yaxşı yol. Danışmayasan, hər bazar günü həbsxana müdüründən icazə alıb, yanına gələcəyəm, yazdıqlarını götürüb mətbuata göndərecəyəm... Növbə kimindir?

Sarvan ayağa qalxır.

Səməzdə. Sən ölkəni fəlakətin başlanğıcında qoyub pul dalınca Küveytə getdin, orda da yarıtmadın, o gözəl diyari bombalatdır. Bilmirəm səni buranın qanunları ilə ittiham edim, yoxsa oranın?

Sarvan. Buranın.

Səməzdə. Cəzan ağırdır. Sən ora gedəndə qonşuların halli-pullu dayıları, emiləri, oğulları... dünyanın hər yerindən ora axırdı, biri pul basırdı, biri silah götürdü... Sənsə çıxb getdin. Fərsiz adamsan. Beş il besindir?

Sarvan. Bəlkə də azdır.

Səməzdə. Şərefinə. Yaxşı yol. Cavansan hələ, get esger ol, qayıt. Növbə kimindir?

Yoldaş Əmrəh ayağa qalxır.

– Hüquqə xanım, siz də qalxin. Hansı ölkədə yaşamaq isteyirsiniz?

İkisi də birdən. ABŞ-da.

Səməzdə. Gedin yaşayın. Ora hüquqi dövlətdir, size ehtiyac yoxdur. Mühakimə qurtardı. Yekun!

Həsənli. Bəs mən?

Səməzdə. Mən doqquz il sizi mühakimə etmişəm. Cinayət Məcəlləsinin çox maddələrini tətbiq etmişəm, əlavəm yoxdur.

Qoşqar. Qalxaq, bu ağır cəzaları çəkməmişdən öncə, Xəzərin sahilinə çıxaq. İnsanlara baxaq, kimlərəsə gizli-gizli vidalaşaq... Gələcək həyatımıza hazırlaşaq. Mən nikbinəm. Haqlı cəzamı çök-məyə hazırlam.

Ayağa qalxırlar, sehnenin dərinliyinə doğru addımlayırlar. Xəzər eks olunmuş panorama enir. Deyib-gülürler, bir-birinə şəherin hansı nöqtələrinə göstərirler. Qoşqarın həli pisləşir, müvəzinetini itirib yixılır. Təcili yardım gelir. Müayine keçirilir.

Həkim. İlk yardımçıları burada göstərmək lazımdır. Ürəyin geniş infarktidir.

Yardım göstərilir. Səkinənin cib telefonu seslənir.

Səkinə (Telefonla danışır). Bəli, bəli, yük geldi? Hamısı? Təbrik edirəm. Beş dəqiqə sonra ordayam. (İştirakçılara) Yoldaşlar, bağışlayın. Dubaydan hörmətli qonağım gəlib, mən təcili getməliyəm.

Səkinənin mahnısı

Mən bir gözəl mələyem,
Bu dünyaya gəreyəm.
Bir budaqdan uçmuşam,
Min bir budaqlı quşam!
Ömür bir yol verilir –
Qəm elemə, hayifdi.
Məni ele bu dünya
Mənimçün yaradıbdır.

Dünya mənim dünyamı
Nə heyretlən,

nə ah çek.

Adam tek yaşamağa
Hünərin olsun görək.

Zəmanə adamıyam,
Nə gizlədim, nə danım.
Siz paklıqdan dərs deyin,
Mən var-dövlət qazanım.

Gözlerini yum və aç,
Görürsən – ömür yarı.
Nə qeribe mexluqmuş
Dünyanın adamları.

Kosmosa uçanı var,
Xarice qaçanı var.
Hərə bir cür dolanar,
Her qazancın anı var.

Xoşbextləri cürbəcür,
Bedbextləri eynidir.
Bacarırsan – xoşbəxt ol,
Zaman belə söyləyir.

Udmağın, uduzmağın –
Taleyinin işidir.
Zamannın rişxəndləri,
Zamannın gülüşüdür.

Mən bir gözəl mələyəm,
Bu dünyaya gəreyəm!

Səkinə və Səkinənin əri gedirlər.

Hesənlə. İndi söz menimdir. Səkinə getdi elə bilirsiniz yalan-palan hemişəlik getdi? Yox, o, yenə qayıda biler. Hər zamanın öz yaşanı var. Səkinə də, yoldaş Əmrəh da bizim günlerin yalamıdır. Zəmanə onları hazırladı, getirdi süfrə başına. Zəmanə el-qolumuzu bağladı, qaldıq matdüm-matdüm baxa-baxa. Biganələşdik. Dostun dostdan xəbəri olmadı, qonşunun qonşudan... Bu, təhlükədir, bu vətəndaşlıqla qarşı mənəvi irticadır!

Azadlığa çıxdıq. Azadlığı azadlıqdan qorumağı bacarmalıyıq. Azadlığı biz insanların pis xislətindən xilas etməliyik.

İnsanın pis günü də olar, yaxşı günü də. Təki məneviyyatımız, iç dünyamız ləkələnməsin. Buna görə qurtarmayıq biganəlik azarından.

Ah, bu dünyanın adamları...
Niyə belə oldu bu dünya?

Xor

Bu dünyanın əvvəli yox, sonu hanı,
İnsanlara diqqət yetir,
Yaxşını da, pisini də özün tanı.
Biganəlik azarından xilas edək bu dünyani.
Pisləri yaxşılığa dəvət eyle,
Yaxşılıqla pisliklərin atasını yandırmağa
cürət eyle.

Yaxşılıqla bir nişan qoy,
Gəlib-gedən baxıb görsün
Sən də varsan,
İnsanları yaxşılığa haraylarsan.
İnsanları sev və tanı,
Yoxsa qardaş,
Biganəlik məhv edəcək bu dünyani.
Biganəlik məhv edəcək insanları,
Qaraldacaq göydəki ağ buludları,
Yerde qarı.
Gülüstan da zimistana çevrilecek,
Öz elinlə qurdुqların
Öz başına çevrilecek.

Belə getsə
Yer kürsə mehvarından çıxa biler,
Boş külək də xan çinari yıxa biler,
Son qoymasaq biganəlik azarına.

Pərdə

SON

MÜNDƏRİCAT

<i>Ön söz</i>	4
---------------------	---

MƏN BELƏ YAŞAYIRAM... (SƏNƏ MİNNƏTDARAM, MƏNİ OYADAN!)

Mən belə yaşayıram.....	11
“Dilxor qaya, lal şəlalə”	11
“Şahmat oynayıram özümle hər an”	12
Xoş geldin, ad günüm	13
İnqilabım var	15
Bir az gözleyin məni!	16
2×2=6	17
Ümid ver mənə	19
“Ötən gündən çox yazıram, eləmi”	21
“İllər calaşdıqca...”	21
Qara çaylaq daşıyam	22
Macal	25
Sabaha çox var...	27
Bədgümanlıq	27
İmzasız böhtançıya imzalı cavab	28
Üreyim hardadır, özüm hardayam	30
“Divarlar dağlardan ayılır məni!”	31
“Altı ay qələmi almadım ələ”	31
Yaxşı ki...	32
Ömrüm çatacaqmı o şeri yazam?	33
“Yenə ağrılardın susmaz, inleyər”	34
“Sətirlər üstündə titreyər yolum”	34
“Hardasa bir bədxah içini yeyir”	35
“Mənim umacağım nə idi axı”	36
“Deyirlər, iti dili...”	36
Avtportret-82	37
Avtportret-83	40
Uşaqlıq, hardasan	43
“Dağlar, səndən enə-enə ucaldım”	44

Şerim, bağışla	45
Dincərlikdən qayıdarkən	46
Mən kiməm	47
“Alovlu çıkışlar düşdü araya”	55
Atasızlar	56
Belə böyümüşəm	57
Şəherin on yaşı	59
Zəfərə	60
Ata qəbri	62
Anama məktub	71
“Hamidən çox ürəyime ərk etmişəm”	72
Möcüzə	73
Yol gedirəm	75
Alatoranda	76
Qatardan məktub	77
Hərdən... öz kölgəmi qamçılıyıram	78
Ömür monoloqu	79

TALEYİN GÖNDƏRİŞİ (MƏNƏ ÖYRƏTDİNİZ... MƏNDƏN GİZLƏTDİNİZ...)

Sən demə...	83
Məni gözləyən var	84
Yatır körpelerim..	85
“Tarzən fikrə dahibdir”	86
Dağlar, sahiller	86
“Özün nə yazıbsan”	88
“Giley-güzərini saxla, sən Allah!”	89
“Kövrek ləpələr də şərqilər söylər”	89
“Sanma artıq uçdun ulduza, aya...”	90
“Sən bu tülüngünün kitabına bax”	91
“Şairem” demə	92
“Elə yalan demisən ki...”	93
“Dənizi harayladım...”	94
Araz qırığında doğuldum	95
“Yağışda kövrəlirəm”	96

“Ay üstünə ay gəldi”	96
Köhnə evimə	98
“Mənim çaylarımın menbeyi çeşmə”	98
Məhəbbət yoxsa...	99
Robert Fişerə açıq məktub	100
Həkimlə səhbət	102
Dayanacaq	104
Məni sevməyən kes...	105
“Sən də şəfqət bacısın...”	106
“Ömür necə ötür, gün necə keçir?”	107
“Nəğməli ürekler ana bətnindən”	107
Belə işlər	108
“Sən arxa istəsən – dağa arxalan”	108
İllərin qanadı kövrəlmış yaman	109
Mənim doğuldugum il	112
Mənə öyrətdiniz... Məndən gizlətdiniz...	113
Taleyiñ göndərişı	116

SALAM, DÜNYA!
(MƏNİM BU DÜNYAYLA NƏ SAVAŞIM VAR?)

Məmməd Araza məktub	121
Mən bu qışın...	122
Padşahlar, şairlər	123
Həqiqət	125
Qobustan	127
Salam, Qobustan	128
Soruşma haralıyam	130
Azərbaycan şeri	132
“Ağacsansa – çınar ol”	133
Əbədiyyət monoloqu	134
“Mənim bu dünyayla nə savaşım var?”	137
Poeziya, mənim sənə imtahanım var	138
Qəşrlər, şairlər	140
Nizaminin məqbərəsi önündə	141
Gələn əsrlərlə yarışan insan	142

Çepovani	143
Heykəl	144
Zəfər yollarında	145
Marşal Jukov	146
“İnsanlar, sayıq olun”	149
Səməd Vurğunun qıtəsi	150
Torpaq	152
Təbrizə bomba atdlar	153
Mən sizdən yazıram, qızlar, a qızlar!	155
Oxuyun, qızlar	156
Zirvə cığırı	157
Səslen, gitara, səslen	159
Neğmə haqqında neğmə	160
Ələsgər dərsi	161
Vetən	162
“Menim qabaqda çox imtahanım var”	163
Salam, dünya!	165
Məndən sonra	167
Futbol	170
Odessa zarafatı	172
Ömürdən ötüşen günləri sayıma	173

DOXSANINCI İL
(HAQQ, ƏDALƏT ÖZÜ DİDƏRGİN DÜŞÜB)

Bizim bu günlərin	177
“Doğma ocağından didərgin düşdün”	179
Didərginlər	180
Doxsanıncı il	182
Doxsan birinci il	186
Bir qoşun ezzayıł	187
“Aşkarlıq”	189
Qəlemini qanına batırılan şair	193
Xəlil Rza	194
Qoca tülüngü	197

**ATA-BABA OCAĞINDA
(DEYİRLƏR, O YERLƏR MƏN GÖRƏN DEYİL...)**

Köçmüş dağ kendinin nəğməsi	201
Mığriçayı	202
Gərək kəndimizdən çıxmayıyadım heç	202
Eviniz analı olsun	204
Həsrət	204
Uşaqlıq şəkillərimə	206
Zəngəzur	209
Zəngəzurludur	214
Bu görüşdə	215
Uşaqlıqla üz-üzə	216
Mığrı bayatıları	229
Üç dayanacaq	231
“Rəhim çoban, diüzün deyim, bu çəmən”	233
“Qızımla ata-baba ocağında” dəftərindən	234
Ata yurdunda	238
Doğmalıq	239
Anam qocalır	241
Dağlar və mən	242
Dərələr qovuşanda	242
Maralzəmi	243

**HƏSRƏT
(YOLLARA ÇIXDIM Kİ – BAHAR GƏLƏCƏK)**

“Nə yaman lengidi bu ilin yazı”	247
Araz qatarı	247
“İstisuyun derəsiyle bir çay axar”	249
“Mürvət, düz sür”	250
“Bu yol hayana gedir”	251
Türkiyə, mən senin nəyini gördüm	252
Çınar	254
Lermontovu düşünəndə	255
Lermontovun duel yerində	256

Pyatiqorskidə	258
Məşuqa təpə deyərdiler	259
Dəmirdağı	260
Tanımadın	262
Gürçüstan dağlarında	265
Pani Lyudmila	266
Göy göl qaldı arxada	268
Romantika	270
“Ürəyində Zənginin çımqılı zümzüməsi”	271
Vetən həsrəti	271
Petezi ilə söhbət	273
Oxşarlıq	276
Balatondan mektub	277
Salamat qal	278
“Qayıda bileydim, Bəhrəm müəllim”	280

**XƏZƏRİN AD GÜNÜ
(HARA TƏLƏSİRDİN BƏS BU YAŞINDA?..)**

Xezərin ad günü	283
Praqada qar	284
Ana gözleri	285
“Xəberin olmadı...”	286
“Xəberin olmadı kəder doğundan”	287
Xezərin sinədəşində yazı	287
“Qəzalar meydan sular”	288
Bu da belə bir arzu	288

**VƏFAYA MƏKTUBLAR
(BU MƏKTUBUM YOLDA İTSƏ YAXŞIDIR)**

“Bu məktubu verirəm bu çapara”	291
“Bu qatarın adı yoxmuş, sən demə”	291
Gərək o dağları sənsiz gəzəydim	292
“Neyləyim”	294

“Bunun adı ayrılmış”	294
“Qayğılı görünsem, ezizim, ne küs”	295
“Ayrılanla yana-yana əl elədin hey”	296
İmtahana qayıdaq	297
Sensizliyin həyəcanı	298
Geriyə qayıtmaq istəyirəm mən	300
Görsən, tanımazsan	301
“Bəlkə biz görüşdük bir gün hardasa”	302
Qayıdacaqsan	303
“Bəlkə görüşmeyek...”	304
Yaxşı ki, sən geldin	305
Hərden xatırla məni	306
Kaş ki, sevməyəydik	308
Üç nöqtə	309
İnad, qürur, məhəbbət	310
“Uzaqlı-yaxınlı – haraya getsən”	311
“Sensiz bu dünyaya ayaq açmışam”	312
“Sen illerin işıqlısı”	312
“Düşüb yaddaşımın cığırlarına”	313
“Min qönçənin burnu birdən qanadı”	314
“Bu qalanın qülləsinə”	315
Qayıtmaq istəsen	316
Bir qərinəlik yol	317
“Dedin ki, ölərəm... biz qovuşmasaq”	318
Ele bile-bile qocalacağıq	319
Məhəbbət yoxsa	320
“Niye bətə leysan tökdü qış günü”	321
“Cığırlar yön alır dağa-arana”	321
Sən, O, Mən	322
Sevgi məktubları gelir adıma	324
“Vəfaya məktublar”dan	326
Vəfaya təzə məktublar	330
İnsan çox yaşasa – doxsan il, yüz il	335
Şahmat taxtası önünde	337
Ata	338
Cəsəret	338

“Boş ürek, acgödən, rəzil kəslərə”	339
“Qiymət”	339
Qara pencek	340
Qoca	342
Məni bağışla	342

PYESLƏR

Məni qınamayın	345
Bu dünyanın adamları	404

HİDAYƏT
SEÇİLMİŞ ƏSƏRLƏRİ
“ŞƏRQ-QƏRB”
BAKİ
2007

Buraxılışa məsul: *Əziz Gülvəliyev*
Texniki redaktor: *Rövşən Ağayev*
Tərtibatçı-rəssam: *Nərgiz Əliyeva*
Kompyuter səhifələyicisi: *Rəvan Mürsəlov*
Korrektor: *Əli Həsən*

Yığılmağa verilmiştir 17.01.2007. Çapa imzalanmıştır 07.04.2007.
Formatı 60x90 $\frac{1}{16}$. Fiziki çap vərəqi 30,5. Ofset çap üsulu.
Tirajı 25000. Sifariş 31.

Kitab “Şərq-Qərb” mətbəəsində çap olunmuşdur.
Bakı, Aşıq Ələsgər küçəsi, 17.